

# ƏDƏBİYYAT

METODİK VƏSAIT

8



yazılı adəbiyyatlı hadisəsüjet insa nağılı  
əhvalat hadisəsüjet insa nağılı  
yazılı adəbiyyatlı hadisəsüjet insa nağılı  
yazılı sifahı adəbiyyat yazılı nitq sifahı nitq planı  
şərhət məzmun təhlil xarakter ünsiyyət mədəniyyət  
təqdimat debat müzakirə nitq təfəkkür nitq  
müzakirə nitq təfəkkür janrı fadəlioxu vəznpoeziyalı

Bilal Həsənov, Soltan Əliyev,  
Nuriyyə Verdiyeva, Aynur Mustafayeva,  
Sədaqət Məmmədova

# ƏDƏBİYYAT

8

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Ədəbiyyat fənni üzrə dərsliyin  
METODİK VƏSAITİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N S E R



Bakı – 2019

## BAŞLIQLAR

<b>Fənn kurikulumu tələblərinin “Ədəbiyyat” dərslik komplektində reallaşdırılması mexanizmlərinin şərhi</b> .....	4
VIII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri .....	11
Fənn üzrə məzmun standartlarının reallaşdırılması cədvəli .....	14
VIII sinifdə ədəbiyyat dərslerinin illik planlaşdırılması nümunəsi .....	17
Fəndaxili integrasiya .....	30
Fənlərarası integrasiya .....	31
Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə .....	33
Diferensial təlim imkanları .....	38
Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə .....	38
<b>Mövzular üzrə təlim materialları ilə iş texnologiyasının şərhi</b>	
Qədim və zəngin ədəbiyyatımız .....	42
<b>Qədim dövr Azərbaycan ədəbiyyatı</b>	
<b>(ən qədim zamanlardan XIII əsrə qədər)</b> .....	45
Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy (“Kitabi-Dədə Qorqud” dastanından) .....	45
Xaqani Şirvani. Gənclərə nəsihət .....	52
Nizami Gəncəvi. Sultan Səncər və qarı (“Sirlər xəzinəsi” poemasından) ....	59
Sinifdənxaric oxu dərsi .....	66
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	69
<b>Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrдən XVII əsrə qədər)</b> .....	71
İmadəddin Nəsimi. Ağrimaz .....	71
Şah İsmayıł Xətayi. Bahariyyə (“Dəhnəmə” poemasından) .....	80
Məhəmməd Füzuli. Söz .....	86
Sinifdənxaric oxu dərsi .....	91
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	93
<b>Yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ (XVII-XVIII əsrlər)</b> .....	95
Koroğlu ilə Bolu bəy (“Koroğlu” dastanından) .....	95
Molla Pənah Vaqif. Hayif ki, yoxdur .....	103
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	115
<b>II mərhələ ( XIX əsr)</b> .....	117
Qasım bəy Zakir. Durnalar .....	117
Aşıq Ələsgər. Dağlar .....	124

Seyid Əzim Şirvani. Qafqaz müsəlmanlarına xitab .....	131
Sinifdənxaric oxu dərsi .....	136
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	141
<b>III mərhələ (XX əsrin əvvəlləri)</b> .....	143
Cəlil Məmmədquluzadə. Qurbanəli bəy .....	143
Mirzə Ələkbər Sabir. Əkinçi .....	150
Əbdürəhim bəy Haqverdiyev. Bomba.....	157
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	163
 Məhəmməd Hadi. Türkün nəğməsi .....	165
Hüseyn Cavid. Ana .....	169
 <b>Dünya ədəbiyyatından seçmə</b> .....	178
Məhmət Akif Ərsoy. İstiqlal marşı .....	178
Sinifdənxaric oxu dərsi .....	183
<i>Kiçik summativ qiymətləndirmə vasitələri</i> .....	185
 <b>I yarımlı üzrə layihələr</b> .....	187
<b>II yarımlı üzrə layihələr</b> .....	187
 <b>Gündəlik planlaşdırılmaya aid nümunələr</b> .....	188
İmadəddin Nəsimi. Ağrımaz.....	188
Cəlil Məmmədquluzadə. Qurbanəli bəy .....	198
 <b>Mənbələr</b> .....	207

LAYIH

## FƏNN KURİKULUMU TƏLƏBLƏRİNİN “ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTİNDƏ REALLAŞDIRILMASI MEXANİZMLƏRİNİN ŞƏRHİ

Ümumtəhsil məktəblərinin VIII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır.

Ədəbiyyat fənni üzrə dərslik komplektində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, şagirdlərin ədəbi təhsilinin məzmununda nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi ön plana çəkilmişdir.

“Ədəbiyyat” dərslik komplekti **dərslik və müəllim üçün metodik vəsaitdən** ibarətdir. Dövlətçilik maraqlarına, təhsil sistemimizin özünəməxsusluğuna, milli mənəvi dəyərlərə, kurikulumun məqsəd və vəzifələrinə uyğun olaraq, VIII sinif üçün ədəbiyyat fənni üzrə dərslik komplektində iki mühüm tələb əsas götürülmüşdür:

1. Təhsil Nazirliyinin milli dəyərlərimizə söykənən, şəxsiyyətin formallaşmasına təsir edən fənlərlə bağlı belə bir obyektiv mövqeyi nəzərə alınmışdır ki, “biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik”.

(*Müəllimlik bir missiyadır. “Azərbaycan müəllimi” qəzeti. 15 avqust 2014-cü il.*)

Bu mövqə əsas götürülərək ümumi orta təhsilin yekunlaşduğu VIII–IX siniflər üçün müasir təlim texnologiyalarını özündə ehtiva edən **milli ədəbiyyat dərsliyi** yaradılması vəzifəsi qarşıya qoyulmuşdur. Dərslikdə **milli mənəvi dəyərlərimizə bağlı şəxsiyyətin formallaşmasında** mühüm əhəmiyyətə malik, zamanın və məktəb təcrübəsinin sınağından çıxmış söz sənəti incilərinin kurikulumda və təhsil strategiyasında xüsusi önəm verilən interaktiv təlim texnologiyası və informasiya-kommunikasiya vasitələrindən istifadə ilə öyrədilməsi məqsədə uyğun sayılmışdır.

2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumunda VIII–IX siniflərdə fənnin məzmununa yeni yanaşmanın zəruriliyi xüsusi qeyd edilir: **“VIII–IX siniflərdə ədəbiyyatın qədim dövrlərdən bugünkü qədər keçdiyi inkişaf yolunun izlənilməsi nəzərə alınır. Bu, IX sinifdə ümumi orta təhsilin tamamlanmasından və kurikulumun tələblərindən irəli gelir”**. (Bax: <http://www.kurikulum.az/images/kurikulumTam/edebiyyat.pdf>)

Odur ki, icbari xarakter daşıyan ümumi orta təhsili bitirənlərin bir qisminin öz təhsilini sonrakı pillədə (X–XI siniflər) davam etdirməyəcəyi nəzərə alınaraq, şagirdlərdə VIII–IX siniflərdə ədəbiyyatımızın inkişaf yolu barədə təsəvvürün yaradılması, N.Gəncəvi, Ə.Xaqani, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətayı, M.P.Vaqif və digər klassik sənətkarların yaradıcılığı ilə sistemli tanışlıq zərurəti meydana çıxır.

Başqa sözlə, kurikulumun ümumi orta təhsilin son pilləsində ədəbi təhsilin məzmununa yeni yanaşma tələbinə uyğun olaraq, əvvəlki siniflərdə məqbul sayılan təlim materiallarının mövzu-problem üzrə qruplaşdırılması prinsipindən dərslikdə imtina edilmiş, VIII–IX siniflərdə qədim dövrdən üzü bəri ədəbiyyatımızın xronoloji ardıcılıqla, varislik gözlənilməklə, tarixi-ədəbi zəmində öyrənilməsi məqsədə uyğun sayılmışdır.

Dərslik komplekti hazırlanarkən pedaqogika, psixologiya, ədəbiyyatşunaslıq, ədəbiyyat tədrisi metodikası elmlərinin son nailiyyətləri, milli və beynəlxalq tədqiqatlar, dərslik yaradıcılığı sahəsində qabaqcıl təcrübə nümunələri, V–VII siniflərdə kurikulum üzrə ədəbiyyat tədrisinin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdır.

## DƏRSLİK

Ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyində Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulan aşağıdakı vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılmışdır:

- məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə, xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycanlıq ideyalarına sadıq olan, müstəqil və yaradıcı düşüncənən vətəndaş və şəxsiyyət yetişdirmək;
- milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsleri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyatə və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Dərsliyə şifahi xalq ədəbiyyatı, Azərbaycan klassik ədəbiyyatı, eləcə də dünya ədəbiyyatından seçilmiş yüksək ideya-bədii dəyərə malik, milli və ümumbəşəri dəyərləri, gənc nəslin mənəvi-estetik təriyəsi, müasir dünyagörüşünün formalasdırılması, təfəkkürünün inkişafı baxımından aktual mövzu və problemləri əks etdirən, müxtəlif janrlarda, şagirdlərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun əsərlər daxil edilmişdir.

“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:

1. Qədim və zəngin ədəbiyyatımız
2. Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər)
3. Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrden XVII əsrə qədər)
4. Yeni dövr Azərbaycan ədəbiyyatı: I mərhələ (XVII–XVIII əsrlər)
5. Yeni dövr Azərbaycan ədəbiyyatı: II mərhələ (XIX əsr)
6. Yeni dövr Azərbaycan ədəbiyyatı: III mərhələ (XX əsrin əvvəlləri)
7. Dünya ədəbiyyatından seçmə

- İnforsasiya xarakterli məruzənin yazılımasına dair tövsiyələr
- Layihələr üzrə iş
- Sınıfdən xaric oxu materialları
- İfadəli oxuda istifadə olunan şərti işaretlər
- Lügət
- Qısa ədəbiyyatşunaslıq terminləri lügəti
- Oxunması məsləhət görülən əsərlər

Hər bölmənin əvvəlində verilmiş yiğcam şərh məktəblilərdə dövrün ədəbi-mədəni mənzərəsi, öyrəniləcək əsərlərin ideya-məzmunu haqqında ilkin təsəvvür yaratmaq, onların psixoloji baxımdan yeni bölməyə hazır olmalarına zəmin yaratmaq məqsədi gündür.

Dərslikdə belə bir mühüm cəhət nəzərə alınmışdır ki, digər fənn kurikulumları kimi, ədəbiyyat fənn kurikulumunun da fəlsəfə və mənqiqinin əsasında məzmun standartlarının (alt standartların) sınıfda-sinf keçidkəcə yeni situasiyada, daha mürəkkəb bədii mətn üzərində tətbiqi, dərinləşdirilməsi və genişləndirilməsi durur. **Bu baxımdan əvvəlki siniflərdə öyrənilmiş epik, lirik, dramatik növün janrlarına VIII sinifdə daha mürəkkəb bədii mətnlərin nümunəsində müraciət kurikulumun mühüm əhəmiyyət kəsb edən tələblərindəndir.**

VIII sinfin fənn kurikulumunda öyrəniləcək təlim materialları sırasında heca, əruz vəznli şeirlər, dastan, hekayə, novella, dram, poema janrlarında əsərlər qeyd edilir. Göründüyü kimi, V–VII siniflərdə olduğu kimi, lirik növün janrları ayrıca qeyd edilməmiş, bu və ya digər janrdan siniflər üzrə istifadəyə heç bir məhdudiyyət qoyulmamışdır. Beləliklə, kurikulumda, əslində, heca vəznində olan bayati, gəraylı, qoşma janrlarında əsərlərə sınıfda-sinf keçidkəcə müraciət edilməsi məqbul sayılır.

Eyni janrda əsərlərin sınıfda-sinf keçidkəcə təkrarən öyrənilməsi epik və dramatik növdə olan əsərlərdə də özünü göstərir. Məsələn, hekayənin bütün siniflərdə, dastan janrında əsərlərin VII, VIII, X, dram, poemanın VIII–XI siniflərdə öyrədilməsi məqbul sayılır.

VIII sinfin fənn kurikulumunda 1.2.3. alt standartı şagirdin bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırmasını nəzərdə tutur. Bu, heç də həmin standart üzrə əvvəlki siniflərdə öyrənilmiş, lakin VIII sinif kurikulumunda qeyd edilməmiş bədii təsvir və ifadə vasitələrindən (epitet, bənzətmə, mübaliğə, bədii sual, təkrir, litota) imtina edilməsi, həmin məcazlar üzərində iş aparılmaması anlamına gəlmir. **Əks halda, bədii əsərin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi, sadəcə, qeyri-mümkün olardı.**

Bu cəhət nəzərə alınaraq, dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar kurikulumun tələbinə uyğun olaraq, genişləndirilmiş və dərinləşdirilmişdir. Belə ki, bu sinifdə bədii əsərlərin öyrədilməsi prosesində epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sualla yanaşı, metafor, bədii təzad, kinayə kimi bədii təsvir və

ifadə vasitələrinin müəyyənləşdirilməsi və işlənmə məqamına görə rolunun aydınlaşdırılması üzrə iş aparılması məqsədə uyğun sayılmışdır.

Bu yanaşma ədəbi qəhrəmanın səciyyələndirilməsi ilə bağlı 1.2.2. standartında da özünü göstərir. Kurikulumda həmin standart üzrə işin V–VIII siniflərdə aşağıdakı ardıcılıqla inkişaf etdirilməsi qeyd edilir:

V sinif	VI sinif	VII sinif	VIII sinif
Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.	Qəhrəmanları davranış və əməllərinə əsaslanmaqla səciyyələndirir.	Digər obrazlarla müqayisə etməklə və yazılıçının münasibətinə əsaslanmaqla obrazı səciyyələndirir.	Obrazları nitqinə, bağlı olduları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.

Göründüyü kimi, standart obrazın təhlili üzrə bacarıqların sinifdən-sinfə keçdikcə dərinləşdirilməsi və inkişaf etdirilməsini nəzərdə tutur. Lakin bu, o demək deyildir ki, hər sinifdə obrazla bağlı yalnız bir cəhət üzərində dayanılmalı, əvvəlki siniflərdə obrazın səciyyələndirilməsi ilə bağlı görülən işlərdən imtina edilməlidir. Öksinə, V–VII siniflərdə qəhrəmani səciyyələndirən müxtəlif xarakterik xüsusiyyətlərin təhlili üzrə iş VIII sinifdə davam və inkişaf etdirilməlidir.

Aydındır ki, sinifdən-sinfə keçdikcə öyrənilən əsərlər ideya-məzmun, problem baxımından daha mürəkkəb olduğu üçün ədəbi qəhrəmanı yalnız bir cəhət əsasında səciyyələndirmək mümkün deyildir. Əvvəl qazanılmış bilik, bacarıqların yeni, daha mürəkkəb əsərlər üzrə tətbiqi, dərinləşdirilməsi və inkişaf etdirilməsi zəruridir.

V və VII siniflərdə olduğu kimi, bu dərsliyin də metodoloji konsepsiyasının əsasında şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalasdırılması durur. Təlim materiallarının mənimsənilməsi və müvafiq fəaliyyət növlərinin tətbiqi üç əsas metodoloji mərhələyə bölünür: *mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərləndirilməsi*.

**1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi motivasiya, idraki maraqoyatmadır.** Müxtəlif üslub və vasitələrdən, ilk növbədə, mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən düşündürүүcü sual və tapşırıqlardan, internet mənbələrindən (Google, You Tube, Vikipediya və s.) istifadə şagirdlərdə təlim materialına ciddi maraq oyadır, yeni biliyin fəal mənimsənilməsi üçün zəmin yaradır. Bu prosesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar tədqiqatçılığa yöneldilir.

**2. Yeni biliyin mənimsənilməsi fənn kurikulumunun fəlsəfəsinə və məntiqinə uyğun olaraq, iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.**

*Bədii əsərin məzmununun mənimsənilməsi* müəllimin nümunəvi ifadəli oxusu, bədii oxu ustasının ifasının dinlənilməsi, şagirdlərin səsli, səssiz oxusu, fasılələrlə oxu və s. oxu növlərindən istifadə ilə həyata keçirilir.

Kurikulumdakı 1.1. əsas standartının (Bədii əsərin məzmununun öyrənilməsi) təlim prosesində reallaşdırılması məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutulur:

- Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin sonunda verilmiş lügətdən, eləcə də digər lügət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırımları üçün tapşırıqlar;
- Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mənzum hekayə) hissələrə ayrılmazı, plan tərtibi, məzmununun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar;
- Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada (yiğcam, geniş, yaradıcı nağıletmə) aparılır.

*Bədii mətnin təhlili* (1.2. əsas standartı) üzrə sual və tapşırıqlar “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərin təhlilinə hazırlaşın” mətnindən əlavə istiqamətverici mənbə kimi istifadə etməlidirlər.

Dərsliyə şagirdlərin öyrəndiklərini müzakirə etmək, yaradıcı tətbiq etmək, ümumişləşdirmək üçün “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edilmişdir.

Mənimsənilmiş bilik və bacarıqları dəyərləndirmək məqsədilə hər bölmənin sonunda “Qiymətləndirmə materialı” verilmişdir.

Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlənilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutulmuşdur:

- **Yada salın.** Şagirdləri mövzu ilə əlaqədar bildiklərini xatırlamağa, maraq və istəklərini ifadə etməyə istiqamətləndirəcəkdir.
- **Düşünün.** İlkin fərziyyələr söyləməyə, araştırma aparmağa yönəldəcəkdir.
- **Oxuda aydınlaşdırın.** Tanış olmayan sözlərin mənasını aydınlaşdırmaq, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur.
- **Məzmun üzrə iş.** Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar yerinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənimsənildiyini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.
- **Təhlil üzrə iş.** Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.
- **Tətbiq. Müzakirə. Yaradıcı iş.** Fərdi, eləcə də cütlük, grup şəklində tətbiqat aparmağa, yaradıcı işə qoşulmağa, bilik və bacarıqların tətbiqinə istiqamətləndirir.
- **İfadəli oxuya hazırlanın.** İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqların inkişafı məqsədilə tapşırıqlar təklif edilir.
- **Qiymətləndirmə materialı.** Bölmələrin sonunda həyata keçirilən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.
- **Layihələr üzrə iş.** Layihələr şagirdlərin müxtəlif mənbələrlə, dərslikdəki müvafiq materiallarla işləmələri, bilik və bacarıqlarını tətbiq etmələri, yaradıcı fəaliyyət göstərmələri üçün təklif edilir.

- **Müstəqil iş üçün.** Bölmələrdə əsərləri tədris olunan sənətkarların həyatı haqqında müxtəlif mənbələrdən məlumatların toplanması və öyrənilməsi üçün nəzərdə tutulmuşdur.

*Dərsliyə daxil edilmiş iş növləri, sual və tapşırıqlar əsasında* qazanılmış bilik və bacarıqların yeni təlim materialları üzrə tətbiqi, dərinləşdirilməsi, şagirdlərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, tədqiqatçılıq fəaliyyətinə, fərqli mənbələrdən istifadə etməklə biliklərini müstəqil artırmağa istiqamətləndirilməsi, fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası integrasiyanın reallaşdırılması üçün zəmin yaradılması; fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalasdırılması; inklüzivlik, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması imkanları gözlənilmişdir.

Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin (2.1., 2.2. əsas standartlar) əsərin məzmununun öyrənilməsi, təhlil, tətbiq, müzakirə, yaradıcı iş dəslərində və müxtəlif məzmunlu təqdimatların müzakirəsində və s. həyata keçirilməsi məqsədə uyğundur.

Kurikulumda mühüm yer tutan *ifadəli oxu bacarıqlarının* aşilanması da şifahi nitqin inkişaf etdirilməsi ilə sıx bağlıdır. Əvvəlki siniflərdə olduğu kimi, əsərin məzmunun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifadəli oxusunu və ya bədii oxu ustanının ifasının dinlənilməsi məqsədə uyğundur. Şagirdin ifadəli oxusu üzrə iş yalnız mətnin ideya-bədii xüsusiyyətlərinin təhlilindən sonra, əsərdə müəllif niyyəti qarvanıldıqdan sonra aparılmalıdır.

*Yazılı nitqin inkişaf etdirilməsi* (3.1. əsas standartı), əsasən, əsərin təhlilindən sonra yazdırılan inşa, esse, informasiya xarakterli məruzə üzrə iş vasitəsilə həyata keçirilir. Şagirdlər üçün yeni olan yazı növünün – informasiya xarakterli məruzənin yerinə yetirilməsi üzrə bacarığın aşilanması məqsədilə planlaşdırımda ayrıca dərs saatı nəzərdə tutulmuşdur.

*Ədəbiyyat nəzəriyyəsi* üzrə yeni anlayışlar (metafor, bədii təzad, kinayə) nümunələr əsasında mənimsdilməli və şagirdlərdə zəruri bacarıqlar formalasdırılmalıdır. *Əruz vəznli* əsərlərlə ilk dəfə tanış olan şagirdlərdə “əruz vəzni”, “bəhr”, “təf” ilə və s. anlayışlar barədə ilkin təsəvvür (bu istiqamətdə aparılan iş yuxarı siniflərdə dərinləşdirilir) yaradılmalıdır. Bu barədə dərslikdəki məlumat “Qısa ədəbiyyat ünvanlıq terminləri lügəti”ndəki qeydlərlə zənginləşdirilməli, lazımlı gələrsə, əlavə materiallara müraciət edilməlidir. Lakin materialların seçilməsində diqqəti olmaq vacibdir. Azərbaycan əruzunda islahat ideyalarının (Əkrəm Cəfər, Ədilli Şirvani və b.) məktəbə gətirilməsi nə elmi, nə də metodik baxımdan doğru deyildir. Bu, sonrakı təhsil illərində ciddi yanlışlığa, dolaşıqlığa səbəb olur. Unudulmamalıdır ki, kurikulumun tələblərinə görə, məktəbdə diqqət əruz vəznində yazılımış əsərlərin ifadəli oxusu üzrə müəyyən bacarıqların yaradılmasına yönəldilməlidir.

Dərslikdə aşağıdakı *pedagoji prinsiplər* gözlənilmişdir:

- düzgünlik (təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafik, durgu işaretləri və qrammatik qaydaların gözlənilməsi);
- əyanılık (bədii mənlərlə bağlı şəkil, cədvəl və illüstrasiyaların olması)

- müasirlilik (təlim materiallarının müasir dünyagörüşünün formalasdırılmasına istiqamətlənməsi);
- tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);
- ardıcılıq (təlim materiallarının sadədən mürəkkəbə doğru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti materialların mənimşənilməsinə zəmin yaratması);
- yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şagirdlərin estetik tələbatına cavab vermesi, təlim materiallarının məzmun və həcm baxımından onların ehtiyaclarına uyğun müəyyənləşdirilməsi);
- təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtin dəqiq nəzərə alınması);
- oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri məlumatların və s. maraqlı və yiğcam olması, aydın üslubda, sadə dildə ifadə edilməsi);
- inklüzivlik (potensial imkanları, qavrama səviyyəsində asılı olmayaraq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və onların təlim maraqlarının təmin olunması);
- integrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə üzvi əlaqələndirilməsi).

Dərslik komplekti fənn kurikulumunun reallaşdırılmasında **müəllimin yaradıcı, təşəbbüskar fəaliyyəti** üçün zəmin yaradır. Bu baxımdan müəyyən dərs üçün dərslikdə təklif edilmiş bütün sual və tapşırıqların dərsdə reallaşdırılması zəruri deyildir. **Müəllim konkret dərsə hazırlaşarkən, ilk növbədə, sinfin səviyyəsini, qarşıya qoyduğu təlim məqsədlərini nəzərə almalı, dərslikdəki sual və tapşırıqların hansından istifadənin daha məqsədə uyğun olduğunu dəqiqləşdirməli, lazımlı gələrsə, ixtisarlar aparmalı, öz əlavələrini etməlidir.** Bütün bunları, eləcə də vaxt imkanını diqqət mərkəzində saxlayan müəllim dərsdə reallaşdıracağı standartları müəyyənləşdirməlidir.

## MÜƏLLİM ÜÇÜN METODİK VƏSAIT

Metodik vəsaite fənn müəlliminə VIII sinifdə kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məzmun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi güdən metodik tövsiyələr daxil edilmişdir:

- VIII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
- Məzmun standartlarının reallaşdırılması cədvəli;
- Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaşdırılan standartlar, fənlərarası integrasiya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);
- Fəndaxili integrasiya;
- Ədəbiyyat dərslərində yeni təlim texnologiyaları;
- Diferensial təlim imkanları;
- Ədəbiyyat fənni üzrə yeni məktəbdaxili qiymətləndirmə.

## VIII SINIF ƏDƏBİYYAT FƏNN KURİKULUMUNUN XÜSUSİYYƏTLƏRİ

Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq, məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:

- ədəbiyyat və həyat həqiqətləri;
- şifahi nitq;
- yazılı nitq.

1. *Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti* bədii ədəbiyyatda əksini tapan milli-bəşəri dəyərlərin, mənəvi-estetik problemlərin qavranılması, təhlili, onlara əsaslandırılmış münasibətin formalasdırılması, mürəkkəb həyat hadisələrinin, ziddiyətli situasiyaların dərk edilməsinə və qiymətləndirilməsinə zəmin yaradır.

Bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsi, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa düşülməsinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mühüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.

Söz sənəti olmaqla ədəbiyyatın incəliklerinin, obrazların, bədii təsvir və ifadə vasitələrinin mənimşənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zəruri olan lügət ehtiyatını zənginləşdirir.

2. *Şifahi nitq məzmun xətti* ədəbi nümunələrlə bağlı fikirlərin obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yiğcam ifadə edilməsinə imkan yaradır.

3. *Yazılı nitq məzmun xətti* mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çatdırılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, məruzə və s.) yazılarla dair bacarıqların formalasmasına imkan yaradır.

Ədəbiyyat fənninin tədrisində aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:

- problemin həlli;
- mühakimə yürütmə və əsaslandırma;
- ünsiyyət;
- tədqiqetmə;
- tətbiqetmə;
- təqdimetmə.

LAYİH

## VIII sinif üzrə məzmun standartları

### VIII sinfin sonunda şagird:

- bədii nümunələri emosional-obrazlı ifadəliliyin tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir;
- bədii nümunələrin məzmununu müxtəlif formalarda (yiğcam, geniş, yaradıcı) nağıl edir, baş qəhrəmanlara ilkin münasibət bildirir;
- ədəbi növ və janr xüsusiyyətlərinə, təsvir və ifadə vasitələrinə əsaslanmaqla bədii nümunələrin ideya-məzmununa münasibət bildirir;
- bədii nümunələrin mövzusunu və ideyasını aydınlaşdırır, məişət təsvirlərindən, nitqlərindən çıxış etməklə obrazlara münasibət bildirir;
- şifahi təqdimatlarda, nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə əsaslandırılmış tənqid münasibət bildirir;
- müxtəlif səciyyəli yazıldarda mövzuya, problemə şəxsi təcrübəsinə və təəssüratlarına əsaslanmaqla münasibət bildirir.

### Məzmun xətləri üzrə əsas və alt standartlar

#### 1. Ədəbiyyat və həyat həqiqətləri

##### Şagird:

1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.

1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.

1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.

1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.

1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımdan müqayisə edir.

1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

## **2. Şifahi nitq**

### **Şagird:**

*2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.*

2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.

2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.

*2.2. Bədii nümunələrin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.*

2.2.1. Müzakirələrdə dialozi nitq bacarığını nümayiş etdirir.

## **3. Yazılı nitq**

### **Şagird:**

*3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.*

3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.

3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.

3.1.3. 2–2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.

**LAYİH**

## FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞDIRILMASI CƏDVƏLİ

BÖLMƏ VƏ MÖVZULAR	Məzmun xətti 1						Məzmun xətti 2		Məzmun xətti 3		Sa- at- lar				
	M.st. 1.1			M.st. 1.2			M.st. 2.1		M.st. 2.2	M.st. 3.1					
	1.1.1	1.1.2	1.1.3	1.1.4	1.1.5	1.2.1	1.2.2	1.2.3	1.2.4	2.1.1	2.1.2	2.2.1	3.1.1	3.1.2	3.1.3
Qədim dövr Azərbaycan ədəbiyyatı (en qədim dövrdən XIII əsrə qədər)	1. Qədim və zəngin ədəbiyyatımız									+	+	+			1
	2. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş.	+	+	+	+					+					1
	3. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş.	+		+	+						+				1
	4. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Təhlili.							+	+	+			+		1
	5. Ə.Xaqani. “Gənclərə nəsihət”. Məzmunu üzrə iş	+			+					+		+			1
	6. Ə.Xaqani. “Gənclərə nəsihət”. Təhlili.									+	+	+			1
	7. Ə.Xaqani. “Gənclərə nəsihət”. Tətbiq. Müzikirə. Yaradıcı iş.									+	+	+		+	1
	8. Məlumat xarakterli məruzəni necə yazmali											+	+		1
	9. Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Məzmunu üzrə iş.	+			+					+	+				1
	10. Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Məzmunu üzrə iş.	+									+				1
	11. Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Təhlili.							+	+				+		1
	12. Sinifdənxaric oxu dərsi							+	+	+	+	+	+		1
	13. Kiçik summativ qiymətləndirmə														1

Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrden XVII əsr qədər)	14. İ.Nəsimi. “Ağrimaz”. Məzmunu üzrə iş	+				+				+					1
	15. İ.Nəsimi. “Ağrimaz”. Təhlili.									+	+	+	+		1
	16. İ.Nəsimi. “Ağrimaz”. Tətbiq. Müzikirə. Yaradıcı iş.	+	+	+	+	+				+					1
	17. Ş.I.Xətayi. “Bahariyyə”. Məzmunu üzrə iş.	+			+						+				1
	18. Ş.I.Xətayi. “Bahariyyə”. Təhlili.									+	+				1
	19. Ş.I.Xətayi. “Bahariyyə”. Tətbiq. Müzikirə. Yaradıcı iş.	+								+		+			1
	20. M.Füzuli. “Söz”. Məzmunu üzrə iş.	+			+	+				+		+			1
	21. M.Füzuli. “Söz”. Təhlili.									+	+		+		1
	22. M.Füzuli. “Söz”. Tətbiq. Müzikirə. Yaradıcı iş.										+	+	+		1
	23. Sinifdənxaric oxu dərsi							+	+	+	+	+	+		1
	24. Kiçik summativ qiymətləndirmə														1

Yeni dövr Azərbaycan adəbiyyatı. I mərhələ (XVII-XVIII əsrlər)	25. "Koroğlu ilə Bolu bəy" ("Koroğlu" dastanından). Məzmunu üzrə iş.	+			+				+	+				1
	26. "Koroğlu ilə Bolu bəy". Məzmunu üzrə iş.	+		+	+	+			+					1
	27. "Koroğlu ilə Bolu bəy". Təhlili.						+	+	+	+			+	1
	28. M.P.Vaqif. "Hayif ki, yoxdur...". Məzmunu üzrə iş.	+			+					+			+	1
	29. M.P.Vaqif. "Hayif ki, yoxdur...". Təhlili.							+	+	+	+			1
	30. M.P.Vaqif. "Hayif ki, yoxdur...". Tətbiq. Müzikirə. Yaradıcı iş.	+	+		+			+	+	+				1
	31. Sinifdənxaric oxu dərsi						+	+	+	+	+			1
	32. Layihə üzrə iş. Təbiət mövzusunda esse yazılması.										+	+	+	1
	33. Layihə (esse) üzrə təqdimatların müzakirəsi								+	+	+			1
	34. Kiçik summativ qiymətləndirmə													1

II mərhələ (XIX əsr)	35. Q.Zakir. "Durnalar". Məzmunu üzrə iş.	+			+				+	+				1
	36. Q.Zakir. "Durnalar". Təhlili							+	+	+		+		1
	37. Q.Zakir. "Durnalar" Tətbiq. Müzikirə. Yaradıcı iş.	+			+			+	+	+				1
	38. Aşıq Ələsgər. "Dağlar". Məzmunu üzrə iş.	+			+				+	+				1
	39. Aşıq Ələsgər. "Dağlar". Təhlili.							+	+			+	+	1
	40. Aşıq Ələsgər. "Dağlar". Tətbiq. Müzikirə. Yaradıcı iş.		+		+	+		+			+			1
	41. S.Ə.Şirvani. "Qafqaz müsəlmanlarına xıtab". Məzmunu üzrə iş.	+			+				+	+				1
	42. S.Ə.Şirvani. "Qafqaz müsəlmanlarına xıtab". Təhlili.			+					+	+				1
	43. S.Ə.Şirvani. "Qafqaz müsəlmanlarına xıtab". Tətbiq. Müzikirə. Yaradıcı iş.								+	+	+			1
	44. Sinifdənxaric oxu dərsi								+	+	+			1
	45. Kiçik summativ qiymətləndirmə													

**LAYİHƏ**

III mərhələ (XX əsrin avvalları)	46. C.Məmmədquluzadə. "Qurbanəli bəy". Məzmunu üzrə iş.	+			+					+		1
	47. C.Məmmədquluzadə. "Qurbanəli bəy". Məzmunu üzrə iş.	+		+	+	+						1
	48. C.Məmmədquluzadə. "Qurbanəli bəy". Təhlili.					+	+	+	+	+		1
	49. M.Ə.Sabir. "Əkinçi". Məzmunu üzrə iş.	+			+				+	+	+	1
	50. M.Ə.Sabir. "Əkinçi". Təhlili.					+	+	+	+	+		1
	51. M.Ə.Sabir. "Əkinçi". Tətbiq. Müzikirə. Yaradıcı iş.						+	+	+		+	1
	52. Ə.Haqverdiyev. "Bomba". Məzmunu üzrə iş.	+			+					+		1
	53. Ə.Haqverdiyev. "Bomba". Məzmunu üzrə iş.			+					+	+		1
	54. Ə.Haqverdiyev. "Bomba". Təhlili.					+	+	+				1
	55. Kiçik summativ qiymətləndirmə											
Dünya ədəbiyyatından seçmə	56. M.Hadi. "Türkün nəgməsi". Məzmunu üzrə iş.	+			+					+	+	1
	57. M.Hadi. "Türkün nəgməsi". Təhlili.						+	+		+		1
	58. H.Cavid. "Ana". Məzmunu üzrə iş.	+			+				+	+		1
	59. H.Cavid. "Ana". Məzmunu üzrə iş.	+		+	+				+	+		1
	60. H.Cavid. "Ana". Təhlili.					+		+	+	+		1
	61. H.Cavid. "Ana". Tətbiq. Müzikirə. Yaradıcı iş.						+	+	+	+		1
	62. M.A.Ərsoy. "İstiqlal marşı". Məzmunu üzrə iş.	+			+				+	+		1
	63. M.A.Ərsoy. "İstiqlal marşı". Təhlili.						+	+	+	+		1
	64. M.A.Ərsoy. "İstiqlal marşı". Tətbiq. Müzikirə. Yaradıcı iş.						+	+	+	+		1
	65. Sinfəndəxaric oxu dərsi					+		+	+	+		1
66. Layihə üzrə iş. Vətənpərvərlik mövzusunda esse yazılması.										+	+	1
	67. Layihə (esse) üzrə təqdimatların müzikirəsi							+	+	+		1
68.Kiçik summativ qiymətləndirmə												

Ədəbiyyat döşlərində qarşıya qoyulan başlıca vəzifə təlim materiallarının öyrənilməsi zamanı müvafiq məzmun standartlarının reallaşdırılması və bu zəmində dərs ilinin sonunda kurikulumda göstərilən təlim nəticələrinə nail olunmasıdır. Bu baxımdan illik planlaşdırılmanın tələblərinin diqqət mərkəzində saxlanması, hər bir

YAY XAH

dərsdə reallaşdırılacaq məzmun standartlarının və onlardan irəli gələn təlim məqsədlərinin, metod və vasitələrin dəqiq müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

### VIII sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsi

Aşağıda tövsiyə xarakterli illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzuların tədrisi zamanı qarşıya qoyduğu təlim məqsədlərindən və şəraitdən asılı olaraq tövsiyə olunan illik planlaşdırma nümunəsində dəyişiklik edə bilər.

Həftələr	Mövzular	Reallaşdırılan standartlar	Fənlərəvəsi integrasiya	Strategiyalar: metodlar, iş formaları	Resurslar	Qiymətləndirmə üsul və vasitələri
1-ci həftə	Qədim və zəngin ədəbiyyatımız	2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 2.2.3. X.d. 3.1.4	Müsahibə, müzakirə, bütün siniflə birgə iş	Dərslik, ədəbiyyatın rolü haqqında fikirlər yazılmış plakat, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Azərbaycan_ədəbiyyatı	Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıq-vermə (tapşırıq)

#### 1. QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (Ən qədim zamanlardan XIII əsər qədər)

1-ci həftə	“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş	1.1.1. 1.1.3. 1.1.5. 2.1.1.	Az.d. 2.1.1. X.d. 2.1.3.	Müsahibə, fasilərlə oxu, təqdimat, fərdi iş, cütülk şəklində iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun səkillər, lügətlər, az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud Dede Qorqud Azerbaycan Filmi – YouTube. www.youtube.com/watch?v=VxbJvWSXpc	Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
2-ci həftə	“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. Məzmunu üzrə iş	1.1.1. 1.1.4. 1.1.5. 2.1.2.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, fasilərlə oxu, müzakirə, təqdimat, fərdi iş, cütülk şəklində iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun səkillər, lügətlər, az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud Dede Qorqud Azerbaycan Filmi – YouTube. www.youtube.com/watch?v=VxbJvWSXpc	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (sagirdin təqdimati)
	“Qazan bəyin oğlu Uruz bəyin dustaq	1.2.2. 1.2.3. 1.2.4. 2.2.3. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d.	Müsahibə, müzakirə, təqdimat, problemin həlli,	Dərslik, iş vərəqləri, lügətlər,	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə

	olduğu boy”. Təhlili		3.1.4.	fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş	<a href="http://az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud">az.wikipedia.org/wiki/Kitabi_Dədə_Qorqud</a> , Dede Qorqud Azer baycan Filmi-You Tubewww.youtube.com/watch?v=VxbJvWS_Xp	(tapşırıq), layihə (şagirdin təqdimatı)
3-cü həftə	Ə.Xaqani. “Gənclərə nəsihət”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, əsərin məzmununa uyğun şəkillər, sənətkarın portreti, lügətlər, <a href="http://az.wikipedia.org/wiki/Xaqani_Sirvani">az.wikipedia.org/wiki/Xaqani_Sirvani</a>	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
	Ə.Xaqani “Gənclərə nəsihət”. Təhlili	1.2.3. 1.2.4. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, <a href="http://az.wikipedia.org/wiki/Xaqani_Sirvani">az.wikipedia.org/wiki/Xaqani_Sirvani</a>	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
4-cü həftə	Ə.Xaqani. “Gənclərə nəsihət”. Tətbiq. Müzikirə. Yaradıcı iş	1.2.4. 2.1.2. 2.2.1. 3.1.3.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müzakirə, tədqiqat, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, <a href="http://az.wikipedia.org/wiki/Xaqani_Sirvani">az.wikipedia.org/wiki/Xaqani_Sirvani</a>	Müşahida (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	Məlumat xarakterli məruzəni necə yazmalı?	2.2.1. 3.1.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, tədqiqat, fərdi iş, kiçik qruplarda iş	Dərslik, məruzənin yazılıması ilə bağlı tövsiyələr, informasiya xarakterli məruzə nümunələri	Şifahi sual-cavab müşahidə (müşahidə vərəqləri), yazılı nitq bacarıqları üzrə qeydiyyat vərəqi, tapşırıqvermə (tapşırıq)
5-ci həftə	Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.2. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3..	Müsahibə, təqdimat, ikihissəli gündəlik, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, Nizaminin portreti, lügətlər, <a href="http://az.wikipedia.org/wiki/Nizami_Gencavi_1982">az.wikipedia.org/wiki/Nizami_Gencavi_1982</a>	Oxu (mətn), şifahi sual-cavab (yazılı nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Məzmunu üzrə iş	1.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdimat, ikihissəli gündəlik, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, <a href="http://az.wikipedia.org/wiki/Nizami_Gencavi_1982">az.wikipedia.org/wiki/Nizami_Gencavi_1982</a>	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
6-ci həftə	Nizami Gəncəvi. “Sultan Səncər və qarı”. Təhlili	1.2.1. 1.2.2. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri, <a href="https://www.facebook.com/nizamigancavia">https://www.facebook.com/nizamigancavia</a> <a href="http://az.wikipedia.org/wiki/Nizami_(film,_1982)">az.wikipedia.org/wiki/Nizami_(film,_1982)</a>	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

	Sinifdənxaric oxu dərsi	1.2.2. 1.2.4. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Təqdimat, mü- zakirə, problemin həlli, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəq- ləri, ədəbi guşə, lü- ğətlər, az.wikipe- dia.org/wiki/Niza- mi_Gəncəvi, az.wi- kipedia.org/wiki/Ni- zami_(film,_1982) az.wikipedia.org/- wiki/Məhsəti_Gən- cəvi. Məhsəti Gəncəvi haqqında film. www.youtu- be.com/watch?v=g XYT9WQWa4g	Müşahidə (müşahidə vərəqləri), şifahi sual- cavab (şifahi nitq bacar- ıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şa- girdin təqdimati)
<i>Kiçik summativ qiymətləndirmə</i>						

2. ORTA DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (XIII əsrдen XVII əsrə qədər)							
7-ci həftə	İ.Nəsimi. “Ağrimaz”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdi- matlar, ikihissəli gündəlik, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəq- ləri, şeirin məzmu- nuna uyğun şəkil- lər, şairin portreti, lüğətlər, az.wikipe- dia.org/wiki/İmadə- ddin_Nəsimi, Nəsi- mi (film, 1973) az.- wikipedia.org/wiki	Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tap- şırıqvermə (tapşırıq), layihə (şagirdin təq- dimati)	
8-ci həftə	İ.Nəsimi. “Ağrimaz”. Təhlili	1.2.3. 1.2.4. 2.1.1. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təq- dimatlar, müza- kira, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqlə- ri, şeirin məzmu- nuna uyğun şəkillər, lüğətlər. az.wikipe- dia.org/wiki/ İma- dəddin_Nəsimi www.anl.az/el/emb/ /inesimi.pdf. Nə- simi” filmi. www.youtube.- com/watch?v=oZrR YKyoMYc	Oxu (mətn), şifahi sual- cavab (şifahi nitq bacar- ıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)	
	İ. Nəsimi. “Ağrimaz”. Tətbiq. Müzakirə. Yaradıcı iş	1.1.2. 1.1.4. 1.2.1. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müza- kira, problemin həlli, təqdimatlar, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqlə- ri, lüğətlər, az.wikipe- dia.org/wiki/ İm- adəddin_Nəsimi www.anl.az/el/emb/in- simi.pdf. “Nəsimi” filmi. www.youtu- be.com/- watch?v=oZrRYKyo MYc	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tap- şırıq), layihə (şagirdin təqdimati)	

XƏBƏR

9-cu həftə	Ş.İ.Xətayı. “Bahariyyə”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3. Biol. 4.1.1.	Müsahibə, təqdimat, müzakirə, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş	Dərslik, şairin portreti, əsərin məzmununa uyğun şəkillər, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Şah_Ismayıllı_Xətayı	Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	Ş.İ.Xətayı. “Bahariyyə”. Təhlili	1.2.3. 1.2.4. 2.1.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. Biol. 4.1.1.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Şah_Ismayıllı_Xətayı	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
10-cu həftə	Ş.İ.Xətayı. “Bahariyyə”. Tətbiq. Müzakirə. Yaradıcı iş	1.1.2. 2.1.2. 3.1.3.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. Biol. 4.1.1.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, təqdimat, müzakirə, fərdi iş, kiçik qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Şah_Ismayıllı_Xətayı	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	M.Füzuli. “Söz”. Məzmunu üzrə iş	1.1.1. 1.1.4. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, iki-hissəli gündəlik, təqdimat, müzakirə, cütlük iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun plakat, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/-Məhəmməd_Füzuli, <a href="http://az.wikipedia.org/wiki/Məhəmməd_Füzuli_(film,_1958)">http://az.wikipedia.org/wiki/Məhəmməd_Füzuli_(film,_1958)</a>	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
11-ci həftə	M.Füzuli. “Söz”. Təhlili	1.2.3. 1.2.4. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, problemin həlli, təqdimat, müzakirə, cütlük iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.- wikipedia.org/wiki/Məhəmməd_Füzuli	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	M.Füzuli. “Söz”. Tətbiq. Müzakirə. Yaradıcı iş	1.2.1. 2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, Venn diaqramı, problemin həlli, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Məhəmməd_Füzuli	Müşahidə (məşanidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
12-ci həftə	Sinifdən xaric oxu dərsi	1.2.3. 1.2.4. 2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, müqayisə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, “Nəsimi” filmi, <a href="http://www.youtube.com/watch?v=oZrRYKyoMYcaz.wikipedia.org/wiki/Şah_Ismayıllı_Xətayı">www.youtube.com/watch?v=oZrRYKyoMYcaz.wikipedia.org/wiki/Şah_Ismayıllı_Xətayı</a>	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

Kiçik summativ qiymətləndirmə

3. YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI. I MƏRHƏLƏ (XVII–XVIII əsrlər)							
13-cü həftə	“Koroğlu ilə Bolu bəy” (“Koroğlu” dastanından). Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.2. 2.2.1. X.d. 2.1.3. Üm.t. 5.1.3.	Az.d.          	Müsahibə, iki-hissəli gündəlik, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Koroglu, www.youtube.com/watch?v=dAb-lg0ODjQ	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	
	“Koroğlu ilə Bolu bəy”. Məzmunu üzrə iş	1.1.1. 1.1.3. 1.1.4. 1.1.5. 2.1.1. Üm.t. 5.1.3.	Az.d.         	Müsahibə, təqdimat, problemin həlli, müzakirə, təqdimat, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Koroğlu, www.youtube.com/watch?v=dAb-lg0ODjQ	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	
14-cü həftə	“Koroğlu ilə Bolu bəy”. Təhlili	1.2.2. 1.2.3. 1.2.4. 2.2.3. 2.1.2. 3.1.3. Üm.t 5.1.3.	Az.d.         	Müsahibə, təqdimat, problemin həlli, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Koroğlu	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	
	M.P. Vaqif. “Hayif ki, yoxdur...”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.2.1. 3.1.3.	Az.d.         	Müsahibə, iki-hissəli gündəlik, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Molla_Pənah_Vaqif, Molla Pənah Vaqif (film, 27.08.2011) – YouTube www.youtube.com/watch?v=LbMBM A5GNZs	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	
15-ci həftə	M.P. Vaqif. “Hayif ki, yoxdur...”. Təhlili	1.2.3. 1.2.4. 2.1.1. 2.2.1. X.d. 3.1.4.	Az.d.         	Müsahibə, təqdimat, problemin həlli, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	az.wikipedia.org/wiki/Molla_Pənah_Vaqif, Molla Pənah Vaqif (film, 27.08.2011). YouTube www.youtube.com/watch?v=LbMBM A5GNZs	Sifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	
	M.P. Vaqif. “Hayif ki, yoxdur...”. Tətbiq. Müzakirə. Yaradıcı iş	1.1.1. 1.1.2. 1.1.5. 1.2.3. 1.2.4. 2.1.2.	Az.d.         	Müsahibə, təqdimat, problemin həlli, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, şairin portreti, iş vərəqləri, az.wikipedia.org/wiki/Molla_Pənah_Vaqif	Sifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)	

16-ci həftə	Sinifdənxaric oxu dərsi	1.2.2. 1.2.3. 1.2.4. 2.1.1. 2.1.2. 2.2.1.	1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, kiçik qruplarda iş, müzakirə, problemin həlli. Koroglu/Koroğlu (film, 1960) <a href="http://www.youtube.com/watch?v=dAb-lg0ODjQ">www.youtube.com/watch?v=dAb-lg0ODjQ</a>	Dərslik, iş vərəqləri, az.wikipedia.org/wiki/Koroğlu, <a href="http://www.youtube.com/watch?v=dAb-lg0ODjQ">www.youtube.com/watch?v=dAb-lg0ODjQ</a> . Koroğlu mövzusunda bədi və elmi əsərlərin, şəkillərin sərgisi.	Müşahidə (müsahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	Layihə üzrə iş. Təbiət mövzusunda esse yazılıması	3.1.1. 3.1.2. 3.1.3.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik qruplarda iş	Dərslik, layihə materialları	Müşahidə (müahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), layihə (şagirdin təqdimatı)
17-ci həftə	Layihə (esse) üzrə təqdimatların müzakirəsi	2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 1.2.1. 2.2.3. X.d. 2.1.2. 2.1.3.	Müsahibə, təqdimat, müzakirə	Layihə materialları	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), layihə (şagirdin təqdimatı)

*Kiçik summativ qiymətləndirmə*

4. YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI. II MƏRHƏLƏ (XIX əsr)						
18-ci həftə	Q.Zakir. "Durnalar". Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, iki-hissəli gündəlik, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, sənətkarın portreti, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Qasim_bəy_Zakir	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
	Q.Zakir. "Durnalar". Təhlili	1.2.3. 1.2.4. 2.1.1. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, cütlükələ iş, kiçik və böyük qruplarda iş	Dərslik, sənətkarın portreti, lügətlər, az.wikipedia.org/wiki/Qasim_bəy_Zakir	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)
19-cu həftə	Q.Zakir. "Durnalar". Tətbiq. Müzakirə. Yaradıcı iş	1.1.1. 1.1.5. 1.2.3. 1.2.4. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, Venn diaqramı, tədqiqat, müzakirə, problemin həlli, fərdi iş, cütlükələ iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, sənətkarın portreti, lügətlər, az.wikipedia.org/wiki/Qasim_bəy_Zakir	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimatı)

	Aşıq Ələsgər. "Dağlar". Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3. C. 3.2.5. H.b. 1.2.1 M. 1.2.2.	Müsahibə, təqdimat, müzakirə, təqdimat, fərdi iş, cütlükə iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, sənətkarın portreti, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Aşıq_Ələsgər, Aşıq Ələsgər (film, 1972). YouTube. <a href="http://www.youtube.com/watch?v=tWuP0D5-F4">www.youtube.com/watch?v=tWuP0D5-F4</a>	Müsahibə (müəllimin diaqnostik qeydiyyat vərəqi), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
20-ci həftə	Aşıq Ələsgər. "Dağlar". Təhlili	1.2.3. 1.2.4. 3.1.1. 2.2.3. 3.1.2. 3.1.3.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. C. 3.2.5. H.b. 1.2.1 M. 1.2.2.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, cütlükə iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Aşıq_Ələsgər, Aşıq Ələsgər (film, 1972). YouTube. <a href="http://www.youtube.com/watch?v=tWuP0D5-F4">www.youtube.com/watch?v=tWuP0D5-F4</a>	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	Aşıq Ələsgər. "Dağlar". Tətbiq. Müzakirə. Yaradıcı iş	1.1.2. 1.1.5. 1.2.1. 2.2.3. 1.2.3 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. C. 3.2.5. M. 1.2.2. H.b. 1.2.1.	Müsahibə, tədqiqat, müzakirə, problemin həlli, fərdi iş, cütlükə iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, az.wikipedia.org/wiki/Aşıq_Ələsgər, Aşıq Ələsgər (film, 1972) – YouTube. <a href="http://www.youtube.com/watch?v=tWuP0D5-F4">www.youtube.com/watch?v=tWuP0D5-F4</a>	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
21-ci həftə	S.Ə.Şirvani. "Qafqaz müsəlmanlarına xıtab". Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.2. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, iki-hissali gündəlik, tədqiqat, müzakirə, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, mövzuya uyğun şəkillər, sənətkarın portreti, iş vərəqləri, az.wikipedia.org/wiki/Seyid_Özim_Şirvani	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)
	S.Ə.Şirvani. "Qafqaz müsəlmanlarına xıtab". Təhlili	1.1.3. 1.2.4. 2.1.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, cütlükə iş, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Seyid_Özim_Şirvani	Özüñüqiyəmtəndirmə cədvəli, şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)

22-ci həftə	S.Ə.Şirvani. “Qafqaz müsəlmanlarına xitab”. Tətbiq. Müzakirə. Yaradıcı iş.	1.2.4. 2.1.2 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müqayisə cədvəli, müzakirə, problemin həlli, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Seyid_Əzim_Şirvani	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	Sinifdən-xaric oxu dörsi	1.2.3. 1.2.4. 2.2.1.	1.2.4. 2.2.3. X.d. 3.1.4.	Təqdimat, müzakirə, müqayisə, fərdi iş, kiçik qruplarda iş	Dərslik, iş vərəqləri, mövzuya uyğun şəkillər, kitab sərgisi, az.wikipedia.org/wiki/Qasim_bəy_Zakir	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)

Kiçik summativ qiymətləndirmə

**LAYİH**

5. YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI. III MƏRHƏLƏ (XX əsrin əvvəlləri)						
23-cü həftə	C.Məmməd-quluzadə. “Qurbanəli bəy”. Məzmunu üzrə iş	11.1. 1.1.5. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, müzakirə, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər, sənətkarın portreti, lügətlər, az.wikipedia.org/wiki/Cəlil_Məmmədquluzadə	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
24-cü həftə	C.Məmməd-quluzadə. “Qurbanəli bəy.” Məzmunu üzrə iş	1.1.1. 1.1.3. 1.1.4. 1.1.5.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, müzakirə, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Cəlil_Məmmədquluzadə (film, 1966) - YouTube. www.youtube.com/watch?v=m0HHYTzfiBo	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	C.Məmməd-quluzadə . “Qurbanəli bəy”. Təhlili	1.2.1. 1.2.2. 1.2.3. 1.2.4. 2.1.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri,az.wikipedia.org/wiki/Cəlil_Məmmədquluzadə. Cəlil Məmmədquluzadə (film, 1966) – YouTube. www.youtube.com/watch?v=m0HHYTzfiBo	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
25-ci həftə	M.Ə.Sabir. “Əkinçi”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1. 3.1.3.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3. Biol. 3.1.1.	Müsahibə, tədqiqat, ikihissəli gündəlik, müzakirə, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər, sənətkarın portreti, az.wikipedia.org/wiki/Mirzə_Ələkbər_Sabir. Mirzə Ələkbər Sabir (film, 31.05. 2012) – YouTube www.youtube.com/watch?v=jWeYsONccZA	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), oxu (mətn), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	M.Ə.Sabir. “Əkinçi”. Təhlili	1.2.2. 1.2.3. 1.2.4. 2.1.1. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. Biol. 3.1.1.	Müzakirə, təqdimat, müzakirə, problemin həlli, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, az.wikipedia.org/wiki/Mirzə_Ələkbər_Sabir. Mirzə Ələkbər Sabir (film, 31.05.2012) – YouTube. www.youtube.com/watch?v=jWeYsONccZA	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)

26-ci həftə	M.Ə.Sabir. “Əkinçi”. Tətbiq. Müzakirə. Yaradıcı iş	1.2.3. 1.2.4. 2.1.2. 3.13.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. Biol. 3.1.1.	Müsahibə, müzakirə, Venn diaqramı, müqayisə cədvəli, problemin həlli, təqdimat, fərdi iş, cütlükəl iş, kiçik qruplarda iş	Dərslik, iş vərəqləri, az.wikipedia.org/wiki/Mirzə_Ələkbər_Sabir. Mirzə Ələkbər Sabir (film, 31.05.2012) – YouTube www.-youtube.com/watch?v=jWeYsQNccZA	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	Ə.Haqverdiyev. “Bomba”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdimat, müzakirə, ikihissəli gündəlik, fərdi iş, kiçik qruplarda iş	Dərslik, əsərin məzmunu üzrə şəkillər, sənətkarın portreti, iş vərəqləri, az.wikipedia.org//Əbdürəhim_bəy_Haqverdiyev	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
27-ci həftə	Ə.Haqverdiyev. “Bomba”. Məzmunu üzrə iş	1.1.3. 2.1.2. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdimat, müzakirə, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər, sənətkarın portreti, az.wikipedia.org//Əbdürəhim_bəy_Haqverdiyev	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), layihə (şagirdin təqdimati)
	Ə.Haqverdiyev. “Bomba”. Təhlili.	1.2.2. 1.2.4. 2.1.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təqdimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org...//Əbdürəhim_bəy_Haqverdiyev	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
28-ci həftə	<i>Kiçik summativ qiymətləndirmə</i>					
	M.Hadi. “Türkün nəğməsi”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.2.1. 3.1.3.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, təqdimat, fərdi iş, cütlük şəklində iş, kiçik və böyük qruplarda iş.	Dərslik, sənətkarın portreti, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Məhəmməd_Hadi	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
29-cu həftə	M.Hadi. “Türkün nəğməsi”. Təhlili	1.2.3. 1.2.4. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Məhəmməd_Hadi	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	H.Cavid. “Ana”. Məzmunu üzrə iş.	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, ikihissəli gündəlik, fasılələrlə oxu, müzakirə, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, sənətkarın portreti, əsərləri, az.wikipedia.org/wiki/Hüseyn_Cavid	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)

30-cu həftə	H.Cavid. “Ana”. Məzmunu üzrə iş	1.1.1. 1.1.4. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3.	Müsahibə, müzakirə, ikihissəli gündəlik, fasilələrlə oxu, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, əsərin məzmununa uyğun şəkillər, lügətlər, iş vərəqləri, sənətkarın portreti, əsərləri. az.wikipedia.org/wiki/Hüseyin_Cavid, Cavid ömrü (film, 2007). YouTube. www.youtube.com/watch?v=HIQIS15tML0	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	H.Cavid. “Ana”. Təhlili	1.2.2. 1.2.4. 2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, problemin həlli, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, iş vərəqləri, lügətlər, az.wikipedia.org/wiki/Hüseyin_Cavid. Cavid ömrü (film, 2007) – YouTube www.youtube.com/watch?v=HIQIS15tML0	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
31-ci həftə	H.Cavid. “Ana”. Tətbiq. Müzikirə. Yaradıcı iş.	1.2.3. 1.2.4. 2.1.1. 2.1.2.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, müzakirə, Venn diaqramı, problemin həlli, təqdimat, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri, az.wikipedia.org/wiki/Hüseyin_Cavid, Cavid ömrü (film, 2007) - YouTube www.youtube.com/-watch?v=HIQIS15tML0	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq)

#### DÜNYA ƏDƏBİYYATINDAN SEÇMƏ

31-ci həftə	M.A.Ərsoy. “İstiklal marşı”. Məzmunu üzrə iş	1.1.1. 1.1.5. 2.1.1. 2.2.1.	Az.d. 2.1.1. 2.2.2. X.d. 2.1.3. H.b. 3.2.1. 3.2.2	Müsahibə, müzakirə, ikihissəli gündəlik, təqdimat, fərdi iş, kiçik və böyük qruplarda iş.	Dərslik, lügətlər, iş vərəqləri. sənətkarın portreti, tr.wikipedia.-org/wiki/Mehmet_Akif_Ersoy, http://www.dailymotion.com/video/xwb7fn_12-mart-istiklal-marsi-mehmet-akif-ersoy-kisa-film_school	Oxu (mətn), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
32-ci həftə	M.A.Ərsoy. “İstiklal marşı”. Təhlili	1.2.3. 1.2.4. 2.1.1. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. H.b.3. 2.1. 3.2.2	Müsahibə, problemin həlli, təqdimatlar, müqayisə cədvəli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri, tr.wikipedia.org/wiki/Mehmet_Akif_Ersoy, http://www.dailymotion.com/video/xwb7fn_12-mart-istiklal-marsi-mehmet-akif-ersoy-kisa-film_school	Müşahidə (müşahidə vərəqləri), şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)

	M.A.Ərsoy. “İstiqlal marşı”. Təbtiq. Müzakirə. Yaradıcı iş	1.2.4. 2.1.1. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4. H.b. 3.2.1. 3.2.2.	Müsahibə, mü- zakirə, təqdi- mat, müqayisə cədvəli, fərdi iş, kiçik və böyük qruplarda iş	Dərslik, lügətlər, iş vərəqləri, tr.wikipedia.org/wiki/Meh- met_Âkif_Ersoy. <a href="http://www.dailymotion.com/video/xwb7fn_12-mart-istiklal-marsi-mehmet-akif-ersoy-kisa-film_school">http://www.dailymotion.com/video/xwb7fn_12-mart-istiklal-marsi-mehmet-akif-ersoy-kisa-film_school</a>	Müşahidə (müşahidə vərəqləri), şifahi sual- cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tapşırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
33-cü həftə	Sınıfdən xaric oxu dərsi	1.2.2. 1.2.4. 2.1.2. 2.2.1.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, mü- zakirə, təqdimat, problemin həlli, kiçik qruplarda iş	Dərslik, iş vərəqlə- ri, ədəbi divar qə- zeti, kitab sərgisi, “Mirzə Səfər” filmi. <a href="http://www.youtube.com/watch?v=fjvKGe_-pmw">http://www.youtube.com/watch?v=fjvKGe_-pmw</a> . “Poç qutusu” filmi. <a href="http://www.youtube.com/watch?v=m7_2PmziE58">http://www.youtube.com/watch?v=m7_2PmziE58</a>	Müşahidə (müşahidə vərəqləri), şifahi sual- cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), tap- şırıqvermə (tapşırıq), layihə (şagirdin təqdimati)
	Layihə üzrə iş. Vətənpər vərlik mövzu sunda esse yazılması	3.1.1. 3.1.2. 3.1.3.	Az.d. 1.2.4. 2.2.3. X.d. 3.1.4.	Müsahibə, təq- dimat, müzakirə, problemin həlli, fərdi iş, kiçik qruplarda iş	Dərslik, layihə materialları, iş vərəqləri	Müşahidə (müahidə vərəqləri), şifahi sual- cavab (şifahi nitq bac- arıqları üzrə qeydiyyat vərəqi), layihə (şa- girdin təqdimati)
34-cü həftə	Layihə (esse) təqdimatların müzakirəsi	2.1.1. 2.1.2. 2.2.1.	Az. d. 1.2.1 2.2.3. X.d. 2.1.2. 2.1.3.	Müsahibə, təq- dimat, müzakirə	Layihə materialları	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi), layihə (şagirdin təqdi- matı)

*Kiçik summativ qiymətləndirmə*

Az.d.– Azərbaycan dili, X.d.– Xarici dil, Üm.t.– Ümumi tarix, Biol.– Biologiya, C.– Coğrafiya, H.b.– Həyat bilgisi, M.– Musiqi.

**LAYIHƏ**

## Fənn üzrə illik tədris saatlarının bölgüsü

Bədii materialların öyrənilməsi	52 saat
İnformasiya xarakterli məruzəni necə yazmalı?	1 saat
Sinifdənxaric oxu dərsləri	5 saat
Layihələr üzrə iş, təqdimatların müzakirəsi	4 saat
Kiçik summativ qiymətləndirmə	6 saat
Böyük summativ qiymətləndirmə	2 saat
<b>Cəmi</b>	<b>68 saat</b>

**Müəllimin təlim materiallarının planlaşdırılmasına yaradıcı yanaşması, vəsaitdəki nümunəni əsas götürməklə özünün müəyyənləşdirdiyi təlim məqsədlərinə və konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsinə uyğun olaraq metodik cəhətdən əsaslandırılmış dəyişikliklər etməsi məqsədə uyğundur.** Müəllimin planlaşdırımıya yaradıcı münasibəti öz əksini, ilk növbədə, dərsdə reallaşdırılacaq standartların, fəndaxili və fənlərarası integrasiya imkanlarının müəyyənləşdirilməsində, əyani və texniki vasitələrin seçilməsində, dərslikdəki sual və tapşırıqlarda zəruri saylığı dəyişikliklərin aparılmasında tapmalıdır.

Metodik vəsaitə müxtəlif mövzular üzrə **gündəlik planlaşdırımaya dair nümunələr** daxil edilmişdir. Dərs nümunələri hazırlanarkən respublikanın ümumtəhsil məktəblərinin I–IV siniflərində Azərbaycan dili fənninin, eləcə də V–VI siniflərində kurikulum üzrə ədəbiyyat dərslərinin tədrisi təcrübəsi, TQDK-nın monitorinqində, kütləvi informasiya vasitələrində söylənilmiş fikirlər öyrənilmiş, təhlil edilmiş, nəzərə alınmışdır. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, müəllimlərin təşəbbüskar, yaradıcı fəaliyyətinə istiqamət vermək məqsədilə **icməllər** yanaşı, **yığcam dərs planları – mövzular üzrə təlim texnologiyaları** da işlənilmişdir.

**LAYIHƏ**

## FƏNDAXİLİ İNTEQRASIYA

Ədəbiyyat kurikulumu integrativ səciyyəli olduğu üçün bütün mövzular üzrə **fəndaxili integrasiya** da reallaşdırılmalıdır. Dərsliyə daxil edilmiş **mövzuların problem, mövzu, janr üzrə əlaqəli, müqayisəli öyrənilməsi** bu baxımdan zəruridir. Belə ki, “Koroğlu ilə Bolu bəy” qolunun “Qazan bəyin oğlu Uruz bəyin dustaqları olduğu boy”la mövzu, problem, obrazlar, janr baxımından əlaqələrinin açıqlanması, müqayisə aparılması müəllimin diqqət mərkəzində olmalıdır. Eləcə də M.A.Ərsoyun “İstiqlal marşı” şeirinin tədrisi zamanı M.Hadinin “Türkün nəgməsi” şeiri ilə əlaqə yaradılması, oxşar və fərqli motivlərin üzə çıxarılması dərsdə müvafiq məzmun standartlarının reallaşdırılmasına imkan yaradır.

Fəndaxili integrasiyanın digər mühüm yolu **məzmun standartlarının integrativ şəkildə reallaşdırılmasıdır**. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini təməllayan alt standartların integrativ reallaşdırılması imkanları genişdir:

Məzmun xətləri	1. Ədəbiyyat və həyat həqiqətləri		2. Şifahi nitq 3. Yazılı nitq
Əsas standartlar	1.1. Bədii nümunələrin məzmununu mənimsdəyişini nümayiş etdirir.  1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.  1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	2.1. Şifahi nitq bacarıqlarını nümayiş etdirir. 3.1. Yazılı nitq bacarıqlarını nümayiş etdirir.  3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.
Alt standartlar	1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.

	1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinyə) müəyyən-leşdirir.	1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinyə) rolunu aydınlaşdırır.	2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
--	---	--	--

## FƏNLƏRARASI İNTEQRASIYA

Metodik vəsaitdə verilmiş VIII sinifdə ədəbiyyat dərslərinin illik planlaşdırılmasında ədəbiyyat fənninin digər fənlərlə integrasiyası imkanları müəyyənləşdirilmişdir. Cədvəldən göründüyü kimi, kurikulumun integrativ səciyyə daşımışı ədəbiyyat fənninin Azərbaycan dil, xarici dil, tarix, coğrafiya və s. fənlərlə əlaqələrinin təlim prosesində məqsədyönlü şəkildə reallaşdırılmasında öz əksini tapır.

Fənlərarası integrasiya VIII sinifdə tədris olunan müxtəlif fənlər üzrə alt standartların əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış bilik və bacarıqlara istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyatın incəsənətin digər növləri ilə – musiqi, rəssamlıq, heykəltəraşlıq, kino, teatr və s. əlaqələrinin məqsədyönlü şəkildə reallaşdırılması dərsdə qarşıya qoyulmuş təlim nəticələrinə nail olmaq imkanını artırır.

**LAYİH**

**Ədəbiyyat fənn standartlarının digər fənn standartları ilə  
inteqrasiyası imkanları**

<b>Ədəbiyyat</b>	<b>Azərbaycan dili</b>	<b>Xarici dil</b>
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq karşılığını tapmaqla şərh edir.	3.1.1. Söz və ifadələri grammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideyaməzmununa uyğun ifadəli oxuyur.	2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.	3.1.2. Cümlələri məqsəd və intonasiyaya görə düzgün oxuyur.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.	3.1.3. Mətnin məzmununa uyğun plan tutur. 3.1.4. Məndəki əsas fakt və hadisələri seçil, qruplaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	2.1.2. Həqiqi və məcazi mənali söz və ifadələrin mənasını nümunələrlə şərh edir.	3.1.1. Söz və ifadələri grammatik-semantik xüsusiyyətlərinə görə fərqləndirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir. 3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.	2.1.1. Fikrini müxtəlif cümlə konstruksiyaları ilə ifadə edir. 3.1.4. Məndəki əsas fakt və hadisələri seçil, qruplaşdırır.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	2.2.3. Məndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir.	2.1.3. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini məntiqi ardıcıllıqla ifadə edir.

TANIMLAMADA İŞLEMLƏR

2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçilir. 1.2.4. Nitq etiketlərindən məqamında istifadə edir.	2.1.2. Müzakirələrdə mövzu ilə bağlı fikirlərini bildirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.	3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.	4.1.2. Məlumat xarakterli mətnlər yazır.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.	3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır. 3.1.3. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.	4.1.1. Dinlədiyi mətnin məzmununu ardıcıl yazır. 4.1.2. Məlumat xarakterli mətnlər yazır.

## ƏDƏBİYYAT DƏRSLƏRİNĐƏ YENİ TƏLİM TEKNOLOGİYALARINDAN İSTİFADƏ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının və fənn kurikulumunun tələblərinə uyğun olaraq, metodik vəsaitdə ədəbîyyat dərslərinin icmal və planları fəal/interaktiv təlim texnologiyası əsasında işlənilmişdir.

Müəllim təlim məqsədlərinə uyğun olaraq fərdi iş, cütlük şəklində iş, kiçik qruplarda iş, bütün siniflə birgə iş formalarından istifadə edir.

**Bütün siniflə birgə iş.** Kollektiv fəaliyyətə alışmaq, ünsiyyət yaratmaq, dialoqa girmək bacarığının inkişafı baxımından əhəmiyyətlidir.

**Kiçik qruplarda iş.** Şagirdlər müəyyən problemi həll etmək üçün kiçik qruplarda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgə fəaliyyət bacarıqları inkişaf edir.

**Cütlük şəklində iş.** Şagirdlər təlim tapşırıqlarını cütlük şəklində yerinə yetirirlər. Bu iş forması şagirdlərdə əməkdaşlıq, ünsiyyət, məsuliyyəti bölüşmək bacarığı formalasdırmağa imkan verir.

**Fərdi iş.** Şagirdin fəaliyyətinin potensial imkanlarına uyğun təşkili və inkişafı məqsədi daşıyır.

Aşağıdakı təlim metodlarından istifadə özünü məktəb təcrübəsində doğrultmuşdur.

Fasilələrlə oxu, proqnozlaşdırılmış oxu, ikihissəli gündəlik, söz assosiasiyaları, insert (interaktiv qeydetmə sistemi) metodlarından bədii əsərlərin məzmununun öyrənilməsi zamanı istifadə müsbət nəticə verir.

Bein həmləsi, müzakirə, problemin həlli, BİBÖ, debat, şaxələndirmə, rollu oyun (rollu dialoq), Venn diaqramı, konseptual cədvəl, qərarlar ağacı, karusel, təqdimat, layihələr üzrə iş metodları bədii əsərin təhlili üzrə dərslərdə daha faydalıdır. Bu bölgü şərti səciyyə daşıyır. Göstərilən metodların bir qismindən (əqli hücum, söz assosiasiyaları, rollu oyun, insert, təqdimat, layihələr üzrə iş, auksion və s.) həm əsərin məzmunu üzrə iş, həm də təhlil zamanı bəhrələnmək mümkündür.

**Beyin həmləsi.** Şagirdlərə öyrənilən əsərin mövzusu, orada qaldırılan problemlə bağlı düşündürücü sual verilir və onun həlli yollarına dair fikirlərini, ideyalarını söyləmək təklif olunur. Problemlı sual üzrə müzakirə şagirdlərin yaradıcı fəaliyyət göstərmək, müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək, fikirlərini ifadə etmək bacarığını üzə çıxarır.

Şagirdlərin verdiyi cavablar şərh verilmədən lövhəyə yazılır. Sonra qeyd edilmiş ideyalar təhlil edilir, qruplaşdırılır. Dərsin sonunda şagirdlərin verdiyi cavablara bir daha qayıdırılır, dəqiqləşdirmə aparılır.

**Fasilələrlə oxu.** Əsərin mətni əvvəlcədən bitkin hissələrə bölünür. Bir hissə oxunduqdan sonra fasılə edilir və müəllim oxunmuş hissənin məzmununa dair suallar verir. Cavablar dinlənilir və növbəti hissə oxunmağa başlanır. Üçüncü, dördüncü hissələr də bu şəkildə oxunur və fasılələrdə məzmun üzrə müsahibə aparılır. Bütün hissələr oxunduqdan sonra əsərin bütövlükdə məzmunu üzrə yiğcam müsahibənin aparılması faydalıdır.

**Proqnozlaşdırılmış oxu.** Məzmunun mənimsənilməsinə həsr olunan dərsdə əsərdən bir hissə oxunur, fasılə edilir və şagirdlər hadisələrin sonrakı inkişafı barədə ehtimallarını dəftərlərindəki proqnoz cədvəlinde qeyd edirlər.

Əsərin hissələri	Sizcə, nə baş verəcək?	Nə üçün belə düşünürsünüz?	Nə baş verdi? Hadisələr necə davam etdi?
I hissə			
II hissə			
III hissə			
IV hissə			

**İkihissəli gündəlik.** Şagirdlər mətni oxuya-oxuya gündəlikdə müvafiq qeydlər aparırlar. Əsərin oxusu, qeydlərin aparılması başa çatdıqdan sonra şagirdlər yenidən mətnə müraciət edir, qeydlərini zənginləşdirirlər.

Məktəb təcrübəsində ikihissəli gündəlikdən əsərin öyrənilməsinin müxtəlif mərhələlərində istifadəyə də geniş yer verilir.

	Əsərdə diqqətimi daha çox cəlb edənlər	Bunun səbəbi
1.		
2.		
3.		

**Müzakirə (diskussiya)** prosesi şagirdlərin bir-biri ilə, eləcə də müəllimlə əməkdaşlığına, fərqli fikirlərə dözümlü münasibətin formalasmasına imkan yaradır. Bu zaman problemin həlli, müxtəlif, bir-birinə zidd fikirlərin söylənilməsi təmin edilir. Müzakirə zamanı şagirdlər problemin görünməyən tərəfləri barədə düşünməyə istiqamətləndirilir. Müəllim şagirdlərin hüquq bərabərliyini təmin edərək demokratik mühit yaradır, onların fəallıq və müstəqiliyinə nail olur.

Müzakirə üçün mövzu, problem seçilərkən şagirdlərin qavrama səviyyəsi nəzərə alınmalıdır. Müzakirədə düşündürücü, müxtəlif cavab variantlarına yol açan suallardan istifadə olunur.

**Debat üçün** müzakirə olunacaq mövzu, problem üzrə tezis müəyyənləşdirilir. Mövzu üzrə tezis elə seçilməlidir ki, o, şagirdlər üçün maraqlı olsun, fərqli fikirlərin müzakirəsinə imkan yaratsın.

1. Püskatma vasitəsilə tezisi təsdiq və inkar edən qruplar (komandalar) müəyyənləşdirilir.
2. Hər qrupun tərkibinə 4–5 şagird daxil edilir.
3. Şagirdlər öz mülahizələrinin, dəlillərinin əsaslandırılmasının zəruri olduğu izah edilir.
4. Debatın necə keçiriləcəyi, rəqlamenti və iştirakçıların vəzifələri hər iki qrupla razılışdırılır.
5. Çıxışlara nəzarət edən ekspert və hər iki qrupun əlaqələndiricisi (sözcüsü) müəyyənləşdirilir.
6. Debat zamanı rəqlamentə riayət edilir.
7. Digər şagirdlər münsif kimi iştirak edir. Lakin münsiflərin sayı cüt rəqəmli olmamalıdır.

**Təsdiqəcili komanda** üçüncü tərəfi (və ya münsifləri) öz mövqelərinin doğru olduğuna inandırmalıdır.

**İnkaredici komandanın** vəzifəsi isə opponentlərin dəlillərini təkzib etməkdir. Onlar öz dəlilləri vasitəsilə problemdə fərqli yanaşma təqdim edirlər.

Münsiflər debat zamanı hər iki qrupu dinləyir, hansı qrupun öz mövqeyini daha inandırıcı, məntiqli dəlillərlə əsaslandırdığını diqqət yetirirlər.

Debatın sonunda münsiflər qruplarla əvvəlcədən razılışdırılmış meyarlar üzrə qiymətləndirmə aparır:

Meyarlar	5 ballıq sistemlə qiyməti
Çıxış edən nə qədər inandırıcı danışır?	
Sübutlar ciddi dəlillərə əsaslanır mı?	
Digər qrupun dəlillərini təkzib edə bildimi?	
Nitqi aydın, səlis, ifadəli idimi?	
Mübahisə mədəniyyətinin səviyyəsi necə idi?	
<b>Ümumi bal</b>	

Daha çox bal toplamış qrup qalib gəlir.

**İnteraktiv dərsin quruluşu** yaradıcı fəaliyyətə, tədqiqatçılığa geniş imkan yaradır.

Nö	İnteraktiv dərsin strukturu	Əsas fəaliyyətlər
1	Motivasiya, problemin qoyuluşu	Motivasiya yaradılması, problemin həlli ilə bağlı müxtəlif fərziyyələrin irəliləşdirilməsi, ziddiyətli, düşündürücü suallar üzrə fikir mübadiləsi, bиргə fəaliyyət nəticəsində tədqiqat sualının müəyyənləşdirilməsi.
2	Tədqiqatın aparılması	Problemin həllini nəzərdə tutan sualların, tapşırıqların yerinə yetirilməsi.
3	Məlumat mübadiləsi	Təqdimat əsasında qrupların bir-birinin işinin məzmununu ilə tanış olması.

4	Məlumatın müzakirəsi və təşkili	Məlumatın əlaqələndirilməsi, qruplaşdırılması, pərakəndə fikirlərin sistemə salınması.
5	Nəticə, ümumiləşdirmə	Müzakirə zamanı deyilmiş fikirlərin ümumiləşdirilməsi, dərsin əvvəlində söylənilmiş fərziyyələrlə müqayisə aparılması və tədqiqat suali ilə bağlı nəticə çıxarılması.
6	Yaradıcı tətbiqetmə	Yeni mövzu üzrə bilik və bacarıqların yaradıcı tətbiqinə yönəlmış müstəqil işlərin, ev tapşırıqlarının verilməsi.
7	Qiymətləndirmə, refleksiya	Fərdi, eləcə də qrup işinin formativ qiymətləndirilməsi. Refleksiya – yeni biliyin qazanılması prosesinin bir daha göz önündə canlandırılması.

Fəal/interaktiv dərsdə **ev tapşırıqlarının yoxlanılması** qısa vaxt ərzində seçmə yolla aparılmalı, bir növ motivasiya mərhələsi ilə qovuşmalıdır.

**Motivasiya** yaratmaq məqsədilə rəsm əsəri, fotosəkil, musiqi, filmdən parça nümayışı, oyun, səhnələşdirmə, bədii oxu ustanının ifası, sxem, cədvəl, atalar sözü, internet materialları (videoçarx, musiqi, sənətkarla bağlı məlumat) və s. istifadə edilə bilər.

Motivasiyanın yaradılmasında şagirdlərin mövzu ilə bağlı əvvəlki biliklərindən, şəxsi təcrübəsindən, düşündürücü, problemlı suallardan istifadə müsbət nəticə verir.

Motivasiya məqsədilə bütün əsərlər üzrə təhlil dərslərində dərslikdəki “Düşünün” başlıqlı sualın xatırladılması, onun əsasında yiğcam müsahibənin aparılması məqsədə uyğundur. Həmin suallar tədqiqat sualının formalasdırılması baxımdan əhəmiyyətlidir.

Tədqiqatın aparılması müəllimdən ciddi hazırlıq işi tələb edir. O, problemin araşdırılmasına imkan verən, məntiqi, tənqid, yaradıcı təfəkkürün inkişafına şərait yaranan sual və tapşırıqların eks olunduğu iş vərəqləri hazırlamalı, istifadə olunacaq metodların, resursların müəyyənləşdirilməsinə istiqamət verməlidir.

Məktəb təcrübəsində **kiçik qruplarda iş** populyarlıq qazansa da, digər iş formalarından istifadə əsla unudulmamalıdır. Bu iş formalarının qarşılıqlı əlaqədə tətbiqi daha səmərəli nəticənin əldə edilməsinə səbəb olur.

**Yaradıcı tətbiqetmə** bilik və bacarıqların yeni təlimi vəziyyətdə (situasiyada) fərqli təlim materialı üzrə tətbiqini nəzərdə tutur. İnteraktiv dərsdə vaxt imkanının məhdudluğunu nəzərə alınaraq, bunun həm ümumiləşdirmə və nəticələrin çıxarılmasından sonra, həm də ev tapşırığı şəklində həyata keçirilməsi mümkündür.

“Ödəbiyyat” dərslik komplektinə daxil edilmiş bütün mövzuların müasir dərse verilən tələblər nəzərə alınaraq, **informasiya-kommunikasiya texnologiyalarının dan istifadə** ilə tədrisi imkanları müəyyənləşdirilmişdir. Bu məqsədlə ədəbiyyat dərslərinin planlaşdırılmasında fərqli resurslar göstərilmişdir. Həmçinin internet mənbələrindən (**Google.az**, **Vikipediya**, **YouTube**) müvafiq materiallar seçilmiş, müəllimin yaradıcı, təşəbbüskar fəaliyyəti üçün **zəmin** yaradılmışdır.

Kurikulumun və təhsil strategiyasının tələblərinə uyğun olaraq, şagirdlərdə qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edən səriştəliliyin formalasdırılması məqsədilə tədris ili ərzində **tətbiq**, **müzakirə**,

**yaradıcı iş dərləri, sinifdənxaric oxu dərləri, layihələr üzrə iş** də nəzərdə tutulmuşdur.

**Tətbiq, müzakirə, yaradıcı iş dərləri** mövzu üzrə məzmun və təhlil dərlərində qazanılmış bilik və bacarıqların yaradıcı şəkildə tətbiqi və dərinləşdirilməsi məqsədini izləyir. Bu dərlərdə şagirdlərin fəaliyyətinin əlaqələndirilməsi, yaradıcı müstəqil işləri diqqət mərkəzində saxlanılır. Müxtəlif tipli təlim tapşırıqlarından və iş formalarından istifadə dərsin səmərəliliyini artırır, şagirdlərin idraki-yaradıcılıq bacarıqlarını inkişaf etdirir. Bu dərlər şagirdlərin yeni biliyi fəal şəkildə qavramasına, müzakirə olunan problemə müxtəlif mövqelərdən yanaşmalarına, müqayisələr aparmalarına, məntiqi nəticələr çıxarmalarına imkan yaradır.

**Sinifdənxaric oxu dərləri** şagirdləri təlim materialları ilə əlaqəli olan, eləcə də onların fərdi maraqlarına uyğun əsərlərin müstəqil oxusunu stimullaşdırmaq məqsədi güdür. Bu baxımdan ədəbiyyat kabinetində sinif kitabxanası, sinifdənxaric oxu guşəsi yaradılması, kitab, mütaliənin əhəmiyyəti haqqında müdrik fikirlərin yazılılığı plakatların asılması çox əhəmiyyətlidir.

Sinifdənxaric oxu şagirdlərin ədəbiyyat dərlərində öyrəndiyi əsərlərlə müstəqil mütaliəsi arasında körpü rolunu oynayır. Dərslikdəki hər bölmə üzrə planlaşdırılan sinifdənxaric oxu dərlərində müəyyən ədəbi-tarixi dövr üzrə tövsiyə olunmuş əsərlər üzrə təqdimatlar dinlənilir, müzakirə olunur.

Bu dərlərdə istər fərdi, istərsə də kiçik qruplarda iş növlərindən istifadə olunur. Şagirdlər dərs ilinin əvvəlində müəllimin tövsiyəsi ilə oxunacaq əsərlərin siyahısını müəyyənləşdirir və bir neçə həftə ərzində hər sinifdənxaric oxu dərsinə hazırlıq işləri görürler.

Bu dərlərdə həm dərs, həm də sinifdənxaric iş elementləri geniş yer tutur. Şagirdlər dərsi, bir növ, "kitab, mütaliə bayramına" çevirir, öz müstəqil fəaliyyətlərinin nəticələrini təqdim edirlər. Sinifdənxaric oxu dərlərində mövzu ilə bağlı kitab sərgisi, sənətkarların portreti, əsərlərə çəkilmiş illüstrasiyalar, divar qəzeti, ədəbi jurnal, ifadəli oxu, inşa, esse, məruzə müsabiqəsi, səhnələşdirmələrdən istifadə şagirdlərin hafizəsində iz salır, uzun zaman unudulmur.

Bu dərlər məktəbdə kitab, mütaliə mühiti yaradılmasında, şagirdlərin mütaliə mədəniyyətinin inkişafında, müstəqil mütaliəyə həvəsinin artırılmasında, ədəbiyyat dərlərində qazanılmış bilik və bacarıqların sinifdənxaric oxunmuş əsərlər üzrə tətbiqində mühüm rol oynayır.

**Layihələr üzrə iş** şagirdlərə əldə etdikləri bilik və bacarıqları tətbiq etməkdə onların həyatı əhəmiyyətini başa düşməkdə kömək edir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə yönəldir, onlarda əməkdaşlıq və ~~birgə~~ fəaliyyət bacarığı formalaşdırır. Layihə metodu şagirdlərin kiçik qruplar şəklində müəyyən mövzu, problemi həll etmək üçün müstəqil tədqiqat aparmasını nəzərdə tutur. Bu prosesdə şagirdlərə öz yaradıcılıq imkanlarını reallaşdırmağa, təqdim etməyə imkan yaradılır, müəllim onların fəaliyyətini istiqamətləndirir.

Layihələr üzrə iş **həzırlıq, planlaşdırma, fəaliyyət və təqdimat** mərhələlərin-

dən ibarətdir. Şagirdlərin müstəqil, yaradıcı işinin nəticəsi olan layihə üzrə təqdimat-larda incəsənətin digər növlərindən, başqa fənlər üzrə mənimsənilmiş biliklərdən istifadə müsbət nəticə verir. Layihələrdə səhnələşdirmə, ədəbi-bədii gecə, esse, ifadəli oxu müsabiqəsi, ədəbi viktorinalar, krossvordlar, illüstrasiyalar, fotosəkillər, videosüjet hazırlanması, müsahibələrə baxış, sərgi və s. iş növlərindən istifadə məktəb təcrübəsində özünü doğrultmuşdur. Layihənin təqdimatında informasiya-kommunikasiya vasitələrindən, slaydlar, videoçarxlar, elektron lövhədən istifadə məqsədə uyğundur.

Təlim layihələrinin müxtəlif növləri vardır. Aparıcı fəaliyyət növünə görə layihələr *məlumatlandırıcı (informasiya səciyyəli)* və *tədqiqədici* olur. İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarşıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.

## DİFERENSİAL TƏLİM İMKANLARI

Diferensial təlim bilik və bacarıqların mənimsənilməsini təmin etmək üçün müxtəlif öyrənmə və düşüncə tərzinə malik şagirdlərin fərdi xüsusiyyətləri və imkanlarının nəzərə alınmasını nəzərdə tutur. Diferensial təlimin alt komponenti olan *inklüziv təlimin* əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir.

*İnkluzyivlik* – saqlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır. Xüsusi yanaşmaya ehtiyacı olan şagirdlərə diqqət göstərilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi çox vacib amildir.

Fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq və qavrama qabiliyyəti göstərən uşaqlarla da işləyərkən müəllim bilik və bacarıqların müxtəlif forma və variantlarda çatdırılmasına çalışmalıdır.

Dərsliyə daxil edilmiş sual və tapşırıqlar çoxvariantlı olub, diferensial təlimin reallaşdırılmasına geniş imkan yaradır.

## ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ YENİ MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRİMƏ

Ədəbiyyat fənni üzrə qiymətləndirmə Azərbaycan Respublikası Təhsil nazirinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş təlimata uyğun olaraq aparılır. Sənəddə məktəbdaxili qiymətləndirmənin növləri kimi nəzərdə tutulan diaqnostik, formativ və summativ qiymətləndirmə növlərinin hər birinin mahiyyət etibarı ilə fərqli məqsədlərə xidmət etdiyi bildirilir.

**DIAGNOSTİK QIYMƏTLƏNDİRİMƏ** dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətin növləri:

Üsullar	Vasitələr	Fəaliyyətin növləri
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni eks etdirən meyarlar cədvəli)	Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (şifahi yoxlama)	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaqla istədiyi məsələnin yazılılığı vərəq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda (porfoliosunda) saxlanılır.

**Formativ qiymətləndirmə** təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Beləliklə, formativ qiymətləndirmənin üsulu, vasitələri və şagird fəaliyyətinin növlərini aşağıdakı kimi sistemləşdirmək olar:

Üsullar	Vasitələr	Fəaliyyətlər
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cütdə iş
Şifahi sual cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi

Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Sorğu vərəqlərinin doldurulması və ya müzakirə
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli	Müstəqil (yaratıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiyəmətləndirmə	Özünüqiyəmətləndirmə vərəqləri	Özünüqiyəmətləndirmə vərəqlərinin doldurulması

Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.

Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

**Summativ qiymətləndirmə** hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;

- hər yarımlinin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sisteminde Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balı 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq belə müəyyənləşdirilir:

Bal aralığı	Qiymət
[0-30]	2 (qeyri-kafı)
(30-60]	3 (kafı)
(60-80]	4 (yaxşı)
[80-100]	5 (əla)

Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

### Yarimillik və illik qiymətlərin hesablanması

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarimillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarimillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

$Y$ - təhsilalanın yarımillik üzrə balını;

$ksq_1, ksq_2, \dots, ksq_n$  – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

$n$  – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

$BSQ$  – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balı 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Ümumtəhsil məktəblərində yeni qiymətləndirmə qaydalarına əsasən hər bölmənin sonunda kiçik summativ qiymətləndirmə vasitələrinin nümunələri verilmişdir. Təqdim olunan nümunələr hər bölmədən sonra reallaşdırılması nəzərdə tutulan bacarıqların qiymətləndirilməsi üçün nəzərdə tutulur. Müəllim bu nümunələr əsasında öz variantlarını da hazırlaya bilər.

# MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEKNOLOGİYASININ ŞƏRHİ

*Mövzu: Qədim və zəngin ədəbiyyatımız – 1 saat*

Standartlar	Təlim nəticələri
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şıfahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şıfahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şıfahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

## Dərsin gedişi

Müəllim sinfi yeni götürübəsə, diaqnostik qiymətləndirməyə vaxt ayıra bilər. Buna daha az vaxt sərf edilməsi üçün müvafiq üsul və vasitələrə müraciət edilməsi məqsədə uyğundur. Yalnız bundan sonra dərslikdəki “Qədim və zəngin ədəbiyyatımız” materialının oxusu və məzmunu üzrə işin təşkili mümkündür. Siniflə tanış olan (diaqnostik qiymətləndirmə aparmağa ehtiyac duymayan) müəllim dərsi fərqli məzmunda qura bilər. Yəni o, şagirdləri yeni dərsliklə işin başlıca xüsusiyyətləri ilə tanış etdikdən sonra yay tətilində oxunmuş əsərlərlə bağlı təssüratları yığcam müsahibə ilə aşkara çıxarır. Elə bu mərhələdə istiqamətləndirici suallardan istifadə etməklə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olur.

**Tədqiqat sualı:** Bədii ədəbiyyatın daim inkişaf etməsində, zənginləşməsində mühüm rolu olan səbəblər, sizcə, hansılardır?

Fərziyyələr dinlənilir və qeyd edilir.

**Tədqiqatın aparılması.** İlk növbədə, dərslikdəki “Qədim və zəngin ədəbiyyatımız” mətninin məzmunu ilə tanışlıq həyata keçirilir. Buna oxunun fərqli növlərindən istifadə etməklə nail olmaq mümkündür. Olu növünün, iş formalarının seçilməsi işə müəllimin məqsədindən, şagirdlərin bunlara bələdlik səviyyəsindən asılıdır. Bu material ~~INSERT~~, ziqzaq (zəncirvari oxu) metodlarının tətbiqi üçün əlverişlidir. Sınıf həmin metodlarla tanışdırırsa, onlardan istifadə faydalıdır. Yaxud şagirdlər təlimatlandırıldıqdan sonra bu metodlardan birini seçmək olar.

Oxuya ayrılan vaxt başa çatdıqdan sonra dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı əsasında tədqiqat davam etdirilir. Tapşırığın yerinə yetirilməsi fərqli iş formalarının tətbiqi ilə həyata keçirilə bilər. Məsələn, kiçik qruplarda işə üstünlük verən müəllim tapşırığın suallarını qruplar arasında böle bilər. Belə olan halda müəllimin suallara yaradıcı yanaşması (əlavələr, ixtisarlar etmək və s. baxımından) məqsədə uyğundur.

Əlbəttə, həmişə kiçik qruplar üzrə işin təşkili vacib deyildir. Şagirdlər tapşırığın üzərində fərdi, yaxud cütlük şəklində işləyə bilərlər. Hansı iş formasının seçilməsindən

asılı olmayaraq, **məlumat mübadiləsi** mərhələsində təqdimatların fəal dirlənilməsi təmin edilməlidir. Şagirdlər həm özlərinin, həm də yoldaşlarının cavablarındakı birtərəfli, yanlış fikirləri duymalı, onlara ilkin reaksiya verməlidirlər. Bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmaq imkani qazanan şagirdlər (qruplar) dərsin növbəti mərhələsində yüksək fəallıq nümayiş etdirirlər.

**Məlumatın müzakirəsi və təşkili** mərhələsində indiyə qədər deyilmiş fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi, sistemə salınması diqqət mərkəzində olur. Məhz bu mərhələdə şagirdlərin (qrupların) mövqeyində yaxınlaşma, ümumiləşdirməyə meyil müşahidə olunur.

Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlıqlı tapşırığın icrası tədqiqatın davamı kimi özünü göstərir. Müzakirənin səmərəli keçməsi müəllimin apardığı hazırlıq işindən çox asılıdır. “Qədim və zəngin ədəbiyyatımız” materialı şagirdlərə müzakirə mövzusu ilə bağlı faydalı istiqamət versə də, əlavə mənbədən istifadə edilməsi zəruridir. Şifahi ədəbiyyatın yazılı ədəbiyyata təsirini, ədəbiyyatın bu iki qolunun bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsini nümunələrlə eks etdirən yiğcam yazılı məlumatın şagirdlərə hələ təqdim edilməsi faydalıdır. Bu baxımdan müəllimin aşağıdakı qəbildən olan materiallardan istifadə etməsi məqsədə uyğundur.

*“Xalqımızın çox zəngin və qədim şifahi ədəbiyyatı olmuş, ədəbiyyat sahəsində ilk uğurlar burada qazanılmışdır. Min illər ərzində yaradılmış zəngin əsatırlar, əfsanələr, atalar sözləri, dastanlar, nağıllar, tapmacalar, lətifələr və s. əsrən-əsra keçərək cilanmış, son şəklini alıb zəmanəmizə qədər gəlib çıxmışdır. Bu zəngin xəzinə sonralar yazılı ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Xalqın mübarizəsinə, istək və arzularını eks etdirən xalq yaradıcılığı yazılı ədəbiyyatda mütərəqqi meyillərin güclənməsinə, onun yeni məzmun qazanmasına az təsir göstərməmişdir. Yazılı ədəbiyyat xalq ədəbiyyatının şəkli xüsusiyyətlərindən də bəhrələnmiş, formaca zənginləşmişdir. Şifahi ədəbiyyatla temas yazılı ədəbiyyat nümunələrinin dil-üşləb baxımından cilanmasına, daha geniş dairədə anlaşılan olmasına imkan yaratmışdır. Eləcə də yazılı ədəbiyyat şifahi ədəbiyyata təsirsiz qalmamışdır. Şifahi ədəbiyyatın həm məzmun, həm də forma – janr rəngarəngliyində yazılı ədəbiyyatın xüsusi mövqeyi vardır”* (Ə. Səfəri).

Şifahi xalq yaradıcılığının təsiri altında, yaxud ondan istifadə ilə yazılmış yazılı ədəbiyyat nümunələrinin (bayati, qoşma, nağıl, hekayə və s.) müzakirə prosesində xatırladılması, mətnlərin şagirdlərə təqdim olunması müzakirənin daha canlı, səmərəli keçməsinə, müqayisələrin aparılmasına, dialoji nitq bacarığının nümayiş etdirilməsinə səbəb olur. Çıxışlarda sitatlardan, bədii təsvir və ifadə vasitələrdən necə istifadə olunduğu, şifahi nitqin inkişafına xüsusi diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllim əvvəlcədən hazırladığı istiqamətləndirici suallardan istifadə edə bilər. Lakin digər mərhələlərdə olduğu kimi, bu prosesdə də şagirdlərin fəallığının təmin olunması müəllimin diqqət mərkəzində dayanmalıdır. Şagirdlərdə belə qənaət möhkəmlənir ki, yazılı ədəbiyyatın inkişafı və zənginləşməsi bir sıra səbəblərlə bağlı olsa da, şifahi xalq yaradıcılığının bu məsələdə rolü xüsusilə əhəmiyyətlidir. Yazılı ədəbiyyatın xalqa daha

- **Arasdırın. Fikirlərin. Cavab verin**
- 1. Ədəbiyyatın tarixi-xronoloji ardıcıllıqla öyrənilməsinə əhəmiyyəti nədir?
- 2. Azərbaycan ədəbiyyatının mənşəyi barədə nə bilsiniz?
- 3. Ən qadın zəmənlərdə yaranmış ədəbiyyatımızı ardıcıllıqdan bilməyəmizə səbəb nədir?

- 4. Azərbaycan ədəbiyyatının dünən ədəbiyyatında yeri barədə nə deyə bilsiniz?
- 5. Ədəbiyyat tarixinin dövrlərlərinə nə üçün lazımdır? Azərbaycan ədəbiyyatının tarixi hansı dövrlərdən ibarətdür?
- 6. Ədəbiyyatın nüanslı eliminin hansı sahələr var? Bu sahələr nə ilə məşğuldur?

- **Tətbiq. Nüzakirə. Yaradıcı iş**
- Müzakirə edin:  
Yazılı ədəbiyyatın inkişafını təmin edən başlıca əməllər hansılardır?
- **Evdə iş**
- Kitabından və ya internetdəki mənbələrdən istifadə etməklə şifahi xalq ədəbiyyatının janrıları barədə məlumat topluyun, təqdimata hazırlayıın.

Dərslik, səh.10

da yaxınlaşmasında, məzmununa, xüsusən dil xüsusiyyətlərinə görə anlaşılı, aydın olmasında şifahi ədəbiyyat az rol oynamır.

Əldə olunmuş nəticələrin irəli sürülmüş fərziyyələrlə müqayisə edilməsi, tədqiqat suali ilə əlaqəsi üzərində xüsusi dayanılmalıdır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

İstifadəetmə

Müqayisəli şərhətmə

Nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı fikirlərini müqayisə aparmaqla əsasən şərh edir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Şifahi və yazılı ədəbiyyat nümunələri ilə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Müəllim üçün məlumat.** Dərslikdəki “Evdə iş” başlıqlı tapşırıqlara müəllim yaradıcı yanaşa bilər. Tapşırıqları dəyişməkdə, onlara əlavələr etməkdə müəllim sərbəstdir. Bu, müəllimin məqsədindən, möhkəmləndirmək, yaxud reallaşdırmaq istədiyi standartdan və s. asılı olaraq həyata keçirilir. Belə hallarda şagirdlərin maraq və imkanları nəzərə alınmalıdır.

LAYHE

# 1.

## QƏDİM DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (ƏN QƏDİM ZAMANLARDAN XIII ƏSRƏ QƏDƏR)

*Mövzu: Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy*  
("Kitabi-Dədə Qorqud" dastanından) – 3 saat

*Birinci saat: Əsərin məzmununu üzrə iş*

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırrı, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	Dastandan seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında geniş nağıl edir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunalardə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi, müzakirənin aparılması ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdə məzmunca fərqli işlərin təşkili mümkündür. "Dədə Qorqud" filmindən fragment, dastana çəkilmiş illüstrasiyanı nümayiş etdirməklə motivasiya qurmaq olar. Yaxud anlayışın müəyyənləşdirilməsi (anlayışın çıxarılması) metodunu tətbiq etmək faydalıdır. Variantlardan biri dərslikdəki "Yada salın" başlıqlı suallar əsasında yiğcəm müsahibənin təşkili ola bilər.

Müsahibə qazanılmış biliklərin yada salınmasına, mövzuya marağın yaranmasına səbəb olur. Müsahibədə şagirdlərin fikir mübadiləsi aparmalarına diqqət yetirilməlidir.


Bu, onlarda fikri fəallığın güclənməsinə, tədqiqat sualını çətinlik çəkmədən müəyyənləşdirmələrinə imkan yaradır.

**Tədqiqat suali:** “Birlik olmayan yerdə zəfər də olmaz” fikrini doğru saymaq olarmı? Fərziyyələr dinlənilir və qeyd olunur.

Müəllim əlavə edir ki, fərqli fikirlərin – fərziyyələrin yoxlanılması vacibdir və bu, araşdırma aparılmasını bir vəzifə kimi qarşıya qoyur. “Kitabi-Dədə Qorqud” dastanından olan “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”un üzərində işləməklə fərziyyələrdən hansının doğru olduğunu müəyyənləşdirməyə çalışacaq. Bunun üçün, ilk növbədə, əsərin məzmununu dərinlənən mənimsemək lazımdır. Məzmunun öyrənilməsinin mühüm və əhəmiyyətli vasitəsi isə oxudur.

**Tədqiqatın aparılması.** Əsərin – boyun həcmi onun bir dərs saatında bütövlükdə oxunmasına imkan vermir. Buna görə də müəllim sinifdə hansı hissənin oxunacağını əvvəlcədən müəyyənləşdirməlidir. Dərslikdə əsərin ilk üç parçasının oxunması nəzərdə tutulmuş və təşkil olunan işlər buna uyğun qurulmuşdur. Müəllim məqsədindən, sinfin səviyyəsindən və s. asılı olaraq, oxunacaq hissənin həcmini özü müəyyənləşdirə bilər.

Oxunun növünün seçilməsi, hansı formada aparılması da müəllimin məqsədindən asılıdır. Yəni o, oxu növlərinə sinfin bələdlik səviyyəsini, sonrakı mərhələdə aparılacaq işin məzmununu və s. nəzərə alaraq qərar qəbul edə bilər.

  
1. Əsərin ilk üç parçasının hər birinin oxusundan (bunu fərqli formalarda həyata keçirə bilərsiniz) sonra onlara aid suallara cavab verin.  
2. Oxuduğunuz parçalardan seçdiyiniz hissəyə ad verin, məzmununu tarif etdiyiniz plan əsasında geniş nüqət etmeye hazırlaşın.  
  
• Evde iş  
1. Dastanın ardını oxuyun. 2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.

Dərslik, səh. 22-23

Dərslikdə sinifdə oxunması məqsədə uyğun sayılmış ilk üç parça ilə bağlı suallar təklif edilmişdir. Oxu başa çatdıqdan sonra

həmin suallara cavab verilməlidir. Bu sualların üzərində əvvəlcə fərdi olaraq düşünən şagirdlər kiçik qruplarda birləşərək cavablarını dəqiqləşdirmək təklif olunur.

**Məlumat mübadiləsi və müzakirə.** Təqdimatlar əsasında aparılan məlumat mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaratmalıdır. Müzakirədə bütün sinfin iştirakı, şagirdlərin hər birinin öz fikrini sərbəst söyləməsi təmin edilməlidir. Mübahisə doğuran məqamlardan uzaqlaşmaq məqsədə uyğun deyildir. Məsələn, oğlunun döyüş meydandan qoçlığını güman edən Qazan bəy ağır qərar qəbul edir. Təcrübədən məlumdur ki, onun bu qərarı şagirdlər tərəfindən birmənalı qarşılanmır. Qazan bəyin bu sərtliyinin ictimai-tarixi səbəblərinin açıqlanmasından yan keçmək olmaz. Qazan bəyin oğluna dediyi “Baş kəsib, qan tökübdür, haqqın alıb, ad qazanıbdır”, “Baş kəsməyibsən, qan tökməyibsən” kimi sözlerini arxasındaki məna açıqlanmalı və şagirdlər belə bir nəticə çıxarmalıdırular ki, daim düşmən basqınına məruz qalan oğuzlar doğma yurdlarını müdafiə etməyə məcbur olurdular. Belə hallarda kimliyindən, yaşıdan asılı olmayaraq, hər kəs silaha sarılırdı. Səfərdə, ovda, gəzintidə, yuxuda olan oğuz elinin adamlarına hər an hücum edilir, onlar ya qətl yetirilir, ya da əsir aparılırlar. Artıq oğuzlarda özünümüdafia, düşməndən qorunmaq üçün silaha əl atmaq adı hala, tələbata çevrilmişdi. Əli silah tutan oğuz yeniyetməsi də bunu başa düşməli, düşmən qabağından qaçmamalı, elini yurdunu, namusunu müdafiə etməli, elə bu məqsədlə də, yeri gələndə, “baş kəsib, qan tökməli” idi.

Oxu ilə bağlı aparılmış işə yekun (əsərin məzmunu bütövlükdə öyrənilmədiyinə görə Nəticənin çıxarılması, ümumi ləşdirmənin aparılması ikinci dərs saatında həyata keçirilir) vurulduğdan sonra dərslikdəki növbəti tapşırığın yerinə yetirilməsinə vaxt ayrılır. Bu tapşırıq (“Oxuduğunuz parçalardan seçdiyiniz hissəyə ad verin, məzmununu

tərtib etdiyiniz plan əsasında geniş nağıl edin") bir neçə baxımdan faydalıdır; o, şifahi nitqin inkişafına, təxəyyülün, yaradıcı təfəkkürün formallaşmasına, eləcə də əsərin məzmununun daha dərindən qavranılmasına əhəmiyyətli təsir edir.

Cavabların – təqdimatların fəal dinlənilməsinə, münasibət bildirilməsinə nail olmaq vacibdir. Çoxlu sayda təqdimatın dinlənilməsi yox, dinlənilmiş bir neçə təqdimatın səmərəli müzakirəsi daha faydalıdır. Təqdimat və çıxışlarda öyrəndikləri yeni sözlərdən, bədii təsvir və ifadə vasitələrindən şagirdlərin necə istifadə etdiklərinə xüsusi diqqət yetirilməli, zəruri tövsiyələr verilməlidir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Plan tərtibetmə, nağıletmə

İstifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dastandan seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu geniş nağıl etməkdə çətinlik çəkir.	Dastandan seçdiyi hissənin planını suallar verməklə tərtib edir, məzmununu kömək əsasında geniş nağıl edir.	Dastandan seçdiyi hissənin planını tərtib edir, məzmununu əsasən geniş nağıl edir.	Dastandan seçdiyi hissənin planını tərtib edir, məzmununu geniş nağıl edir.
Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.

Müəllim dərslikdəki "Evdə iş" başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.


**Mövzu: Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy**  
 (“Kitabi-Dədə Qorqud” dastanından) – 3 saat  
**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtalif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4. Bədiin nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Dastan janrnına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5. Müxtalif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisə aparmaqla şərh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedisi

Dastandan müstəqil oxunmuş hissənin məzmununun qavranılma səviyyəsi fərqli formalarda (təqdimatların dinlənilməsi və müzakirəsi, müsahibə, səciyyəvi epizodların fərqli formalarda nağıl edilməsi, onlara münasibə bildirilməsi və s.) aşkarla bilər. Tanış olmayan sözlərin necə başa düşdüyüünə və onlardan nə cür istifadə olunduguna da diqqət yetirmək vacibdir. Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Məzmunun dərindən mənimşənilməsi üzrə işi fərqli formalarda davam etdirmək olar. Dərslikdə təqdim olunmuş variant vaxta qənaət baxımından faydalıdır. Şagirdlər evdə oxunmuş hissəni müəllimin təklifi ilə bir daha nəzərdən keçirirlər. Sonra cütlük şəklində (parta yoldaşları ilə də işləyə bilərlər) mətnlə bağlı suallara cavab hazırlayırlar. Bu iş kiçik qruplarda davam etdirilir. Cavabları məzmunca yaxın, yaxud eyni olan şagirdlər bir qrupda birləşib, fikir mübadiləsi aparır, qənaətlərini dəqiqləşdirirlər. Bu, dərsin **tədqiqat mərhələsi** hesab edilməlidir. Dərsin növbəti – **məlumat mübadiləsi, müzakirənin aparılması** mərhələlərində təqdimatların dinlənilməsi, fikir mübadiləsi və müzakirənin keçirilməsi reallaşdırılır.



Dərslik, səh. 23

rindən qavranılması, təhlilə hazırlıq baxımından əhəmiyyətlidir. Birinci sualla bağlı müzakirə, diskussiya təşkil etmək dərsin maraqlı, canlı keçməsinə imkan yaradır.

Dərsin sonunda bütün fikirlərin bir ideya səhlinə salınmasına səy göstərilməli, ümumişdirmə aparılmalı, çıxarılmış nəticə irəli sürülmüş fərziyyələrlə müqayisə edilməlidir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Müqayisəli şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar vermeklə və kömək əsasında aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dastan janına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Dastan janına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Dastan janına məxsus xüsusiyyətləri bəzən çətinliklə müəyyənləşdirir.	Dastan janına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrini suallar vermeklə və kömək əsasında müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini tam şata etməklə müəyyənləşdirir.
Dastanla bağlı fikirlərini müqayisə əsasında şorh etməkdə çətinlik çəkir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında qismən şorh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şorh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında dolğun şorh

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy**

(“Kitabi-Dədə Qorqud” dastanından) – 3 saat

**Üçüncü saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.2. Obrazları nitqinə, bağlı olduqları möişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə danışığın, möişət təsvirlərindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Dastanın təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şorh edir, əsaslandırılmış münasibət bildirir.	Dastanın boyun ideya-məzmununu, süjetindəki özəlliyi şorh edir, əsaslandırılmış münasibət bildirir.
2.2.1. Müzikirəldə dialoji nitq bacarığını nümayiş etdirir.	Dastanla bağlı müzikirəldə dialoji nitq bacarığını nümayiş etdirir.

## Dərsin gedişi

Ev təpşirığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiya yaradılmasına müxtəlif yollarla nail olmaq mümkündür. Variantlardan biri suallardan istifadə ola bilər. Bunun üçün şagirdlərin diqqətini ilk dərsdən cəlb etmiş dərslikdəki sual yada salınır: *Uzaq keçmişdə yaranmış “Dədə Qorqud” dastanının bu gün də qiymətli hesab edilməsinə səbəb, sizcə, nədir?* Hələ əsərin məzmununun öyrənilməsi dərslərindən bu sualın üzərində düşünən şagirdlər fərqli cavablar verirlər. Mübahisə zəminində davam etdirilən müsahibə tədrisən tədqiqat sualının formallaşmasına imkan yaradır.

**Tədqiqat sualı:** *“Dastanda – boyda ifadə olunmuş fikirlərin böyük bir qismi bu gün üçün də əhəmiyyətlidir”* qənaətini doğru saymaq olarmı?

Sualla əlaqədar deyilmiş fikirlər – fərziyyələr dirlənilir və qeyd edilir. Fərziyyələrin fərqli olduğuna diqqəti çəkən müəllim onların yoxlanılmasının – tədqiqatın aparılmasının zəruri olduğunu qeyd edir.

**Tədqiqatın aparılması.** Tədqiqat sualının aydınlaşdırılmasına fərqli yollarla nail olmaq mümkündür. Yəni müəllim fərqli metod, priyom, iş formalarından istifadə edə bilər. Seçim edərkən müəllim özünün və şagirdlərin bələdlik səviyyəsini, qarşıya qoymuş məqsədi diqqət mərkəzində saxlamalıdır. Dərslikdəki tapşırıqlardan da bu seçimə uyğun istifadə olunmalıdır. Dərsin necə təşkil edilməsindən, hansı yolun seçilməsindən asılı olmayıaraq, dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına və “Əsərin təhlilinə hazırlanın” mətninə müraciət edilməsi məqsədə uyğundur.

• Araşdırın • Fikirləşin • Cavab verin

2. Qızan boyı Oğuz elinin sarkardı kimi səciyyələndürən mithutun xüsusiyyətlər hansıları? Boyın ilk epizoduna xüsusi diqqət yetirməklə suala cavab lazımlayı.
3. Qızan boyı ailə başçısı ya atı kimi neccə səciyyələndirən? Onun nitqində – danışından nümunələr göstərmək fikrimizi ssaslaşdırın.
4. Burla xatun obrazını davranış və emallarına görə səciyyələndirin. Fikrinizi nümunələrlə ssaslaşdırın.
5. Üzüz obrazının karakterindəki başlıca cəhətlər hansıları? Onun nitqinə, davranış və emallarına görə nümunələr göstərmək fikrimizi ssaslaşdırın.
6. Dastanın maraqla oxunmasının səbəb, sizcə, nadir? Əsərin bədii gözəlliyini artıran vasitələri, məcazların rolu nümunələr ssasında aydınlaşdırmağı unutmayın.
7. Boydak başlıca fikir – ideya, sizcə, nadir?

• Tətbiq • Mütakäre • Yaradıcı iş

Mütakäre edin: “Dədə Qorqud” dastanı incəsənətin digər növlerində.

Tədqiqat “Əsərin təhlilinə hazırlanın” mətninin oxusu ilə başlanır. Mətnin diqqətlə oxunması, ondakı fikirlərin başa düşülməsi sonrakı tapşırıqların yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə istiqamət verir. Şagirdlər hansı məsələlərə daha çox diqqət yetirməyin vacib olduğunu, dastanla bağlı ən zəruri məlumatı həmin mətndən öyrənə bilirlər.

Dərslik, səh. 24

Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdırın müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıqdan yaradıcılıqla istifadə edə bilər. Məqsədindən və sinfin səviyyəsindən asılı olaraq, tapşırıqə əlavələr etməkdə, yaxud onun üzərində redakto xarakterli iş aparmaqdə müəllim sərbəstdir. Tapşırıqdakı sualların hər biri ciddi araşdırma, axtarış tələb edir. Deməli, bir sual bir qrupun tapşırığı kimi təqdim oluna bilər. Bunun üçün müəllim qrupların sayı qədər əvvəlcədən iş vərəqi hazırlamaq qayğısına qalmalıdır. Hər qrupda vəzifə bölgüsünün aparılması da diqqətdən yayılmamalıdır. VIII sinif şagirdləri bunu müstəqil həll edə bilirlər, ehtiyac yaranan məqamlarda müəllimin istiqamət verməsi vacibdir.

Müəllim qrupların işini diqqətlə izləməli, onların fəaliyyətinə səmərəli istiqamət verməlidir. O, ilk növbədə, sualların mahiyyətinin doğru başa düşülməsi qayğısına qalmalıdır. Məsələn, 5-ci sualın (*Dastanın maraqla oxunmasına səbəb, sizcə, nadir? Əsərin bədii gözəlliyini artıran vasitələri, məcazların rolunu nümunələr əsasında aydınlaşdırmağı unutmayın*) üzərində işləyən qrupa izah olunmalıdır ki, boyun maraqlı olmasında süjetin rolunu aydınlaşdırmaq vacibdir.

Tapşırıqda suallar oğuzların öz yurdlarına necə möhkəm bağlı olduğunu, düşmən qarşı yumruq kimi birləşdiklərini, bir-birinə münasibətdə səmimilik və sədaqət nümayiş etdirdiklərini anlamağa geniş imkan verir. Bütün bunların araşdırılması, aydınlaşdırılması tədqiqat sualının həqiqi cavabının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.

**Məlumat mübadiləsi.** İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra qrupların təqdimatları dinlənilir. Fəal dinləmə təmin edilməlidir. Çalışmaq lazımdır ki, qruplar bir-birinin işinin məzmununu ilə ətraflı tanış olsunlar. Təqdimat edənlərə digər qrup üzvlərinin sual vermələrinə nail olmaq faydalıdır. Əsərdən seçilmiş nümunələrə, araşdırılmış sualın başlıca tələbinin necə başa düşüldüyüne digər qrup üzvlərinin münasibəti elə həmin mərhələdə aşkara çıxmalıdır. Bu, dörsin sonrakı mərhələsinin səmərəli keçməsinə səbəb olur.

**Məlumatın müzakirəsi və təşkili.** Müzakirənin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən suallar hazırlaması məqsədə uyğundur. Lakin təcrübə göstərir ki, müzakirədə bəzən elə vəziyyət yaranır ki, əvvəlcədən hazırlanmış sualların bir qismində istifadə etməyə ehtiyac olmur. Deməli, müəllim yaranmış vəziyyətə uyğun hərəkət etməli, yeni, məzmunca fərqli sualların tətbiqinə üstünlük verməlidir.

Müzakirənin diskussiya xarakterli olmasına çalışmaq lazımdır. Qrupların bir-birinin işində uğurlu və qüsurlu hesab etdiklərinə sərbəst münasibət bildirmələri üçün əlverişli şərait yaradılmalıdır. Cavabların müqayisəsi, onlara əlavələr edilməsi, əsərdən yeni nümunələrin təklif edilməsi və s. aydınlığın yaranmasına, pərakəndə məlumat toplusunun sistemləşdirilməsinə səbəb olur. Bu mərhələdə birtərəfli, yarımcıq fikirlərin aradan qaldırılmasına bütünlükə nail olunmalıdır. Bu göstərilənlərin uğurla yerinə yetirilməsi ümumiləşdirmənin aparılması, nəticənin çıxarılması işini asanlaşdırır.

**Nəticə, ümumiləşdirmə.** Səsləndirilmiş bütün fikirlərin ümumiləşdirilməsi, bir ideya şəklinə salınması bu mərhələnin ilk vəzifələrindən hesab olunur. Bunun üçün müəllimin istiqamətləndirici suallarına ehtiyac duyulur. Lakin dastanda – boyda əksini tapmış mühüm məsələlər – doğma yurda məhəbbət, oğuzların birliyi, bir-birinə hörməti, ər-arvad, övlad-valideyn münasibətlərindəki səmimilik, həssaslıq və böyük qayğı, düşmənə nifrət və s. şagirdlər tərəfindən qeyd olunur, ümumiləşdirilir və nəticə şəklində ifadə edilir.

Dörslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlıqlı tapşırıqda müzakirə üçün təklif edilmiş mövzu (“Dədə Qorqud” dastanı incəsənətin digər növlərində) barədə hələ dərsə bir neçə gün qalmış şagirdlərə məlumat və istiqamət vermək məqsədə uyğundur. Bu, müzakirənin səmərəli keçməsini təmin edir.

Müzakirədə daha çox şagirdin iştirakına çalışmaq, mübahisəli, fərqli fikirlərə əsaslandırılmış münasibət bildirilməsinə nail olmaq lazımdır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Səciyyələndirmə

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fərqli vəziyyətlərdə danışığından – nitqindən, məişət təsvirindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Fərqli vəziyyətlərdə danışığından – nitqindən, məişət təsvirindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə danışığından – nitqindən, məişət təsvirindən çıxış etməklə obrazı əsasən səciyyələndirir.	Fərqli vəziyyətlərdə danışığından – nitqindən, məişət təsvirindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Dastanın ideya-məzmununu, süjetindəki özəlliyi şərh etməkdə, əsas-landırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki özəlliyi şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki özəlliyi şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki özəlliyi şərh edir, əsaslandırılmış münasibət bildirir.
Dastanla bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Dastanla bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Dastanla bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Dastanla bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Xaqani Şirvani. Gənclərə nəsihət – 3 saat**  
**Birinci saat: Əsərin məzmununu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

## Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılmasına fərqli yollarla nail olmaq mümkündür. Bu məqsədlə şəkildən (nəsihət verən nurani qoca ilə onu dinləyən gəncin eks etdirildiyi), bədii əsərdən seçilmiş parçadan, atalar sözü və məsəllərdən, nəsihət məzmunlu şeirə yazılmış musiqidən və s. istifadə etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibə aparılması daha faydalıdır. Müsahibə tədricən tədqiqat sualının formallaşmasına imkan yaratır.

**Tədqiqat suah:** Keçmişdə yaranmış bədii nümunələrdə, sizcə, hansı məzmunda nəsihətlərə geniş yer verilmişdir?

Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Əsərin oxusu üzrə işi fərqli məzmunda təşkil etmək mümkündür. Oxuya daha az vaxt sərf etməklə məzmunun qavranılması qayğısına qalmaq lazımdır. Mətnədə izahına ehtiyac duyulan beylər az deyildir. Deməli, mətnin müstəqil oxusu həyata keçirilərsə, müəllimin izahına ehtiyac yaranacaqdır. Başqa sözlə, şagirdlər müstəqil (fərdi səssiz) oxunu başa çatdırıldıqdan sonra çətinlik çəkdikləri misraların mənasının aydınlaşdırılmasını xahiş edirlər. Müəllim həmin misraların (beytlərin) izahlı oxusunu həyata keçirir və ya sinfin fəal iştirakı ilə mətnaltı mənaları aydınlaşdırır. Başqa bir variant isə səslə oxunu bütün sinfin izləməsi, izahına ehtiyac duyulan misraların şagirdlərin iştirakı ilə həmin prosesdə aydınlaşdırılması ola bilər. Oxu başa çatıldıqdan sonra əsərin məzmunun bütövlükdə nəzərdən keçirilməsi məqsədəuyğundur. Bu, təsəvvürün tamlığına imkan yaratır. Bütün bunlardan sonra şagirdlər öz təssüratlarını ikihissəli gündəlikdə (təcrübə göstərir ki, bu qəbildən əsərlərin ilk oxusunu ikihissəli gündəliyin tətbiqi ilə həyata keçirmək xeyli vaxt itkisinə səbəb olur) yazmağı təklif etmək olar. Bu işin faydası çoxdur; məzmunla bağlı hər bir şagirdin qazandığı məlumatın səviyyəsi, əsərdəki fikirlərə ilkin münasibəti, çətinlik çəkdiyi məqamları və s. aşkarla çıxarmaq mümkün olur. Mövqeləri eyni, yaxud yaxın olan şagirdlər kiçik qruplarda birləşib qənaətlərini bölüşür, fikirlərini ümumiləşdirirlər.

**Məlumat mübadiləsi və müzakirə** mərhələsində təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparılır. Qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına, suallar vermələrinə, əlavələr etmələrinə imkan yaradılır. Bu mərhələdə tanış olmayan sözlərin, bədii təsvir və ifadə vasitələrinin hansı səviyyədə qarınıldığına üzərinə yenidən qayıtmək faydalıdır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllim istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərin daha fəal olmalarına imkan yaradır. Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənaətlə tədqiqat sualının arasındaki səsləşmələrə dikkət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.



Dərslik, səh. 26

*Qiymətləndirmə meyarlari:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

*Mövzu: Xaqani Şirvani. Gənclərə nəsihət – 3 saat*

*İkinci saat: Təhlil üzrə iş*

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

## Dörsin gediş

Ev tapşırığının hansı seviyyədə yerinə yetirilməsi müxtəlif yollarla müəyyənləşdirilə bilər. Yazılı təqdimatların dirlənilməsi və müzakirəsi yollardan biri kimi seçilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Təhlil dörsini fərqli variantlarda təşkil etmək olar. Məsələn, mövzu üzrə müəyyən-ləşdirilmiş sual əsasında diskussiya və ya debat təşkil etmək mümkün və faydalıdır. Başlıca məsələ seçilmiş təlim metodu, iş forması və növləri ilə şagirdlərin hansı seviyyədə tanış olmasıdır. Yeni, yaxud az tətbiq olunan metodun, iş növünün üzərində da yanana müəllimin şagirdləri təlimatlaşdırması vacibdir.

Əsərin təhlilinə həsr olunmuş dörsin variantlarından biri aşağıdakı məzmunda ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Şagirdlərin diqqəti dörslikdə mövzunun əvvəlinə verilmiş “Düşünün” başlıqlı suala (*Uzaq keçmişin bədii nümunələrindəki hansı nəsi-hətlər bugünkü oxucu üçün faydalı ola bilər?*) cəlb olunur. Başlangıcını həmin sualdan alan yiğcam müsahibə tədqiqat sualının formallaşması ilə nəticələnir.

**Tədqiqat suali:** Uzaq keçmişin bədii nümunələrində əksini tapmış nəsihətlərin bu gün də dəyərini saxlamasına səbəb, sizcə, nədir?

Şagirdlərin irəli sürdükləri fərqli fikirlər – fərziyyələr dirlənilir, təkrara yol veril-mədən yazılır.

**Müəllim üçün məlumat.** Tədqiqata başlamazdan əvvəl lirik şeirlərin təhlili ilə əla-qədar qazanılmış bilik və bacarıqların yada salınması, tətbiqinə istiqamət verilməsi məq-sədəuyğundur.

Müəllim şagirdlərə təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırladır:

- şeirin yaratdığı təəssüratın, hiss və düşüncənin açıllanması;
- müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin müəyyənləşdiril-məsi;
- əsərin bədii təsir gücünü artırın vasitələrin (bədii təsviri və ifadə vasitələrinin və s.) rolunun aydınlaşdırılması;
- şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkarlaşdırılması.

**Tədqiqatın aparılması.** Fərziyyələrin yoxlanılmasına – tədqiqat sualının aydınlaşdırılmasına fərqli yollarla nail olmaq mümkündür. Bu fərq, ilk növbədə, təlim metodlarının, priyomlarının, iş formalarının seçil-məsində özünü göstərir. Bu seçimdə rəngarənglik, çeviklik diqqət mərkəzində saxlanılmalıdır. Məsələn, kiçik qruplarda işin təş-kilinə üstünlük verib, digər iş formalarına lazımı diqqətin yetirilməməsi doğru sayıla bilməz. Belə bir qüsür artıq məktəb təcrübəsində və müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitlərdə müşahidə edilir. Deməli, dörslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq fərqli iş formaları

II dörs  
• Təhlil üzrə is

Əsərin təhlilinə hazırlaşın.  
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirənən ondakı fikirlərdən faydalanın.

Dövrünə qidərtti sənətkarlarından olan Xaqani XII əsərdə yaşayış-yaradım, zangın, mənali yaradıcılığı ilə Şərqi adəbiyyatına güclü təsir göstərmişdir. Ənənəvi uyğun olaraq fars dilində yazan şair bir müdafiət sarayda yaşaması, hökmardan tarif edən əsərlər yaradımdır. Sonralar saraydan öz sevirmis, zamanının ebylərini tanqid edən keşkin ruhlu əsərlər yazmışdır. Onun yaradıcılığında gəndivə rəğbət hissi aydın düşyülür. Bu, “Gəncələr nəşəhət” əsərində da əksini tapır. Əsərin üzərində mütəhlidələriniz davam etdirin, ondakı fikirlərin har bürünə faydası, əhəmiyyəti barədə düzüntü.

Şeirin mənasını təmədudur. Əsərdən badidən badidən vəsaitlər çıxır. Bunu bəlli təzadddır. “Təzad” sözü təddiim, skənə olmaq anlamlıdır. Mənimcə ou-birincidən təzad adlanır. Badidə təzad da takir, badidə sual və bəngi ifadə vəsaitləri. Lakin əsərin təzad gicinün artdığında əhəmiyyəti rol oynayır.

Bu gün yoxdurda kimsədən vəfat, Vəsaitlər edilmə, olur bərəfa.

Bu mənimcə ou-birincidən təzad fikrin dəha tətbiq edilməsinə sabab olmuşdur. Hər tərafından heç kimda vəfat, olmazlığı, bələdliyi, digər təsdiq vəfəli olmayış vəcibliyi vürgülür. Təzad, eləcə də digər vəsaitlərin şəira gətirdir və bədii əzəlliyin mühayyələşdirilməsi onun idəyəməmənən dəha vəfatla aydınlaşdırılmışdır. İmkan yaradırdı.

• Araşdırın • Fikirləşin • Cavab verin

2. Bu əsəri yaradıdən şairin məqsədi, siyasi, nə olm知道自己嗎?  
3. Şeirdə əksini tapmış nəsihətlərdən hansıları daha faydalı hesab edirsiniz? Səbəbini izah edin.  
4. Hansı əmələr gəncər üçün dəha təhlükəli hesab olunur? Fikrinizi əsərlərdən.  
5. Şeirdə dosdoğru haqqında deyilənlərin bir qismı mübahisəlidir fikrinə müsbət bildirin. Məvəfiyinizi əsərlərdən.  
6. Əsərin badidə təzad gicinün artıran vəsaitlərin rolu nümmənlər əsərində aydınlaşdırır.  
7. Şeirdəki başlıca fikir – ideya nadir?

tətbiq edilməklə yerinə yetirilə bilər. Dərsdə bu tapşırıqdan, eləcə də “Əsərin təhlilinə hazırlaşın” mətnindən istifadə edilməsi məqsədə uyğundur.

İlk növbədə, “Əsərin təhlilinə hazırlaşın” mətninin oxusu və məzmununun qarvanılması qayğısına qalmaq lazımdır. Mətndə əsərin təhlili ilə bağlı ən zəruri istiqamət verilmiş, “bədii təzad” anlayışının mahiyyəti açıqlanmışdır. Müəllim həmin anlayışla əlaqədar bədii əsərlərdən əlavə nümunələr göstərə bilər. Bütün bunlar sonrakı tapşırıqların uğurla yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığının üzərində işə başlamaqla tədqiqat davam etdirilir. Hansı iş formasının seçilməsindən asılı olmayaraq, müəllim həmin tapşırıga yaradıcı yanaşa bilər. Tədqiqatın cütlük şəklində, yaxud kiçik qruplarda aparılması mümkündür. Cütlük şəklində işləyənlər fikir mübadiləsi aparmaq məqsədilə sonra kiçik qruplar yarada bilərlər. İşin gedisi diqqətlə izləyən müəllim zərurət yaranıqda şagirdlərə istiqamətləndirici suallarla yardım edə bilər. Tapşırıqdakı sualların şagirdlərə tam aydın olmasına xüsusi diqqət yetirilməlidir. İkinci suala (*Bu əsəri yazmaqdə şairin məqsədi, sizcə, nə olmuşdur?*) ümumi sözlərlə cavab verilməsinin qarşısı əvvəlcədən alınmalıdır. Şagirdlərə izah edilməlidir ki, digər sənətkarların da nəsihət məzmunlu əsərlərini xatırlatmaqla bu qəbildən əsərlərə bütün zamanlarda ehtiyac olduğunu əsaslandırmaq, onların tərbiyəvi əhəmiyyətini açıqlamaq vacibdir.

Tapşırıqdakı üçüncü və dördüncü suallar fərqli fikirlərin yaranmasına səbəb ola bilər. Bu, maraqlı müzakirəyə, diskussiyaya yol açır. Müəllim bu imkandan yararlanmalı, şagirdlərə şəxsi mülahizələrini ifadə etmək, diskussiya aparmaq üçün əlverişli şərait yaratmalıdır.

Beşinci sual şagirdləri daha diqqətli olmağa, mətnə tənqidini yanaşmağa sövq edir. Dostluq haqqında deyilənlər bugünün tələbləri ilə qiymət verən şagirdlərin fikirlərinə hörmətlə yanaşılmalı, səmərəli fikir mübadiləsinin, müzakirənin aparılması təmin edilməlidir.

Altıncı sualın üzərində işləyən şagirdlərin bədii təzadın mahiyyətini dərinlənmiş olmağa, mətnə tənqidini yanaşmağa sövq edir. Onlar digər şagirdlərin (qrupların) bədii təzadla bağlı suallarına ətraflı cavab verməyə hazır olmalıdır.

**Məlumat mübadiləsi** mərhələsində təqdimatların fəal dinişnəlməsinə, bununla da şagirdlərin (qrupların) bir-birinin işinin məzmununu ilə ətraflı tanış olmalarına imkan yaradılır. Cavablıarda birtərəfli yanaşma, yanlış mülahizələr, pərakəndəlik müşahidə edilir. Bütün bunlara aydınıq göstərilməsi, deyilənlərin sistemə salınması dərsin növbəti mərhələsində həyata keçirilir.

**Məlumatın müzakirəsi və təşkili** mərhələsinin səmərəli keçməsi müəllimin apardığı hazırlıq işindən çox asılıdır. Daha dəqiq deyilsə, müzakirəyə istiqamət vermək üçün müəllimin əvvəlcədən suallar hazırlanması faydalıdır. Müzakirənin diskussiya xarakteri alması arzuolunandır və müəllimin sualları bunun üçün stimul rolu oynamalıdır. Şagirdlərin hər birinə sual vermək, mövqeyini sərbəst açıqlamaq imkani verilməlidir. Bu mərhələdə cavabların əlaqələndirilməsinə, müqayisə edilməsinə, qruplaşdırılmasına xüsusi diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlərin ümumi ideya halında birləşdirilməsinə və ümumiləşdirilməsinə səy göstərilir. Əldə olunanların bir tam halında ~~təsəvvür~~ edilməsi uğurlu nəticə kimi dəyərləndirilir. Çıxarılmış nəticənin – formalasdırılmış ideyanın tədqiqat suali ilə əlaqəsi, səsləşməsi, fərziyyələrlə müqayisə edilməsi diqqət mərkəzində saxlanılır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə

Münasibətbildirmə

Müqayiseli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

*Mövzu: Xaqani Şirvani. Gənclərə nəsihət – 3 saat  
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş*

Standartlar	Təlim nəticələri
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Bədii nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Bədii nümunələrlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.
3.1.3. 2-2,5 sahifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazar.	Mühakimə, təsvir xarakterli inşa, esse yazar.

**Dərsin gedisi**

Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

Üçüncü dərs saatını fərqli variantlarda təşkil etmək mümkün olsa da, bütün hallarda dərslikdəki tapşırıqlardan istifadə məqsədə uyğundur. Variantlardan biri aşağıdakı məzmunda ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Ev tapşırığı üzrə təqdimatların dinlənilməsi və müzakirəsin motivasiyanın yaradılmasına yönəldirmək mümkün və faydalıdır. Neticədə tədqiqat suali müəyyənləşdirilmiş olur.

**Tədqiqat suali:** Müxtəlif, eləcə də eyni dövrdə yaşamış sənətkarların nəsihət məzmunlu əsərlərinin ideya-məzmun yaxınlığına səbəb, sizcə, nədir?

Şagirdlərin fərziyyələri dinlənilir və təkrara yol verilmədən qeyd olunur.

**Tədqiqatın aparılması.** Şagirdlərin diqqəti dərslikdəki tapşırığa cəlb olunur.

III dərs

• Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Aşağıdakı nümunələrdə tanış olun, sonra parta yoldaşınızla birləşdə hər birinə mənasını aydınlaşdırmağa çalışın.

a) Səadat kamalla yetişir başa,  
Xalqa hərəmat ela, adəbə yaşı.  
Başına əfənə düşdəyi zaman,  
Allah qorxusunu unutma bir an.  
Öz adına layiq işlər gör ki, sen,  
Axurda utanna xacaldından. (N. Gancavı)

Şagirdlər bədii nümunələr üzərində cütlük şəklində işləyirlər. Nümunələrdəki çətin sözlərin mənası dərslikdəki lügətdə eks olunduğundan şagirdlərin işi xeyli asanlaşır. Ehtiyac yaranarsa, S.Ə.Şirvani yaradıcılığının verilmiş nümunə ilə bağlı şagirdlərə istiqamətləndirici suallarla yardım etmək olar.

Qənaətləri eyni, yaxud yaxın olan cütlükler

kiçik qruplar yaradır, gəldikləri nəticələri dəqiqləşdirirlər. Tədqiqatlarını genişləndirən qruplar yeni tanış olduqları bədii nümunələrdəki fikirlərlə “Gənclərə nəsihət” əsərindəki fikirləri müqayisə edir, təqdimata hazırlaşırlar.

**Məlumat mübadiləsi** mərhələsində qruplar bir-birinin işi ilə ətraflı tanış olmaq imkanı qazanırlar. Bu mərhələdə həm də məlum olur ki, dəqiqləşdirilməsinə ehtiyac duyulan məsələlər hələ çoxdur. Təqdimatlarda bəzən başlıca məsələlər deyil, ikinci dərəcəli, çox da əhəmiyyətli olmayan mətləblər diqqət mərkəzinə çəkilir. Pərakəndəlik, sistemsiqlik bu mərhələdə özünü qabarlıq göstərir. Bütün bu nöqsanlar dərsin növbəti mərhələsində – **məlumatın müzakirəsində** aradan qaldırılır. Müzakirənin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən istiqamətləndirici suallar hazırlanması faydalıdır. Şagirdlərin öz fikirlərini nümunələrlə əsaslandırmalarına, yanlış, yaxud birtərəfli hesab etdikləri mülahizələrə münasibət bildirmələrinə şərait yaradılmalıdır.

Deyilmiş fikirlərin ümumi ideya halında formalasdırıllaraq fərziyyələrlə, tədqiqat suali ilə müqayisə edilməsi dərsin **nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində ön plana çəkilir.

Bu dərsin mükəmməl planlaşdırılması və vaxtdan səmərəli istifadə dərslikdəki inşa və esse ilə bağlı tapşırığa vaxt ayırmaga imkan verir.

Yazının icrası üçün ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə işin oxunub müzakirə edilməsi məqsədə uyğundur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Şərəhətmə, münasibətbildirmə

Müqayisəli şərəhətmə

Nümayişetdirmə

İnsayazma

Esseyazma

LAYİHƏ

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bədii nümunələrin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Bədii nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Bədii nümunələrlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Bədii nümunələrlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Bədii nümunələrlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Bədii nümunələrlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Bədii nümunələrlə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Bədii nümunələrlə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Bədii nümunələrlə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Mühakimə, təsvir xarakterli inşa, esse yazmaqdə çətinlik çəkir.	Mühakimə, təsvir xarakterli inşanı, esseni, mövzunu qismən əhatə etməklə yazar.	Mühakimə, təsvir xarakterli inşanı, esseni mövzunu əsasən əhatə etməklə yazar.	Mühakimə, təsvir xarakterli inşada, essedə ardıcılılığı gözləməklə mövzunu dolğun əhatə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Nizami Gəncəvi. Sultan Səncər və qarı  
("Sirlər xəzinəsi" poemasından) – 3 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekaya, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Mənzum hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Mənzum hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Hekaya ilə bağlı fikirlərin müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Hekaya ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.


**Motivasiya, problemin qoyuluşu** mərhələsini fərqli məzmunda təşkil etmək mümkündür: əsərlə bağlı illüstrasiyalardan, Nizaminin digər bir əsərindən seçilmiş parçadan, müvafiq atalar sözü və məsəldən və s. istifadə etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında müsahibə aparmaqla tədqiqat sualını formalasdırmaq faydalıdır.

**Tədqiqat sualı:** Haqsızlığın, ədalətsizliyin qurbanına çevrilən zəif bir qarı, sizcə, necə hərkət etməlidir?

Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması.** Əsərin birinci parçasının sinifdə oxusunu fərqli formalarda həyata keçirmək olar; oxu izahla (şagirdlərin fəal iştirakı təmin edilməklə) müşayiət oluna bilər, fərdi səssiz oxunun, ikihissəli gündəliyin və s. tətbiqi də mümkündür. Fərdi (səssiz) oxunu tətbiq edən müəllim işin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra birinci parça ilə əlaqədar dərslikdəki suallara cütlük şəklində cavab hazırlamağı təklif edə bilər. Dərsin **məlumat mübadiləsi** mərhələsindəki işi (hansı formada təşkilindən asılı olmayaraq tanış olmayan sözlərin mənasının qavranılma səviyyəsi aşkarla çıxarılmalıdır) kiçik qrupların təqdimatlarının dinlənilməsi şəklində aparmamaq da olar. Cütlüklerin (şagirdlərdən birinin) təqdimatı əsasında bütün sinif üzrə aparılan fikir mübadiləsi **müzakirə** ilə qovuşur. Bu halda bütün cütlüklerin təqdimatının dinlənilməsi, müzakirəsi

vacib deyildir. Səciyyəvi cavablar üzrə aparılan iş əhatəli məlumatın mənim-sənilməsinə, obyektiv nəticə çıxarılmasına imkan yaradır. Həmin mərhələdə müəllimin istiqamətləndirici sualları şagirdlərin məzmunla bağlı qazandıqları təsəvvürün tamlığına səbəb olur.



Dərslik, səh. 33

Şifahi nitqin inkişafı ilə bağlı dərslikdəki tapşırığın yerinə yetirilməsi nəticənin çıxarılması və ümumiləşdirmənin aparılmasıda əhəmiyyətli rol oynayır.

Tapşırığın icrasına başlamazdan əvvəl şagirdlərə fikirlərini müqayisələr aparmaqla əsaslandırmağın vacib olması barədə istiqamət verilir. Onlara izah edilir ki, tanış olduqları müvafiq əsərlə “Sultan Səncər və qarı” hekayəsinin ideya-məzmunu, obrazları arasındaki oxşarlığa, fərqə təqdimatda diqqət yetirmələri vacibdir.

Tapşırığın yerinə yetirilməsi prosesində zərurət yarandıqca müəllimin istiqamətləndirici suallarla şagirdlərə kömək etməsi məqsədə uyğundur. Müqayisə üçün əsərin seçilməsində, müqayisə obyektlərinin müəyyənləşdirilməsində və s. məsələlərdə müəllimin bələdçilik fəaliyyətinə daha çox ehtiyac yarana bilər.

Müzakirədə şagirdlərin öz fikirlərini sərbəst ifadə etmələrinə, mövqelərini dialoqa girməklə əsaslandırmalarına şərait yaradılmalıdır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müqayisəli şərhətmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Hekayə ilə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Hekayə ilə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Hekayə ilə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Hekayə ilə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını çətinliklə nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Nizami Gəncəvi. Sultan Səncər və qarı – 3 saat**  
**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

Yığcam müsahibə aparmaqla əsərin evdə müstəqil oxunmuş parçasının qarınılma səviyyəsi barədə təsəvvür qazanmaq olar. Bu, sonrakı mətbəələrdə işin necə təşkil edilməsinə də müəyyən istiqamət verir. Müsahibədə şagirdlər hansı məsələlərə daha çox diqqət yetirməyin vacib olması, tanış olmayan sözlərin mənasının dəqiqləşdirilməsi barədə təlimat da almış olurlar. Müstəqil oxunmuş parça bütövlükdə bir daha nəzərdən keçirilir. Müəllimin təklifi ilə cütlük şəklində işləyən şagirdlər mətnin məzmununa aid suallar (ücdən az olmayıaraq) tərtib edir və onlara cavab hazırlayırlar. Bu, mətnin

məzmununun qavranılması, eləcə də əməkdaşlıq və yazı bacarığının, məntiqi düşüncənin inkişafı baxımından faydalıdır.

+ Məzmun üzrə iş	
1. Müstəqil oxuduğunuz ikinci parçanı bir daha nəzərdən keçirin. 2. Parça yoldaşınızla birlikdə həmi parçanın məzmununu adi üç saatib ədin və onlara cavab hazırlayıın. 3. Kiçik qruplarda birləşib aşağıdakı ifadələrin mənasını aydınlaşdırın.	
Olölmən dəhşətindən qorxub bir hesab apar. Növbə sənəd də çatar, ölimi eylə hasar.	
Əhdəlat çıraqındır yolduna, olma naşı. Bu güntündür sabahın an mehriban yoldaşı.	
Çəkmə, çərəsizlərin dağılıma var-yoxsunu, Balkə, o qəmisiñən yeməyəsan oxsunu.	
Sən ki hər bir bucağa ox atsuran bu qədar. Acların qarışışında, soyla, qafisən mögar?	
Unutma ki, aləni ayaqna bir ayaşan, Dünyada zülüm etməyə yaranmış mögar insan?	

Dərslik, səh. 33

Kiçik qruplar yaradılır və işin icrasına ayrılan vaxt elan edilir. Ehtiyac duyulan məqamlarda müəllim istiqamətləndirici suallarla qruplara kömək edir.

Qrupların təqdimatı əsasında aparılan müzakirədə şagirdlərin geniş dialoquna, şəxsi fikirlərini sərbəst ifadə etmələrinə imkan yaradılmalıdır.

Dərslikdəki növbəti tapşırıq həm məzmunun dərindən qavranılması, həm də təhlilə hazırlıq baxımından əhəmiyyətlidir.

Dərslikdəki sonuncu tapşırığın fərdi olaraq yerinə yetirilməsi məqsədə uyğundur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

4. Cəxardığımız nüclələri təqdimatlar əsasında müzakirə edin.	
5. Əsər haqqında hansı fikir salıvdır? a) Zəmanət həmkərlərinə edəltli olmaça çağırıcı var. b) Dövlətin idarə olunması qaydaları xatırladılmışdır. c) Dövri hökmdarlarının eyipleri göstərilmişdir. d) Ədətsiz hökmdarları caçısız qalmayaçılardır işarə edilmişdir. e) Yoxsul insanların, rəyyat zəlali hökmdarları qarşı mübarizə rohlandırılmışdır.	
+ Evdə iş	
Kitalxanadan, internetdən topladığınız məlumat əsasında "Nizamının yoxsulara, əməkçi insanlara mütabiqibəti" mövzusunda təfəhi təqdimata hazırlaşın.	

Dərslik, səh. 34

### Qiymətləndirmə meyarları:

Aydınlaşdırma

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki "Evdə iş" başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Nizami Gəncəvi. Sultan Səncər və qarı – 3 saat**  
**Üçüncü saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.1. Bədii nümunələri (dastan, hekaya, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Poemanı janr və növ baxımından dastanla müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Növ və janr baxımından əsərlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Təhlilə həsr olunmuş dərsi fərqli variantlarda təşkil etmək mümkündür. Variantlar dan biri aşağıdakı məzmunda ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılması üçün fərqli yollar seçmək mümkündür: rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Düşünün” başlıqlı sual (Qədim və orta dövrlərin ədəbiyyatında hökmdarlarla, hakimlərə nəsihət və etirazların geniş ifadə olunmasına səbəb nə idi?) əsasında yiğcam müsahibə aparmaqla motivasiya yaratmaq və nəticədə tədqiqat sualını formalasdırmaq mümkündür.

**Tədqiqat sualı:** Qarının şəxsi incikliyini ifadə etməklə kifayətlənməsinə səbəb, sizcə, nədir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd olunur.

**Tədqiqatın aparılması.** Fərziyyələrin yoxlanılması, tədqiqat sualının aydınlaşdırılması məqsədilə fərqli məzmunda və formada işin təşkili mümkünür. Lakin bütün hallarda dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına və “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi məqsədə uyğundur.

Tədqiqatın kiçik qruplarda aparılmasını planlaşdırın müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındaki suallara yaradıcı yanaşa bilər. Məqsədindən, sinfin səviyyəsindən, vaxt büdcəsindən asılı olaraq, müəllimin tapşırıqda müəyyən dəyişiklik aparması məqsədə uyğundur. Qrupların sayından asılı olaraq suallara əlavələr də etmək mümkünür. Sualların eks olunduğu iş vərəqlərini (her qrup üçün bir sual yazılmış olur) qruplara təqdim edən müəllim, ehtiyac duyulan hallarda, izahlar verir, istiqamətləndirici suallarla yardım edir. Qrupdaxili vəzifə bölgüsünün aparılmasına diqqət edən müəllim, lazımlı gələrsə, bu məsələdə də yardımçı olur.

**Məlumat mübadiləsi** mərhələsində fəal dinləməyə, qrupların bir-birinin işi ilə ətraflı tanış olmalarına, sualların verilməsinə nail olunmalıdır. Suallar elə tərtib edilmişdir ki, onların hər biri fikir mübadiləsinə, diskussiyağa geniş meydən açır. Elə bu mərhələdə mübahisənin, fərqli yanaşmaların müşahidə edilməsini təbii qəbul etmək lazımdır. Müəllim başlıca diqqəti ayrı-ayrı qrupların əldə etdikləri məlumatın mənimsənilməsinə yönəltməlidir. Mülahizələrdəki birtərəflilik və dolaşıqlıq, məlumatların sistemlisizliyi,

əsərdən seçilmiş nümunələrin, bir sıra hallarda yerinə düşməməsi və s. həmin mərhələdə daha çox müşahidə olunan nöqsanlardır. Bunların aradan qaldırılmasında dərsin növbəti mərhəlesi – **məlumatın müzakirəsi və təşkili** əhəmiyyətli rol oynayır. Pedaqoji ədəbiyyatda göstərildiyi kimi, həmin mərhələnin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən hazırladığı suallardan istifadə etməsi məqsədə uyğundur. Təcrübəli müəllim bələdçiilik fəaliyyətini yaranmış vəziyyətə uyğun qurur və çox vaxt müzakirə prosesindən doğan suallardan istifadə etməklə kifayətlənir. Bütün hallarda müəllimin həmin mərhələni əvvəlcədə aydın təsəvvür etməsi faydalıdır. Başlıca diqqət qrupların hazırladıqları cavabların əlaqələndirilməsinə, pərakəndə söylənmiş fikirlərin dəqiqləşdirilməsinə və uzlaşdırılmasına yönəldilməlidir. Qruplar yalnız öz cavablarının təqdimatında, müzakirəsində deyil, bütün suallar üzrə müzakirədə fəal olmalı, əsaslandırılmış mövqelərini ifadə etməlidir. Dərsin əvvəlki mərhələlərində aparılmış işlər, əsərin mözmununun mükəmməl mənimşənilməsi, təqdimatların diqqətə dinlənilməsi buna imkan verir. Məsələn, tapşırıqdakı “Qarının hökmdara və onun məmurlarına münasibəti necədir? Bu obrazın nitqindən nümunələr götirməklə fikrinizi əsaslandırın” sualının müzakirəsində digər qrupların nümayəndələrinin həmin ədəbi qəhrəmanla bağlı əlavə faktlar demələrinə, eləcə də əsərdən fərqli misallar göstərmələrinə istiqamət verilməlidir.

Deyilənlərin ümumiləşdirilməsi, vahid ideya halına salınması **nəticənin çıxarılması**, **ümumiləşdirmənin aparılması** mərhələsində ən çox diqqət yetirilən məsələ olur. Ümumiyyətlə, bu mərhələdə müəllim yiğcam yekun sözü ilə şagirdləri son nəticələrə istiqamətləndirə bilər. Yüksək müstəqillik və fəallıq nümayiş etdirən şagirdlər belə qənaətə gəlirlər ki, əsərdə hökmdar və xalq münasibətləri, ölkənin ədalətlə idarə edilməsinin üstünlükləri, haqsızlığın acı aqibəti kimi mühüm problemlər diqqət mərkəzinə çəkilmişdir. Bütün bu məsələlərə zəif, yoxsul, sadə bir insanın – qarının müdrik münasibəti oxucunu mütəəssir edir. Bu qarının cəsarəti, hökmdara dediyi hər kəlmə oxucuda ona böyük hörmət və rəğbat hissə doğurur. Onu şəxsi incikliyi, təhqir olunmasından çox, hökmdarın zalımlığı, ölkədə ədalətsizliyin baş alıb getməsi, hakim təbəqənin özbaşınlığı düşündürür və narahat edir. Bu obraz xırda hislərdən, şəxsi intiqam arzusundan uzaq olub, xalqın xoşbəxtliyini, vətənin abadlığını hər şeydən uca tutur.

Formalaşdırılmış ideyanın tədqiqat sualı ilə necə səsləşməsi, şagirdlərin irəli sürmüştərəfli fərziyyələrlə müqayisə edilməsi dərsin bu mərhələsində ayrıca diqqət yetirilən məsələlərdəndir.

+ Tətbiq • Müzakirə • Yaradıcı iş  
8. Müzakirə edin: "Nizaminin "Sırlar xəzinəsi" poeması epik-lirik növə məxsus olan dastandan hansı cəhədlərinə görə fərqləmir?"

Dərslik, səh. 35

"İş" başlıqlı tapşırığın icrasına vaxt ayrılır.

Müzakirə üçün təklif edilən mövzu şagirdləri həm epik, həm də lirik növün xüsusiyyətlərini aydınlaşdırmağa istiqamətləndirir. Bu imkandan maksimum yararlanmaq lazımdır: müəllim istiqamətləndirici suallarla şagirdlərin "epik-növ", "lirik-növ", "poema", "epik poema" anlayışları haqqında qazandıqları məlumatları, dastan janrinin özəlliyi ilə bağlı öyrəndiklərini xatırlamalarına nail olmalıdır. Müqayisədən istifadə etməyin əhəmiyyəti və yolları barədə də müzakirədən əvvəl izahat verilməsi məqsədə uyğundur.

Müzakirədə fəal dinləmə, dialoji ünsiyyət, fikirlərin sərbəst ifadə olunması təmin edilməlidir. Çıxarılmış nəticənin ayrı-ayrı bəndlər şəklində ifadə edilməsi faydalı olar.

## **Qiymətləndirmə.**

Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Müqayisəetmə

Səciyyələndirmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Poemanı növ və janr baxımından dastanla müqayisə etməkdə çətinlik çəkir.	Poemanı növ və janr baxımından dastanla müəllimin köməyi ilə müqayisə edir.	Poemanı növ və janr baxımından dastanla əsasən müqayisə edir.	Poemanı növ və janr baxımından dastanla dolğun müqayisə edir.
Nitqindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Növ və janr baxımından əsərlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Növ və janr baxımından əsərlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Növ və janr baxımından əsərlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Növ və janr baxımından əsərlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYİH**

## SİNİFDƏNXARİC OXU DÖRSİ

**Əzəl gündən qiymətli bir incidir doğru söz – 1 saat**

1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Danışığından – nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Nümunələrlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdənxaric oxu dərsi şagirdlərin “Qədim dövr Azərbaycan ədəbiyyatı (ən qədim zamanlardan XIII əsrə qədər)” bölməsi üzrə müstəqil oxuduqları əsərlər (Nizami Gəncəvinin “Zalim padşahla düzdanışan qocanın hekayəti” mənzum hekayəsi və Məhsəti Gəncəvinin rübai'ləri) üzrə keçilir.

Dərsə əvvəlcədən hazırlıq işləri aparılır. Sinif tövsiyə olunan əsərləri dərsə qədər oxumaq tapşırığı alır.

**Tədqiqat sualları** şagirdlərin fəal iştirakı ilə müəyyənləşdirilir: “Düzlük”, “ədalət” dedikdə, nə başa düşürsünüz? Klassik sənətkarlarımız cəmiyyətdə bu problemin həlli yolunu nədə görür?”

Şagirdlər tədqiqata başlamazdan əvvəl aşağıdakı mətnlərdə əks olunmuş fikirlərlə tanış edilirlər:

- “Nizami hər nədən danışırsa-danışsın, onu müasir həyat, müasir insanlar düşündürür. Haqsızlıq, ədalətsizlik, zülm və özbaşinalıq hökm sürən bu dövrün adamları, əsasən, məhdudgörüşlü, tamah, sərvət əsiri olan insanlardır. Nizamini daha çox kədərləndirən də odur ki, məhz bu insancıqlar başqalarına aqalıq edir, özgələrinin başında qoz sındırır, özlərini yüksək hesab edirlər” (Xəlil Yusifli).
- “Məhsəti Gəncəvi şeirlərində müasirlərini narahat edən məsələlərə də toxunur, zəmanəsinin haqsızlıqları ilə bağlı sərbəst mühəkimələr yürüdür. İctimai-siyasi, əxlaqi düşüncələrini bildirir. Belə rübai'lərdə duyan, düşünən, azadfikirli sənətkarın həyatda qarşılaştığı mənəvi qüsurlara biganə qalmadığını, var-dövlətə həris, pul, qızıl düşkünlərinə, zahiri təmiz, daxili çirkin olanlara tənqid etməyi münasibətinə gizlətmədiyini görürük” (Nüşabə Arası).

**Tapşırıqların əks olunduğu iş vərəqləri kiçik qruplara təqdim olunur**

### I qrup

- Düzlük, doğruluqla bağlı bir neçə atalar sözü yazın.
- Nizaminin “Zalim padşahla düzdanışan qocanın hekayəti” əsərində hökmdarla qocanın qarşılaşdırılmasında məqsəd nədir?
- “Öz düzüyü kimsəni verməz bada dünyada, Düz sözüylə kimsəye yetməz qada ~~dinyada~~” misralarında hansı fikir ifadə olunub? Siz həmin fikirlə razılışınızı? Nə üçün?

4. Məhsəti Gəncəvinin rübaisindəki başlıca fikir nədir? O, Nizaminin hekayəsində ifadə olunan fikirlərlə səsləşirmi?

Bazara getmişdim bir cümə günü,  
Gördüm, kəklik alıb sarın üstünü.  
Tez-tez deyir ona: “Cəfa verənin  
Bir gün belə qalxar göylərə ünү”.

### **II qrup**

1. Haqqın, ədalətin qələbəsinə inam ifadə edən bir neçə atalar sözü yazın.
2. Hekayədə təsvir olunan hökmətləri əməllərinə görə səciyyələndirin.
3. Nizaminin “Doğruluqla köməkdir hər bir ərə yaradan, Doğru ol ki, yetirsin hər zəfərə yaradan” misralarında hansı fikir ifadə olunmuşdur? Ona münasibət bildirin.
4. Məhsəti Gəncəvinin rübaisində ifadə olunan başlıca fikir nədir? O, hekayədəki fikirlərlə necə səsləşir?

Xalqın başında gər olsan da bir tac,  
Ağladar səni də bir gün ehtiyac.  
Xalqın dərdinə qal, ona yaxın ol,  
Qorx o gündən, özün olasan möhtac.

### **III qrup**

1. Hekayədə bədii təsvir və ifadə vasitələri işlənmişdirmi? Fərqləndirin, izah edin.
2. “Özəl gündən qiymətli bir incidir doğru söz,  
Acısıyla könüllər sevincidir doğru söz” misralarında hansı fikir öz əksini tapıb?  
Bu fikirlə razılışınızı? Nə üçün?
3. Məhsəti Gəncəvinin rübaisində hansı fikir ifadə olunub? O, hekayədəki fikirlərlə səsləşirmi?

Bu dünya bir qızıl kuzəyə bənzər,  
Suyu gah şirindir, gah da ki zəhər.  
Çox da öyünmə ki, uzundur ömrün,  
Əcəl köhlənində hazırlıdır yəhər.

### **IV qrup**

1. Mənzum hekayə üzrə illüstrasiya çəkin. Zalim padşahla düzdanışan qocaya münasibətinizi əks etdirməyə çalışın.
2. “Doğru sözə bağlıdır öz qüdrətin həmişə,  
Qoy qüdrətdən güc alsın söz qüdrətin həmişə” misralarında hansı fikir öz əksini tapıb? Həmin fikirlə razılışınızı? Nə üçün?
3. Məhsəti Gəncəvinin rübaisində ifadə olunan başlıca fikir nədir? O, hekayədəki hansı fikirlərlə səsləşir?

Yolda darğɑ mənə rast gəldi dünən,  
Əlində tutduğu çubuqla bərkdən  
Döyürdü qəzəblə o bir qadını,  
Tamaşa edirdi hər yoldan ötən.

DAYI İH

## V qrup

1. Bu hekayəni yazmaqdə Nizaminin başlıca məqsədi nə olmuşdur? Fikrinizi əsaslandırın.
2. “El gözündə Nizami ucalıbdır düzlükdən,  
İllahına, qəlbini güt alıbdır düzlükdən” misralarında hansı fikir öz əksini tapıb?  
Şairin düzüyü yüksək dəyərləndirməsinin səbəbini necə izah edərsiniz?
3. Məhsəti Gəncəvinin rübaisində ifadə olunan başlıca fikir nədir? Ona münasibət bildirin, hekayədəki fikirlərlə necə səsləşdiyini aydınlaşdırmağa çalışın.

Hünərin səfəsi acidır müdam,  
Odur hünər suyu içmir bir adam.  
Alçaq adamların cəhalət odu  
Hünəri küləyə vermişdir tamam.

**Tədqiqatın aparılması** zamanı müəllim şagirdlərə mövzu ilə bağlı öyrəndikləri təlim materiallarına müraciət etməyi, ədəbiyyat dərslərində öyrəndikləri əsərləri sinif-dənəxaric oxu materialları ilə əlaqələndirməyi tövsiyə edir.

**Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində təqdimatların dinlənilməsi və geniş müzakirəsi üzrə iş aparılır. Müəllim müzakirənin diskussiya şəraitində keçməsi məqsədilə istiqamətləndirici suallardan istifadə edir, şagirdlərin sərbəst fikir söyləməsinə, öz mülahizələrini bədii ədəbiyyatdan və həyatdan faktlarla əsaslandırmalarına xüsusi diqqət yetirir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində diqqət bir daha mübahisə doğuran fərqli fikirlərə yönəldilir, şagirdlərin problem üzrə mülahizələrində ortaq məxrəcə gəlmələrinə səy göstərilir.

Sinifdənəxaric oxu dərsində formativ qiymətləndirmə qrup üzrə və fərdi fəaliyyətin nəticələrinə görə müvafiq meyarlar əsasında aparılır. Sinifdənəxaric oxu dərsinin özünəməxsusluğu nəzərə alınaraq şagirdlərin müstəqil mütaliəsinin stimullaşdırılması, sinifdənəxaric oxuya həvəsin artırılması diqqət mərkəzində saxlanılır.

## Evdə iş

1. “Cəmiyyətdə düzlük və ədalət nə üçün lazımdır?” mövzusunda mühakimə xarakterli esse yazın.
2. Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılığı haqqında məlumat toplayın.

**LAYIHƏ**

## BİRİNCİ BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə “Qazılıq qoca oğlu Yeynək boyu” üzrə aparıla bilər*

### **QİYMƏTLƏNDİRİMƏ ÜÇÜN TÖVSIYƏ OLUNAN SUAL VƏ TAPŞIRIQLAR**

1. Əsəri hissələrə ayırin, birinə ad verib məzmununu tərtib etdiyiniz plan əsasında yiğcam yazın.

---


---

---

2. Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr	Onların növü

3. Əsərin dastan janrında olduğunu təsdiq edən iki cəhət göstərin. Sxemdən istifadə edin.




4. Hansı fikrin yanlış (Y) və ya doğru olduğunu (D) çərçivədə qeyd edin.

- Oğuz eli Qazılıq qocanı xilas etmək üçün cəhd göstərmir.
- Oğuz igitlərinin arasında güclü birlik vardır.
- Oğuzlar Bayındır xana böyük hörmət bəsləyir.
- Yeynək atasını dərin məhəbbətə sevir.
- Oğuzlarda ata-oğul münasibətlərində böyük məhəbbət vardır.

**LAYIHƏ**

5. Tapşırığı yerinə yetirin:

- Dairələri (onların sayı çox da ola bilər) iş vərəqinizdə çəkin;
- Hadisələrin başlangıcını, münaqışının (ziddiyətin) yaranmasını, inkişafını, ən gərgin, yüksək mərhələyə çatmasını, həll olunmasını (açılmاسını), sonluğunu dairələrdə ardıcıl (bir-iki cümlə ilə) yazın.



6. Hansı fikri Bayındır xana aid etmək olmaz?

- A) Oğuz elinin başçısı kimi müdrikdir.
- B) Ədalətli və xeyirxahdır.
- C) Yoxsulların, kimsəsizlərin ümid yeridir.
- D) Oğuzların birliyini qoruyub saxlayır.
- E) Var-dövlətini artırmağa can atır.

7. Hansı fikri Yeynəyə aid etmək olmaz?

- A) Oğuz elinin ən gənc və qorxmaz igidlərindəndir.
- B) Tədbirli və uzaqqörəndir.
- C) Bayındır xanın, ağsaqqalların nəsihəti ilə qərar qəbul edir.
- D) Lovğadır, özünü hamidan üstün tutur.
- E) Gördüyü işlərdə Allaha sığınır, ondan kömək umur.

8. Dastan və nağıl janrlarının oxşar və fərqli cəhətlərini qısaca yazın.

---

---

---

9. Dastanda işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr	Fikrin təsir gücünün artmasında onların rolü

10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

---

---

---

# 2.

## ORTA DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI (XIII ƏSRDƏN XVII ƏSRƏ QƏDƏR)

*Mövzu: İmadəddin Nəsimi. Ağrimaz – 3 saat*

*Birinci saat: Əsərin məzmunu üzrə iş*

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəyə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələ fərqli məzmunda və formada təşkil oluna bilər. Nəsimi haqqında bədii əsərdən kiçik epizodun oxunması, “Nəsimi” filmindən fragmentin nümayişi, şairin əsərlərindən parça səsləndirilməsi, illüstrasiyadan istifadə və s. bu qəbildəndir. Bunlardan birini seçərək iş aparmaq və son nəticədə tədqiqat sualını formalasdırmaq mümkündür. Variantlardan biri dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibə aparılması ola bilər.

Müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə tamamlanır.

**Tədqiqat səhifəsi:** Tutduğu yolen doğru olduğunu ürəkdən inanın insanı əqidəsindən döndərmək olarmı?

Fərqli fikirlər – fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması.** İlk növbədə əsərin oxusu, məzmununun mənimsənilməsi həyata keçirilir. Təcrübədən məlumudur ki, “Ağrimaz” qəzəlinin, ümumiyyətlə, klassik şeirin müstəqil mütaliə ilə qavranılması hətta sınıf şagirdləri üçün də çətindir.

Belə şeirlərin oxusu üçün daha səmərəli yolların tapılması müəllimləri və metodistləri həmişə düşündürməş və narahat etmişdir. Bu məsələdə həllədici amillərdən biri sinfin hazırlıq səviyyəsidir. Klassik ədəbiyyat nümunələrindəki tanış olmayan sözlərin mənasını ardıcıl öyrənən, müəllimin izahını müntəzəm izləyib mənimşəyən, belə şeirlər üçün ümumi olan cəhətləri artıq qavramış olan sinifdə oxunu şagirdlərin fəal iştirakı ilə aparmaq mümkün və faydalıdır. Bu, izahlı oxuya şagirdlərin cəlb edilməsi şəklində özünü göstərə bilər. Yaxud əsərin sinifdə müstəqil oxusundan sonra bütün sinfin iştirakı ilə müzakirə aparıb məzmunun bütövlükdə mənimşənilməsinə nail olmaq mümkündür. Deməli, müəllim sinfin səviyyəsindən, qarşıya qoyduğu məqsəddən və s. asılı olaraq, oxunu fərqli yollardan istifadə ilə təşkil edə bilər. Hansı yoldan istifadə edilməsindən asılı olmayaraq, məzmunun qavranılması, əsərdə mənası şagirdlər üçün aydın olmayan sözlərin öyrənilməsi, bədii təsvir və ifadə vasitalarının müəyyənləşdirilməsi həyata keçirilməlidir.

I dərs  
• Məzmun Üzrə iş

- Müəllimin oxusunu və izahını diqqətlə dinləyin.
- Tanış olmayan sözlərin mötənəsib mənasının aydınlaşdırılmasına fəal iştirak edin.
- Şəhər bir dəha nəzərdən keçirin, fikirlərinizi ikihissəli gündəlikdə qeyd edilməsi
- Kiçik qruplarda birləşib qənastırın, fikirlərinizi ümmümləşdirin.
- Təqdimatda səfər məzakirəsi və müzakirə aparın.

Dərslik, səh. 40

Müəllim dərslikdəki tövsiyəni əsas götürsə, vaxta qənaət etmiş olar.

Göründüyü kimi, tövsiyədə müəllimin izahlı oxusuna üstünlük verilmişdir. Bu prosesdə də şagirdlərin fəallığının təmin edilməsi mümkün və vacibdir. Hər bir beytin mənasının aydınlaşdırılmasında şagirdlərin deyə biləcəklərini müəllim deməməli, onların müstəqil fikir söyləmələrinə şərait yaratmalıdır. Eləcə də yeni sözlərin mənasının aydınlaşdırılmasında şagirdlərin maksimum fəallığına nail olunmalıdır.

İzahlı oxu nə qədər səmərəli aparılsa da, iş başa çatdıqdan sonra mətni şagirdlərin bir daha nəzərdən keçirmələri faydalıdır. Bu, məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına əhəmiyyətli təsir edir. Növbəti tapşırıq (fikirlərin ikihissəli gündəlikdə qeyd edilməsi) əsərin məzmununun qavranılma səviyyəsinin aşkara çıxarılması, bu istiqamətdə zəruri işlərin aparılması və təhlilə hazırlıq baxımından faydalıdır. Tapşırıq fərdi olaraq yerinə yetirilir. Mövqeləri yaxın olan şagirdlər müəllimin təklifi ilə kiçik qruplarda birləşib qənaətlərini bölüşür, fikirlərini ümmümləşdirirlər.

Dərsin **məlumatın mübadiləsi və müzakirəsi** mərhələlərində aparılan iş kiçik qrupların təqdimatına əsaslanır. İlk növbədə, qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaradılmalıdır. Eləcə də müzakirənin diskussiya səciyyəli olmasına, hər bir şagirdin öz mövqeyini sərbəst ifadə etməsinə səy göstərilməlidir. Müəllim əvvəlcədən hazırladığı suallardan istifadə etməklə müzakirənin daha dolğun məzmun qazanmasına çalışmalıdır. Lirik qəhrəmana məxsus səciyyəvi cəhətlərin aydın təsəvvür edilməsi, onunla bağlı deyilənlərin əsərdən gətirilən nümunələrlə təsdiq edilməsi, fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi müzakirədə həyata keçirilməli olan mühüm məsələlərdir.

**Nəticənin çıxarılması, ümmümləşdirmənin aparılması** mərhələsində inдиə kimi deyilmiş bütün fikirlərin ümmümləşdirilməsi, vahid, ümumi ideya şəklində salınması ön plana çəkilməlidir. Başlıca diqqət lirik qəhrəman obrazının bütövlüyünün, mükəmməl olmasının təsdiqinə yönəldilməlidir. Əsərdən seçilmiş tutarlı dəlillər şagirdlərə aşağıdakı qənaətin üzərində dayanmağa əsas verir: təqiblərə, əzablara dözən, daha ağır işgəncələrə məruz qala biləcəyini anlayan lirik qəhrəmanı heç bir qüvvə doğru, ədalətli hesab etdiyi yoldan, əqidəsindən döndərə bilməz.

~~Çıkarılmış nəticənin tədqiqat sənədi~~ Çıkarılmış nəticənin tədqiqat sənədi ilə əlaqəsinin aydınlaşdırılmasına, şagirdlərin irəli sürmüştərəfli olduları fərziyyələrlə müqayisəsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən məqamında istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: İmadəddin Nəsimi. Ağrımaz – 3 saat**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsində təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin həmin prosesdə müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu dərsdə motivasiyanın yaradılması üçün fərqli yollar vardır. Rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etməklə

motivasiyani yaratmaq və son nəticədə tədqiqat sualını formalasdırmaq mümkündür. İlk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaqla da tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat sualı:** “Ösərdə haqq, ədalət uğrunda mübarizə aparan insanların əqidəsi əks olunmuşdur” fikrini doğru saymaq olar mı?

Şagirdlərin fərziyyələri dirlənilir, təkrara yol verilmədən qeydlər edilir

IMADƏDDİN NOSİM  
(1369–1417)

Onun yardımçılığı adabiyatımızın məraqlı sahifələrindədir. Nəsiminin əsərlərində insan, insan layığı, insan qüdratına inam, inanç, əksini tapşırır.

Həmid Arash

**• Yada salın**

- Haqq-adalat, yüksək amal uğrunda həyatın qurban verin hansı ədəbi qələmənlən xatırlayırımsa?
- Onların hayatı, əsdatkarlığı sizdə hansı hiss və döyüncənən yaranmasına səbəb olub?

**• Düşünün**

- Mübariz rühiyyələrin yaranmasına səbəb, sizcə, nədir? Belə əsərlərin əhəmiyyətini necə izah edərsiniz?

**• Oxuda aydınlaşdırın**

- Ösərdə tanış olmayan sözlərin manasını iftihatın, sorğu kürbətlərin köməyi ilə aydınlaşdırın.
- Ösərdəki bədii ifadə vasitələrini inteqrayalesdirin.

Dərslik, səh. 39

təmin etməsi məqsədə uyğundur.

**• Araşdırın. Fikirləşin. Cavab verin**

- Şər sızdır hansı təsəssürat yaratdır? Fikrini əsaslaşdırın.
- “Ösərdə sarın yalnız şəxsi faciəsi aks olunmuşdur” fikrinə mənasibət bildirin. Mövqeyinizi inteqrayalesdirənəsəniz.
- Şəurdan nümunələr göstərməkədən sonra mənasibəti aydınlaşdırın.
- Şərin təsəssüratında bir inanç canlandırır. Onu necə seviyyələndirirsiniz?
- Şərin bədii təsir gücünü artırın vasitələrənə, xüsusunuz təzadulların rolu məsallarən əsasında aydınlaşdırın.
- Ösərdəki başlıca fikir – ideya nöđir?

Dərslik, səh. 42

dan sonra hər cütlükdən bir nəfərin təqdimatı əsasında fikir mübadiləsi və müzakirə aparılır. Yaxud cütlüklər araşdırmalarının sonunda kiçik qruplar yaratmaqla fikir mübadiləsi və müzakirə apara bilərlər. Bu, vaxta qənaət baxımından əlverişlidir.

Tədqiqat sualını diskussiya mövzusu kimi də təqdim etmək mümkündür. Ösərin məzmunu ilə ətraflı tanış olan şagirdlər diskussiyada yüksək fəallıq nümayiş etdirirlər. Diskussiyanın gedisiində tapşırıqdakı suallardan istifadə olunması məqsədə uyğundur. Bunun uğurla reallaşdırılması müəllimin bələdçilik bacarığından asılıdır.

Məktəbdə kiçik qruplar üzrə işin təşkilinə daha çox yer verilir. Bu dərsdə həmin iş formasına müraciət edən müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırıqındaki suallara yaradıcı yanaşmaqla onlardan istifadə edə bilər. Hər qrup bir sual üzərində işləməklə ayrılmış vaxtda tədqiqat aparır. Müəllim ehtiyac duyulan məqamlarda istiqamətləndirici suallarla, yiğcam izahlərlə şagirdlərə yardım edir. Sualların doğru başa düşülməsi üçün, lazımlı hallarda, qısa təlimat verilməsi də faydalıdır.

**Məlumatın mübadiləsi və müzakirəsi** mərhələsinin səmərəli keçməsi müəllimin bələdçilik bacarığından çox asılıdır. Tədqiqat kiçik qruplarda aparılırsa, fikir mübadiləsi təqdimatların dirlənilməsi ilə həyata keçirilir. Fəal dirləmənin təmin edilməsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına, mübahisəli məsələlərin aşkarla çıxarılmasına, düşündürücü sualların verilməsinə imkan yaradır. Deyilmiş fikirlərin əlaqələndirilməsi, qruplaşdırılması, sistemə salınması **müzakirənin** səmərəli keçməsindən asılıdır. Təsadüfi deyildir ki, müzakirə üçün müəllimin əvvəlcədən suallar hazırlaması məqsədə uyğun sayılır. Həmin suallar şagirdləri konkret məqsədə – tədqiqat

sualını aydınlaştırmaga istiqamətləndirməlidir. Məsələn, üçüncü sualla (“Əsərdə şairin yalnız şəxsi faciəsi əks olunmuşdur” fikrinə münasibat bildirin. Mövqeyinizi nümunələrlə əsaslandırın) əlaqədar müzakirədə sagirdlər müəllimin istiqamətləndirici sualları əsasında şeirdən misallar (Həq bilir səndən şəha, sahibnəzərlər ağrımız, Çəşmi-əhvəl ağrından arif bəsərlər ağrımız və s.) göstərməklə şairin öz məsləkdaşlarının mövqeyini də ifadə etdiyini əsaslandırırlar. Yaxud beşinci sualla (Şeir təsəvvürünüzdə bir insan obrazı canlandırdı. Onu necə səciyyələndirərsiniz?) əlaqədar müzakirədə müəllimin istiqamətləndirici sualları “zahidin əfsanəsinə” görə təqibə, ağır cəzaya məruz qalan bu cəsur insanın “haqqı izhar” edən, haqq yolunda mübarizə aparan yenilməz obrazının aydın təsəvvür edilməsinə imkan yaratır. Eləcə də müəllimin sualları sagirdləri təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən, müqayisələrdən daha dolğun istifadəyə yönəldir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması ön plana çəkilir. Sagirdlər belə bir qənaətin üzərində dayanırlar ki, əsər yalnız şairin şəxsi faciəsini əks etdirən nümunə kimi başa düşülüb təhlil edilə bilməz. Nəsimi kimi yüzlərlə hürufi tərəfdarı təqibə, işgəncəyə məruz qalmışdı. Bu əsərin yazılışının bir səbəbi də yüksək amal uğrunda mübarizə aparan həmin insanların əzmkarlığını, mənən məglubedilməzlini ifadə etmək idi.

Çıxarılmış nəticənin tədqiqat suali və sagirdlərin irəli sürmüştər olduqları fərziyyələrlə müqayisə edilməsinə bu mərhələdə ciddi önəm verilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii ifadə vasitələrinin rolunu aydınlaştırmadıqda çətinlik çəkir.	Şeirdə bədii ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən məqamında istifadə edir.
Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini sagirdlərə xatırladır.

**Mövzu: İmadəddin Nəsimi. Ağrimaz – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Qəzəlin janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Lirik və epik növə aid nümunələr olmaqla qəzəllə dastanı müqayisə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedisi


Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinişnilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu qəbildən olan dərs çoxcəhətli olması ilə seçilir. Başqa sözlə, tapşırıqların çox vaxt bir-birindən ciddi şəkildə fərqlənməsi, müxtəlif məzmunlu işlərin yerinə yetirilməsi “Tətbiq. Müzakirə. Yaradıcı iş” dərsi üçün səciyyəvidir. Buna görə də, əksər hallarda, belə dərs üçün motivasiya yaradılması, tədqiqat sualının müəyyənləşdirilməsi həmin dərsdə daha çox diqqət yetirilən və vaxt ayrılan təlim işi əsas götürülməklə həyata keçirilir. Bu mövqedən çıxış etməyi planlaşdırılan müəllim tədqiqat sualını ifadəli oxu üzrə işlə əlaqələndirməyə üstünlük verə bilər. İfadəli oxunun, xüsusən **ifaçılıq vəzifəsinin** mahiyyəti, məqsədilə bağlı qazanılmış məlumatları yığcam müsahibə ilə xatırlatmağa yönəldən müəllim son nəticədə şagirdlərin fəal iştirakı ilə tədqiqat sualının formalasdırılmasına nail olur.

**Tədqiqat sualı:** “Ağrimaz” qəzəlinin ifadəli oxusunda hansı ifaçılıq vəzifəsinin həyata keçirilməsi məqsədə uyğundur?

Bu dərsdə **tədqiqatın aparılması** mərhələsi də fərqli məzmunu ilə seçilir. Birinci növbədə, dərslikdəki ilk iki tapşırıq yerinə yetirilir.

Her iki tapşırıqga hazırlanmış cavablar bütütün sınıfın iştirakı ilə müzakirə olunur. Birinci sualın verdiyi imkandan istifadə edərək qəzel janrı haqqındaki məlumatın genişləndirilməsi və dərinləşdirilməsi qayğısına qalmaq lazımdır.



Dərslik, səh. 42

İkinci sual isə lirik və epik növlərə məxsus başlıca cəhətləri aydınlaşdırmağa, nümunələr əsasında müqayisələr aparmağa imkan yaradır.

Müzakirədə fəal dirləməyə, deyilənlərin ən xırda incəliklərinə qədər aydınlaşdırılmasına və mənimsənilməsinə səy göstəriləlidir. Buna nail olmaq üçünsə şagirdlərin sərbəst fikir mübadiləsi aparmalarına əlverişli şərait yaradılmalıdır.

Bütün bunlar ifadəli oxu ilə bağlı tapşırığın səmərəli yerinə yetirilməsinə əhəmiyyətli təsir edir; qəzəl janının özünəməxsusluğunu aydın təsəvvür edilməsi, qafiyə sisteminin başa düşülməsi, lirik növün özəlliyi barədə zəruri məlumatın mənimsənilməsi ifadəli oxunun uğurla reallaşmasında az rol oynamır.

Şagirdlərin, ilk növbədə, dərslikdəki materialla tanış olmalarına vaxt ayrılır.

Ifadəli oxu ilə əlaqədar dərslikdəki mətnlə tanışlığı təşkil edən müəllim təf'ilə, misralarda təf'iləyə uyğun gələn bölüm (misranın parçası) barədə şagirdlərdə aydın təsəvvür yaratmağa çalışmalıdır. Təf'ilənin tələbinə əsasən bölmülər arasında durğulara (fasılələrə) əməl etməyin vacib olduğunu izah edən müəllim belə məqamlarda yol verilən səciyyəvi nöqsanlar barədə xəbərdarlıq edir. Başlıca nöqsan bölmülərin oxusunun süni şəkildə fərqləndirilməsi, hər birinin oxusundan sonra uzun fasılə edilməsidir. Əslində, bölmülərin arasındaki durğular (fasılələr) misraların bütövlükdə oxusuna – səslənməsinə xələl gətirməlidir.

Qəzəlin ideya-məzmunu barədə ətraflı məlumatı olan şagirdlər ifaçılıq vəzifəsini müəyyənləşdirməkdə çətinlik çəkmirlər və fərqli variantlar irəli sürürler.

Tapşırığın 4-cü və 5-ci bəndlərinin fərdi olaraq yerinə yetirilməsi məqsədə uyğundur. Bu, şagirdlərin hər birinin bilik və bacarığı barədə təsəvvürün genişlənməsinə imkan verir.

Səciyyəvi cavabların əsasında **məlumat mübadiləsi** və **müzakirə aparılması** bütün şagirdlərin öz işlərinə tənqididə yanaşa bilmələrinə şərait yaradır.

İfaların dinlənilməsi, onlara münasibət bildirilməsi **Nəticənin çıxarılması, ümumişdirmənin aparılması** üçün tutarlı əsas olur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

İfadəlioxuma

Müəyyənləşdirmə

Müqayisəetmə

Müqayisəli şərhətmə

#### Ifadəli oxuya hazırlaşın

3. Motiv oxuyun. Ondakı fikirlərə əsaslanmaqla tapşırığı yerinə yetirin. Öñuz vəzində yazılmış şeirlərin ifadəli oxusu hecə vəzində olan şeirlərin oxusundan fəqələr. Təf'iləye uyğun galən bölməni (misramın parçasını) bütöv oxumaj lazımlıdır. Təf'ilənin rəlabi ilə bir çox hallarda sözlərin parçalanması ifaçının işini çətinləşdirir. Yəni bölmə bütöv oxumamalı, onlарın arasında durğulara (fasılələr) əməl edilməlidir. Bölmülərin oxusu ilə misramın bütövlükdə oxusuna ərasundakı tənasib gözələnləşdirilir. Yəni bütün döqiqə bölmülərin oxusuna yənəldib misramın oxusunu unutmaq olmaz. Bölmülərin ustalıqla oxunması, onlarnın arasında sərhədin səslə nazara çatdırılmış bütövlükdə misramın uğurlu oxusunu, filerin başa düşülməsinə tömin edir.

4. "Ağırınaz" qozalının oxusunda diniyicilərə neyi çatdıracaqını – ifaçılıq vozifəsinin müəyyənləşdirilməsi. Sonra iləki beynək məntiqi vürgülu sözlər, səsədək davayışmalar (tonun yüksəlkəsi, alçalması və s.) şərti işarələrlə daftərinizdə qeyd edin. Hər iki beynək mənzənnəmə bir dəha nəzarə salın, səsiniñ almış olduğun qələmlər aydınlaşdırıb yazın.

5. Qəzəlin ilk iki beynini qəlibə uyğun olaraq cədvəldə yazıb oxusunu hazırlaşın.

6. İfalar münasibət bildirin.

*Dərslik, səh. 42*

LAYTH

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeiri ideya-məzmununa uyğun ifadəli oxumaqda çətinlik çəkir.	Şeiri müəllimin köməyi ilə ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri əsasən ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
Qəzəl janrina məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Qəzəl janrina məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Qəzəl janrina məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Qəzəl janrina məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Qəzəli növ baxımından dastanla müqayisə etməkdə çətinlik çəkir.	Qəzəli növ baxımından dastanla müəllimin köməyi ilə müqayisə edir.	Qəzəli növ baxımından dastanla əsasən müqayisə edir.	Qəzəli növ baxımından dastanla dolğun müqayisə edir.
Qəzəllə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki "Evdə iş" başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Şah İsmayıл Xətayı. Bahariyyə – 3 saat**

**Birinci saat: Əsərin məzmununu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Əsərdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Əsərlə bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dirlənilməsi və müzikirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymatləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanı müxtəlif yollardan istifadə ilə təşkil etmək olar. Məsələn, baharın gelişinin fərqli manzərələrini eks etdirən audio-video görüntüləri, yaxud rəsm əsərlərini nümayiş etdirərək "Gördükleriniz sizdə hansı hislər yaratdır?", "Təbiətdə baş verən bu dəyişikliyin insana sevinc, fərəh hissi bəxş etməsinin səbəbini necə izah edərsiniz?" qəbildən suallar əsasında müsahibə aparmaq olar. Dərslikdəki "Yada salın" başlıqlı suallar üzrə yiğcam müsahibə aparmaqla da motivasiya yaratmaq və tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat suali:** Baharın gelişinə həsr olunmuş əsərlərdə daha çox hansı məsələlərə diqqət yetirilir?

Fərziyyələr dirlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Əsərin oxusu üzrə iş fərqli məzmunda təşkil edilə bilər. Klassik əsərlərin tədrisində izahlı oxunun tətbiqi daha faydalıdır. Buna görə də dərslikdə şagirdlərə müəllimin izahlı oxusunu diqqətlə dirləmək tövsiyə edilmişdir. Əsərin izahlı oxusu şagirdlərin fəal iştirakı ilə həyata keçirilməlidir. Oxu prosesində mətndə tanış olmayan söz və ifadələrin mənası aydınlaşdırılır, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət yetirilir.

İzahlı oxudan sonra şagirdlərdə məzmunla bağlı müstəqil qənaətin formalaşması üçün ikihissəli gündəlikdən istifadə edilməsi faydalıdır. Bu, hər bir şagirdin əsərin məzmununu hansı səviyyədə qavradığını, eləcə də çətinlik çəkdiyi məqamları aşkara çıxarmaq, sonrakı işi səmərəli qurmaq baxımından da əhəmiyyətlidir. Tapşırıq fərdi olaraq yerinə yetirilir. Cavablarını cütlük şəklində müzakirə edən şagirdlər müəllimin təklifi ilə kiçik qruplarda birləşərək qənaətlərini bölüşür, fikirlərini ümumiləşdirirlər.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Dərsdə uğurlu nəticənin əldə edilməsi bu mərhələlərdəki işin səmərəli təşkilindən çox asılıdır. Əvvəlcə qruplararası fikir mübadiləsi aparılır. Təqdimatlar diqqətlə dirlənilir, müəllim deyilənlərə fəal münasibət bildirilməsinə təmin edir. Adətən, "Bahariyyə"nin məzmununun mənimsənilməsi zamanı ziddiyətli fikirlərin meydana çıxmazı halları çox olmur. Lakin təbiətlə bağlı əsərlərin oxuculara – şagirdlərə estetik təsiri fərqli olduğuna görə bu əsərin müzakirəsi zamanı da fərqli fikirlərin meydana çıxmazı mümkündür. Müəllim yarana biləcək fikir ayrılığından istifadə edərək istiqamətləndirici suallar vasitəsilə müzakirənin daha canlı keçməsinə, diskussiya xarakteri almasına, şagirdlərin dialoji nitq bacarığını nümayiş etdirmələrinə nail olmalıdır.

**Nəticənin çıxılması, ümumiləşdirmənin aparılması.** Dağıniq, əlaqəsiz şəkildə olan fikirlər müəllimin bələdçilik bacarığı sayəsində ümumiləşdirilir, vahid ideya halına salınır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, baharın gelişи ilə təbiətdəki oyanış, canlanma, təzələnmə, bütün bunların insana güclü təsiri, onda gözəl hiss və duyu oyatusası söz sənətkarlarının diqqətini cəlb edən başlıca məsələlər olur. Çıxılmış nəticənin tədqiqat suali və şagirdlərin irəli sürmüş olduqları fərziyyələrə müqayisəsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayişetdirmə



**ŞAH İSMAYIL XOTAI**  
(1487– 1524)

O, qız hayat təməməsinə baxmaqdan,  
zəngin bir adəb işi oynub getmişdir. Uç  
dəldə sər vəzifənin qabiliyyətini malik  
olan şair avollarının bəyək bir qismını  
dəfənə dilməzdə yazmış, ana dlinə bənnə  
salahədə əsərlərini vərmişdir.  
*Ətəqəzə Məmmədov*

**• Yada salın**

- Baharın hərə olunmuş hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə diqqətinizi dəlin çox çəkan nü olsun?

**• Düşünün**

- Şəhər, yaşlıqlar, ümumiyyət, sənət adamlarını işin bu dəsnəmin dəlin çəlb etməsinin sababını necə izah edərsiniz?

**• Oxuda aydınlaşdırın**

- Əsərdə təmsil olmayan vəzifənin mənasını lügətərin, sərgü kitablarının köməti ilə avşanlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrinin müzəyyən edin.

Dərslik, səh. 43

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyən-leşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Əsərlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Əsərlə bağlı müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Əsərlə bağlı müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Əsərlə bağlı müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Şah İsmayıllı Xətayı. Bahariyyə – 3 saat**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin həmin prosesdə müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu dərsdə motivasiya yaradılması üçün fərqli yollardan istifadə etmək mümkündür. Məsələn, ilin müxtəlif fəsillərini eks etdirən vizual görüntüler, yaxud şəkillər nümayiş etdirməklə onların insanda doğurduğu təəssüratla bağlı müsahibə aparmaq və son nəticədə tədqiqat sualını formalasdırmaq olar. İlk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaqla da tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat sənəti:** ”Bahariyyə”nin bu gün də maraqla oxunmasına səbəb nədir? Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması.** Təhlil dərsi müxtəlif təlim metodları, iş formaları tətbiq edilməklə təşkil oluna bilər. Dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına və “Əsərin təhlilinə hazırlaşın” mətninə müraciət edilməsi isə vacibdir.

“Əsərin təhlilinə hazırlaşın” mətni ilə tanışlıq prosesində şagirdlərin diqqəti əsərin bədii xüsusiyyətlərinə cəlb edilir. Baharın gəlişini əks etdirən əsərlərin arasında “Baharıyyə”nin özünəməxsus yer tutması məhz böyük sənətkarlıqla yazılmazı, təkrarolunmaz bədii gözəlliyidir. Bu barədə ədəbiyyatşunaslığımızda az danişilmamışdır. Eləcə də, şairin əsərlərinə yazılmış ön sözlərdə həmin parçanın bədii məziyyətlərindən söz açılmışdır. Onlardan seçilmiş yığcam mətnlərin iş vərəqlərində şagirdlərə təqdim edilməsi məqsədə uyğundur.

“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı kiçik qruplarda iş formasının tətbiqi ilə yerinə yetirilə bilər. Hər qrupa tapşırığın bir suali ayrıılır və iş vərəqində əks etdirilərək şagirdlərə təqdim olunur. Müəllim istiqamətləndirici suallardan istifadə etməklə ehtiyac yaranan məqamlarda şagirdlərə tövsiyələr verir. Məsələn, 4-cü sualla bağlı (“Şeirdə təbiətlə insanın bağlılığı, bir-birini tamamlaması da ifadə olunmuşdur” fikrini doğru saymaq olarmı? Nə üçün?) şagirdlərə daha çox iki cəhətə diqqət yetirməyin vacib olduğunu xatırlatmaq olar: a) təbiətin təsvirində insana məxsus olan cəhətlərin əks olunmasına; b) baharın gəlisi ilə insanın da ruhən canlanması, bayram ovqatına qovuşmasına. Yaxud 5-ci sualın (Əsərin bədii gözəlliyini təmin edən vasitələri nümunələr əsasında aydınlaşdırın) üzərində işləyən qrupa “Şairin dərin müşahidəçilik qabiliyyətini təsdiq edən hansı söz və ifadələri göstərə bilərsiniz?”, “Şair bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə nəyə nail olub?” qəbildən suallarla istiqamət vermək mümkün və faydalıdır.

**Məlumat mübadiləsi** mərhələsində təqdimatların fəal dinlənilməsi təmin edilir, bu, qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaradır. Cavab-larda müşahidə edilən birtərəfli mülahizələr, pərakəndəlik isə təbii hal kimi qəbul edilməlidir. Bütün bunların aradan qaldırılması dərsin növbəti mərhələsində həyata keçirilir.

**Məlumatın müzakirəsi və təşkili** mərhələsinin səmərəli keçməsi müəllimin apardığı hazırlıq işindən çox asılıdır. Müəllim dərsə hazırlaşarkən tərtib etdiyi istiqamətləndirici suallardan istifadə etməklə müzakirənin səmərəli keçməsinə nail ola bilər. Əlbəttə, dərsdə yaranmış vəziyyət yeni, əvvəlcədən müəyyənləşdirilməmiş sualların tətbiqinə də səbəb ola bilir. Şagirdlərin hər birinə sual vermək, düşüncələrini sərbəst ifadə etmək, öyrəndikləri mənbələrdən sitatlar gətirərək onlara əsaslanmaq imkanı yaradılır. Bu mərhələdə cavabların əlaqələndirilməsinə, müqayisə edilməsinə, sistemə salınmasına xüsusi diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlər ümumiləşdirilərək vahid ideya şəklində salınır. Müəllimin istiqamətləndirici sualları şagirdlərin müstəqil nəticə çıxarmalarına, onlarda yaranmış qənaətlərin möhkəmlənməsinə səbəb olur. Şagirdlər əsərin maraqla oxunmasının səbəbini onun yüksək bədii keyfiyyəti ilə izah edirlər. Baharın gəlisi ilə quşlar aləmində, ümumən

• Araşdırın. Fikirləşin. Cavab verin

2. Seirin hansı məryəzə yazıldığını nümunələrlə əsaslandırın.
3. Baharın gelişisi ilə təbiiyədə bəs verşən deyisliklər şeirdə təbii mandirici əks olunubmü?
4. “Şeirdə təbiiyədə insanın bağlılığı, bir-birini tamamlaması da ifadə olunmuşdur” fikrini doğru saymaq olarmı? Nə üçün?
5. Əsərin bədii gözəlliyini təmin edən vasitələri nümunələr əsasında aydınlaşdırın.
6. Şeirdə başlıca fikir – ideya, səzə, nadir?

Dərslik, səh. 46

təbiətdə baş verən canlanmayı, dəyişikliyi ən xırda incəliklərinə qədər əks etdirən bu əsər oxucuda sevinc, fərəh hissi yaradır, onun zövqünü oxşayır. Şairin böyük sənətkarlığı, məharəti hər kəlmənin seçilməsində, hər misranın qurulmasında, hər beytin mənasında və formasında özünü göstərir.

Baharin təkrarsız gözəlliyini, insanın hiss və düşüncəsində yaratdığı coşqun hisləri sənətin yüksək dili ilə ifadə edən bu əsər yüzillərdir, dəyişən nəsillərin maraqla mütləq etdiyi, zövq aldığı qiymətli abidədir.

Sonda əldə edilən nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan məqamında istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYİH**

**Mövzu: Şah İsmayıllı Xətayı. Bahariyyə – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.1.2. Müxtəlif vəznlı (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.	Əsəri ideya-məzmununa uyğun ifadəli oxuyur.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Əsərlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
3.1.3. 2–2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.	İnformasiya xarakterli məruzə yazır.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yazılı məruzələrin seçmə yolla dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Reallaşdırılması nəzərdə tutulmuş standart (3.1.3) əsasında müəyyənləşdirilmiş təlim nəticəsinin qiymətləndirmə meyarına müraciət olunur.

Ev tapşırığı üzrə aparılan müzakirə dərslikdəki 1-ci tapşırığın (“Dəhnəmə”dən öyrəndiyiniz parçanı təbiətin təsvirinə həsr olunmuş tanış bir əsərlə müqayisə edin. Onların



Dərslik, səh. 46

çəhətlərinə görə müqayisə olunur. Ümumən ki, poemə arzununun hərəcətlərindən “Həzər” sözü arzub dilinə xoşlaşan avaz, türəyazın xos səs deməkdir. Bu bəhədə olan əsərlərinin səslə, aramla oxunur. Həmin bəhədən növü cəxər. “Dəhnəmə” fıkra ilə növə yazılır. Oru zamanın hər təfəlliyyətən misənən bütöv ifasənə nati olmaq vacibdir. Bu, bütövlikdə misənən oxusuna və mənasına bəşə ditsiləməsi nəmə olmamalı, shəhərin yoxlanmasunu təmin edən vəsiyyətə çəvilməlidir.

Bunun ardınca dərslikdəki növbəti tapşırığın icrasına vaxt ayrılmışdır. Müəllim tapşırığın ikinci bəndindəki məlumatın mənimsənilməsinə xüsusi diqqət yetirir. Həmin məlumatı əlavələrlə, nümunələrlə zənginləşdirir. Tətbiq ilərin tələbinə görə misraların parçalanaraq bölüm yaratması şagirdlərə bir daha xatırladılır. İlk beytin cədvəldə yerləşdirilməsi qaydası izah olunur. Qalan dörd beytin cədvəldə yazılması, parçanın ifaçılıq vəzifəsinin, oxuda səsin aldığı çalarların, sürətinin və s. müəyyənləşdirilməsi cütlük şəklində işləməklə yerinə yetirilə bilər. Sonda bütün sinfin iştirakı ilə

fikir mübadiləsi və müzakirənin aparılması faydalıdır. İş ifaların diniñənilməsi, onlara münasibət bildirilməsi ilə yekunlaşdırılır.

**Qiyatləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəuyğundur.

*Qiyatləndirmə meyarları:*

İfadəlioxtumə

Müqayisəli şərhətmə

Məruzəyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əsəri ideya-məzmununa uyğun ifadəli oxumaqdə çətinlik çəkir.	Əsəri müəllimin köməyi ilə ideya-məzmununa uyğun ifadəli oxuyur.	Əsəri əsasən ideya-məzmununa uyğun ifadəli oxuyur.	Əsəri ideya-məzmununa uyğun ifadəli oxuyur.
Əsərlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Əsərlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Əsərlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Əsərlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
İnformasiya xarakterli məruzə yazmaqdə çətinlik çəkir.	İnformasiya xarakterli məruzəni mövzunu qismən əhatə etməklə yazır.	İnformasiya xarakterli məruzəni mövzunu əsasən əhatə etməklə yazır.	İnformasiya xarakterli məruzəni mövzunu dolğun əhatə etməklə yazır.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Məhəmməd Füzuli. Söz – 3 saat**

**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Qəzəldə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Qəzəl janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Qəzəldə bədii təsvir vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Qəzəllə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

## Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiya yaradılmasına fərqli yollarla nail olmaq mümkündür. Bu məqsədlə bədii əsərin parçasından, söz haqqında atalar sözü və məsəllərdən, müdrik fikirlərdən və s. istifadə etmək mümkündür.

Internet şəbəkəsindən istifadə etməklə Bülbülün ifasında Füzulinin qəzəlləri (YouTube, <https://www.youtube.com/watch?v=2Mn7N2-Rir0>) üstündə bəstələnmiş “Çahargah” təsnifindən bir parçanın səsləndirilməsi də məqsədə uyğundur.

Mümkün variantlardan biri dərslikdəki “Yada salın” başlıqlı suallar üzrə müsahibənin aparılmasıdır. Müsahibə zamanı söylənilən mülahizələr tədqiqat sualının formallaşmasına imkan yaradır.

**Tədqiqat suali:** Sözə, onun dəyərinə həsr olunmuş əsərlərdə, sizə, hansı fikirlərə daha geniş yer verilir?

Fərziyyələr dinlənilir, təkrara yol vermədən lövhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Əsərin məzmununun dərindən qavranılmasına nail olmaq üçün səslili oxudan istifadə daha məqsədə uyğundur. Nəzərə almaq lazımdır ki, mətnədə izahına ehtiyac duyulan beytlər az deyildir. Odur ki, səslili oxunu bütün sinfin izləməsi, izahına ehtiyac duyulan misraların şagirdlərin iştirakı ilə həmin prosesdə aydınlaşdırılması faydalıdır. Müəllim qəzəlin beyt-beyt izahlı oxusunu həyata keçirir və şagirdlərin fəal iştirakı ilə tanış olmayan sözlərin mətndəki mənaları, ifadə olunmuş fikirlər aydınlaşdırılır.

Dərslikdə əksini tapmış tapşırıq fərqli iş formalarından istifadə ilə yerinə yetirilə bilər. Hansı iş formasının tətbiqindən asılı olmayaraq, məlumat mübadiləsinin, müzakirənin aparılması həyata keçirilir.

**Məlumat mübadiləsi və müzakirə** mərhələsində təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparılır. Qrupların bir-birinin işinin məzmununu ilə ətraflı tanış olmalarına, suallar vermələrinə, əlavələr etmələrinə imkan yaradılır. Bu mərhələdə tanış olmayan sözlərin, bədii təsvir vasitələrinin hansı səviyyədə qavranıldığına üzərinə yenidən qayıtmək faydalıdır.

**Nəticənin çxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllim istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərin daha fəal olmalarına imkan yaradır. Fərziyyələr yenidən xatırladılır, nəticələrlə müqayisə edilir. Yekun qənastə tədqiqat sualının arasındaki səsləşmələrə diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişətdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qəzəldə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Qəzəldə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Qəzəldə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Qəzəldə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Qəzəl janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Qəzəl janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Qəzəl janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Qəzəl janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Qəzəldə bədii təsvir vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Qəzəldə bədii təsvir vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Qəzəldə bədii təsvir vasitələrini əsasən müəyyənləşdirir.	Qəzəldə bədii təsvir vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən qismən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən əsasən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən məqamında istifadə edir.
Qəzəllə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Qəzəllə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Qəzəllə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Qəzəllə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Məhəmməd Füzuli. Söz – 3 saat**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Qəzəlin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Qəzəlin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Qəzəl üzrə müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi müxtəlif yollarla müəyyənləşdirilə bilər. Şifahi təqdimatların seçmə yolla dərinlənilməsi və müzakirəsi bu baxımdan daha məqsədə uyğundur. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Təhlil dərsini fərqli variantlarda təşkil etmək olar. Məsələn, mövzu üzrə müəyyənləşdirilmiş sual əsasında diskussiya təşkil etmək faydalıdır. Başlıca məsələ seçilmiş təlim metodu, iş forması və növləri ilə şagirdlərin hansı səviyyədə tanış olmasınaasdır. Yeni, yaxud az tətbiq olunan metodun, iş növünün üzərində dayanan müəllimin şagirdləri təlimatlaşdırması vacibdir.

II DƏRS

• Təhlili üzrə

1. Motiv oxuyun. Tapşırıqları yerinə yetirənən oudak fikirlərdən faydalanın.

**Əsərin təhlilinə hazırlılaşın.**

Fizuli ədəbiyyatımızda qəzəlin an görkəmlisi ustası sayılır. O, qəzəla böytük qiymət verir, sənətkarın öz düşüncələrinə oxucuya çatdırması üçün bu jəni dərhal mətnənişdir. Qəzəl de ki, məşhuri-dövrənən. Oxumaq da, yanaqna da asan ola.

Qəzəl jurnalda olan "Söz" adəbiyyatımızda söz haqqında yazılışların əsasında maraqlı məzmun, mənası, ideya dörnləri ilə seçilir. Şair əsərdə sözə bağlı düşüncələrinin, inşanın, sənətkarın heyatlarda sözün rəsədi barədə fikirlərin böyük ustalığı ifadə etmiş, oxucunu sözün mənası gözəlliyyinə duymağa salanıdır.

Şeirdə şairin ədəbi-ictimai fikirləri, hər bir insanın sözə dayar vermesinin zərurılığı da özləsi tapşırılır. Hər bəytdə ifadə olunmuş fikirlərin synyadılmasının əsas ideyasını başa düşməyinə xeyli əmələgələndiricidir.

Şeir oxucuya gülçər təsvir göstərir, onu düşünməye sövq edir. Bu, ilk növbədə, şairin düşümüzin əzəmətinə malabatlı faydalansmasından, əsərin bədii gözəlliyyəndən irali galır. Əzəz vəzniyinə dərindən bağlı olan sənətkar şeirin əhəngdarlığını, qafızların sepməsinə, misradaxili bölgüyü, badi təsvir vasitələrindən maqəmündə istifadəyə xüsuslu diqqət yetirmədir.

Qəzəl aru vəzniyin rəməl bəhərinədir.

TA'İHATUN	TA'İLATUN	TA'İLƏTUN	TA'İLÜN
Xalqo ağ Bu ne sirdir	zin sırınnı kim, olur har	hərdəm qılır lahzə yoxdan	izhar söz, var söz.

• **Aşərdin, Fikirləşin, Cavab verin**

2. Əsərin hansı mövzusunda yazılışının müminləşdirilməsi olduğunu əsaslandırın.

3. Sizce, şairin əsərdə qaldırılmış başlıca problem nadir? Cədvəldən istifadə edin.

Əsərdə qaldırılan başlıca problem nadir?	Yazıcı bu problemə həllini nədə görür?	Siz necə düşünsürünüz?
Şair sözün cəmiyyətdə, insan hayatındakı roluna necə qiymət vermişdir? Fikrini təsdiq edən müminlər göstərir.		
Şeirdə söz sənətinin qarşılaşması hansı tələblər qopyulmuşdur?		
Şeirin əhəngdarlığını, bədii təsvir gücünün artmasına şair hansı vasitələrlə nail olmışdır?		
Əsərdəki bədii təsvir vasitəsinin fikrin təsvir gücünün artırılmışlığı necə izah edərsiniz? Cədvəldən istifadə etməyinən faydalıdır.		

4. Şair sözün cəmiyyətdə, insan hayatındakı roluna necə qiymət vermişdir? Fikrini təsdiq edən müminlər göstərir.

5. Şeirdə söz sənətinin qarşılaşması hansı tələblər qopyulmuşdur?

6. Şeirin əhəngdarlığını, bədii təsvir gücünün artmasına şair hansı vasitələrlə nail olmışdır?

7. Əsərdəki bədii təsvir vasitəsinin fikrin təsvir gücünün artırılmışlığı necə izah edərsiniz? Cədvəldən istifadə etməyinən faydalıdır.

Əsərdə işlədilmiş bədii təsvir vasitəsi	Fikrin təsvir gücünün artırmasına onu rövüş

8. Cədvəldəki atalar sözleri ya müdrik deymilərə (əforizmələr) ya sərdən uyğun nümunələr seçin. Fikrini əsaslaşdırın.

Atalar sözleri, əforizmələr	Əsərdən seçilmiş uyğun nümunələr	Nə üçün bədii düşünürsünüz?
Cox danışmaq gümüşdürse, az danışmaq qızıldır.		
Səzini bilməyən ağız başa toxmaq vurudur.		

Dərslik, səh. 48-49

qədər qazanılmış bilik və bacarıqların yada salınması, tətbiqinə istiqamət verilməsi məqsədə uyğundur. Şagirdlər müəllimin təklifinə əsasən təhlildə aşağıdakı məsələlərə diqqət yetirməyin vacib olduğunu xatırladırlar:

- qəzəlin yaratdığı təəssüratın, hiss və düşüncənin açılması;
- müəllifin şeirdə diqqəti cəlb etmək istədiyi başlıca problemin müəyyənləşdirilməsi;
- əsərin bədii təsvir gücünü artırın vasitələrin rolunun aydınlaşdırılması;
- şeirdə ifadə olunmuş başlıca fikrin – ideyanın aşkarlaşılması.

**Tədqiqatın aparılması.** Fərziyyələrin yoxlanılmasına – tədqiqat sualının aydınlaşdırılmasına fərqli yollarla nail olmaq mümkündür. Bu fərqli ilk növbədə təlim metodlarının, priyomlarının, iş formalarının seçiləcək səciyədə özünü göstərir. Bu seçimdə rəngarənglik, çeviklik diqqət mərkəzində saxlanılmalıdır. Məsələn, kiçik qruplarda işin təşkilinə üstünlük verib, digər iş formalarına lazımı diqqət yetirilməməsi doğru sayıla bilməz. Belə bir qüsür artıq məktəb təcrübəsində və müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitlərdə müşahidə edilir. Deməli, dərslikdəki "Aşərdin, Fikirləşin, Cavab verin" başlıqlı tapşırıq fərqli iş formaları tətbiq edilməklə yerinə yetirilə bilər. Dərsdə bu tapşırıqdan, eləcə də "Ösərin təhlilinə hazırlaşın" mətnindən istifadə edilməsi məqsədə uyğundur.

Tədqiqata başlamazdan əvvəl qəzəlin yazılışı bəhr, misradaxili bölgü və s. ilə bağlı yığcam müsahibənin aparılması məqsədə uyğundur.

Tədqiqatın gedişində, ehtiyac yaranan məqamlarda qruplara kömək göstərilməsi faydalıdır.

**Məlumat mübadiləsi, müzakirəsi və təşkili** mərhələsində təqdimatların fəal dinlənməsinə, bununla da şagirdlərin (qrupların) bir-birinin işinin məzmununu ilə ətraflı tanış olmalarına imkan yaradılır. Cavablarda birtəraflı yanaşma, yanlış mülahizələr, pərakəndəlik müşahidə edilir. Bütün bunlara aydınlıq göstərilməsi, deyilənlərin sistemə salınması dərsin müzakirə mərhələsində həyata keçirilir.

Müzakirəyə istiqamət vermək üçün müəllimin əvvəlcədən suallar hazırlaması faydalıdır. Müzakirənin diskussiya xarakteri almışında müəllimin sualları mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin hər birinə sual vermək, mövqeyini sərbəst açıqlamaq imkanı verilməlidir. Bu mərhələdə cavabların əlaqələndirilməsinə, müqayisə edilməsinə, qruplaşdırılmasına xüsusi diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlərin ümumi ideya halında birləşdirilməsinə və ümumiləşdirilməsinə səy göstərilir. Əldə olunanların bir tam halında təsəvvür edilməsi uğurlu nəticə kimi dəyərləndirilir. Çıxarılmış nəticənin – formalasdırılmış ideyanın tədqiqat sualı ilə əlaqəsi, səsləşməsi, fərziyyələrlə müqayisə edilməsi diqqət mərkəzində saxlanılır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma, münasibətbildirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qəzəldə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.	Qəzəldə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Qəzəldə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Qəzəldə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Qəzəlin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Qəzəlin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Qəzəlin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Qəzəlin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYIHƏ

**Mövzu: Məhəmməd Füzuli. Söz – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Qəzəli növ və janr baxımından mənzum hekayə ilə müqayisə edir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Qəzel üzrə müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

III cəsəd  
 • Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Füzulinin "Söz" qəzəlinin Nizamının "Sultan Sancar və qarı" mənzumun hekayəsi ilə növ və janr baxımından müqayisə edin. Venn diagramından istifadə edin.  
 2. "Kitab-ı Dədə Qorquq" dastanlarında düşməna qalib gelən qəhrəmanlara hər boyun sonunda Dədə Qorquq xeyir-düa verir, onlara dəstan qoşur, "məndən sonra oczalar oxusular" deyir. Ulu babaşlarının sözə verdiyi bu dayar "Söz" qəzəlinək hansı bəylərdə öksürün tapıb?  
 3. Son beytəldik fikir sizə hansı düşüncələr oyadı?  
 4. Əsərdə cavdvalı stalar sözlərinə məzənnəmə uyğun müraciət seçin. Cədvəli daftərmizə çəkin.

Atalar sözləri	Əsərdən seçilmiş nümunə
Söz qılıncañdan kəskindir.	
Sözü maqamında deyərlər.	
Söz pəhləvani olma.	
Sözünü bilməyən bayırda atalar.	
İnsan olar, sözü qalar.	

5. Ədəbiyyatçınas alım Həmid Arası yazar:  
 "Füzulinin bu qəzəlinən ümumiyyəti təkcə sözənətin münasibətini öksürük etdirməklə məhdudlaşdırır. Bu sər hər dənəyin adəmdən öz nitqində müsəlhiyyətə yanışlığı, mənənləri sözlər seçib işlətməyi tələb edir. Cənubi gözəl və mənənlər söz insannı mənəvi olşanın zənginliyini, onun mərəfətini göstərir"  
 Siz bu barədə nə düşünürütürsiniz?

6. "Füzulinin "Söz" qəzəlinə öksürük fikirlərin dövrümüz üçün əhəmiyyətini nədə görürüm?" mövzusunu müzakirə edin

Dörslik, səh. 50

**Tədqiqatın aparılması.** Tapşırıqlar elə hazırlanmışdır ki, müəllim fərqli iş formalalarından istifadə edə bilər.

1-ci, 2-ci, 5-ci suallar kiçik qruplarda yerinə yetirilə bilər. 3-cü, 4-cü, 6-ci sualların fərdi icra edilməsi məqsədəyənən vacibdir.

Bütün hallarda məlumat mübadiləsinin, müzakirənin aparılması vacibdir.

**Məlumat mübadiləsi, müzakirəsi və təşkili** mərhələlərində bütün şagirdlərin müstəqillik və fəallığına xüsusi diqqət yetirilir. Fərqli fikirlərin söylənilməsi, mülahizələrin əsaslandırılmasına şərait yaradılır. Qrupların bir-birinin təqdimatı ilə yaxından tanış olması, sual-cavab vasitəsilə dəqiqləşdirmə aparılması cəox əhəmiyyətlidir.

Müzakirə zamanı söylənilən fikirlərin sistəmə salınması dərsin növbəti mərhələsində həyata keçirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlərin ümumi ideya halında birləşdirilməsinə və ümumiləşdirilməsinə səy

göstərilir. Əldə olunanların bir tam halında təsəvvür edilməsi uğurlu nəticə kimi dəyərləndirilir. Çıxarılmış nəticənin – formalasdırılmış ideyanın tədqiqat suali ilə əlaqəsi, səsləşməsi, fərziyyələrlə müqayisə edilməsi diqqət mərkəzində saxlanılır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Müqayisətmə

İstifadəetmə

Müqayisəli şərhətmə

Nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qəzəli növ baxımından mənzum hekayə ilə müqayisə etməkdə çətinlik çəkir.	Qəzəli növ baxımından mənzum hekayə ilə müəllimin köməyi ilə müqayisə edir.	Qəzəli növ baxımından mənzum hekayə ilə əsasən müqayisə edir.	Qəzəli növ baxımından mənzum hekayə ilə dolğun (əhatəli) müqayisə edir.
Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında əsasən bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Qəzəllə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Qəzəllə bağlı fikirlərinin müqayisəli şərh etməkdə çətinlik çəkir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

Şagirdlərə xatırladılır ki, yazdıqları inşa, esseni, ilk növbədə, özlərinin qiymətləndirməsi faydalıdır. Özünüqiymətləndirmə inşada, essedə diqqətli olmayı, səhvlərə yol verməməyi, vaxtında lazımı düzəlişlər aparmağı öyrədir.

Bu məqsədlə aşağıdakı məsələlərə diqqət yetirilməlidir.

Özünüqiymətləndirmə meyarları	Bəli	Xeyir
Yazım mövzuya uyğundur.		
Essenin (işanın) hissələri arasında əlaqəni gözləmiş, girişdə əsas fikir üçün zəmin yaratmışam.		
Əsas hissədə başlıca fikri inandırıcı faktlarla, müqayisələr aparmaqla, öz hiss və düşüncələrimi eks etdirməklə əsaslandırmışam.		
Təsvirləri, hadisələri qruplaşdırmış, daha vacib, əhəmiyyətli faktları öne çəkməklə şərh etmişəm.		
Nəticədə başlıca fikri yekunlaşdırılmış, daha qabarlı ifadə etmişəm.		
Bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə etmişəm.		
Təkrarlardan qaçmaq məqsədilə sinonimlərdən istifadə etmişəm.		
Orfoqrafik qaydalara əməl etmişəm.		

## SİNİFDƏNXARİC OXU DÖRSİ

Təbiət və insan ayrılmazdır – 1 saat

Standartlar	Təlim nticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Nümunalərdəki fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Nümunalərin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Nümunələrlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzikalarda dialoji nitq bacarığını nümayiş etdirir.	Nümunələrlə bağlı müzikalarda dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdənxaric oxu dərsi şagirdlərin “Orta dövr Azərbaycan ədəbiyyatı (XIII əsrдen XVII əsrə qədər)” bölməsi üzrə müstəqil oxuduqları əsərlər (İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” və Ş.İ.Xətayının “Bahar oldu ki, aləm gülşən oldu...” qəzəlləri) üzrə keçilir.

Sinifdənxaric oxu dərsinə qədər müəyyən hazırlıq işlərinin aparılması məqsədə uyğundur. İlk növbədə, fəal şagirdlərin tərtib etdiyi guşədə İmadəddin Nəsimiyyə (<http://www.youtube.com/watch?v=gnw5AMYrLj4>) və Ş.İ.Xətayıyə ([http://az.wikipedia.org/wiki/Şah\\_İsmayıllı\\_Xətayı](http://az.wikipedia.org/wiki/Şah_İsmayıllı_Xətayı)) həsr olunmuş videomateriallarla, kitab və şəkillərlə tanışlıq üçün şərait yaradılır.

### Dərsin gedişi

**Motivasiya, problemin qoyuluşu.** Dərsin əvvəlində fənn kabinetində kiçik təbiət guşəsi, təbiətə həsr olunmuş şəkillərdən ibarət stand barədə rəy mübadiləsi aparılır, kiçik qrupların sinifdənxaric oxu tövsiyə olunmuş əsərlərin məzmunu üzrə təqdimatları dinlenilir.

Motivasiyanın digər yolu aşağıdakı kimi ola bilər: Internetdən İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” (<https://www.youtube.com/watch?v=ldOssp5iyxY>) şeiri in ifadəli oxusu ilə bağlı video görüntü izlənilir, şagirdlərin ilkin təəssüratı öyrənilir.

Təqdimatlar üzrə rəy mübadiləsi və müzikirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir.

**Tədqiqat sualı:** Təbiətə həsr olunmuş əsərlərdə daha çox hansı ideyalar, problemlərəks olunur?

Şagirdlərin fərziyyələri dinlenilir, lövhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Kiçik qruplar onlara təqdim olunmuş iş vərəqlərindəki tapşırıqlar üzrə işləyirlər.

#### I qrup

1. İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” qəzəlini Ş.İ.Xətayının “Bahar oldu ki, aləm gülşən oldu...” əsəri ilə müqayisə edin. Müqayisə cədvəlidən istifadə edin.

2. Aşağıdakı beytədə hansı bədii təsvir vasitəsinin işləndiyini və fikrin təsir gücünün artmasında rolunu müəyyənləşdirin.

Bəzəndi hər bir ağac bir gül ilə  
Ağaclar cümlə gülpirahən oldu.

3. İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” qəzəlində lirik qəhrəmanın hansı hiss və düşüncələri öz əksini tapıb?

## **II qrup**

1. Aşağıdakı beytdə hansı bədii ifadə vasitəsinin işləndiyini və fikrin təsir gücünün artmasında onun rolunu müəyyənləşdirin.

Mana ol dust bolsa dust ancaq,  
Nə əməm gər cümlə aləm düşmən oldu.

2. Aşağıdakı beytdə hansı bədii ifadə vasitəsinin işləndiyini və fikrin təsir gücünün artmasında onun rolunu müəyyənləşdirin.

Əski dünya yengi xələt geydi bu mövsimdə us,  
Çöhrəsi dövri bu gün nəqsü-nigar oldu yenə.

3. Ş.İ.Xətayının “Bahar oldu ki, aləm gülşən oldu...” qəzəlində başlıca fikir nədən ibarətdir? Fikrinizi əsaslandırın.

## **III qrup**

1. “Mövsimi-novruzü neysan...” qəzəlini janr baxımından Ş.İ.Xətayının “Bahariyə”si (“Dəhnəmə” poemasından) ilə müqayisə edin. Venn diaqramından istifadə edin.

2. Aşağıdakı beytdə hansı bədii ifadə vasitəsinin işləndiyini və fikrin təsir gücünün artmasında onun rolunu müəyyənləşdirin.

Çox əgləndin gələndə, ey Xətayı,  
Məgər sana bu yerlər məskən oldu?

3. İ.Nəsiminin “Mövsimi-novruzü neysan...” qəzəlindəki başlıca fikir nədir? Fikrinizi əsaslandırın.

## **IV qrup**

1. Baharın gelişinin insanlarda doğurduğu ovqat hər iki əsərdə necə təsvir olunub?

2. Hər iki qəzəlin lirik qəhrəmanını hansı xüsusiyyətlər birləşdirir? Fikrinizi əsaslandırın.

3. Hər iki əsərdə əruz vəzninin xüsusiyyətlərini müəyyənləşdirib nümunələrlə əsaslandırın.

**Məlumat mübadiləsi və müzakirəsi.** İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra təqdimatlar dirlənilir, müzakirə edilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllimin yönəldici sualları əsasında şagirdlərdə klassik ədəbiyyatımızda təbiət mövzusunun öz əksini necə tapması barədə qonaət möhkəmləndirilir.

Formativ qiymətləndirmədə şagirdlərin fəallığı, özünüqıymətləndirmə və qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə işin ardıcıllı və səmərəli təşkili şagirdlərin qiymətləndirmə meyarlarına əsaslanmaqla özünüqıymətləndirmə bacarığını inkişaf etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər.

## **Evdə iş**

Internet mənbələrindən (Google.az, YouTube) və ya məktəb kitabxanasından istifadə etməklə, eləcə də şəxsi təəssüratınızə əsaslanmaqla “Baharda insanlar və təbiət” mövzusunda şifahi təqdimata hazırlanın.

## İKİNCİ BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə Qurbaninin “Bənövşəni” şeiri üzrə aparıla bilər*

### Qiymətləndirmə üçün tövsiyə olunan SUAL VƏ TAPŞIRIQLAR

1. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar	Onların növü

2. Əsərin lirik növdə olduğunu təsdiq edən bir neçə cəhət göstərin. Sxemdən istifadə edin.
3. Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırın. Cədvəldən istifadə edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar	Fikrin təsir gücünün artmasında onların rolü

4. Mövzu baxımdan bu şeirlə oxşar olan əsərlər hansılardır?

- Ş.İ.Xətayı. “Bahariyyə”
- S.Vurğun. “Azərbaycan”
- Ə.Xaqani. “Gənclərə nəsihət”
- M.Müşfiq. “Yağış yağarkən”

5. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?

Tanrı səni xoş camala yetirmiş,  
Səni görən aşiq ağlın itirmiş.

- A) kədər, təəssüf
- B) fərəh, heyranlıq
- C) heyrət, qəzəb
- D) laqeydlik, soyuqqanlılıq
- E) etiraz, çağırış

LAYIHƏ

6. Şərti işaretlərdən istifadə etməklə bənddə fasılələrin yerini, məntiqi vurğulu sözləri göstərin.

Başına döndüyüm, bağa gəl, bağa,  
O gözəl hüsнündən bağa nur yağı,  
Dəstə-dəstə dərib taxar buxağıa,  
Bənövşə qız iylər, qız bənövşəni.

7. “Sovuşmaq” sözünün mənası hansı variantda düzgün verilib?

- A) keçib getmək
- B) kəsmək
- C) dayanmaq
- D) başa çatmaq
- E) davam etmək

8. Başqa bir janrla (məsələn, qəzəllə) müqayisə etməklə şeirin qoşma olduğunu əsaslandırın. Müqayisə cədvəlindən, yaxud Venn diaqramından istifadə edin.

---

---

---

---

9. Hansı fikri şeirə aid etmək olmaz?

- A) Bənövşənin ömrü qısa olur.
- B) Şair sevgilisindən ayrı düşüb.
- C) Pəri bənövşə ilə müqayisə olunur.
- D) Bənövşə bir çox dəndlərin dərmanıdır.
- E) Bənövşə yazçıyidir.

10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?

LAYİH

---

---

---

---

# 3.

## YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI I MƏRHƏLƏ (XVII–XVIII ƏSRLƏR)

*Mövzu: Koroğlu ilə Bolu bəy* (“Koroğlu” dastanından) – 3 saat  
*Birinci saat: Əsərin məzmunu üzrə iş*

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Dastanla bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi müxtəlif yollarla (təqdimatların dinlənilməsi, müzikirəsi və s.) müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Şagirdlərdə idrak fəallığı yaratmaq, onları yeni mövzunun öyrənilməsinə sövq etmək məqsədilə fərqli variantlarda iş təşkil etmək olar; “Koroğlu” operasından kiçik səhnənin, Koroğlunun şəklini, döyüş səhnəsini eks etdirən illüstrasiyanın nümayiş etdirilməsi, eləcə də digər vasitələrdən istifadə ilə maraqlı motivasiya yaratmaq mümkündür. Dərslikdəki “Yada salın” başlıqlı suallardan istifadə etmək də faydalıdır. Bu həm də vaxta qənət baxımdan əlverişlidir.

Oxuyacaqları qolda Koroğluya və onun dəhlilərinə xas olan yeni cəhətlərlə tanış olacaqlarını şagirdlərin diqqətinə çatdırın müəllim həmin suallar əsasında apardığı yiğcam müsahibənin sonunda tədqiqat sualının müəyyənləşdirilməsinə nail olur.

**Tədqiqat sualı:** Xalq yaratdığı sevimli qəhrəman obrazlarında hansı cəhətlərin üstün olmasına önem verir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd olunur.

**Tədqiqatın aparılması.** Dastanın məzmunu ilə tanışlıq fərqli oxu növlərindən birinin tətbiqi ilə həyata keçirilə bilər. Dərslikdə qoldan ilk üç parçanın fasılələrlə oxunun tətbiqi ilə oxunması nəzərdə tutulmuşdur. Oxuya başlamazdan əvvəl şagirdlərin diqqəti, digər dərslərdə olduğu kimi, dərslikdəki “Oxuda aydınlaşdırın” başlıqlı tapşırıga cəlb olunur.

Hər parçanın oxusundan sonra fasılə edilir və həmin parça ilə bağlı dərslikdə verilmiş suallar əsasında yığcam müsahibə aparılır. Müəllim, təbiidir ki, əlavə suallardan da istifadə edə bilər. Müsahibə prosesində “Oxuda aydınlaşdırın” tapşırığının tələblərinin necə yerinə yetirildiyinə diqqət yetirilir.

Sinifdə oxunması nəzərdə tutulan dördüncü parçanı şagirdlər fərdi olaraq səssiz oxuyurlar. Həmin parçanın məzmunu ilə bağlı sualların hazırlanması isə cütlük şəklində həyata keçirilir. Sualların tərtib edilməsi əsərin məzmununun daha dərindən qarınlanması təmin etməklə yanaşı, məntiqi təfəkkürün inkişafına da əhəmiyyətli təsir edir. Şagirdlərə artıq məlumdur ki, əsərin məzmunu ilə bağlı sualların hazırlanması asan olmayıb, ciddi məntiqi düşüncə və yaradıcılıq tələb edir. Obrazların xarakterinin, əsərin ideyasının açılmasında daha mühüm, əhəmiyyətli olanların aşkarılması və onlarla bağlı ümumiləşdirici sualların tərtib edilməsi səriştə, bacarıq və zəhmət tələb edir.

İşin icrası üçün ayrılmış vaxt başa çatdıqdan sonra cütlükler kiçik qruplarda birləşərək hazırladıqları sualları müqayisə edir, dəqiqləşdirir, yekun variantı müəyyənləşdirərək cavab hazırlayırlar.

**Məlumat mübadiləsi və müzakirə.** Bu mərhələlərdə qrupların bir-birinin işi ilə ət-raflı tanış olmalarına imkan yaradılır; təqdimatlar dinlənilir, qrupların bir-birinə ünvanlaşdıqları suallar əsasında cavablar dərinləşdirilir və onlara əlavələr edilir, tanış olmayan sözlərin mənası, bədii təsvir və ifadə vasitələri dəqiqləşdirilir, beləliklə, oxunmuş parçanın məzmunu daha dərindən qarınılır. Müəllim təqdimatların diqqətlə dinlənilməsinə şərait yaratmalı və hər bir şagirdin müzakirədə fəal iştirakına səy göstərməlidir. Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, dialoji nitqin imkanlarından necə istifadə olunduğuna diqqət yetirilir.

Bu mərhələdə şagirdlərin cavabları müqayisə edilir, oxşar cavablar müəyyənləşdirilərək ən uğurlu variantlar qeyd olunur. Dərsdə oxunmuş dörd parçanın məzmunu üzrə qazanılmış təsəvvürün tamlığına nail olmaq üçün yığcam müsahibə aparmaqla (qolun məzmunu bütövlükdə öyrənilmədiyindən nəticə, ümumiləşdirmə mərhələsinin tələbləri tam halda ikinci dərsdə reallaşdırılır) iş yekunlaşdırılır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

LAYIHƏ

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dastanda tanış olmayan sözlerin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çatinlik çəkir.	Dastanda tanış olmayan sözlerin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Dastanda tanış olmayan sözlerin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Dastanda tanış olmayan sözlerin mənasını lügətlərdən istifadə etməklə dəqiq aydınlaşdırır.
Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çatinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çatinlik çəkir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Dastanla bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çatinlik çəkir.	Dastanla bağlı müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Dastanla bağlı müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.


Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Koroğlu ilə Bolu bəy** (“Koroğlu” dastanından) – 3 saat  
**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlerin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dastanda tanış olmayan sözlerin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, məzmununu hazırladığı plan əsasında yaradıcı danışır.	Dastanı (qolu) hissələrə ayırır, məzmununu hazırladığı plan əsasında yaradıcı danışır.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Dastan janrnına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.

## Dərsin gedişi

Dastanın evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin mənasının qarvanılma səviyyəsi müxtəlif yollarla (təqdimatların diniñənilməsi və müzakirəsi, səciyyəvi epizodların fərqli formalarda nağıl edilməsi, onlara münasibət bildirilməsi və s.) müəyyənləşdirilə bilər. Vaxta qənaət baxımından yiğcam müsahibədən istifadə etmək faydalıdır. Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.



Dərslik, səh. 68

Dastanın məzmununun öyrənilməsi üzrə işin davamı olaraq şagirdlərə evdə oxunmuş hissəni (5, 6, 7, 8-ci parçaları) bir daha nəzərdən keçirmək, yeni sözlərin mənasını dəqiqləşdirmək, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək, mətnin kənarında ki suallara cütlük şəklində cavab hazırlamaq təklif edilir. Sonra şagirdlərə kiçik qruplarda birləşib fikir mübadiləsi aparmaq imkanı yaradılır. Qrup şəklində işə müəllim ciddi nəzarət etməli, hər bir şagirdin fəallığına, səsləndirilən fikirlərə münasibət bildirməsinə nail olmalıdır. Bu istiqamətdə həyata keçirilən iş **tədqiqatın aparılması** mərhələsi kimi qiymətləndirilməlidir.

**Məlumat mübadiləsi, müzakirə.** Təqdimatların diniñənilməsi əsasında qruplar fikir mübadiləsi və müzakirə aparırlar. Çıxışlara (bədii təsvir və ifadə vasitələrindən necə istifadə edildiyi də daxil olmaqla) rəy bildirilir, əlavələr edilir, sual vermək istəyənlərə şərait yaradılır. Müəllim istiqamətləndirici suallardan istifadə etməklə qolun bütövlükde məzmunu barədə təsəvvürün tamlığına nail olur. Bu qolda şagirdlər üçün Koroğlunu xarakteri ilə bağlı yeni olan cəhətlər az deyildir. Onun öz silahdaşlarına – dəlilərə, dostlara, düşmənlərə, xəyanətkarlarla münasibəti bu qolda maraqlı strixlərlə ifadəsini tapıb. Qolda Koroğlunu xarakterindəki çox ince çizgilərin aşkarlaşmasına səbəb olan məqamlar, səhnələr də az deyildir. Xalq öz sevimli qəhrəmanını fərqli vəziyyətlərdə görür, təqdim edir və tanıdır. Bütün bunların nümunələr əsasında şərh edilməsi tədqiqat sualının aydınlaşdırılmasında əhəmiyyətli rol oynayır.

Dastanın digər qollarında olduğu kimi, "Koroğlu ilə Bolu bəy" də də Çənlibel igidlerinin – dəlilərin mərdliyi, qorxmazlığı, alicənablılığı ifadəsini tapıb. Bu, xalqın baxışı, mövqeyidir. İstər Koroğlu, istərsə də dəlilər barədə müzakirə prosesində deyilənlərin əlaqələndirilməsi, bir sistem şəklinə salınması diqqət mərkəzində dayanmalıdır. Bütün fikirlərin vahid ideya şəklinə salınması, ümumiləşdirilməsi növbəti mərhələdə reallaşdırılır.

**Nəticə, ümumiləşdirmə** mərhələsində müəllim bütün deyilənləri birləşdirən ideyanın müəyyənləşdirilməsini bir vəzifa kimi qarşıya qoyur. Bu vəzifənin uğurla reallaşdırılması müəllimin bələdçilik bacarığından, mükəmməl düşünülmüş istiqamətləndirici suallardan istifadə etməsindən çox asılıdır. Müəllimin metodik ustalığı şagirdlərdə artıq yaranmış belə bir qənaətin möhkəmlənməsinə səbəb olur ki, xalq öz sevimli qəhrəmanlarını hər cür pislikdən, şər işlərdən uzaq olan, mərd cəsur, xeyirxah, ədalətli görmək istəmiş, obrazını belə də yaratmışdır. Bütün bunlar ümumiləşdirmə aparılmasına, ümumi ideyanın formallaşmasına səbəb olur. Son nəticənin şagirdlərin irəli sürdükləri fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə xüsusi diqqət yetirilir.

Dərslikdəki “**Bilik və bacarıqlarınızı tətbiq edin**” başlıqlı tapşırıq qolun məzmun və forması ilə bağlı qazanılmış bilik və bacarıqların zənginləşməsində, şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişafında əhəmiyyətli rol oynayır.

Hər iki tapşırığı şagirdlər fərdi olaraq yerinə yetirirlər. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra təqdimatların fəal dinlənilməsi və müzakirəsi həyata keçirilir.

**Qiyatləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiyatləndirmə meyarları:*

Aydınlaşdırma

Hissələrə ayırma, plan tərtibetmə, nağıletmə

Müəyyənləşdirmə

İstifadətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar vermeklə və kömək əsasında aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Dastanda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dastanı (qolu) hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu yaradıcı nağıletmədə çətinlik çəkir.	Dastanı (qolu) hissələrə ayırır, seçdiyi hissənin planını suallar vermeklə tərtib edir, məzmununu kömək əsasında yaradıcı nağıl edir.	Dastanı (qolu) hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, əsasən məzmununu nağıl edir.	Dastanı (qolu) hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu yaradıcı nağıl edir.
Dastan janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Dastan janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Dastan janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Dastan janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Dastanda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrini suallar vermeklə və kömək əsasında müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dastanda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Koroğlu ile Bolu bəy** (“Koroğlu” dastanından) – 3 saat  
**Üçüncü saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.2. Obrazları nitqinə, bağlı olduqları möişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Dastanın təsvir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Dastanın ideya-məzmununu, süjetindəki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında şərh edir.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazar.	İnformasiya xarakterli məruzə yazar.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yazılı məruzə mətnləri üzrə təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılmasına müəllim fərqli yollarla nail ola bilər. Vaxta qənaət baxımından dərslikdəki “Düşünün” başlıqlı sual (Ağlagəlməz hiylələrlə, güclü düşmənlə dəfələrlə qarşılaşan Koroğlunun məglubedilməzliyinə səbəb, sizcə, nədir?) əsasında yiğcam müsahibənin aparılması məqsədə uyğundur. Müsahibədə şagirdlərin fəallığını təmin edən müəllim tədricən tədqiqat sualının müəyənləşdirilməsinə nail olur.

**Tədqiqat sualı:** Koroğlunu güclü, qüdrətli, yenilməz edən səbəblər, sizcə, hansılardır?

**Tədqiqatın aparılması.** Tədqiqat müxtəlif təlim metodları və iş formalarının tətbiqi ilə həyata keçirilə bilər. Tədqiqat suali, məsələn, diskussiyanın tətbiqi üçün çox əlverişlidir. Diskussiyanın gedişində dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığın suallarından istifadə etmək mümkündür. Cütlük şəklində iş, kiçik qruplarda iş formalarından birini seçən müəllim sualların (hər cütlüyə, qrupa bir sual ayırmalı) eks olunduğu iş vərəqlərini onlara təqdim edir. Müəllim məqsədindən, sinfin səviyyəsindən, şagirdlərin sayından və s. asılı olaraq tapşırıga yaradıcı yanaşa bilər.

III dərs

• Təhlil üzrə iş

**Özərin təhlilinə hazırlıku.**  
1. Məni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondaçı fikirlərdən faydalanın.

XVII əsrdə son - XVIII əsrdə avvalaların baş verən Çalılar hərəkəti xalq arasında geniş aktsa-cada tapşırıldı. “Koroğlu” dastanının tarixi mənbəyi məhz bu hərəkət hesab olunur. Lakin unutmaq olmaz ki, bu dastan xalqın badu təfakkürünün, dəstincənin məhsuludur. Elə həna görə da istər Koroğlunun, istərsə de onun silahşorlarının - dəllarının badu olurazu xalqın arzu ve isteyne, rəzvənə uyğun olaraq yaradılmışdır. Dastanda anaya, qadına hörmət, smek adəməna rəğbet, zülümə, adətsizliyə etiraz və mifrit hissi öz ərzini təsdiyi tapşırılır.

“Koroğlu ilə Bolu bay” qohunda bu-bütün zidd olan iki etlaq qarşı-qarşıya gelir. Bir tərəfdən məvdilik, işgəllik, xeyrəxalqlı, digər tərəfdə namərdilik, qorxuculuk, pişlik. Dastanın üzündən mübahidələrinin davam etdirilməsi. Həkim təbaəqənin nimayəndələrinin və el qəhrəmanlarının xarakter və smallarindəki fərqli mütəyyənləşdirməsi gelir. Nişanınan qolda qəzvinə da, diqqəti dəshəl çəkən. Onun böyük hörmət və nifuz və əzizliliyinə əsaslanıb yudulmağla sey göstərən.

Dastan badu gəzəlib və de etxumu vahid edir. Bu gəzəlibi yəndən vəstələrinə mənimdən dərinin. Hərəkət və hadisələrin bir-biri la nəcə ürtəhdən, əvələndən, dildən dildən və tərəvəz xüsusi fikir vərəm. Obrazların hərəkəti və diqqətlerinin təmənindən fədə edilməsindən, döyticənənələrin canlı təsvirindən fədə və ifadə vəstələrinin rəsmiyyətinə yudulur.

• Araşdırın. Fikirləşin. Cavab verin

2. Oluş. Koroğlu obranızın, həmçinin yeni xüsusiyyətlərinin təsvirləndirin? Onun davranışları, suallarla müxtəlif vəziyyətlərdə nitqinə - həmçinin diqqət və təmənindən fikrimizi əsaslanıb.
3. Bolu bayın taxtəndəki hərəkətələrə hansılardır? Onun siqquşdan, davranışları və etibarlılığından nümunələr göstərinək fikrimizi əsaslanıb.
4. Nifuz xəzinəsi. Bolu bayın böyük hörmət və nifuz sahibi olmasına səbəb, sizcə, nədir?
5. Dərin xəzinə. Tədbili adəm, xəzinə olma. Fikrimizi dəstəndən seydiyiniz mərhələdən etibarlılaşdırın.
6. Epik növün nümunələrinə əsaslanıb dastan lirik növüdən fərqləndirən cəhətlər hansılardır? Müqayisələr, əpməkla fikrimizi əsaslanıb. Müqayisə cədvəldən, yaxud Venn diaqramından təqribən edin.

*Dərslik, səh. 69-70*

İşin icrası prosesində müəllimin bu və ya digər qrupa istiqamətləndirici suallarla kömək etməsi mümkün dır. Məsələn, ikinci sualın (Qolda Koroğlu obrazının hansı yeni xüsusiyyətlərini öyrəndiniz? Onun davranışını və əməllərinə, müxtəlif vəziyyətlərdə nitqinə diqqət yetirməklə fikrinizi əsaslandırın) üzərində işləyən qrupa əsərdən misallar göstərməyin, bu obrazın xarakteri barədə aşağı siniflərdə öyrəndiklərini xatırlatmağın vacib olması barədə məlumat verilir, yaxud altıncı sualın üzərində çalışan qrupa lirik növə məxsus nümunə seçməkdə, müqayisə üçün əsaslar müəyyənləşdirməkdə istiqamət vermək olar. Eləcə də səkkizinci sualla bağlı tədqiqat aparan qrupa artıq qazanmış olduqları bilik və bacarıqlara əsaslanmaqla süjetin mərhələlərinin qolda necə təzahür etdiyini, bir-biri ilə necə əlaqələndiyini şərh etməyin lazımlığı barədə istiqamət verilir.

**Məlumat mübadiləsi.** Bu mərhələdə qruplar əldə etdikləri nəticələri təqdim edir, icra etdikləri işin məzmununu açıqlayırlar. Müəllim təqdimatların diqqətlə dinlənilməsinə, bütün qrupların işinin məzmunu barədə sinfin tam təsəvvür qazanmasına nail olmalıdır. Təqdimatların bir çox hallarda suallar doğurması, çıxış edənlərdən əlavə izahat istənilməsi bu mərhələnin səciyyəvi xüsusiyyətlərindəndir. Tapşırığın sualları əhatəli, geniş cavab tələb edir. Qrupların heç də hamısı bunun öhdəsindən tələb olunduğu səviyyədə gəlmir. Məhz buna görə də qruplarda bir-birinin təqdimatına tənqidi münasibət bildirmək, cavablara əlavələr etmək meyli güclü olur. Buna təbii baxılmalı və imkan yaradılmalıdır. Maraqlıdır ki, məhz bu mərhələdə bədii əsərdən daha tutarlı nümunələrin seçiləsinə ehtiyac duyulduğu, təsvir və ifadə vasitələrinin bədiliyin artırılmasında rolunu daha qabarıq açıqlamağın vacib olduğu və s. barədə fikirlər səsləndirilir. Bütün bunlara diqqətlə yanaşılmalı, müzakirəyəqədərki vaxtdan səmərəli istifadə olunmalıdır. Elə bu qısa vaxt ərzində, keçid mərhələsində qrupların öz işlərinə yenidən, həm də tənqidi nəzər salmalarına imkan yaranır.

Bütün qrupların işində tamamlanmasına ehtiyac duyulan məsələlərin, eləcə də birtərəfli müləhizələrin olduğu açıq-aşkar müşahidə edilir. Bunların aradan qaldırılması, mənimsənilənlərin bitkin şəkil alması və dərinləşməsi dərsin növbəti mərhələsində həyata keçirilir.

**Məlumatın müzakirəsi və təşkili.** Araşdırımlarla, onların məzmunu ilə tanış olan qruplar ayrı-ayrı suallara verilən cavabları əlaqələndirməyə, pərakəndə fikirləri uzlaşdırmağa istiqamətləndirilir. Cavabların müqayisəsi, qruplaşdırılması əsaslandırılmış nəticə çıxarılmasına geniş meydən açır. Məsələn, ikinci və üçüncü suallara hazırlanmış cavabların müqayisəsi bir-birinə qarşı qoyulmuş iki obrazın – Koroğlu ilə Bolu bəyin xarakter, davranış və əməllərindəki fərqli dərindən başa düşülməsinə və qiymətləndirilməsinə imkan verir.

Müzakirədə bu və ya digər qrupun cavabına alternativ cavabın təklif edilməsi dərsdə fəallığın artmasına, maraqlı diskussiyaya səbəb olur.

Tapşırığın sualları ya birbaşa, ya da dolayısı ilə tədqiqat suali ilə bağlı olub, onun aydınlaşdırılmasına xidmət edir. Müzakirədə məsələnin bu cəhətinə diqqət yetirməklə ümumi ideyanın müəyyənləşdirilməsinə zəmin hazırlanır. Bunun tam halda reallaşmasına isə növbəti mərhələdə nail olunur.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilənlərin ümumi ideya halına salınmasına, son nəticənin çıxarılmasına səy göstərilir. Şagirdləri son nəticələrə istiqamətləndirmək üçün müəllim suallardan istifadə edə bilər. Şagirdlər dağınıq şəkildə söylədiklərini ümumiləşdirir, belə bir qənaətin üzərində dəyaniırlar ki, sadə insanların sevgisi, dəlilərin arasındaki birlik, Nigar xanımın ağıllı

tədbirləri Koroğlunun yenilməzliyinin təminatçısı kimi dəyərləndirilə bilər. Ağilli, tədbiri olması, saf mənəviyyatı, gücü, qüvvəti ilə seçilən, arxasında el dayanan qəhrəman heç vaxt basılmaz.

Çıxarılmış nəticələrin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat suali ilə müqayisə edilməsinə diqqət yetirilir.

Sonra bütün sinif dərslikdə “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlığı altında verilmiş mövzunun müzakirəsinə cəlb edilir.

Şagirdlər şeirin və nəşrin əvəzlənməsini dastan janının mühüm xüsusiyyətlərindən olduğunu xatırladır, “Koroğlu ilə Bolu bəy” qolundakı qoşma və gəraylıların əhvalat və hadisələrlə necə səsləşdiyini, qəhrəmanların hiss-həyəcanlarını necə ifadə etdiyini nümunələr göstərməkə aydınlaşdırırlar. İfadəli oxusu ilə fərqlənən şagirdlərin ifasında nümunələrin dirlənilməsi müzakirənin maraqlı keçməsinə səbəb olar. Müəllim müzakirə zamanı bütün şagirdlərin fəallığına, fikirlərini sərbəst ifadə etmələrinə çalışmalı, istiqamətləndirici suallarla doğru nəticələr çıxarmalarına nail olmalıdır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Səciyyələndirmə

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

Müqayisəli şərhetmə

Məruzəyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fərqli vəziyyətlərdə nitqindən çıxış etməklə obrazı səciyyələndirməkə çətinlik çəkir.	Fərqli vəziyyətlərdə qismən nitqindən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə əsasən nitqindən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Dastanda bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Dastanın ideya-məzmununu, süjetindəki başlıca xüsusiyyətləri şərh etməkdə, əsaslanırdırmış münasibət bildirməkə çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırmış münasibət bildirməkə çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırmış münasibət bildirməkə bəzən çətinlik çəkir.	Dastanın ideya-məzmununu, süjetindəki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırmış münasibət bildirir.
Dastanla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
İnformasiya xarakterli məruzə yazmaqdə çətinlik çəkir.	İnformasiya xarakterli məruzəni mövzunu qismən əhatə etməklə yazar.	İnformasiya xarakterli məruzəni mövzunu əsasən əhatə etməklə yazar.	İnformasiya xarakterli məruzəni mövzunu dolğun əhatə etməklə yazar.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

• Tətbiq • Müzakirə • Yaradıcı iş

Müzakirə edin: Qoldakı şeirlər əlavət və hadisələrlə, qəhrəmanların əvəzu, vəziyyəti ilə necə səsləşir?

Dərslik, səh. 70

**Mövzu: Molla Pənah Vaqif. Hayif ki, yoxdur... – 3 saat**  
**Birinci saat: Əsərin məzmununu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.
3.1.3. 2–2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.	Mühakimə xarakterli inşa, esse yazır.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəyə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Məsələn, Azərbaycan kəndinin keçmişini və bu gününü eks etdirən şəkilləri nümayiş etdirərək onların hansı dövrə aid olduğunu soruşturmaq mümkündür. Şagirdlər bunu müəyyənləşdirməkdə çətinlik çəkməyəcəklər. Daha sonra şəkillərdəki görüntülərə diqqəti çəkən müəllim onları müqayisə əsasında şərh etməyi təklif edir. Tədricən tədqiqat suali müəyyənləşdirilmiş olur. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yiğcam müsahibə aparmaqla da tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat suali:** Azərbaycan kəndinin keçmişini eks etdirən əsərlərdə, sizcə, hansı hiss və təsvirlərin ifadəsinə önəm verilir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Şeirin oxusu üzrə işi fərqli məzmununda təşkil etmək olar; fərdi səssiz oxu, səslisi oxu, ikihissəli gündəlik və s. tətbiqi mümkün. İkihissəli gündəlikdən istifadə şagirdlərin əsəri bütövlükdə necə qavradıqlarını aşkar çıxarmaq baxımından daha faydalıdır. Bu oxuya üstünlük verən müəllim şagirdlərə fərdi işləməyi təklif edir. İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra fikirləri eyni, yaxud yaxın olan şagirdlər kiçik qruplarda birləşirlər. Şagirdlər qrup daxilində fikirlərini dəqiqləşdirmək və dərinləşdirmək imkanı qazanırlar.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Qruplar, ilk növbədə, öz işlərinin mahiyyəti, məzmunu ilə bir-birini tanış edir. Şeirin məzmununun təzadlar əsasında qurulması, müəllif mövqeyinin çətin anlaşılması müzakirə zamanı fikir müxtəlifliyinin yaranmasına səbəb olur. Müəllim bundan istifadə edərək müzakirənin diskussiya səciyyəli olmasına səy göstərir. Bədii təsvir və ifadə vasitələrinin necə qavranıldığına diqqət yetirən müəllim şagirdlərə öz fikirlərini sərbəst çatdırılmalarına, dialoji nitq bacarıqlarını nümayiş

etdirmələrinə şərait yaradır. Hələ formalaşmamış, pərakəndə, yanlış fikirlərin səsləndirilməsi təbiidir. Bütün bunların aradan qaldırılmasında dərsin növbəti mərhələsi əhəmiyyətli rol oynayır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Məzmunla bağlı aparılan əhatəli işlərdən, səmərəli müzakirədən sonra şagirdlər müəyyən qənaətlərə gələ bilirlər. Lakin bu qənaətlərin konkretləşdirilməsinə, ümumi ideya formasına salınmasına ehtiyac duyulur. Bu, müəllimin bələdçilik məharəti, istiqamətləndirici sualları sayəsində mümkün olur. Müəllimin mövqeyi şagirdləri aparıcı fikir sahibi olmağa təhrik edir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, bədii ədəbiyyatda kəndimizin keçmişinin təsvirində ziddiyətli məqamlar əksini tapır; bir tərəfdə yoxsulluq, mədəni gerilik, digər tərəfdə misli-bərabəri olmayan təbiət gözəllikləri...

Əldə edilmiş nəticələrin tədqiqat sualı və fərziyyələrlə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayişetdirmə

İnşayazma, esseyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından dan suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Mühakimə xarakterli inşa, esse yazmaqdə çətinlik çəkir.	Mühakimə xarakterli inşanı, esseni mövzunu qismən əhatə etməklə yazır.	Mühakimə xarakterli inşada, essedə mövzunu əsasən əhatə etməklə yazır.	Mühakimə xarakterli inşada, essedə ardıcılığı gözləməklə mövzunu dolğun əhatə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Molla Pənah Vaqif. Hayif ki, yoxdur... – 3 saat**  
**İkinci saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Məsələn, “Dəli Kür” filmindən Kür çayının mahni ilə müşayiət edilən görütülərini və Azərbaycan kəndlərinin keçmiş iilə bağlı müxtəlif filmlərdən fraqməntləri nümayiş etdirərək bu iki mənzərədən doğan təəssüratın müqayisəsini şagirdlərə təklif etmək olar. Xaxud dərslikdəki “Düşünün” başlıqlı sual (“Uzaq keçmişdə yaşayan sənətkarlarımız zəmanələrinindəki ictimai mətləbləri, nöqsanları, sizcə, hansı məqsədlə əsərlərinə gətirmişlər?”) əsasında müsahibə aparmaq və tədqiqat sualının müəyənləşdirilməsinə nail olmaq mümkündür.

**Tədqiqat suali:** “Şeirdə Azərbaycan kəndi və onun sakinləri ilə bağlı mühüm ictimai mətləb əksini tapmışdır” fikrini doğru saymaq olarmı?

**Tədqiqatın aparılması.** Tədqiqat işini fərqli məzmundan və formada təşkil etmək mümkündür. Deməli, müəllim ən optimal hesab etdiyi yolu seçməkdə sərbəstdir. Lakin bütün hallarda dərslikdəki “Ösərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıga müraciət edilməsi faydalıdır.

Tədqiqat kiçik qruplarda aparılsısa, “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallar əsasında (hər qrupa bir sual ayırmalı) iş vərəqləri hazırlayıb şagirdlərə təqdim etmək olar.

**II dərslər**  
**Məzmun üzrə iş**  
**Ösərin təhlilinə hazırlaşın**

1. Mətin oxunur. Tapşırıqları yerinə yetirənən ondağı fikirlərdən faydalananlar.

Bu şərin yaradıcısı ilə bağlı rəvayət göstərilir. Qarabağ xanı İbrahimxəlil xan Vəqif da daxil olmağın bir atlı dostası ilə Kür çayının obalarından biridən dişərgə salır. Xanın getməsi üzərində. Yerli shalı onlara qılıq etmək azıyyətindən xüsus olmaq üçün xanın saraya qayıtmamasını tələb edir. Vəqifdən xəlifə edir.

Bələdlikdə, xanın məscidiñə oxunur bu gəzəl nəzər meydana gelir. Xalıl yaradıcılığından tələb olunan cair dəlinin axındır. Sırniñi ilə dəvəti dəvəti callı edən hərbi dəvəti dəvəti callı axınan oxunur və zərbələn. Bu şeirdə yalnız doğma rəhət, kənd gözəllərinin imanlı boyazının təvərə etməklə kifayətənməmişdir. Əsərdə akıncıların ictimai mətləbləri, şairin fələr və təsəffüt həssənləri şəhərlərinə sülhənmə çəlgin. Yerin bədənər gəlinə arturn və mətbəti mütəyyənləşdirməyə səy edir. Bodlu təzad, təvir və fədələ vaxtınlardan əsaslı şəhərlərin gizliliyi akıncılarla xüsuslu döşət vətənərək formalaşdırılmışdır. Nəzər salıncıda unutmayıra. O, heca vəzvində olsalar da şəhərlər səməndir. Daha yaxşı 5,5 bədənərək rəbar ot opçiyannı misalı ilə təcəllər. Miradır. Bədənər bəlgəsi 6-5,5 və 4-3 şəhərləndən. Birinci bədənər əvvəncəsini müsələnən qəzəb, dənər-deñəndən müsələnən həməqiyətli olur. Qalan bədənlər ilə əmərası öz aralarında qəzəbəndən, dərhdəndən məsrafi təbliğ edir. Son bədənlər, əmələfər, mübbəfər, əməvər və ya təməvər. Bütün bədənlər əvvəlcə ideya – məzənniñi, formalaşdırılmış və dəha dərinləndirilmiş şəhərlərinə uyğunlaşdırıla bilər.

**- Araşdırın. Fikirləşin. Cavab verin**

Şərəf vəzvindən dərənən qəzəbəndən həməqiyətli yaradır? Fikrini nümunələrlə nümunələrlə təqdim edin!

1. Azərbaycan tabiatını - Kür çayının gözəlliyini, bu yerin insanların təbii və əmələndirici əks etdirə biləndirin?
2. “Şeirdə Vəqifin əsərinə mətbəti mətbəbdələr sevən həssəs sahələrini narahatlıq etməyən şəhərlər” fikri doğru siyamq olarmı? Nə üçün?
3. Şəhərlərə təsəffüt ictimai mətbəti mətbəbdələr sevən həssəs sahələrini narahatlıq etməyən şəhərlər?
4. Şəhərlərə təsəffüt ictimai mətbəti mətbəbdələr sevən həssəs sahələrini narahatlıq etməyən şəhərlər?
5. Şəhərlərə təsəffüt ictimai mətbəti mətbəbdələr sevən həssəs sahələrini narahatlıq etməyən şəhərlər?
6. Şərdəki başlıq fikir – ideya, sizcə, nadir?

*Dərslik, səh. 72-73*

Şagirdlərin əlavə mənbələrə müraciət etməsi tədqiqatın səmərliliyində əhəmiyyətli rol oynayır. Digər fənlərdən, xüsusən tarixdən qazanılmış biliklərin tətbiqinə istiqamət verilməlidir. Məsələn, ikinci suala (Şeir yazıldığı dövr haqqında oxucuda hansı təsəvvürü yaradır? Fikrinizi nümunələrlə əsaslandırın) cavab hazırlayan şagirdlərin digər fənlər üzrə mənimsədikləri biliklərə müraciət etmələri faydalıdır. Eləcə də dördüncü sualla (Şeirdə vətənini, xalqını dərin məhəbbətlə sevən həssas sənətkarın narahatlıq duyulan səsi də eşidilir fikrini doğru saymaq olarmı? Nə üçün?) bağlı tədqiqat aparan qrupun Molla Pənah Vaqifin Qarabağ xanlığının dövlət işlərindəki fəaliyyəti barədə tarixdən öyrəndiklərini xatırlatmaları, əlavə ədəbiyyatdan misallar göstərmələri vacibdir. Yaxud beşinci sualla əlaqədar tədqiqat aparan şagirdlərin yalnız bədii təsvir və ifadə vasitələrinin, təzadların rolunu aydınlaşdırmaqla məhdudlaşmalarının qarşısını almaq üçün onların diqqətini əsərdə sözlərin hansı ustalıqla seçildiyinə və əlaqələndirildiyinə, həmqəfiyə sözlər, onların nə dərəcədə uğurlu olduğuna və s. cəlb etmək lazımdır.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Qruplara öz işlərini təqdim etmək üçün imkan yaradılır. Müəllim çalışmalıdır ki, şagirdlər çox zaman pərakəndə, sistemsiz şəkildə olan fikirlərini ifadə etməkdən çəkinməsinlər. Belə olduqda müzakirənin diskussiya xarakteri alması çətinlik törətmir. Təcrübə göstərir ki, “Hayif ki, yoxdur...” qoşmasının təhlilində mübahisəli fikirlərin meydana çıxmazı labüddür. Xüsusilə dördüncü sualla (Şeirdə vətənini, xalqını dərin məhəbbətlə sevən həssas sənətkarın narahatlıq duyulan səsi də eşidilir” fikrini doğru saymaq olarmı? Nə üçün?) hazırlanmış cavabın müzakirəsində mübahisə doğuran fikirlər meydana çıxa bilər. Şagirdlərin bir qismi çox zaman şeirin sonuncu bəndindəki fikirdən çıxış edərək şairin müşahidə etdiyi eli-obanı bəyənmədiyini iddia edir. Müəllim belə məqamlarda diskussiyani daha da genişləndirməli, şeirin yazılmış səbəbi barədəki məlumatın yada salınmasına nail olmalıdır.

Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən necə istifadə olunduğu, dialoji nitq bacarığının hansı səviyyədə özünü bürüzə verdiyinə diqqət yetirilir.

Müəllim deyilənlərin tədricən əlaqələndirilməsinə, qruplaşdırılmasına çalışmalı, zəruri müqayisələrin aparılmasına istiqamət verməlidir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilən fikirlərin ümumiləşdirilməsi başa çatdırılır və vahid ideya formalasdırılır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, yazılıma səbəbinə, bir sıra mətləblərin ifadə edilməsinə baxmayaraq, şeirdə ciddi ictimai məsələlərə də toxunulmuşdur; şair ölkədə abadlıq işlərinin aparılmasını, insanların firavan yaşamasını, mədəni geriliyin aradan qaldırılmasını vacib sayırdı. Vaqif “Bir gözəl obası, hayif ki, yoxdur...” deməkən çox mətləblərə toxunurdu. O, böyük bir məmlekətə hökmədarlıq edən, zəngin xəzinəsi olan İbrahim xanın diqqətini, şübhəsiz, ölkənin acınacaqlı vəziyyətinə yönəltmək məqsədini də güdməmiş deyildi.

Çıxarılmış nəticələrin tədqiqat suali və irəli sürülmüş fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir. Bu, şagirdlərdə tədqiqat işini düzgün istiqamətdə apardıqları və tamamladıqları barədə qənaətin yaramasına səbəb olur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarlari:*

Aydınlaşdırma  
Şərhetmə, münasibətbildirmə  
İstifadəetmə  
Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.


**LAYİH**

**Mövzu: Molla Pənah Vaqif. Hayif ki, yoxdur... – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poemə) ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinişməni və müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.



Dərslik, səh. 73-74

yanaşı, həmin dövrün insanların – gözəllərinin zahiri görünüşünün təsvirinə də diqqət yetirilmişdir. Lakin klassik ədəbiyyatda bu mövzuya – gözəlin zahiri görünüşünün, geyiminin, bəzəyinin təsvirinə həsr edilən əsərlər – gözəlləmələr az deyildir.

Bu məzmundan izahın "Hayif ki, yoxdur..." qoşması əsasında aparılan yüksəm müsbətə ilə qovuşması tədqiqat sualının müəyyənləşməsinə səbəb olur.

**Tədqiqat suali:** Bu qəbildən əsərlərin – gözəlləmələrin ideya-məzmunu üçün səciyyəvi olan cəhətlər, sizcə, hansılardır?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.

**Tədqiqatın aparılması.** Tədqiqata Q.Zakirin “Gəlsin” qoşmasının məzmununun öyrənilməsi ilə başlanılır. Vaxta qənaət baxımından fərdi səssiz oxudan istifadə etmək məqsədə uyğundur. Oxu prosesində şagirdlər əsərdə tanış olmayan sözlərin mənasını aydınlaşdırmağa, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməyə diqqət yetirirlər. Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək ilkin təessüratlarını bölüşür, şeirin məzmununa aid suallar tərtib edirlər. Sualların tərtib edilməsi qrupda vəzifə bölgüsü aparıllaraq həyata keçirilə bilər; suallar fərdi olaraq hazırlanır, sonra qrup üzvləri arasında dəyişdirilərək cavablandırılır. Qrupdaxili müzakirə nəticəsində şeirin məzmunu ilə bağlı daha dolğun suallar və cavablar seçilir. Qruplararası məlumat mübadiləsinin və müzakirənin aparılması da səmərəlidir. Müzakirə prosesində məzmunla bağlı ən uğurlu suallar və cavablar müəyyənləşdirilir. Bu istiqamətdə aparılan iş həm əsərin məzmunun əhatəli mənimsənilməsi, həm də ideyasının müəyyənləşdirilməsinə hazırlıq baxımından əhəmiyyətlidir.

Məzmunun mənimsənilməyinə əmin olan müəllim dərslikdəki üçüncü tapşırığın yerinə yetirilməsi üçün ayrılan vaxtı elan edir. Kiçik qruplarda işləyən şagirdlər, ehtiyac yaranan məqamlarda, müəllim istiqamətləndirici suallardan istifadə etməklə yardım edir.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Məlumat mübadiləsi prosesində təqdimatların əhatəli olması, fəal dinləmənin təmin edilməsi müzakirənin səmərəli keçməsinə əhəmiyyətli təsir göstərir. Tapşırığın xarakteri müzakirənin diskussiya şəraitində keçməsinə imkan yaradır. Müəllim, yeri gəldikcə, istiqamətləndirici suallarla diskussiyani idarə etməli, şagirdlərin hər iki əsərdən nümunələr göturməklə, müqayisələr aparmaqla öz fikirlərini əsaslandırmalarına nail olmalıdır.

Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin çıxarılması növbəti mərhələdə həyata keçirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllim istiqamətləndirici suallardan istifadə etməklə şagirdlərin yüksək fəallığını təmin edir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, hər iki əsərdə insan gözəlliyi incə zövqlə, yüksək sənətkarlıqla əks etdirilmişdir. Bu insanlar – gözəllər milli özəlliyi, geyim və bəzəkləri ilə təsvir edilmiş, onların canlı, parlaq obrazı yaradılmışdır.

Hər iki əsərin qoşma janrında olması, aydın, anlaşıqlı dildə yazılması, bədii cəhətdən mükəmməl yaradılması onların oxşar cəhətləri kimi qeyd edilir.

Şagirdlərin gəldiyi qənaətə görə, hər iki əsərdə insan və təbiət gözəlliyinin təsviri yer alsa da, onlar ideya-məzmun baxımından fərqlənir. Vaqifin “Hayif ki, yoxdur...” qoşmasında dövrün ictimai problemlərinə, taleyüklü məsələlərə ciddi diqqət yetirir, Zakirin “Gəlsin” qoşmasında isə insan gözəlliyinin vəfsi ön plandadır. Vaqifin şeirində gözəlliklərin təsviri, əslində, dövrlə bağlı kəskin təzadları meydana çıxarmağa xidmət edir: Vətənin təbiəti füsunkardır, lakin obaları, kəndləri abad olmaqdan uzaqdır... İnsanları gözəldir, “dürüst biçimdədir”, lakin kasıbılıq, gerilik bunun üstünə qara pərdə çəkir... Deməli, gözəlliyin tərənnümü Vaqif üçün dərin ictimai mətləbləri ifadə etmək vasitəsidir. Zakirin şeirində isə qüsursuz gözəlliyin təsviri şaire saf hislərini ifadə etmək üçün vəsilə olmuşdur...

Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.

Bütün bunlardan sonra növbəti təlim işinin – dərslikdəki beşinci tapşırığın icra edilməsi üçün vaxt ayrılır. Öncə oxuda hansı ifaçılıq vəzifəsinin yerinə yetirilməli olduğu

barədə qısa müsahibə aparılır. Sonra şeirin ilk iki (yaxud bir) bəndi üzrə dərslikdə nəzərdə tutulmuş işlər fərdi və ya cütlük şəklində yerinə yetirilir. Sonda bir neçə ifanın dinlənilib müzakirə edilməsi məqsədə uyğundur.

**Qiyatləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiyatləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Şərhətmə, münasibətbildirmə

İfadəlioxuma

Müqayisəli şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lü-ğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə tanış olmayan sözlərin mənasını lü-ğətlərdən, sorğu kitablarından suallar vermeklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lü-ğətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lü-ğətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar vermeklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam şəhərə etməklə müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeiri ideya-məzmununa uyğun ifadəli oxumaqdə çətinlik çəkir.	Şeiri müəllimin köməyi ilə ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri əsasən ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Şeirlə bağlı fikirlərin müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYİHƏ

## SİNİFDƏNXARİC OXU DÖRSİ

Bu bölmə üzrə sinifdənxaric oxu dörsinin iki variansi təklif edilir. Müəllim onlardan birini seçə bilər.

### *I variant*

#### Qəhrəmanlıq ənənələri söz sənətimizdə – 1 saat

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Dastanın təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Dastanın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dastanla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisə aparmaqla şərh edir.	Dastanla bağlı fikirlərini müqayisə əsasında şərh edir.

Sinifdənxaric oxu dərsi şagirdlərin “Yeni dövr Azərbaycan ədəbiyyatı (XVII–XVIII əsrlər). I mərhələ” bölməsi üzrə müstəqil oxuduqları əsər (“Hasan paşanın Çənlibelə gəlməsi” qolu – “Koroğlu” dastanından) üzrə keçilir.

Dərsə hazırlıq dövründə bütün şagirdlərin tövsiyə olunan qolu müstəqil oxuması diqqət mərkəzində saxlanılır. Şagirdlərin tərtib etdiyi guşədə Koroğluya həsr olunmuş videomateriallarla, kitab və şəkillərlə tanışlıq üçün şərait yaradılır.

### Dərsin gedişi

**Motivasiya, problemin qoyuluşu.** Dərsin əvvəlində fənn kabinetində xalq qəhrəmanlarına həsr olunmuş kitablardan, şəkillərdən ibarət guşə barədə rəy mübadiləsi keçirilir. “Hasan paşanın Çənlibelə gəlməsi” qolunun məzmunu üzrə yiğcam müsahibə aparılır.

Motivasiyanın digər yolu aşağıdakı kimi ola bilər: İnternetdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində Koroğlunun abidəsinin açılışındakı çıxışından (<https://www.youtube.com/watch?v=XhiKzL1wMkk>) bir parça dinlənilir. Şagirdlərin diqqəti dövlət başçısının bu sözlərinə cəlb edilir: “Koroğlu haqq, ədalətin tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmlı şəxsiyyət idi, sərkərdə idi”. Sonra Ü.Hacıbəyovun “Koroğlu” operasından üvertüra ([https://www.youtube.com/watch?v=A\\_H92YSDk](https://www.youtube.com/watch?v=A_H92YSDk)) səsləndirilir.

Rəy mübadiləsi və müzakirə nəticəsində tədqiqat suali müəyyənləşdirilir.

**Tədqiqat suali:** Koroğlunun xalq tərəfindən sevilməsinə səbəb nədir?

Şagirdlərin fərziyyələri dinlənilir və ləvhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Kiçik qruplara iş vərəqləri təqdim olunur.

## I qrup

1. Koroğlunun nitqinə, davranışına əsaslanmaqla onu səciyyələndirir.
2. Koroğlunu bütün xanlara, paşalara düşmən saymaq olarmı? Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.
3. Koroğlunun Hasan paşa təkbətək döyüşmək təklifi onu necə səciyyələndirir? Fikrinizi əsaslandırın.
4. "Koroğlu düşmənə yalnız qılınc gücünə qalib gəlir?" fikri ilə razılaşırıszmı? Nə üçün?
5. "Koroğlu qızılqus kimi sıçrayıb atın belinə düşdü" cümləsində hansı bədii təsvir vasitəsi işlənilib?

## II qrup

1. Nitqinə, müxtəlif vəziyyətlərdə hərəkətlərinə əsaslanmaqla Hasan paşa surətini səciyyələndirir.
2. "Vaxt olar, inşallah Çənlibelə də gedərik. Bir də mən Çənlibelə belə getmək istəmirəm. Oraya, Allah qoysa, mən gərək başqa cür gedəm". Hasan paşanın bu sözlərinin sətiraltı mənasını izah edin.
3. Hasan paşanı zəif düşmən saymaq olarmı? Nə üçün?
4. Hasan paşanın hiylələri Koroğluya qalib gəlməkdə ona kömək edə bilmədi. Sizcə, buna səbəb nədir?
5. "Adam elə bil ki göbələkdi, yerdən çıxır. Bir suisim saatda dörd bir tərəf oldu adam" cümlələrində hansı bədii ifadə vasitəsi işlənilib?

## III qrup

1. Koroğlu öz dəlilərinə necə münasibət bəsləyir? Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.
2. Əsərdəki dəliləri tədbirli, qəhrəman saymaq olarmı? Nə üçün? Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.
3. Qolda Koroğlunun hansı dəliləri diqqəti daha çox cəlb edir? Nə üçün?
4. Dəlilərin Koroğluya münasibəti necədir? Fikrinizi əsərdən nümunələrlə əsaslandırın.
5. "Koroğlu... elə qalxdı ki, elə bil Qaf dağı gurultu ilə yerindən oynadı" cümləsində hansı bədii ifadə vasitəsi işlənilib?


## IV qrup

1. Əsərdəki qadın obrazlarına necə münasibət bəsləyirsiniz? Onların dəlilərin sadıq silahdaşı olması hansı səhnələrdə üzə çıxır?
2. "İşı belə görəndə xanımlar ... qılınc götürdülər, qalxan götürdülər, bəndərgahlara çıxdılar" cümləsində Çənlibeldəki xanımların hansı keyfiyyəti üzə çıxır?
3. Çənlibeldəki xanımlar sizə "Kitabi-Dədə Qorqud" dastanındaki hansı xanımları xatırladır? Nə üçün?
4. "Qorxma, bizdə bir qayda var: hərə öz istədiyinə gedir. Bəyənər, gedər, bəyənməz, genə də sənin qızındı". Bu qayda Koroğlunun, dəlilərin qadınlara münasibətini necə səciyyələndirir?

## V qrup

1. Oxuduğunuz qolda qaldırılan başlıca problem nədir? Fikrinizi əsaslandırın.
2. Əsərdə şeirlərdən istifadə hansı məqsədi izləyir? Bu şeirlərdə qəhrəmanın hansı hiss və düşüncələri əks olunur?

3. Oxuduğunuz qol əsasında dastanla nağılıın janrı baxımından oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Venn diaqramından istifadə edin.



4. "Koroğlu" dastanının mövzu, ideya, problem baxımından "Kitabi-Dədə Qorqud" dastanları ilə oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Müqayisə cədvəlindən istifadə edin.
5. "Comərd igid heç qaçarmı meydandan?" misrasında hansı bədii ifadə vasitəsi işlənib? Fikrinizi əsaslandırın.

**Məlumat mübadiləsi və müzakirəsi.** Tədqiqatın aparılmasına ayrılmış vaxt başa çatdıqdan sonra təqdimatlar dinlənilir. Müzakirələrdə şagirdlərin Koroğluya və dəlilərə münasibətinin aşkarə çıxarılması, əsərdə qoyulmuş haqq - ədalət uğrunda mübarizə probleminin öz həllini necə tapması, qolun bədii xüsusiyyətləri müzakirə edilir. Şagirdlərin sərbəst fikir mübadiləsi, diskussiya aparmaları, mülahizələrini müasir həyatdan nümunələrlə əsaslandırması diqqət mərkəzində saxlanılır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllimin istiqamətləndirici sualları əsasında şagirdlərə Koroğlu və dəlilərinin haqq-ədalət uğrunda mübarizə aparan xalq qəhrəmanı olması fikri formalasdırılır, əsərin şifahi xalq ədəbiyyatımızın incilərindən biri olması barədə qənaət möhkəmləndirilir.

Formativ qiymətləndirmədə şagirdlərin fəallığı, özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirməsi təmin olunur. Bu istiqamətdə işin ardıcıl və səmərəli təşkili şagirdlərin meyarlara əsaslanmaqla özünüqiymətləndirmə bacarığını inkişaf etdirmələrinə əhəmiyyətli təsir göstərə bilər.

### Evdə iş.

Kitabxananadan və ya internetdəki mənbələrdən (google.az, YouTube) istifadə etməklə "Milli qəhrəmanlarımızın xatırəsinə necə yaşadırıq?" mövzusunda şifahi təqdimata hazırlanın.

### *II variant*

#### *Soz sənətimizdə qəhrəmanlığın və gözəlliyyin təsviri – 1 saat*

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinaya) rolunu aydınlaşdırır.	Bədii əsərlərin təsir gücünün artmasında təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Bədii əsərlərin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdən xaric oxu dərsi şagirdlərin “Yeni dövr Azərbaycan ədəbiyyatı (XVII–XVIII əsrlər). I mərhələ” bölməsi üzrə müstəqil oxuduqları əsərlər (“Hasan paşanın Çənlivelə gəlməsi” – “Koroğlu” dastanından və Vaqifin “Pəri” qoşması) üzrə keçilir.

Dərsə qədər müəyyən hazırlıq işinin təşkili vacibdir. Dərsdə diskussiyaın tətbiqi bu hazırlıq işinin iki istiqamətdə aparılmasını zəruri edir.

1. Hər iki nümunənin (“Hasan paşanın Çənlivelə gəlməsi”, Vaqifin “Pəri” qoşması) əvvəlcədən oxunması, məzmunun mənimşənilməsi təmin edilməlidir.
2. Müxtalif mənbələrdən (kitabxanadan, internetdən) hər iki nümunə ilə bağlı məlumatın toplanmasına və öyrənilməsinə nail olunmalıdır.

### Dərsin gedisi

**Motivasiya, problemin qoyuluşu.** Bədii nümunələrin məzmununun necə mənimşənilməsi, müxtalif mənbələrdən toplanmış məlumatın həcmi, keyfiyyəti barədə təsəvvürün qazanılmasına imkan verən yiğcam müsahibə aparılır. Şagirdlər diskussiya mövzusunun müəyyənləşdirilməsinə cəlb olunur: Qəhrəmanlığın və gözəlliyin təsviri söz sənətimizdə öz əksini necə tapmışdır?

Şagirdlərə xatırladılır ki, fikirlərini əsaslandırarkən yalnız sinifdən xaric oxu materialları ilə kifayətlənməməli, tanış olduqları digər əsərlərdən də nümunələr gətirməlidirlər.

Müzakirənin səmərəli keçməsi üçün müəllimin əvvəlcədən hazırladığı suallardan istifadə etməsi məqsədə uyğundur. Həmin sualların bir qismi aşağıdakı məzmunda ola bilər:

- Xalqımızın qəhrəmanlıq keçmişinə həsr olunmuş hansı əsərləri xatırlayırsınız?
- “Koroğlu” nə üçün qəhrəmanlıq dastanı sayılır?
- Bu dastanın uzun əsrlər boyu yaşamاسına səbəb nədir?
- Qədim və sonraki dövrlərdə yaranmış ədəbiyyatımızda insana necə dəyər verilmişdir?
- Həmin dövrlərdə yaranmış bədii nümunələrdə Azərbaycan qadınının mənəvi və zahiri gözəlliyi necə təqdim olunur?
- “Pəri” qoşmasında qəhrəmanın “ellər yaraşığı”, “ölkə gözəli” sayılmasına səbəb nədir?
- Bu dastanın maraqla oxunmasını təmin edən vasitələr hansılardır?
- Onda ifadə olunmuş başlıca ideya nədən ibarətdir?

Bu qəbildən suallardan istifadə etməklə diskussiyaın gedisi nizama salmaq, onu daha canlı, səmərəli etmək mümkündür. Eyni suala fərqli cavabların verilməsi, münasibətlərdəki müxtəliflik diskussiyaın səciyyəvi əlaməti hesab edilməlidir.

Diskussiyada diqqət yetirilməli olan məsələlərdən biri də şagirdlərin hamısına bərabər imkanın yaradılmasıdır. Liderliyi əldən vermək istəməyen yalnız bir necə şagirdin fəallıq göstərməsi ilə kifayətlənmək olmaz. Sinifdəki bütün şagidlərə fikirlərini sərbəst ifadə etmək, sual vermək, cavablara münasibət bildirmək imkanı yaradılmalıdır.

Diskussiyaın sonunda nəticə çıxarılması, yekun rəyə gəlinməsi vacibdir. Nəticə bəndlər şəklində ifadə oluna bilər.

Formativ qiymətləndirmə müəyyənləşdirilmiş qiymətləndirmə meyarları əsasında aparılmalıdır. Qiymətləndirmə meyarları dərs başlamamışdan əvvəl lövhədə yazılmalı daqqətə çatdırılmalıdır.

## ÜÇÜNCÜ BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

*Qiymətləndirmə Saib Təbrizinin “Söz” qəzəli üzrə aparıla bilər.*

### **QİYMƏTLƏNDİRİMƏ ÜÇÜN TÖVSIYƏ OLUNAN SUAL VƏ TAPŞIRIQLAR**

1. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar	Onların növü

2. Əsərin qəzəl janrında olduğunu təsdiq edən bir necə cəhət göstərin.  
Şxemdən istifadə edin.
3. “Hansi qəlbə yandısa, bil ki, çıraqban etdi söz,  
Söz qanan insanları gülşəndə mehman etdi söz” beytində bədii təsvir vasi-  
təsi hansı məqsədlə işlədilmişdir?
- A) Sözün qüdrəti, nələrə qadir olduğu haqqında aydın təsəvvür yaratmaq üçün
  - B) Sözün insanları necə idarə etdiyini göstərmək üçün
  - C) Söz anlayan insanların bütün evlərdə ən əziz qonaq kimi qəbul edildiyini bildirmək üçün
  - D) Qüdrətli sözü az adamin anladığını nəzərə çarpdırmaq üçün
  - E) Təsirli sözün hamının qəlbini yandırıb-yaxdığını göstərmək üçün.
4. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?  
Özgələrdən bircə fərqimvardı bu babətdə kim,  
Hamidən artıq məni mənada heyran etdi söz.
- A) kədərli
  - B) qürurlu
  - C) soyuqqanlı
  - D) təəccübü
  - E) laqeyd
5. “Çıraqban etdi” sözünün mənası hansı variantda düzgün verilib?
- A) işıqlandırdı
  - B) yandırırdı
  - C) alovlandırdı
  - D) diriltdi
  - E) ayıltdı
- LAYİH

6. “Artıran söz qədrini sidqılə qədrin artırır,  
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.  
M.Füzulinin “Söz” qəzəlindən verilmiş bu beytə şeirdə məzmunca daha yaxın olan beyti seçib yazın.
- 
- 
- 

7. “Öz qələmin dişləyərsə söz yazan sözdən sarı,  
O qələm əhlin axırda çox pərişan etdi söz” beytində hansı fikir ifadə olunmuşdur?
- A) Qələmi dişləməyin pis adət olması
  - B) Uğurlu sözün çətinliklə meydana çıxması
  - C) Söz tapmaqda çətinlik çəkən sənətkara yazdıqlarının sonralar kədər gətirməsi
  - D) Əsl sənətkarın kədərli şeirlərə üstünlük verməsi
  - E) Kədərli sözün insanları qəmləndirməsi

8. “Hansı söz ki, dinlədikdə qəlbə təsir etmədi,  
Bil, təbil tək hay salib boş yerdə cövlən etdi söz” beytində ifadə olunmuş fikrin mənasını necə başa düşürsünüz?
- 
- 
- 

9. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir?
- 
- 
- 

10. Şeir sizdə hansı hiss və düşüncə yaratdı? Bununla bağlı yiğcəm esse yazın.
- 
- 
- 

**LAYİHƏ**

# 4.

## YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI II MƏRHƏLƏ (XIX ƏSR)

*Mövzu: Qasım bəy Zakir. Durnalar – 3 saat*

*Birinci saat: Əsərin məzmunu üzrə iş*

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli adəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzikirəldə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzikirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dörsin gedisi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzikirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

Digər bir variant aşağıdakı məzmunda ola bilər: M.P.Vaqifin “Durnalar” şeirinə yazılmış mahnından bir parça səsləndirilir. Təsirli musiqi sədaləri şagirdlərdə şeirin məzmununa müvafiq ovqat yaradır. Müəllim “Dinlediyiniz musiqi sizdə hansı duygular oyatdı?”, “Şifahi və yazılı ədəbiyyatımızda durnalara xitabən çoxlu əsərlərin yazılımasına səbəb, sizcə, nədir?” suallarının əsasında yığcam müsahibə aparır və sonda tədqiqat suali formallaşdırılır.

**Tədqiqat sualı:** Durnalara xitabən yazılmış şeirlərdə, sizcə, hansı hiss və düşüncələrə daha geniş yer verilir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Şeirin oxusu üzrə iş fərqli məzmunda təşkil edilə bilər; fərdi səssiz oxu, səslü oxunun dinlənilməsi, ikihissəli gündəlik və s. tətbqi məmkündür. İkihihsəli gündəlikdən istifadə şagirdlərin əsəri bütövlükdə necə qavradıqlarını, mətnaltı

mənaları hansı səviyyədə başa düşdüklərini aşkarə çıxarmaq baxımından daha faydalıdır. Bu oxuya üstünlük verən müəllim mövqeləri yaxın olan şagirdlərə birləşərək kiçik qruplar yaratmağı təklif edir. Şagirdlər qrup daxilində fikirlərini dərinləşdirmək, cavablarını dəqiqləşdirmək imkanı qazanırlar.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Bu mərhələdəki işin səmərəli təşkili dərsdə uğurlu nəticənin əldə edilməsinə əhəmiyyətli dərəcədə təsir edir. İlk növbədə qruplararası fikir mübadiləsi aparılır. Təqdimatların diqqətlə dinlənilməsi, deyilənlərə fəal münasibət bildirilməsi təmin edilir. Təcrübədən məlumdur ki, "Durnalar"ın məzmunu sənifdə fərqli fikirlərin səsləndirilməsinə, bir-birinə zidd mövqelərin nümayişinə səbəb olur. Müəllim bu imkandan istifadə edərək müzakirənin canlı keçməsinə, diskussiya səciyyəli olmasına çalışmalıdır. O, istiqamətləndirici suallardan istifadə etməklə ayrı-ayrı bəndlərdə əksini tapmış başlıca fikri, mətnaltı mənəni şagirdlərin müstəqil şəhər etmələrinə nail olmalıdır. Cavablarda birtərəfli, əlaqəsiz fikirlərin, sistemlisiz, yanlış mülahizələrin müşahidə edilməsi təbiidir. Bunların bir qismi bu, bir qismi isə növbəti mərhələdə aradan qaldırılır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Şeirdə ifadə olunmuş hiss və düşüncələrin diqqətlə araşdırılıb müzakirə edilməsi şagirdlərdə müəyyən qənaətin yaranmasına səbəb olur. Lakin bu, necə deyərlər, öz-özünə baş vermir. Şeirlə bağlı deyilmiş bütün fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi, ümumi ideya halına salınması müəllimdən böyük zəhmət, bacarıq tələb edir. Şagirdlərə hazır fikir təqdim etməyən müəllim nəticənin çıxarılmasında onların aparcı mövqə tutmalarını təmin etməlidir. Başlıca diqqət isə çıxarılmış nəticənin tədqiqat sənədi və şagirdlərin irəli sürmüş olduğunu fərziyyələrlə müqayisə edilməsinə yönəldilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Qasım bəy Zakir. Durnalar – 3 saat**  
**İkinci saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim motivasiyanı qarşıya qoymuş məqsədən, təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaq və nəticədə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmaq vaxta qənaət baxımından məqsədə uyğundur.

**Tədqiqat sualı:** “Şeirin başlıca ideyası haqsızlıqla üzləşən insanın yurd həsrəti və dövrünün ictimai eyibləri barədəki acı düşüncələrinin ifadəsidir” fikrini doğru saymaqları?

**Tədqiqatın aparılması.** Tədqiqat işini fərqli məzmundan və formada təşkil etmək mümkündür. Müəllim ən optimal hesab etdiyi yolu seçməkdə sərbəstdir. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlanın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıga müraciət edilməsi faydalıdır.

Tədqiqat kiçik qruplarda aparıllarsa, “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıq əsasında (hər qrupa bir sual ayırmalı) iş vərəqləri hazırlayıb şagirdlərə təqdim etmək olar. Qarşısına qoymuş məqsəddən asılı olaraq, müəllim suallarda müəyyən dayışıklık edə bilər.

Qrupların fəaliyyətini izləyən müəllim, digər dərslərdə olduğu kimi, bu dərsdə də qrup daxilində vəzifə bölgüsünün necə aparıldığına, hər bir şagirdin ümumi işə verdiyi

II cərsi  
• Tahsil üzrə iş

**Əsərin təhlilinə hazırlanın.**

1. Mətin oxuyun. Tapşırular yerinə yetirənən ondakı fikirlərdən faydalanın. Şair qoşma jurnalında “Durnalar”ı ömrününin ağır günlərində – sturgunda olarkən yazılmış. Onun sturgun edilməsinin səbobi isə vəzifə, ixtiyar sahiblərinin adəlatlılığını, riyatçılığının açıq tanqid etməsi idi. Elə buna görə də şairə bəhət atılmış və o, Bəlyaya sturgun edilmişdir.

Şeirin bəhs adlanmasının təsadüfi deyildir: adəbiyyatımızda duma etməz dənə çox işləbilik, vətən həsrəti anlaşılmışdır. Lakin seirədə təkəc vətən həsrəti vox. Cəhd etməsi mətbələr də, şairin gizli niyyəti da əksini tapı. Bunu aydınlaşdırmağımız əzəzin nüvəyənən bəşər dövləyinizi xeyli asanlaşdıracaqdır.

Şeirədə shəhəndərli, tərəyyatlılıq təsviri işləndir. Bu, şeirin bəhs etməyindən sonra gəlir. Şeirin bəhs gözəlliyini təmən etmə və vəstələri aydınlaşdırmağa çalışın. Şeirlərin necə sepiydiyinən, qayğılarının nəçər və qubul olunacağına, məsələlərin rota xüsusi doğar yerinə.

**Araşdırın. Fikirləşin. Cavab verin**

2. Vətən həsrəti yazılır? Fikrini səsləndirin. Şair yurd həsrətinin qoşulğundan doğan fəsər həsrəni inandırıcı, təvəlf itənə edə bilmişdir? Fikrinə səsləndirin.

3. “Şəhəndər vətən həsrəti deyil, vətən içtimai mənzələde akıncı tapı” fikrinin doğu sayınanza müəyyəyinət mənimlərlə səsləndirin. Şeirin bəhs təsir gücündən artıran vəstələr hansıdır? Onların rolunu nümunələrlə səsləndirin.

4. Şeirdə başlıca fikir – ideya, səzə, nədir?

Dərslik, səh. 78

töhfənin nədən ibarət olduğuna diqqət yetirir, ehtiyac yarandıqda istiqamətləndirici suallardan istifadə ilə kömək edir.

Qrupların hər biri üzərində işlədiyi tapşırığın tədqiqat suali ilə əlaqəsini aydın təsəvvür etməlidir. Bu, qrup üzvlərinin daha diqqətli olmasına, şagird fəaliyyətinin səmərliliyinə əhəmiyyətli təsir edir.

**Məlumat mübadiləsi.** Təqdimatlar əsasında aparılan fikir mübadiləsi qrupların bir-birinin işinin məzmununu ilə ətraflı tanış olmalarına imkan yaradır. Bu mərhələdə qrupların bir-birinə sual verməsi, bu və ya digər məsələyə – deyilənlərə aydınlıq gətirilməsini xahiş etməsi və s. mümkün və faydalıdır. Təqdimat və çıxışlarda bədii təsvirdən, ifadə vasitələrindən, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə olundığına diqqət yetirilir. Təcrübə göstərir ki, bu mərhələdə müzakirənin bünövrəsi qoyulur, mübahisə yaranmasına səbəb olan suallar meydana çıxır. Bundan çəkinmək lazımdır; pedaqoji ədəbiyyatda, doğru olaraq, göstərilir ki, məlumat mübadiləsi çox vaxt dərsin sonrakı mərhələsi ilə qovuşur.

**Məlumatın müzakirəsi və təşkili.** Qruplara təqdim olunmuş suallar asan deyil və onların hər biri şagirdləri yaradıcı işləməyə, müstəqil fikir söyləməyə istiqamətləndirir. Belə hallarda qruplar bir-birinin cavabına münasibət bildirməyə ciddi meyil edir. Bütün bunların müzakirədə nəzərə alınması vacibdir. Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələr edilməsinə, təkliflərin irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir. Sinif hər bir detalın üzərində işləyir, onların arasındaki əlaqələri aşkara çıxarmağa səy göstərir. Deyilənlərin ümumiləşdirilməsi, sistemə salınması, tədqiqat sualına doğru cavabın tapılması həmin mərhələdə diqqət yetirilən başlıca məsələlərdən olur.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə qədər deyilənlərin ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Görülmüş işlərin nəticəsi olaraq şagirdlər şeirdə sətiraltı mənaların olduğunu, cəmiyyətdəki ədalətsizliklərə, dövrün ictimai eyiblərinə toxunulduğunu müstəqil qeyd edirlər. Qəriblikdən doğan kədər hissi, doğma yurd həsrəti şeirdə o qədər təbii, inandırıcı ifadə edilmişdir ki, yaşı şairin ədalətsiz cəzaya necə çətinliklə tab gətirdiyini təsəvvür etmək çətin olmur. Onun üçan quşlarla dərdləşməsi, insana xas cəhətləri (baş-başa verib danışmaq, təğafül etmək, bağırı daşa dönmək və s.) durnalara şamil edərək hislərini dile gətirməsi əsərin təsir gücünü qat-qat artırmışdır. Şagirdlər belə bir qənaətə gəlirlər ki, ictimai eyibləri bu və ya digər dərəcədə eks etdirən bu cür şeirlər aid olduqları dövrün xüsusiyyətləri, xalqımızın keçdiyi həyat yolu, nəsillər arasında əlaqələri aydın təsəvvür etmək baxımından əhəmiyyətlidir. Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat suali ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Nümayişetdirmə

LAYIHƏ

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə əsasən çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Qasım bəy Zakir. Durnalar – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinaya) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinişnənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim “Ösərin təhlilinə hazırlaşın” mətnindən şagirdlərə tanış olan fikri əlavələrlə xatırladır: *Ədəbiyyatımızda durnalara xitabən xeyli şeir yazılmışdır. Durna obrazı daha çox qəriblik, vətən həsrəti anlamında başa düşülür. Lakin bu obrazın iştirak etdiyi əsərlərdə, adətən, kədər, nisgil, narazılıq, kişkünlük kimi hiss və düşüncələrə geniş yer verilir. Belə əsərləri birləşdirən cəhətlər çox olsa da, onların arasında fərq də az olmur. Sizcə, bu qəbildən əsərlər üçün oxşar və fərqli cəhətlər daha çox nə ola bilər?*

Bu, **tədqiqat sualı** kimi qəbul edilir. Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.

Müəllim qeyd edir ki, eyni mövzuda olan əsərlərin oxşar və fərqli cəhətlərini aşkara çıxarmaq üçün onların hər biri barədə mükəmməl məlumatə malik olmaq vacibdir. İndi qarşıda “Durnalar” adlanan başqa bir qoşma ilə – Vaqifin müəsiri, dostu olan Molla Vəli Vidadinin əsəri ilə tanış olmaq və onu artıq öyrəndikləri “Durnalar”la müqayisə etmək kimi maraqlı bir tapşırıq durur.

**Tədqiqatın aparılması.** Vidadinin “Durnalar” qoşmasının məzmununun öyrənilməsinə fərqli oxu növlərindən birinin tətbiqi ilə başlamaq olar. Şeirin həcmi və məzmunu fərdi səssiz oxunun seçilməsinə imkan verir. Bu, vaxta qənaət baxımından da əlverişlidir. Oxunun hansı növünün tətbiqindən asılı olmayıaraq, işə başlamazdan əvvəl əsərdə tanış olmayan sözlərin mənasını aydınlaşdırmağın, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməyin vacib olduğu şagirdlərə xatırladılır. Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər şeirlə bağlı ilkin təəssüratlarını cütlük şəklində bölüşür, ayrı-ayrı misralarda, bəndlərdə ifadə olunmuş fikirləri aydınlaşdırırlar. Qənaətləri oxşar, yaxud yaxın olanlar kiçik qruplarda birləşib məzmunun öyrənilməsi üzrə işi davam etdirirlər. İlk növbədə, əsərin məzmununa aid suallar tərtib edilir. Qrup üzvlərinin razılığı əsasında tərtib edilmiş suallara cavabların hazırlanması fərqli yollarla həyata keçirilə bilər. Qrupdaxili vəzifə bölgüsü əsasında işin təşkili daha faydalıdır; suallar qrup üzvləri arasında bölüşdürülr, cavablar fərdi olaraq hazırlanır və müzakirə edilərək qəbul olunur. Bundan sonra qruplararası **məlumat mübadiləsinin** aparılması mümkün və faydalıdır. Həmin mərhələdə başlıca diqqət daha uğurlu sualların və cavabların müəyyənləşdirilməsinə yönəldilir ki, bu da **müzakirə** zəminində baş verir. Bu istiqamətdə reallaşdırılan müzakirə isə əsərin məzmununun əhatəli, dərindən mənimsənilməsinə dəyərli töhfə verir. Bu isə, öz növbəsində, qoşmadakı başlıca fikrin – ideyanın müəyyənləşdirilməsi üzrə suallar verməyə imkan yaradır. Ösərin ideyası ilə bağlı söylənilmiş fikirlərin əlaqələndirilməsi, yekun, son qənaətin formalasdırılması məhz müəllimin istiqamətləndirici sualları əsasında mümkün olur.

Qruplar beşinci sualin (Şeiri Q.Zakirin “Durnalar” əsəri ilə müqayisə edin. Onların mövzu, məzmun və ideya baxımından oxşar və fərqli cəhətlərini nümunələr əsasında aydınlaşdırmağa çalışın) üzərində işləməklə tədqiqatı davam etdirirlər. Eyni tapşırıq üzərində işləyən qruplara müəllim, ehtiyac yarananda, istiqamətləndirici suallardan istifadə etməklə kömək edir. O, həmçinin çətinlik çəkən qruplara müqayisənin hansı məqamlarda və necə aparılması, təsvir və ifadə vasitələrinin rolunun aydınlaşdırılması və s. barədə yiğcam tövsiyələr verə bilər. Bu araşdırma ilə bağlı **məlumat mübadiləsi və müzakirə** mərhələsi daha canlı və maraqlı keçir. Təqdimatların hamısı ciddi mübahisə və müzakirə obyekti olur. Müzakirəni istiqamətləndirici suallarla idarə edən müəllim hər iki əsərdən nümunələr götirməklə əhatəli müqayisələr aparılmasına, yeni öyrənilən “Durnalar”da bədiiliyi təmin edən vasitələrin misallarla aydınlaşdırılmasına nail olur.

Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin çıxarılması növbəti mərhələdə həyata keçirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi şagirdlərin yüksək fəallığına səbəb olur. Şagirdlər hər iki əsərin eyni mövzuda yazıldığını, kədər və eyham motivlərinin güclü olması baxımından məzmunları arasındaki yaxınlığı nümunələr əsasında izah etməkdə çətinlik çəkmirlər. Eləcə də nümunələrin qoşma janrında olması, aydın, anlaşılıq dildə yazılması, qafiyə sisteminin mükəmməliyi onların oxşar cəhətləri kimi asanlıqla qeyd edilir. Bu əsərlərin fərqli cəhətləri ilə bağlı ümumiləşdirmə aparılması, nəticə çıxarılması asan olmur və məhz bu məqamda müəllimin istiqamətləndirici suallarına daha çox ehtiyac duyulur. Yurd həsrəti, qəribliyin doğurduğu kədər hissi, “laçın yatağı” olan bu “məkanın” qorxu, vahimə mənbəyi olduğu Zakirin əsərində daha qabarlı və ardıcıl ifadə edilmişdir. Üstürtülü eyhamların, işarələrin ictimai eyiblərlə bağlı olduğu dərhal hiss olunur. İkinci əsərdə isə müəllif – Viddadi durnaların seyrinə dalaraq daha çox onları vəsf edir. Durnalar ona qəlbindəki hüznü, kədəri ifadə etmək üçün səbəb olur. Bu əsərdə də durnalar onları gözləyən təhlükədən xəbərdar edilir, yollarının “haramı”, “yağı” ilə dolu olduğu bildirilir, “qızıl qana” boyana biləcəklərinə işarə edilir. Lakin bu, birinci əsərdəki qədər konkret deyil, şairin vəziyyəti ilə səsləşmir.

Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsəd uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Şərhetmə, münasibətbildirmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam şəhər etməklə müəyyənləşdirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.

Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Nümunələrlə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
--	---	--	---

Müəllim dörslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Aşıq Ələsgər. Dağlar – 3 saat**

**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dörsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu, fərqli yollardan istifadə ilə həyata keçirilə bilər; dağlara həsr edilmiş şeirlərdən birinə bəstələnmiş mahnının (məsələn, Ş. Ələkbərovanın ifasında S. Vurğunun “Dağlar” əsərinə bəstələnmiş mahnının) səsləndirilməsi, şəkillərin, bədii filmdən fragməntin və s. nümayiş etdirilməsi mümkündür. Başqa bir yol şagirdlərin həyat təcrübəsinə, digər fənlərdən öyrəndikləri biliklərə əsasən dağlarla bağlı yiğcam müsahibənin aparılması ola bilər. Müsahibədə dörslikdəki “Yada salın” başlıqlı suallardan da istifadə etməklə şagirdlərin diqqəti mətləbə cəlb edilir. Ədəbiyyatımızda dağlara bir obraz kimi tez-tez, həm də fərqli niyyətlə müraciət olunduğunu qeyd edən müəllim tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə nail olur.

**Tədqiqat sualı:** Dağlara həsr olunmuş şeirlərdə, sizə, hansı hiss və düşüncəyə daha geniş yer verilir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən ləvhəyə qeyd edilir.

**Tədqiqatın aparılması.** Bədii oxu ustasının ifasında şeirin bir neçə bəndinin səsləndirilməsi sinifdə əsərin məzmununa müvafiq ovqatın yaranmasına əhəmiyyətli təsir edir. Əsərin oxusunu fərqli formalarda həyata keçirmək mümkündür. Hansı oxu növünün tətbiqindən asılı olmayaraq, dörslikdəki “Oxuda aydınlaşdırın” başlıqlı tapşırığın yerinə yetirilməsinin vacibliyi şagirdlərə xatırladılır.

Əsərin məzmunu və həcmi ikihissəli gündəliyin tətbiqi üçün daha məqsədə uyğundur. Şeiri fərdi olaraq oxuyan şagirdlər ikihissəli gündəlikdə qeydlər edirlər. Bu işin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cütlük şəklində fikir mübadiləsi aparılmasına imkan yaradılır. Fikirləri üst-üstə düşən, yaxud oxşar olanlar kiçik qruplarda birləşirlər. Bu, şagirdlərə geniş fikir mübadiləsi aparmaq, məlumatlarını genişləndirmək imkanı verir. Beləliklə, əsərin məzmununun dərindən qavranılmasına şərait yaranmış olur. Cabablarını əlaqələndirərək ümumiləşdirən qruplar təqdimat əsasında **məlumat mübadiləsi** aparırlar. Qrupların bir-birinin işi ilə ətraflı tanış olmaları əsərin məzmununun daha dərindən qavranılmasında mühüm rol oynayır. Növbəti – **müzakirə** mərhələsinin səmərəli keçməsi üçün müəllim şagirdlərin sərbəstliyinin qayğısına qalmalı, onların hər birinə sual vermək, əlavələr etmək, deyilənləri fərqli məzmundan ifadə etmək imkanı yaratmalıdır. Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən necə istifadə edildiyinə, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğuna diqqət yetirilir.

Müzakirə nəticəsində təsəvvürlərdəki qeyri-müəyyənliliklər aradan qaldırılır, fikirlər durulaşır, əlaqələndirilir, müqayisə edilir və qruplaşdırılır. Müzakirənin səmərəli aparılması **nəticə və ümumiləşdirmə** mərhələsinin uğurlu keçməsinə səbəb olur. Müəllimin istiqamətləndirici sualları əsasında şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, doğma təbiətin bir parçası olan dağlar öz füsunkar mənzərəsi ilə yaradıcı insanların diqqətini daim cəlb etmiş, onlarla sənət əsərinin yaranmasına səbəb olmuşdur. Bu əsərlərdə dağların gözəlliyyindən, əzəmətindən doğan fərəh hissinin ifadəsinə geniş yer verilir. Dağlar doğma yurd, vəton torpağı kimi dəyərləndirilir, sevilir və təqdim olunur. Çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat sualı ilə müqayisəsinə diqqət yetirilir.

Dərslikdəki üçüncü tapşırığın (Şeirin iki bəndindəki həmqafiyə sözləri müəyyənləşdirib cədvəldə yazın. Onları müqayisə edin, uğurlu olub-olmadıqlarına münasibət bildirin) fərdi olaraq yerinə yetirilməsi məqsədə uyğundur. İşin icra səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir. Çoxlu sayıda təqdimatın dinlənilməsi yox, müzakirənin səmərəli təşkili vacibdir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını əsasən lügətlərdən, sorğu kitablarından aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii

təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Aşıq Ələsgər. Dağlar – 3 saat**

**İkinci saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nöticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, sujet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazar.	Mövzu ilə bağlı fikirlərini müxtəlif üslublarda yazar.
3.1.2. Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya və problemdə münasibət bildirir.	Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya, problemdə münasibət bildirir.
3.1.3. 2-2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazar.	Mühakimə xarakterli inşa, esse yazar.

### Dörsin gedisi

Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyini yazıların seçmə yolla təqdimat əsasında dinlənilməsi və müzakirə edilməsi yolu ilə müəyyənləşdirmək mümkündür. Reallaşdırılması nəzərdə tutulmuş standartlar (3.1.1., 3.1.2.) əsasında müəyyənləşdirilmiş təlim nöticələrinin qiymətləndirilməsi meyarlarına müraciət olunur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələ fərqli yollardan istifadə ilə təşkil edilə bilər. Qısa vaxtda həyata keçirilməsi mümkün olan variantlardan birinə nəzər salaq. Şagirdlərin diqqəti birinci dərsdən üzərində fikirləşdikləri “Düşünün” başlıqlı suala (Şifahi və yazılı ədəbiyyatda dağlara çoxlu əsərlərin həsr edilməsinə səbəb, size o, nədir?) cəlb olunur. Bu sual əsasında başlanan müsahibə genişləndirilir və tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.

**Tədqiqat suah:** “Əsərdə dağların timsalında vətənimizin gözəlliyindən, əzəmətindən doğan fərəh və qürur hissi ifadə olunmuşdur” fikrimi doğru saymaq olarmış?

Şagirdlərin fərziyyələri dinlənilir və tekrara yol verilmədən qeyd olunur. Müəllim fərziyyələrin yoxlanılması, doğru cavabın müəyyənləşdirilməsi üçün tədqiqat aparılmasının vacib olduğunu qeyd edir.

**Tədqiqatın aparılması.** Bu mərhələdə fərqli metod və iş formalarından istifadə etmək mümkündür. Tədqiqat suali elə müəyyənləşdirilmişdir ki, məsələn, müzakirənin müxtəlif formalarının tətbiqinə imkan yaranır. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi vacibdir.

Tədqiqatın kiçik qruplarda aparılmasına üstünlük verən müəllim, ilk növbədə, **metəfor** haqqındaki məlumatın oxunması və mənimsənilməsi qayğısına qalır. Məlumatın necə mənimsənilməyini suallar əsasında aşkar çıxaran müəllimin əlavə nümunələr əsasında izah verməsi məqsədə uyğundur. Bu, sinfin ehtiyacı nəzərə alınmaqla həyata keçirilir.

“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallar iş vərəqlərində (hər qrupa bir sual olmaqla) şagirdlərə təqdim olunur. Qrupun sayından, sinfin səviyyəsindən və s. asılı olaraq müəllim suallarda dəyişiklik edə bilər. Şagirdlərin işinə ciddi nəzarət edən müəllim istiqamətləndirici suallarla onlara lazımı tövsiyələr verir. Məsələn, ikinci sualın üzərində işləyən birinci qrupa “Şeiri oxuyarkən təsəvvürünüzdə hansı mənzərələr canlanır?”, ikinci qrupa “Şeirin hansı misraları oxucuda daha güclü sevinc və fərəh hissi doğurur?”, üçüncü qrupa “Hansi söz və ifadələr dağların müxtəlif fəsillərdə aldığı fərqli mənzərəni daha uğurla ifadə edir?” kimi suallar verməklə tədqiqatın səmərəliliyinə nail olmaq mümkündür.

Digər əsərlərin təhlili ilə bağlı suallar kimi, “Dağlar”ın təhlili üçün müəyyənəşdirilmiş suallar da bir-biri ilə qarşılıqlı əlaqədə olub tədqiqat sualının aydınlaşdırılmasına öz töhfəsini verir. Əslində, bu sualların hər birinə cavab axtarılarkən digər suallarla da bağlı müəyyən iş görülmüş olur.

**Məlumat mübadiləsi.** Bu, geniş fikir mübadiləsinin həyata keçirildiyi mərhələdir. Bu mərhələdə qrupların təqdimatlarının fəal dinişnəlməsinə, çıxış edənlərə sualların verilməsinə şərait yaradılır.

**Məlumatın müzakirəsi və təşkili.** Müzakirənin səmərəli təşkili şagirdlərin fəal iştirakına, fərqli fikirlərin düzgün dəyərləndirilməsinə səbəb olur. Birtərəfli, yanlış mülahizələrə aydınlıq gətirilməsi, əksər hallarda, dağınıq, əlaqəsiz, sistemsz şəkildə olan məlumatların qruplaşdırılması, müqayisəsi, yeni təkliflərin, fikirlərin irəli sürüüüb müzakirə edilməsi diqqət mərkəzində dayanır. Müəllimin istiqamətləndirici suallardan istifadə etməsi məqsədə uyğundur.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Əvvəlki mərhələlərdə işin səmərəli təşkili, xüsusən təhlil üzrə araşdırımaların yüksək səviyyədə həyata keçirilməsi nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması işini xeyli asanlaşdırır. Müəllimin istiqamətləndirici sualları əsasında ümumiləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “Dağlar” qoşmasında doğma təbiətin gözəlliyinin təsviri, dağların tərənnümü yolu ilə vətənə sonsuz məhəbbət, onun əzəmətinin doğurduğu qırur, fərəh hissi ifadə edilmişdir. Dünyagörənmiş aşiq “Yoxsulu, ərbabı, şahı, gədəni, Tutmaz bir-birindən aralı dağlar” deməkdə haqlıdır. Vətən qoynunda yaşıyanlara fərq qoymur, lakin həm də vətənə layiq övlad olmaq hamının borcudur.

II dərs  
• Təhlil üzrə iş

Əsərin təhlilini hazırlanın.

1. Məni oxun. Tapşırıq yerinə yetirərək oradakı fikirlərdən faydalanın.

Doğma yurduna misilər gözəlliyini əks etdirən “Dağlar” şeiri ilə misralardan oxucunu vələh edir, onda xox ovgatın, hiss-hayacanın yaranmasına səbəb olur. Birincə bir mishum sabobi da əsərin bədiə gözəlliyyidir. Bu bədiə gözəlliyyi yaranan vəstibələr aydınlaşdırmaq üçün mübahidələrini davam etdirən. Sözləri hansı ustalıqla seqidiyinə, bür-bür ilə əlaqələndirildiyinə, misradı yerləndiridiyinə diqqət edin.

Bədiə təsvir və ifadə vəstibələrinə rəhmi mütəyyinləşdirməyə çalışın. Şeirdə sizin üçün yəni olan məsələ növü – *metəfor* işlənmişdir. O, yunanca *kōtūrē* deməkdir. Metafor bir ayaq, varlıq və hadisə massus alamatı, başqa bir ayaq, varlıq və ya hadisə üzərindən köçürülmə yolu ilə yaranır. Bəzəntəmdən (təyibədən) fərqli olaraq metaforda qarşılardır. Tərəflərdən buri iştirak etmir. Məsələn, “Üzü günəş kimini işq saçan qızını susmasın” cümləsindən üzün (sifət) günəşə bənzədilmişsi ilə *təzhib* yaradılmışdır. Həmin cümləni “Günəşin susmasası” jəklino salsaq, metafor yaranacaq. İnsanı, canlıya aid olan alamatın, xüsusiyyətin tabisi, cansızların üzərinə köçürülməsi yolu ilə yaranan metafora bədiə səbəbyidən daha çox rəst galınır.

“Məp güllər, bulaqları həzinən ejadıldı” cümləsindən diqqət edin. Ayndır ki, məp gülməz, bulaq nağmə oxunmur. Demələ, insana aid olan xüsusiyyətlər meşəni, bulğan üzərinə köçürülmüş, beləliklə, metafor amala gelməyidir. Metafor da bəzəntə, epitet və s. təsvir vəstibələri kimi əsərin bədii təsvir gücünü artır, oxucuda zəif hiss və duguların yaranmasına səbəb olur.

• Araşdırın. Fikirləşin. Cavab verin

2. Şeir səzə hansı hiss və düşüncə yaratdır? Fikirlərinə əsərləndirin.

3. “Əsərdə müsəlində doğma yurdumuzda sonuz məhabəti ifadə olunmuşdur” fikri ilə razılışın olması? Nə türk?

4. İlə misxələf fealların dağlarını – təbiətin aldığı manzara şeirdə uğurla ifadə edilmişdir? Fikirlərinə əsərləndirin.

5. Ümət bədiə gözəlliyyinə təmən edən vəstibələri mütəyyinləşdirin. Onların rəhmi mübahidələrə əsərləndirin.

6. Əsərin başlıca ideyəsi, səzə, nədir?

*Dərslik, səh. 83*

Təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edilməsi əsərin bədii gözəlliyini əhəmiyyətli dərəcədə artırılmışdır. Eləcə də sözlərin məharətlə seçilməsi, mükəmməl qafiyələrin yaradılması fikrin dəqiq çatdırılmasına, misraların ahəngdar, musiqili səslənməsinə səbəb olmuşdur. Ayrı-ayrı bəndlərdəki fikirlər elə ustalıqla ifadə edilmişdir ki, hər bir bənd bitkin parça təsiri bağışlayır. Bu, onların arasındaki daxili bağlılıqla xələl götərmir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

Üslublardan istifadəetmə

Münasibətbildirmə

İnşayazma, esseyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Mövzu ilə bağlı fikirlərini müxtəlif üslublarda yazmaqdə çətinlik çəkir.	Mövzu ilə bağlı fikirlərini yalnız publisistik üslubda yazır.	Mövzu ilə bağlı fikirlərini yalnız publisistik və elmi üslublarda yazır.	Mövzu ilə bağlı fikirlərini müxtəlif üslublarda yazır.
Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya, problemdə münasibət bildirməkdə çətinlik çəkir.	Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya, problemdə qismən münasibət bildirir.	Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya, problemdə bəzən çətinliklə münasibət bildirir.	Əlavə məlumatlara və təəssüratlarına əsaslanmaqla mövzuya, problemdə ardıcıl və məntiqli münasibət bildirir.
Mühakimə xarakterli inşa, esse yazmaqdə çətinlik çəkir.	Mühakimə xarakterli inşanı, esseni mövzunu qismən əhatə etməklə yazır.	Mühakimə xarakterli inşanı, esseni mövzunu əsasən əhatə etməklə yazır.	Mühakimə xarakterli inşa, esse də ardıcılığı gözləməklə mövzunu dolğun əhatə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Aşıq Ələsgər. Dağlar – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədabi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Bədii nümunələrdə təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Şeiri növ baxımından hekayə ilə müqayisə edir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəyənəgundur.

Şeirin ifadəli oxusu üzrə işi fərqli variantlarda təşkil etmək mümkündür. Məsələn, tədqiqat suali (Bir variantı belə ola bilər: Şeirin ifadəli oxusunda dirləyicilərə hansı fikir çatdırılmalıdır?) müəyyənləşdirildikdən sonra kiçik qruplar dərslidə təklif olunmuş qaydalara əməl etməklə ilk dörd bəndin üzərində işləyir. Bu, **tədqiqatın aparılması** mərhələsi kimi qəbul edilir. Aparılmış işin nəticələrinə, ifalara münasibətin bildirilməsi **məlumat mübadiləsi və müzakirə** mərhələləri hesab oluna bilər. Daha sonra **nəticə**, **ümumiləşdirmə** mərhələsinin tələbləri həyata keçirilir.

Vaxta qənaət baxımından digər bir variant daha əlverişlidir. Şeirin birinci bəndi proyektor vasitəsilə (buna imkan yoxdursa, lövhədə yazılır) nümayiş etdirilir. Şagirdlərdən biri sinfin fəal iştirakı ilə ifaçılıq vəzifəsini, fasılı məqamlarını, məntiqi vurgulu sözləri, misradaxili bölgüləri və s. müəyyənləşdirir və qeyd edir. Sonra şagirdlər fərdi olaraq həmin qayda ilə şeirin sonrakı üç bəndi üzərində şərti işarələrdən istifadə etməklə iş aparırlar. İşin icrası üçün ayrılmış vaxt başa çatdıqdan sonra ifalar dirlənilir, onlara münasibət bildirilir, müzakirə aparılır.

Şeirin bədii oxu ustasının ifasında dirlənilməsi və müzakirə edilməsi faydalıdır.

III cəmi  
• Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Şeirin ilk dörd bəndində ifadəli oxusunu hazırlaşın.  
 - Örvələc ifaçılıq vəzifəsim - dirləyicilərə nə çatdıracağınızı aydınlaşdırın  
 - Sənətçilik vərgülin sozleri, təsəllular yerinə, səsən ucalığını, surəni və sənətçilik vərgülin şəhər işarələrini göstərin.  
 - Hər bəndin oxusuna səmizim oldığını daftarinizda (şəhər işinin kanarında) yazın.

2. İfalar dirləyib müzakirə edin.  
 3. Şəhər işi oxu ustasının ifasında dirləyib müzakirə edin.  
 4. Aşağı əlaqədar "Dağlar" poeməsinin lirk. S.S. Amanovun "Nuraddin" şəhərin epik-nova aid olğulanan müqayisəsi altında izah edin.  
 5. Nümmərlərdə işləməsə bəndi təsvir və ifadə vasitələrinə nüvəni müqayisələndirib işi vərəqəndə, yəni daftərinizdə sakdiyiniz cədvəldə yazın. Filərin vəsiqəcünün arxaməsində rəsmləri təqdim edin.

<b>Nüvənamə</b> Bir içmək varmadır aza yellərə Şifaris emməyə nəqəllər Taylılmış, schiyan bənən dillər, Oluşa, olsun goy hərəkət. Göygöl. Külliylə, külkük, bəstəkar külkük, Duyanın dolajan bəstəkar külkük.  Damı tətbiqin ayaq qalxın Bir vanda qəbilər, dumanlı daşlar, Bir vanda qəlibliklər, ayna bulşalar.  Car çəkir, qışqır nahang motorlar Behar galət mülərək Güldü har gül, har çiçək Əsdi qur yel çatışığı, bostana, na bərcüm Ağca xanım sonz alını Quraca qızı üzətdi, o da kobad barmaqları ilə onun elini sıxıd.	<b>Bədii təsvir və ifadə vasitələrinə nüvə</b> 
--	--

*Dərslək, səh. 84*

Dərsdə icra edilməsi nəzərdə tutulmuş tapşırıqlardan biri də bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, fikrin təsir gücünün artmasındaki rollarının aydınlaşdırılması üzrə bacarıqların tətbiqi ilə bağlıdır.

Bu işin həyata keçirilməsində müxtəlif iş formalarından istifadə etmək olar. Vaxt məhdudiyyəti olmazsa, tapşırığın fərdi qaydada yerinə yetirilməsini təşkil etmək məqsədə uyğundur. Bu, hər bir şagirdin işinin məzmunu, səviyyəsi barədə daha aydın təsəvvürün qazanılması baxımından faydalıdır. Əlbəttə, digər iş formalarından – cütlük şəklində iş, kiçik qruplarda iş – istifadə edilməsi də mümkündür. Belə olanda müəllim hər bir şagirdin işinin məzmunu barədə təsəvvür qazanmaq üçün ciddi səy göstərməli olur.

İşin hansı formada təşkilindən asılı olmayaraq sonda təqdimatların dinlənilməsi və müzakirəsi həyata keçirilir. Bütün istiqamətlərdə aparılan müzakirələrdə şagirdlərin bir-biri ilə dialoqa girməsinə, fikirlərini sərbəst ifadə etmələrinə diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

#### *Qiymətləndirmə meyarları:*

İfadəlioxuma

Müəyyənləşdirmə

Müqayisətəmə

Aydınlaşdırma

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeiri ideya-məzmununa uyğun ifadəli oxumaqda çətinlik çəkir.	Şeiri müəllimin köməyi ilə ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri əsasən ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam şəhət etməklə müəyyənləşdirir.
Şeiri növ baxımından hekayə ilə müqayisə etməkdə çətinlik çəkir.	Şeiri növ baxımından hekayə ilə müəllimin köməyi əsasında müqayisə edir.	Şeiri növ baxımından hekayə ilə əsasən müqayisə edir.	Şeiri növ baxımından hekayə ilə dolğun müqayisə edir.
Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Seyid Əzim Şirvani. Qafqaz müsəlmanlarına xitab – 3 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznlı (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznlı (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənleşdirir.	Şeirdə bədii təsvir vasitəsini müəyyənleşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir vasitəsindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu** mərhələsini fərqli məzmunda təşkil etmək mümkündür. Məsələn, əsərlə bağlı illüstrasiyalardan, Seyid Əziminin maarifçi şeirlərindən seçilmiş parçadan, elm, bilik, təhsillə bağlı atalar sözlərindən, aforizmlərdən və s. istifadə etmək olar.

Internet şəbəkəsindən (YouTube, <https://www.youtube.com/watch?v=gfkyHnUOoRk>) istifadə etməklə dərsdə “Aləmdə səsim var mənim”. Seyid Əzim Şirvani” filmindən bir parça nümayiş etdirilməsi şagirdlərdə yeni mövzuya maraq oydılmasına baxımından çox faydalıdır.

Vaxta qənaət baxımından dərslikdəki “**Yada salın**” başlıqlı sualların əsasında müsahibə aparmaqla tədqiqat sualını formalasdırmaq faydalıdır.

**Tədqiqat səhifəsi:** Cəhalətin, avamlığın hökm sürdüyü bir cəmiyyətdə maarifçi sənətkar öz xalqına hansı fikirləri çatdırmağı vacib sayır?

Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması:** Əsərin sinifdə oxusunu fərqli formalarda həyata keçirmək olar; şagirdlərin fəal iştirakının təmin edildiyi izahlı oxunun, fərdi səssiz oxunun və s. tətbiqi də mümkündür.

Variantlardan biri müəllimin izahlı oxusudur. Əsərdə ərəb-fars sözlərinin çoxluğu nəzərə alınaraq, oxunmuş hissədə tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına xüsusi diqqət yetirilir, ayrı-ayrı beytlərdə söylənilən fikirlərin necə mənimsəniləyi aşkar çıxarılır.

Tədqiqatın davamı olaraq dərslikdəki hər iki tapşırıq cütlük şəklində iş formasının tətbiqi ilə yerinə yetirilir. Sonda kiçik qruplarda birləşən şagirdlər qənaətlərini bölüşür, fikirlərini ümumiləşdirirlər.

Dərsin **məlumat mübadiləsi və müzakirəsi** mərhələlərində kiçik qrupların təqdimatları dinlnərilir və müzakirə aparılır. Şagirdlərin bədii təsvir vasitələrindən necə istifadə etdiklərinə, elcə də dialoji nitq bacarığını hansı səviyyədə nümayiş etdiridiklərinə diqqət yetirilir. Həmin mərhələdə müəllimin istiqamətləndirici sualları bütün şagirdlərin məzmunla bağlı qazandıqları təsəvvürün tamlığına səbəb olur.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində şagirdlərin əsərin məzmununun mənimşənilməsi üzrə gördükleri işlər yekunlaşdırılır. Şagirdlərdə belə qənaət yaranır ki, realist sənətkar öz dövrünün yaramaz, mənfi cəhətlərini ifşa etmiş, insanları cəhalətdən, avamlıqdan xilas etmək üçün cəsarətlə mübarizə aparmış, müasirlərini məktəbə, təhsilə səsləmişdir.

Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında, bədii təsvir vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir vasitələrindən məqamında istifadə edir.
Müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə ~~yetiriləcəyini~~ şagirdlərə xatırladır.

**Mövzu: Seyid Əzim Şirvani. Qafqaz müsəlmanlarına xitab – 3 saat**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	Şeirin məzmununu yiğcam nağıl edir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Əsərlə bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzikirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu** mərhələsini fərqli məzmundan təşkil etmək mümkündür. Bu məqsədlə dərslikdəki “Düşünün” başlıqlı hissədəki suallardan istifadə etməklə müsahibə aparmaq məqsədə uyğundur.

Müsahibə zamanı söylənilən fikirlər əsasında tədqiqat sualı müəyyənləşdirilir.


**Tədqiqat suali:** Şeirdə sənətkarın oxucuya çatdırmaq istədiyi başlıca fikir nədən ibarətdir? Fərziyyələr dinlənilir, təkrara yol verilmədən lövhədə qeydlər edilir.

**Tədqiqatın aparılması.** Bu mərhələ fərqli iş formaları, metod və iş növlərinin tətbiqi ilə təşkil oluna bilər. Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim dərslikdəki “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıqdan istifadə edir. İlk növbədə, “Əsərin təhlilinə hazırlaşın” mətni ilə tənmişlik həyata keçirilir.

Mətnin necə qavranıldığı yiğcam müsahibə ilə aydınlaşdırılır.

**Məlumat mübadiləsi və müzikirəsi** mərhələlərində müəllimin istiqamətləndirici sualları şagirdlərin məzmunla bağlı qazandıqları təsəvvürün tamlığına, müzikirənin səmərəliliyinə əhəmiyyətli təsir edir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində şagirdlərdə belə bir qənaət yaradılır ki, S.Ə.Şirvani mədəni geriliyin aradan qaldırılması üçün mübarizə aparmış, bu vəziyyətin yaranmasında günahkar olanları cəsarətlə ifşa etmişdir. O, açıqfikirli, qabaqcıl dünyagörüşlü ziyanlı kimi cəmiyyətin məktəb, maarif yolu ilə yeniləşməsinə, tərəqqisinə çalışmışdır. Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.



**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Yığcam nağıletmə

Şərhetmə, münasibətbildirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Əsərin məzmununu yığcam nağıl etməkdə çətinlik çəkir.	Əsərin məzmununu yığcam nağıl etməkdə əksər hallarda çətinlik çəkir.	Əsərin məzmununu əsasən yığcam nağıl edir.	Əsərin məzmununu yığcam nağıl edir.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Seyid Əzim Şirvani. Qafqaz müsəlmanlarına xitab – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının hansı səviyyədə yerinə yetirildiyi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

Üçüncü dərs saatını fərqli variantlarda təşkil etmək mümkün olsa da, bütün hallarda dərslikdəki tapşırıqlardan istifadə edilməsi vacibdir. Variantlardan biri aşağıdakı məzmunda ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Ev tapşırığı üzrə təqdimatların dinlənilməsi və müzakirəsinin motivasiyanın yaradılmasına yönəldirmək mümkün və faydalıdır. Nəticədə tədqiqat suali müəyyənləşdirilmiş olur.

**Tədqiqat səhifəsi:** S.Ə.Şirvaninin maarifçi şeirlər yazmasına səbəb nədir və həmin əsərlərin müasir dövr üçün əhəmiyyəti nədən ibarətdir?

Şagirdlərin fərziyyələri dinlənilir və təkrara yol verilmədən qeyd olunur.

**Tədqiqatın aparılması.** Dərslikdəki tapşırıqlar fərqli iş formalarının tətbiqi ilə icra olunur. 1-ci və 2-ci tapşırıqların fərdi, 3-cü tapşırığın kiçik qruplarda, 4-cü tapşırığın böyük qrupda, 5-cinin isə cütlük şəklində yerinə yetirilməsi məqsədə uyğundur. Hansı iş formasının tətbiqindən asılı olmayaraq, **məlumat mübadiləsinin və müzakirənin aparılmasına** vaxt ayrılmalıdır.

**Nəticə çıxarılması və ümumiləşdirmə aparılması** mərhələsində şagirdlərdə belə bir qənaət yaranır ki, S.Ə.Şirvaninin mütorəqqi fikirləri istər öz dövründə, istərsə də müasir dövrdə böyük əhəmiyyətə malikdir. Maarifçi şairin qənaətinə görə, insan daim çalışmalı, biliyə iyiyələnməli, elmin, texnikanın nailiyyətlərində bəhrələnməlidir.

Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Münasibətbildirmə

Müqayisəli şərhətmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında bəzən çətinliklə şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYIHƏ

## SİNİFDƏNXARİC OXU DÖRSİ

Bu bölmə üzrə sinifdənxaric oxu dörsinin iki variansi təklif edilir. Müəllim onlardan birini seçə bilər.

### *I variant* Zəmanədən şikayət – 1 saat

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.2.1. Müzikalarda dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzikalarda dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdənxaric oxu dörsi şagirdlərin “Yeni dövr Azərbaycan ədəbiyyatı. II mərhələ (XIX əsr)” bölməsi üzrə müstəqil oxuduqları əsər (Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” satirası) üzrə keçilir. Sinifdənxaric oxu dörsinə əvvəlcədən hazırlıq işləri görülür, əsərin müstəqil oxunması və mövzu ilə bağlı sinifdənxaric iş səciyyəli tapşırıqların yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır.

Dörsə hazırlıq dövründə şagirdlər sənətkarla bağlı təqdimat hazırlayırlar, fənn kabinetində Q.Zakirin həyat və yaradıcılığına həsr olunmuş guşə (sənətkarın portreti, kitab sərgisi, divar qəzeti və s.) təşkil edir, internetdən (YouTube) videomateriallar toplayırlar.

### Dörsin gedişi

**Motivasiya, problemin qoyuluşu.** Dörsin əvvəlində şagirdlərin fənn kabinetində tərtib etdikləri stenda baxış keçirilir, səs yazıları dinlənilir.

Internetdən (<https://www.youtube.com/watch?v=ZC0uFCGT7ck>) Q.Zakirin həyat və yaradıcılığı ilə bağlı videomateriallara baxılır.

Q.Zakirin həyat və yaradıcılığına həsr olunmuş film üzrə təəssüratlar, ədibin M.F.Axundzadə ilə dostluq münasibətləri, “Vilayətin məğşuşluğu haqqında” satirasının məktub şəklində yazılıması ilə bağlı çıxışlar dinlənilir. Müzikirə tədqiqat suallının müəyyənləşdirilməsinə imkan yaradır.

**Tədqiqat suali:** Şair zəmanəsindəki ictimai eyiblər, nöqsanlar barədə aydın təsəvvür yarada bilmisdirmi?

Şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Kiçik qruplara tapşırıqların əks olunduğu iş vərəqləri təqdim olunur.

### I qrup

- Aşağıdakı bəndlərdə diqqət hansı mənfi hallara cəlb edilir? Baş verənlərə şairin münasibəti necədir?

Qüttəütteriğin vüfuru vardır,  
Yaylaqda, aranda qatar-qatardır.

Yenə ötür-ötür, apar-apardır;  
Bizim başımızda çatdadı çanaq.

Zərgər, Drağarda aləm-aşikar,  
Bir ucdnan oğurlar, bir ucdnan satar.  
Vay odur, sahibi at başı tutar,  
Yüz yerdən tökülər üstünə çomaq.

2. Sizcə, şairi bu əsəri yazmağa nə sövq etmişdir?

### II qrup

1. Aşağıdakı bəndlərdə şairin tənqid hədəfləri kimlərdir? Müəllifin onlara münasibəti hansı misralarda daha qabarıq ifadə olunub?

Əger xəbər alsan Molla Şəfini,  
Oğru dürüst qarışdırıb kefini.  
O, Qalada biçər ölü kəfəni,  
Çöldə üç atını soyublar çılpaq.

Qarabağda nə day qaldı, nə dana,  
Bugün-sabah qaçar hərə bir yana;  
Tənbəh etmək ilə Xındırıstanı,  
Xub saldı nizama ölkəni qoçaq.

2. “Xub saldı nizama ölkəni qoçaq” misrasında hansı bədii ifadə vasitəsinin işləndiyini müəyyənləşdirin, əsərin təsir gücünün artmasında rolunu aydınlaşdırın.

### III qrup

1. Bəndlərdə əsas tənqid hədəfləri kimlərdir? Şair onların hansı əməllərini ifşa edir? Fikrinizi əsaslandırın.

Birindən şikayət edəsən əgər,  
Danışmağa qoymaz, sözünü kəsər.  
Qardaş malı kimi ortadan bölər,  
Murovlar olublar oğruya ortaq!

Görsən tanımazsan Yarımsaqqalı,  
Çıxıb əndazədən dövləti, malı.  
Xandəmirov çaldı, çapdı mahali,  
O ki tutub özün keçəl qurumsaq.

2. Cədvəldəki suallara cavab yazın.

Əsərdə qaldırılan başlıca problem nədir?	Şair onun həllini nədə görür?	Problemə və onun həlli yoluna sizin münasibətiniz necədir?

#### **IV qrup**

1. Aşağıdakı parçada tənqid hədəfləri kimlərdir? Şairin, onları kəskin tənqid etməsinə səbəb nədir?

Üləmalar üz döndərib Xudadan,  
Usanmaz bir ləhzə cövrü-cəfədan.  
Başı əmmaməli seyid-molladan  
Taətdə övladır o qatmaqurşaq.

Fəraqət oturub hər kəs bir işdə,  
Nə yazda yarıdıq, nə də ki qışda;  
Ya Rəb, neyləmişdik, bu dağılmışda?  
Haram oldu biza bir qarış torpaq.

2. “Vilayətin məğşuşluğu haqqında” satirasını Nizami Gəncəvinin “Sultan Səncər və qarı” mənzum hekayəsi ilə müqayisə edin. Cədvəldən istifadə edin.

Müqayisə hansı cəhətlərə görə aparılır	“Vilayətin məğşuşluğu haqqında” satası	“Sultan Səncər və qarı” mənzum hekayəsi
Mövzu		
Janr		
İdeya		

#### **V qrup**

1. Aşağıdakı bəndlərdə şair öz vəziyyətini, vilayətdə baş verənləri necə təsvir edir? Son misralarda hansı mümkün təhlükədən söz açılır?

Çəkilib köksümə dağlar, düyünlər,  
Kafirə olmasın nəsib bu günlər.  
Qinamasın məni könlübütlər,  
Fikrim dağınıqdır, xatirim övraq.

Gərçi vilayətdə çox idi əhval,  
Müyəssər olmadı, şərh edəm əhal.  
Bir parasın yazıb eylədim irsal,  
Bu şərt ilə nə diş bilsin, nə dodaq.

2. Əsərdəki başlıca fikir-ideya nədir?

**Məlumat mübadiləsi və müzakirəsi** mərhələlərində təqdimatlar dinlənilir, fikir mübadiləsi və müzakirə aparılır. Zakirin öz dövrünə, yaşadığı cəmiyyətdəki nöqsanlara, çar hakimlərinə tənqididə münasibəti şeirdən və digər mənbələrdən gətirilən nümunələr əsasında əhatəli açıqlanır. Şagirdlərin dialoq nitq bacarığını hansı səviyyədə nümayiş etdirdiklərinə diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsi şagirdlərin fəallığı ilə həyata keçirilir. Müəllim əvvəlcədən hazırladığı suallardan istifadə etməklə

bu mərhələnin daha səmərəli keçməsini təmin edə bilər. Müzakirələrdə şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, Q.Zakir dövrünün açıqfikirli, tərəqqipərvər ziyalısı olmuş, ictimai mühitə tənqidi münasibət bəsləmiş, haqsızlığa, özbaşınalığa qarşı cəsarətlə mübarizə aparmışdır.

Formativ qiymətləndirmə təlim nəticələrinə müvafiq meyarlar əsasında aparılır.

#### Evdə iş

Kitabxanadan, internetdəki mənbələrdən (google.az) topladığınız məlumat əsasında “Zakirin satıraları” mövzusunda məruzə hazırlayın.

#### *II variant*

#### **Klassik ədəbiyyatımızda bədbinlik – zəmanədən şikayət, nikbinlik – doğma təbiətə vurğunluq**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Əsərlərdəki fikrin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Bədii nümunələrlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdənxaric oxu dərsi şagirdlərin “Yeni dövr Azərbaycan ədəbiyyatı: II mərhələ (XIX əsr)” bölməsi üzrə müstəqil oxuduqları əsərlər (Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” satırası, Aşıq Ələsgərin “Yaylaq” qoşması) üzrə keçilir.

Sinifdənxaric oxu dərsinə qədər aşağıdakı hazırlanıq işlərinin aparılması vacibdir:

– Hər iki əsərin (Q.Zakir. “Vilayətin məğşuşluğu haqqında”, A.Ələsgər. “Yaylaq”) oxusu, məzmununun mənimsənilməsi həyata keçirilir.

– Kiçik qruplar yaradılır.

– Hər qrupa təqdimat üçün mövzu (sual şəklində olması məqsədə uyğundur) verilir və vəzifə bölgüsü aparılır.

– Əlavə ədəbiyyat və mənbələr göstərilir.

– Təqdimatın hazırlanması, çıxışlar və müzakirənin aparılması ilə bağlı qaydalar müəyyənləşdirilir.

– Sinifdə (fənn kabinetində) Q.Zakirin və Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş guşə (sənətkarların portreti, kitab sərgisi, divar qəzeti və s.) təşkil edilir, internetdən (YouTube) videomateriallar toplanılır.

#### Dərsin gedişi

Qruplara verilən təqdimat mövzuları aşağıdakı tədqiqat suallarının aydınlaşdırılması məqsədini güdürlər:

– Q.Zakir “Vilayətin məğşuşluğu haqqında” şeirində zəmanəsinin ictimai eyibləri, nöqsanları barədə aydın təsəvvür yarada bilmisdi?

– Aşıq Ələsgəri “Yaylaq” əsərini yaratmağa sövq edən başlıca səbəb, sizcə, nədir?

Təqdimatlar üçün tövsiyə olunan mövzulara (suallara) aid nümunələr:

1. Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” əsərində diqqətə çatdırılan başlıca ictimai nöqsanlar hansılardır?
2. Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” əsərində tənqid hədəfləri kimlərdir? Onların tənqid edilməsinin səbəblərini aydınlaşdırın.
3. Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” əsərinin maraqla oxunmasını təmin edən bədii vasitələr hansılardır?
4. Q.Zakirin “Vilayətin məğşuşluğu haqqında” əsərinin başlıca ideyası nədir?
5. “Yaylaq” qoşmasında müəllifin təbiətə – doğma yurda sonsuz məhəbbəti ifadə olunmuşdur” fikrini doğru saymaq olarmı? Mövqeyinizi nümunələrlə əsaslandırın.
6. Aşıq Ələsgərin “Yaylaq” qoşmasının bədii gözəlliyini təmin edən vasitələr hansılardır?
7. Aşıq Ələsgərin “Dağlar” əsəri ilə müqayisə əsasında “Yaylaq” qoşmasının ideyasını müəyyənləşdirin.

Artıq qeyd edildiyi kimi, sinifdənxaric oxu dərsinə bir neçə gün qalmış təqdimat mövzularının (sualların) qruplara verilməsi məqsədə uyğundur. Bu, şagirdlərə müxtəlif mənbələrdən məlumat toplamaq, təqdimatlara daha səmərəli hazırlanmaq imkanı yaradır.

Təqdimatların fəal dinlənilməsi (Bu, məlumat mübadiləsi kimi qəbul edilə bilər), müzakirənin səmərəli keçməsi müəllimin bələdçilik bacarığından çox asılıdır. Bu prosesdə yalnız təqdimat edənlərin – liderlərin deyil, qrup üzvlərinin də təqdimatda, müzakirədə fəal iştirakı təmin edilməlidir.

Təqdimatların sonunda müəllim istiqamətləndirici suallardan istifadə etməklə ümumişdirmənin aparılmasına, əsaslandırılmış nəticənin çıxarılmasına nail olmalıdır.

Formativ qiymətləndirmə təlim nəticələrinə müvafiq meyarlar əsasında aparılır.

**LAYİH**

## DÖRDÜNCÜ BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

*Qıymətləndirmə Aşıq Alının “Bənzərsən” qoşması üzrə aparıla bilər*

### QİYMƏTLƏNDİRİMƏ ÜÇÜN TÖVSIYƏ OLUNAN SUAL VƏ TAPŞIRIQLAR

1. Əsər hansı mövzuda yazılıb?

- A) vətən
- B) əmək
- C) təbiət
- D) ayrılıq
- E) dostluq

2. “Oylaq” sözünün əsərdəki mənası hansı sırada düzgün verilmişdir?

- A) məskən
- B) meydan
- C) dağın ətəyi
- D) düzənlik
- E) dağın zirvəsi

3. Şeirin bir bəndindəki həmqafiyə sözləri müəyyənləşdirin. Onların uğurlu olub-olmadıqlarını qısaca yazın.

---

---

---

4. Şeirdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə yazın:


Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar	Onların növü

5. Əsərin qoşma janrında olduğunu təsdiq edən bir neçə cəhət göstərin. Sxemdən istifadə edin.

6. Əsərin lirik növdə olduğunu nümunələrlə əsaslandırın.

LAYİHƏ

7. Aşıq Ələsgərin “Dağlar” qoşması ilə bu şeirin oxşar və fərqli cəhətlərini müəy-yənləşdirin. Venn diaqramından istifadə edin.



8. Aşağıdakı bəndin ifadəli oxusunda səsin almalı olduğu çalarları müəyyənləşdirib yazın.

Süsənli, sünbüllü, tər bənövşəli,  
Yaylaq, bizim yaylaqlara bənzərsən.  
İçən ölməz sənin kövsər suyundan,  
Bulaq, bizim bulaqlara bənzərsən.

---

---

9. Şərti işarələrdən istifadə etməklə bənddə fasılələrin yerini, məntiqi vurgulu sözləri, səsin ucalığını, göstərin.

Cənnət olur bizim yerin bu çağı,  
Ağ lavaşı, kərə yağı, qaymağı,  
Qızlar dəstələnib gəzər oylağı  
Oylaq, bizim oylaqlara bənzərsən.

10. Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir?
- 
- 

LAYIH

# 5.

## YENİ DÖVR AZƏRBAYCAN ƏDƏBİYYATI III MƏRHƏLƏ (XX ƏSRİN ƏVVƏLLƏRİ)

Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat

Birinci saat: Əsərin məzmununu üzrə iş

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Hekayə ilə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dörsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılmasına fərqli yollarla nail olmaq mümkündür; müəyyən bədii əsərin müvafiq (ləyaqət, şərəf, mənəvi dəyərlərin əks olunduğu) parçasından, “Qurbanəli bəy” filminin səciyyəvi fragmentindən, hekayəyə çəkilmiş maraqlı illüstrasiyadan və s. istifadə etmək olar. Eləcə də dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibə aparılması mümkün və faydalıdır.

**Tədqiqat səhifəsi:** Yalançılıq və simasızlıq insanın həyatdakı mövqeyində hansı rol oynaya bilər?

Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Hekayənin məzmununun öyrənilməsinə oxu növlərindən birinin tətbiqi ilə başlanılır. Dərslikdə proqnozlaşdırılmış oxudan istifadə məqsədə uyğun sayılmışdır.

Sinifdə oxunması nəzərdə tutulmuş hissə (beşinci parça da daxil olmaqla) üzrə iş başa çatdıqdan sonra hər cütlükdən bir nəfər hadisələrin inkişafını necə təsəvvür etdiklərini,

nəyə əsaslanaraq belə düşündüklərini, təxmin etdiklərinin əsərdəkilərlə nə dərəcədə səsləşdiyini təqdimat əsasında açıqlayır. Təqdimatlar böyük maraqla dinlənilir, oxşar və fərqli ehtimalların olduğu aşkara çıxır. Bu, dərsin **məlumatın mübadiləsi və müzakirəsi** mərhələsi kimi qəbul edilir. Müəllim müzakirənin diskussiya səciyyəli olmasına, şagirdlərin dialoji nitq bacarıqlarını nümayiş etdirmələrinə, fikirlərini sərbəst ifadə etmələrinə, deyilənlərə münasibət bildirmələrinə imkan verən şərait yaratmalıdır. Unutmaq olmaz ki, bu oxu növündən istifadə etməkdə başlıca məqsəd şagird proqnozlarının həqiqətə – əsərdəki təsvirlərə tam uyğun olması deyildir; bu oxu mütaliyə maraq və həvəs oyadır, şagirdləri fəallığa, daha diqqətli olmağa sövq edir. Şagirdlər mətnin oxusunda ən xırda incəlikləri belə dərinlənən duymağa can atırlar, əks halda hadisələrin sonrakı inkişafı barədə ağlabatan proqnoz verə bilmirlər. Bu oxu prosesində icra olunan işlər şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişafına da əhəmiyyətli təsir göstərir.

Müəllim əvvəlcədən hazırladığı suallar vasitəsilə oxunmuş hissənin məzmunu ilə bağlı qazanılmış təsəvvürün tamlığına (hekayənin məzmunu bütövlükdə öyrənilmədiyindən nəticə, ümumiləşdirmə mərhələsinin tələbləri tam halda ikinci dərsdə reallaşdırılır) nail olur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənəsini lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənəsini lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənəsini lügətlərdən, sorğu kitablarından istifadə etməklə əsasən aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənəsini lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapsırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat**  
**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Hekayə janrnına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında geniş nağıl edir.

### Dərsin gedişi

Hekayənin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin mənasının hansı səviyyədə qavranıldığı yığcam müsahibə, seçmə yolla təqdimatların dirlənilməsi və müzakirəsi, səciyyəvi epizodların müxtəlif formalarda nağıl edilməsi və onlara münasibət bildirilməsi və s. yollarla müəyyənləşdirilə bilər. Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur. Şagirdlər evdə oxunmuş 6, 7 və 8-ci parçaları bir daha nəzərdən keçirmək, sonra mətnlə bağlı suallara cütlük şəklində cavab hazırlamaq təklif edilir. İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cavabları məzmunca yaxın olan cütlükler kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və ümumiləşdirirlər. **Tədqiqatın aparılması** mərhələsi kimi qəbul edilən bu prosesdə müəllim hər bir şagirdin fəaliyyətinə, ümumi işə verdiyi töhfənin nədən ibarət olmasına diqqət yetirir.

**Məlumat mübadiləsi, müzakirə.** Qrup işlərinin nəticələri təqdimatlar əsasında açıqlanır. Bütün qrupların eyni sualların üzərində işləməsi məlumat mübadiləsinin müzakirə ilə qovuşmasına səbəb olur. Müzakirənin səmərəli keçməsi işə müəllimin işi necə təşkil etməsindən asılıdır. O, çıxışlarının diqqətlə dirlənilib, münasibət bildirilməsini, əlavələr edilməsini, sual vermək istəyənlərə şərait yaradılmasını təmin etməli, vaxtdan düzgün istifadəyə çalışmalıdır.

İndiyə qədər deyilmiş fikirlərin əsasında ümumi ideyanın müəyyənləşdirilməsi **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində mühüm vəzifə kimi qarşıya qoyulur. Əsərin məzmununun öyrənilməsinə həsr edilən hər iki dərsdə həyata keçirilən işlər şagirdlərin mənəvi-əxlaqi və idraki baxımdan zənginləşməsində, inkişafında əhəmiyyətli rol oynayır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ləya-qətsizlik, simasızlıq, yalancılıq kimi mənfi sifətlər insanların cəmiyyətdəki mövqeyini sarıcıdır, onu rəzil, rüsvay edir.

Çıxarılmış nəticənin tədqiqat suali və irəli sürülmüş fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrıılır.

II dərs	
• Məzmun üzrə iş	
1. Evdə oxuduğumuz parçaların bir dəha nəzərdən keçirin. Mətələ bağlı suallara parla yoldaşımızla birləşdə cavab hazırlayın.	
2. Kiçik qruplarda fikir məbədilisi apardıqlan sonra təqdimatlar əsasında müzakirə edin.	
Bilik və bacarıqlarınızı tətbiq edin.	
3. Əsərin hekayə janrında olduğunu əksərləndürün.	
Hekayadan seydiyiniz hissənin məzmununu tətbiq etdiyiniz plan əsasında geniş nağıl edin.	

Dərslik, səh. 107

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Hissələrə ayırma, plan tərtibetmə, nağıletmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Hekayə janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayə janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Hekayə janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Hekayə janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu geniş nağıl etməkdə çətinlik çəkir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını suallar verməklə tərtib edir, məzmununu kömək əsasında geniş nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu əsasən geniş nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu geniş nağıl edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYIHƏ

**Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat**  
**Üçüncü saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Hekayəni növ baxımından lirik nümunə ilə müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Hekayənin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyasındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Hekayə ilə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə edir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılması üçün fərqli yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün” başlıqlı sual (insanın rəzil olmasına, gülüş obyektinə çevriləşməsinə səbəb nə ola bilər?) əsasında yiğcam müsahibə aparılmasıdır. Müsahibə tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə gətirib çıxarır.

**Tədqiqat suali:** “ Əsərin əsas ideyası bir qisim ixtiyar sahibinin – mülkədarların simalarını itirək gülüş hədəfinə çevriləşmərinin ictimai səbəblərini açmaqdır” fikrini doğru saymaq olarmı?

Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması üçün aşadırmalar aparılmasını vacib olduğu xatırladılır.

**Tədqiqatın aparılması.** Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu qəbildəndir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədə uyğundur.

Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini ilk növbədə “Əsərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Bu mətdə **kompozisiya və kinayə** anlayışları barədə məlumat verilmişdir. Bu materialın müstəqil oxusunu təşkil edən müəllim sonda müsahibə apararaq mənimsəmənin səviyyəsini aşkara çıxarıır, əlavə məsallar göstərməklə məlumatın şüurlu və möhkəm qavranılmasına çalışır. Kompozisiyanın ünsürlərini (epiqraf, proloq, epiloq, peyzaj, lirik haşıyə) sadalayan müəllim şagirdlərin artıq peyzajla tanış olduqlarını öyrənilmiş əsərlərdən nümunələr göstərməklə açıqlayır. C.Məmmədquluzadənin “Qurbanəli bəy” üçün seçdiyi “Qoqol, Allah sənə rəhmət eləsin!” epiqrafi timsalında “epiqraf” anlayışının mahiyətini izah edir. “Araşdırın. Fikirləşin. Cavab

verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqləri (hər qrupa bir sual ayrılmışsa) şagirdlərə təqdim edilir. Hekayə ilə əlaqədar müxtəlif tədqiqatlardan seçilmiş səciyyəvi parçaların iş vərəqlərinə əlavə edilməsi faydalıdır. Bu, müəllimdən əlavə vaxt və zəhmət tələb etsə də, təhlilin səmərəli keçməsi üçün çox əhəmiyyətlidir. Tədqiqat prosesində həmin parçalardan mənbə kimi istifadə edən şagirdlər müzakirədə onlardan sitatlar götürirlər. Aşağıdakı parça (müəllimin bu qəbildən nümunələr seçmək imkanı genişdir) surəti çoxaldılaraq iş vərəqlərinə əlavə edilə bilər: “Yaxşı diqqət edilsə, böyük ədib bu hekayəsinə də müqayisə əsasında yazmışdır. Burada başqa millətdən olan vəzifə sahibləri ilə Azərbaycan bəyi, mülkədəri qarşılaşdırılır. Qurbanəli bəyin bütün mənfi cəhətləri – lovğalıq və yalançılığı, təkəbbürü və miskinliyi, zoraklılığı və yaltaqlığı bu müqayisədə aşkara çıxarılır.

...Qurbanəli bəy ikiüzlü adamdır. Onun bir yaltaq, gülər, şən və məsum üzü var ki, bu, qonaqların, böyük vəzifə sahiblərinin yanında görünür. Bir zalim, qansız, kobud, sərt və əzazil üzü var ki, Kərbəlayı Qasima, nökər Əliyə, ümumiyyətlə, raiyyətə münasibətdə özünü göstərir. O, pristavin arvadına, hətta itinə belə yaltaqlanır, Kərbəlayı Qasimin isə qarnına xəncər soxmaq istəyir. Raiyyətlə son dərəcə amansız rəftar edən bu lovğa, xudbin mülkədarın həqir simasını yazıçı şərab məclisində onun öz sözləri, danışıği ilə açır. O, pristava və onun arvadına da, naçalnikə də eyni yaltaqlıqla müraciət edir, indiyədək bu mahalda belə böyükklər olmadığını dönə-dönə israr edir." (F.Hüseynov. Adı əhvalatlarda böyük həqiqətlər. B., 1977, səh.59-60).

**III DERS**

**Tehlikî Üzre Ig**

**Öserin (ehliline) hazırların**

- Mette oxuyun. Tapşırıqın yerine yetirirken ondaiki fikirlerden faydalanan  
Öğretmenin hizmetindeki işin gözle bekleyişlerden olur bu seviye yaranmasından yitir. İl ötesi de, o bu gün de maraqlı oxumur, haqqında yedi-yeini elimi eserler yazılır. Hekayelerde maraqlı inançlarını işler, hem de derin içtimai meşâfaları ekstidur işi düşgel cibet edir. Bu meşâfalar atınlardırırmış, olsalar inanısbildir bildikmiş türün üzerinde düşünen, aramıştır amaparcı vacıbdır. "Qurbaneli bəyin razı väzeysi düşmənşən səbəbiñ yalnız xanıklarından kişiñə qızılıñ işin etmək doğrudur?" sənət burin arşadına boyu sıñı düşündürməlidir. Bu olağan barədə müminətlər rəsəvür qazasınız, sənət inaç-mezmənəsinə salınamıq va zəhər emak sıñı türün etmə olmayıcaqdır. Bu, Qurbaneli bəyin münqaz - dənüşmən, omulla baglı təsvirlərinə, şahval ve hadisələrinə, əsərdə neçə təqdim olunmasında xüsusi dəqiqə yemənməyi tələb edir. Arınq həs etməsi ki, əsərdə avlatular, hadisələr bu-bur işi bagışlam, obrazlar qarşıqlıqla qəşəd rəsəv olmurs. Müyyəzə ardıcılıqla düzünlər bu avlatular, hadisələr bur-buruna tamamlar, bur xətənətən birleşir. Yançıq özərindən növbəti şəhərətənəkən, olağanın etmək, neçə yerbəy, emak, ney, avşal, soyu təvarif etmək üzərində düşünen. Başqa sözə, hər bur şəhərtənəkən neçə quracaqı barədə çox ciddi şəkildə görüt-qoy edir, extarşalar şərni. Beləliklə, əsərnin bütün hərəkatlarında, epizodlarda, yerdələndirmələrdə, qarşıqlıqlaqlaşdırılmışdır, avlatuların, hadisələrinəki etdirilmənləri qaydaları kompozisiya adlanır. Təmən məşqili "kompozisiya" sözü dənildimzə qurğan, tərtib emak, dizişmək anlamlında başa düşür. Kompozisiya baxımdan müümələsinə onlar ebdə cəhdətən kamıl olur va maraqlı oxumur. Bu da "Qurbaneli bəy" in təmsilində müşahidə edilir.  
Hekayi maraqlı edən cəhərlərdən biri da ouda bəlli ifadə vəstələrinə işlənmişdir. Əsərdə bəlli bir yer var: "Adamları alıralıdız, bu qonq da qonq da" dedi. Bu da "Qapızı" kəndimən bəyi va müükəndən maşhur Qurbaneli bəy idir. Əsərin sonunda sahələndən malum olur ki, "məşq" sözü yaçılmışdır. Bu olağan haqqında sel fiyat deyilim. Dənüşü, davranıa işi özüni rüsyə edən, hanu rəsəfindən yüngülötüştə adam kimini tamaşa Qurbaneli bəyi va sözi rəqim edən yaçılmış niyyəti omu haqqı siması aqşaq imis. Bu, ədəbiyyatlaşdırılmışa kiminci adımlar. Mədəni, yaçılmış şaxs, avlat, hadisə haqqında özüni işi fikrimiñ omuñ fikri ifadə etməsi kiminci adımlar. Badii ifadə vəstələrindən olan kiminci fikrim testü, emosional cədherləndirməsindən əhəmiyyəti rol oynayır.

**Araşdırın • Fikirlərinin • Cavab verin**

  - Hekayide düşmənşən dəha gör xəbər edənən olur? Səbəbin izah edin.
  - Qurbaneli bəyin xarakterindəki bacılıq cəhətləri hansıdır? Omu münqaz, davranış va emallarına esaslaşmaya fikrini esaslaşdırın.
  - Qonaqlıqda iştirak edələr - çar manşurları va onlarına xanımları Qurbaneli bəyə neçə minisəbət besləyir? Sizəc, yazıçı ona neçə minisəbət besləyir? Fikrini minisəbətlər esaslaşdırın.

Dørslik, s. 107-108

hansı bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edir? Fikrinizi əsaslandırıarkən süjet və kompozisiya özəlliyinə diqqət yetirməyi unutmayın) bağlı araştırma aparan qrupa qazanmış olduqları bilik və bacarıqlara əsaslanmaqla əsərdə hadisələrin bir-biri ilə necə əlaqələndiyini, süjetin mərhələlərini, təkrar olunan söz və ifadələri və bunun səbəbini, əsərin dilindəki sırlılıvi, hekayənin oxucuda doğurduğu gülüşün məzmununu, kinayəli

148

ifadələrin və təzadlı səhnələrin yazıçı niyyətinin açılmasındaki rolunu müəyyən-ləşdirməyin vacib olması barədə istiqamət verilir. Yaxud yeddinci sualın üzərində çalışan qrupa lirik növə məxsus nümunə seçməkdə, müqayisə üçün əsaslar müəyyən-ləşdirməkdə istiqamət vermək olar.

**Məlumat mübadiləsi.** Qruplar mənimsədiklərini, əldə etdikləri nəticələri bu mərhələdə təqdim edir, bir-birinin işinin məzmunu ilə tanış olurlar. Bu prosesdə fəal dinləmənin təmin olunması tədqiqat zamanı uğurlu nəticələrin əldə edilməsi qədər vacib və əhəmiyyətlidir. Müəllim elə şərait yaratmalıdır ki, təqdimatlar diqqətlə dinlənilsin, hər bir qrupda görülmüş işin məzmunu barədə bütün sinif dolğun təsəvvür qazansın. Qrup təqdimatlarında nöqsanların olmasına təbii baxılmalıdır; çıxışlar, eksər hallarda, suallar doğurur, əlavə izahat tələb edir, fikirlərdə pərakəndəlik müşahidə edilir. Bütün bunların aradan qaldırılması, mənimsənilənlərin bitkin şəkil alması, dərinləşməsi, ümumi ideya halına düşməsi dərsin növbəti mərhələsində həyata keçirilir.

**Məlumatın müzakirəsi və təşkili.** Dərsin əvvəlki mərhələlərində aparılmış işlər, əsərin məzmununun mükəmməl mənimsənilməsi, təqdimatların diqqətlə dinlənilməsi imkan verir ki, qruplar yalnız öz cavabları üzrə deyil, bütün suallar üzrə müzakirədə fəal olsunlar, əsaslandırılmış mövqe nümayiş etdirsinlər. Məsələn, “Hekayədə diqqətinizi daha çox cəlb edən nə oldu? Səbəbini izah edin” sualına, ələcə də tapşırığın digər suallarına bütün qrupların cavab verməsinə, ədəbi qəhrəmanla bağlı fərqli, əsaslandırılmış fikir söyləməsinə, əsərdən yeni misallar göstərməsinə, öyrəndikləri əlavə mənbələrdən sitatlar gətirməsinə nail olunmalıdır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Bu, həyata keçirilmiş bütün işlərin əsasında ümumiləşdirmə aparılması, deyilmiş fikirlərin vahid ideya halına salınması mərhələsidir. Bu mərhələdə müəllimin istiqamətləndirici sualları da əhəmiyyətli rol oynayır. Sonda şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, C.Məmmədquluzadə müstəmləkə şəraitində yaşayış Azərbaycanın səbatsız ixtiyar sahiblərinin yadelli ağaların – rus məmurlarının köləsinə çevrildiklərini, əslində, buna məcbur olduqlarını məharətlə açıb göstərmişdir. Kəndlilərin “sahibi” olan Qurbanəli bəylərin çar hakimlərinə yaltaqlanaraq onlara “həmişə nökər olmağa hazır” olduqlarını elan etmələri və bunu əməlləri ilə sübut etmələri xalqın daha acinacaqlı vəziyyətə düşməsinə az təsir göstərməmişdir.

Yazıçı obrazlarının, əhvalat və hadisələrin yaddaqalan, canlı, təsirli olması üçün bədii vasitələrdən ustalıqla istifadə etmiş, maraqlı süjetə, bitkin kompozisiyaya malik sənət əsəri yaratmağa nail olmuşdur.

Çıxarılmış başlıca nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsinə, tədqiqat sualı ilə necə səsləşməsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Müqayisəetmə

Səciyyələndirmə

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

LAYHE

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayəni növ baxımdan lirik nümunə ilə müqayisə etməkdə çətinlik çəkir.	Hekayəni növ baxımdan lirik nümunə ilə müəllimin köməyi əsasında müqayisə edir.	Hekayəni növ baxımdan lirik nümunə ilə əsasən müqayisə edir.	Hekayəni növ baxımdan lirik nümunə ilə dolğun müqayisə edir.
Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Hekayədə bədii ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Hekayədə bədii ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Hekayədə bədii ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Hekayənin ideya-məzmununu, süjet və kompozisiyاسındaki başlıca xüsusiyyətləri şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyاسındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyاسındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyاسındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirir.
Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə etməkdə çətinlik çəkir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan qismən istifadə edir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan əsasən istifadə edir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan məqamında istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Mirzə Ələkbər Sabir. Əkinçi – 3 saat**

**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.

2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.
3.1.3. 2–2,5 səhifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.	Mühakimə, təsvir xarakterli inşa, esse yazır.

### Dörsin gedisi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat səali:** Şairin bu mövzuda əsər yazmasına səbəb, sizcə, nədir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Şeirin oxusu üzrə iş fərqli məzmunda (ikihissəli gündəlik, səslü oxu, fərdi səssiz oxu və s.) təşkil edilə bilər. Şagirdlərin klassik satirik əsərin məzmununu dərindən mənimsəməsi baxımından izahlı oxunun tətbiqi mümkündür. Izahlı oxu əsərin məzmununu, orada işlənmiş bədii təsvir və ifadə vasitələrini sagirdlərin dolğun şəkildə qavramasını təmin etməlidir. Izahlı oxu prosesində sagirdlərin müstəqillik və fəallıq nümayiş etdirməsinə nail olmaq zəruridir.

Izahlı oxu nə qədər səmərəli aparılsa da, iş başa çatdıqdan sonra mətni sagirdlərin bir daha nəzərdən keçirmələri faydalıdır. Bu, məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına əhəmiyyətli təsir edir.

Müəllim satıranın məzmununu daha dərindən mənimsemək üçün əyani vəsait kimi Əzim Əzimzadənin “Hophopnamə”yə çəkdiyi şəkillərdən, eləcə də Ə.Əzimzadə haqqında kitabdakı şəkillərdən (N.Nəcəfov. Əzim Əzimzadə. Bakı: Azərnəşr, 1973) istifadə edə bilər.

Variantlardan biri dərslikdə verilmiş tapşırıqların ardıcıl yerinə yetirilməsi ola bilər. Həmin tapşırıqlar fərqli iş formalarından istifadə ilə yerinə yetirilir. Lakin bütün hallarda məlumat mübadiləsi və müzakirənin aparılması vacibdir.

Dörsin **məlumatın mübadiləsi və müzakirəsi** mərhələlərində aparılan iş kiçik qrupların təqdimatına əsaslanır. İlk növbədə, qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaradılmalıdır. Eləcə də müzakirənin diskussiya səciyyəli olmasına, hər bir şagirdin öz mövqeyini sərbəst ifadə etməsinə səy göstəriləlidir. Bədii təsvir və ifadə vasitələrindən necə istifadə edildiyi, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğu diqqət mərkəzində saxlanılır. Əsərdəki bəyzadə və əkinçi obrazına məxsus səciyyəvi cəhətlərin aydın təsəvvür edilməsi, mülahizələrin əsərdən gətirilən nümunələrlə təsdiq edilməsi, fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi müzakirədə həyata keçirilməli olan mühüm məsələlərdir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində sagirdlərdə belə bir qənaət möhkəmlənir ki, XX əsrin əvvəllerində Azərbaycan kəndindəki acınacaqlı vəziyyət belə bir əsərin yaranmasına səbəb olmuşdur. Əkinçini istismar edən, onu səfəfal etmək içində yaşamağa məhkum edən bəyzadə, mülkədar öz dili ilə mənsub olduğu təbəqəni ifşa edir. Şair əkinçinin düşdürüyü məhrumiyyətlərdə günahkar olan mənfi tipi – mülkədarı öz dili ilə ifşa etməklə əsərin bədii təsir gücünü qat-qat artırılmışdır.

Çıxarılmış nəticənin tədqiqat suali ilə əlaqəsinin aydınlaşdırılmasına, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

İnşayazma

Esseyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan söz-lərin mənasını lügətlərdən, sorğu kitab-larından istifadə etməklə aydınlaş-dırmaqdə çətinlik çəkir.	Tanış olmayan söz-lərin mənasını lügətlərdən, sorğu kitablarından suallar vermeklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan söz-lərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan söz-lərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar vermeklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Mühakimə, təsvir xarakterli inşa, esse yazmaqdə çətinlik çəkir.	Mühakimə, təsvir xarakterli insanı, esseni mövzunu qismən əhatə etməklə yazır.	Mühakimə, təsvir xarakterli insanı, esseni mövzunu əsasən əhatə etməklə yazır.	Mühakimə, təsvir xarakterli insada, essedə ardıcılılı gözləməklə mövzunu dolğun əhatə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYIHƏ

**Mövzu: Mirzə Ələkbər Sabir. Əkinçi – 3 saat**  
**İkinci saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.2. Obrazları nitqinə, bağlı olduqları möisət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim motivasiyanı qarşıya qoysuğu məqsəddən, təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaq və nəticədə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmaq vaxta qənaət baxımından məqsədə uyğundur.

Motivasiya yaradılmasının digər yolu internetdən ([YouTube https://www.youtube.com/watch?v=jWeYsQNccZA](https://www.youtube.com/watch?v=jWeYsQNccZA)) “Mirzə Ələkbər Sabir” filmindən bir parçanın nümayiş etdirilməsi ola bilər.

**Tədqiqat sualı:** “Əkinçi” satirasını yazmaqdə şairin başlıca niyyəti nə olmuşdur?

**Tədqiqatın aparılması.** Tədqiqat işini fərqli məzmundan və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıga müraciət edilməsi faydalıdır.

Kiçik qruplarda işi təşkil edin müəllim tapşırığın suallarına yaradıcı yanaşa bilər. Tapşırığa əlavə etmək, onda ixtisarlar aparmaq, müəllimin məqsədindən, sinfin səviyyəsindən asılıdır. Tədqiqat zamanı ehtiyac yarandığı hallarda müəllim istiqamətləndirici suallarla qruplara kömək edir.

**Məlumat mübadiləsi və müzakirəsi.** Tədqiqatın aparılmasına ayrılmış vaxt başa çatdıqdan sonra hər qrupun özünün müəyyənləşdiridiyi sözçüsü təqdimatla çıxış edir. Təqdimat diqqətlə dinlənilir. Sonra müəllim təqdimat edən qrupun digər üzvlərinin təqdimata əlavəsi və ya fərqli mövqeyi olub-olmadığını soruşur. Digər qrupların sözçüyü sualları və cavablar dinlənilib müzakirə olunur.

+ Arasdın - Fikirləşin - Cavab verin

2. Nitqinə, bağlı olduğu mösjətə əsaslanmaqla mülkədar obrazını səciyyələndirir.
3. Əkinçi obrazının xarakteri, davranışı, mösjətin barədə sizdə hansı təsəvvür varındır? Fikrimizi əzəndən nümunələr göstərməkədən asaldır.
4. Sizə, bu obrazlardan hansı haqqındı mülkədar, yoxsa akıncı? Nə üçün?
5. Doğru sayğından fikirlərin müəyyənləşdirib onlara münasibət bildürün.
  - a) satırı əzəndə, mülkədar obrazı nitq, dəngəq ilə öztən ifşa edir.
  - b) asarda mübəriz kəndli obrazı yaradılmışdır.
  - c) şair müstənəndə kəndlilərin həyatını, mösiətini, yaşayışını olduğunu kimə əks etdirmiyidir.
  - d) kəndlilərin ağır, çıxmaz vəziyyəti şəhərərin təsəvvüf nüvə doğurur.
6. Sizə, asarda qaldırılan problem nədir?
7. Əsərdə başlıca fikir – ideya, nüqtə? Bədin sədabətyardı bu sətirin ideyasını da səsləndər fikirlərə rast galmışınız?

*Dərslik, səh. 112*

Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə olunduğuna diqqət yetirilir.

Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələr edilməsinə, təkliflər irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müzakirədə söylənilənlər əsasında yekun mövqe, ümumi ideya müəyyənləşdirilir. Şagirdlər satirik şeirdə müəllifin ədəbi priyom kimi tipi öz dili ilə ifşa etməsini, sətiraltı mənaların olduğunu qeyd edirlər. Belə bir qənaət yaradılır ki, əslində sənətkar mənfi tipin –mülkədarın mənəvi eybəcərliyini öz dili ilə ifşa etmiş, kəndlini istismar edən bəyzadələrin iç üzünü açmışdır.

Sahibkarın – mülkədarın əkinçiyə müraciəti şəklində yazılmış bu satirada şair mülkədarların kəndliyə münasibətini kəskin satira və kinaya dili ilə ifşa etmişdir. Şair zəhmətkeş insanın düşdüyü ağır vəziyyətə, taleyinə laqeyd olan, yalnız öz var-dövlətini artırmaq barədə düşünən mülkədərə acı-acı gülür. Bu, məhvedici, öldürücü gülüşdür.

Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat suali ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Səciyyələndirmə

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Nitqindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsəslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsəslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsəslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsəslandırılmış münasibət bildirir
Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında sitatlardan əsasən istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Mirzə Ələkbər Sabir. Əkinçi – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Seirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Seirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu məqsədlə xalq rəssamı Ə.Əzimzadənin “Hop-hopnamə”yə çəkdiyi karikaturaların, rəssam Nəcəfqulunun “Sabirin tipləri” buketinin nümayiş etdirilməsi, müzakirə aparılması məqsədə uyğundur.

Müzakirə nəticəsində tədqiqat suali formalşdırılır.

**Tədqiqat suali.** “Əkinçi şairin zəhmət adamlarına rəğbətini ifadə edən, böyük sənətkarlıqla yazılmış əsərdir” fikrini doğru saymaq olarmı?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.

### Tətbiq. Müzakirə. Yaradıcı iş

Kiçik qruplarda işə üstünlük verən müəllim dərslikdəki tapşırıqları iş vərəqlərində əks etdirib şagirdlərə (hər qrupa bir tapşırıq olmaqla) təqdim edə bilər.

Fərqli tapşırıqlar üzərində işləyən qruplara müəllim istiqamətləndirici suallar vasi-təsilə kömək edir. O həmçinin çətinlik çekən qruplara müqayisənin hansı məqamlarda və necə aparılması, növ, janr, ideya-məzmun xüsusiyyətlərinin aydınlaşdırılması və s. barədə yığcam tövsiyələr verə bilər.

**Məlumat mübadiləsi və müzakirəsi mərhələsində** qrupların təqdimatları dinlənilir. Bu məqsədlə şagirdlərin lövhədə Venn diaqramı və müqayisə cədvəli üzrə işləmələrinə imkan yaradılır. Təqdimatlar üzrə müzakirə zamanı şagirdlərin müstəqillik və fəallıq göstərmələrinə, öz mülahizələrini əsaslandırmalarına, müxalif fikrə ədalətli mövqedən yanaşmalarına xüsusi diqqət yetirilir.

III cəm  
• Tətbiq • Müzakirə • Yaradıcı iş

1. Kiçik qruplarda birləşib aşağıdakı tapşırıqları yerinə yetirin.  
a) M.Ə. Sabirin əzərini və mülkədar obrazlarının münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.

Obradalar	Müəllifin mənası	Müəllifin mənası münasibəti
Mülkədar Əkinçi		

b) "Əkinçi" şeirinin satırın əzar olduğumun əsaslarından. Şəxsləndirilmiş istifadə edin.

"Əkinçi" satırın əzərdir. Çünkü...

c) Şeirdəki bədii təsvir və ifadə vasitələrinin şeirin təsir gücünün artırılmasında rolunu aydınlaşdırın.

Növ	Əsasde işlədildiyi bədii təsvir və ifadə vasitələri	Şeirin təsir gücünün artırılmasında rolunu aydınlaşdırın
1. və janr	İmad	
2. və janr	İmad	

d) "Əkinçi" əlyüm N. Gəncəvinin "Kapıkəsən kijinin dastanı" sövə ilə nov və janr baxımından müqayisə edin.

Hərbi cəhdidlərin növü	Tapşırıma uyğunluğunun təsiri	Tapşırıma uyğunluğunun təsiri	Tapşırıma uyğunluğunun təsiri
1. və janr	İmad	İmad	Kapıkəsən kijinin dastanı

2. Cəhdidlərin növü: tapşırımat əsasında müzakirə edin.

3. Müzakirə əməni: "Şəhərdə dördə Azərbaycan kəndində hökm səran vəziyyəti Əkinçi" deyən əls etdirin!"

Dərslik, səh. 112-113

Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması, son nəticənin çıxarılması növbəti mərhələdə həyata keçirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllimin istiqamətləndirici suallardan istifadə etməsi şagirdlərin yüksək fəallığına səbəb olur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Nümunələrlə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYİH**

**Mövzu: Əbdürrəhim bəy Haqverdiyev. Bomba – 3 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Novellada tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Novellada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Novellanın məzmunu ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi, müzakirənin aparılması ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələ fərqli məzmundan işlərin tətbiqi ilə təşkil oluna bilər. Motivasiya yaratmaq üçün rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etmək mümkündür. Variantlardan biri dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibənin təşkili ola bilər.

Müsahibə tədricən tədqiqat sualının müəyyənləşməsinə səbəb olur.

**Tədqiqat səhifəsi:** Hansı səbəblərə görə insan başqalarının gözündə gülünc görünə bilər?

Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Müəllim qarşısına qoyduğu məqsəddən, nəzərdə tutduğu vaxt büdcəsindən və s. asılı olaraq oxunun müxtəlif növlərindən (fasılərlə oxu, ikihis-səli gündəlik və s.) istifadə edə bilər. “Bomba” əsərinin janr xüsusiyyətləri, yiğcam həcmi proqnozlaşdırılmış oxunun tətbiqi üçün daha əlverişlidir. Əsər həcmcə böyük olmadığı üçün birinci dərs saatında bütövlükdə sinifdə oxunması məqsədə uyğundur. Oxuya başlamazdan əvvəl şagirdlərin diqqəti əsərin adına və illüstrasiyalara cəlb olunur. Əsərdə nədən danışılacağı barədə proqnozlar dinlənilir. Bu, şagirdlərin dənədə fəallığımasına, mütaliyyə marağının artmasına səbəb olur. Proqnozlaşdırılmış oxunun tətbiqi qaydalarına bələd olan şagirdlər müəllimin təklifi ilə dörd parçaya ayrılmış əsəri fərdi olaraq səssiz, başqalarına mane olmadan oxuyurlar. Hər parçanın oxusu tamamlandıqdan sonra dəftərlərində çəkdikləri cədvəlin suallarına müvafiq cavablar yazırlar.

Tanış olmayan sözlərin, bədii təsvir və ifadə vasitələrinin necə qarvanıldığına oxu zamanı diqqət yetirilir.

*Əsərdə mənası çətin anlaşılan sözlərə yanaşı, varvarizmlərdən də istifadə olunmuşdur. Həmin sözlərin başa düşülməsi üçün müəllimin izahına ehtiyac duyula bilər. Kərbəlayı Zalın nitqindəki “Vot Patap, bomba rabatay!”, “Dom Feyzulla bomba pirnesom”, “Barin, vot, vot bomba!” varvarizmləri təhrif olunmuş rus sözləridir. Bu danişq tərzini onun xarakterinin aydınlaşdırılması vasitələrindən biri olmalıdır.*

**Məlumat mübadiləsi və müzakirə.** Tapşırığın icrası başa çatdıqdan sonra qənaətləri oxşar, yaxud yaxın olan şagirdlər kiçik qruplarda birləşib cavablarını dəqiqləşdirir və ümumiləşdirirlər. Təqdimatlar əsasında aparılan qruplararası məlumat mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaratmalıdır. Müzakirədə bütün sinfin iştirakı, şagirdlərin hər birinin öz fikrini sərbəst söyləməsi, dialoji nitq bacarığını nümayiş etdirməsi təmin edilməlidir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Söylənilən fikirlərin tədqiqat sualı ilə əlaqəsinə diqqət yetirilir. Tədqiqat sualı ilə əlaqədar irəli sürülen fərziyyələrdə daha çox xarakter, davranış və əməllərindəki qüsurların insanı gülünc vəziyyətə salması ön plana çəkilirdə, dərsin sonuncu mərhələlərində vəziyyət əhəmiyyətli dərəcədə dəyişilir. İndi şagirdlər səbəblərin daha çox və müxtəlif ola biləcəyini, mühitin, şəraitin rolunu nəzərə almağın vacibliyini vurgulayırlar. Sonda bütün fikirlərin bir ideya şəklində salınmasına soy göstəriləməli, son nəticənin fərziyyə və tədqiqat sualı ilə müqayisəsinə diqqət yetirilməlidir.

Dərslikdəki beşinci tapşırıq (Əsərdəki hadisələrlə səsləşən bir epizod fikirləşin. Onu hansı hadisədən sonra mətnə əlavə etməyin mümkün olduğunu əsaslandırın) təkcə yazılı nitqin deyil, məntiqi və yaradıcı təfəkkürün inkişafı baxımından əhəmiyyətlidir. Tapşırığın icrası fərdi şəkildə həyata keçirilsə də, nümunələrin müzakirəsində bütün sinfin iştirakı təmin edilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Novellada tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqda çətinlik çəkir.	Novellada tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Novellada tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Novellada tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Novellada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Novellada bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Novellada bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Novellada bədii təsvir və ifadə vasitələrini tam şəhər etməklə müəyyənləşdirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Əbdürrəhim bəy Haqverdiyev. Bomba – 3 saat**  
**İkinci saat: Əsərin məzmununu üzrə iş**

Standartlar	Təlim nəticəsi
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekaya, novella, dram, poema) hissələrə ayıır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	Novellani hissələrə ayıır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında yaradıcı nağıl edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Novella ilə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Novella ilə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Təqdimatların dirlənilməsi vaxta qənaət məqsədilə seçmə yolla aparıla bilər. Digər şagirdlərin əlavələr etməsinə, öz fikirlərini sərbəst şəkildə söyləmələrinə şərait yaradılır. Müəllim müvafiq qiymətləndirmə meyarlarına müraciət edir.

Dərslikdə təklif edilmiş “**Bilik və bacarıqlarınızı tətbiq edin**” başlıqlı tapşırıqlar əsərin məzmunu ilə bağlı mənimsənilənlərin dərinləşdirilməsi, eləcə də bilik və bacarıqların tətbiqi baxımından əhəmiyyətlidir. Tapşırıqlar birinci dərsdə məzmunla bağlı aparılmış işin davamı kimi özünü göstərdiyindən motivasiyanın yaradılmasına, tədqiqat sualının müəyyənləşdirilməsinə ehtiyac olmur. Birinci tapşırıq (Əsərin məzmununa aid üç sual yazın. Suallarınızı parta yoldaşınızla dəyişib onlara cavab hazırlayın və müzakirə edin) uyğun olaraq şagirdlər əsərin məzmunu ilə bağlı fərdi olaraq tərtib etdikləri sualları (sualların sayını artırmaq da olar) parta yoldaşları ilə dəyişir və onlara cavab hazırlayırlar. Sualların və cavabların müzakirəsindən sonra cütlükler kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və ümumiləşdirirlər. **Tədqiqatın aparılması** mərhələsi kimi qəbul edilən bu prosesdən sonra qrupların təqdimatı əsasında **məlumat mübadiləsi və müzakirə** həyata keçirilir. Şagirdlərin sərbəst dialoq aparmalarına, cavablara əlavələr etmələrinə, fərqli nümunələr söyləmələrinə imkan yaradılır. **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində isə əsərin məzmunu ilə bağlı daha tutarlı hesab edilən suallar və cavablar müəyyənləşdirilir, onlardakı fikirlər ümumişdirilir.

**İkinci tapşırıq (Əsəri hissələrə ayırib, birinə ad verin. Məzmununu hazırladığınız plan əsasında yaradıcı nağıl edin)** fərdi iş formasının tətbiqi ilə yerinə yetirilir. Bir neçə nağıletmənin dirlənilməsinə və onlara münasibət bildirilməsinə vaxt ayrıılır.

Sonrakı üç tapşırığın (eyni bir tapşırığı iki qrupa təqdim etmək olar) kiçik qruplarda icra etdirilməsi vaxta qənaət baxımından faydalıdır. Lakin onlara hazırlanmış cavabların müzakirəsində bütün sinfin iştirakı vacibdir. Müzakirədə şagirdlərin fikirlərini sərbəst, müqayisələr (xüsusən illüstrasiyaların fərqli epizodlara çəkiləməsi ilə əlaqədar) aparmaqla ifadə etmələrinə şərait yaradılır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirmə müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.

*Qiymətləndirmə meyarları:*

Hissələrə ayırma

Plan tərtibetmə  
Nağıletmə  
Müqayisəli şərhətmə  
Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Novellanı hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu yaradıcı nağıl etməkdə çətinlik çəkir.	Novellanı hissələrə ayırır, seçdiyi hissənin planını suallar verməklə tərtib edir və məzmununu yaradıcı nağıl edir.	Novellanı hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu yaradıcı nağıl etməkdə bəzən çətinlik çəkir.	Novellanı hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu yaradıcı nağıl edir.
Novella ilə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Novella ilə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Novella ilə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Novella ilə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Novella ilə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Novella ilə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Novella ilə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Novella ilə bağlı müzakirədə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Ə.Haqverdiyev. Bomba – 3 saat**  
**Üçüncü saat: Əsərin təhlili üzrə iş**

Standart	Təlim nəticəsi
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Novellanın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının hansı səviyyədə yerinə yetirilməsi müxtəlif yollarla müəyyənləşdirilə bilər. Bunlardan biri yazılı təqdimatların dəlinənləməsi və müzakirəsi ola bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Təhlil dərsini fərqli variantlarda təşkil etmək mümkündür. Variantlarından biri aşağıdakı məzmundan ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiya yaradılmasına fərqli yollarla nail olmaq mümkündür. İlk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünün” başlıqlı sualdan motivasiyanın yaradılması üçün istifadə oluna bilər. Yığcam müsahibə tədqiqat sualının formallaşmasına imkan verir.

**Tədqiqat sualı:** Kərbəlayı Zalın gülünc vəziyyətə düşməsinin əsl səbəbi, sizcə, nədir?

Fərqli fikirlər – fərziyyələr dinlənilir və qeyd edilir. Fərziyyələrin fərqli olduğuna diqqəti çəkən müəllim onların yoxlanılmasının – tədqiqat aparılmasının zəruri olduğunu diqqətə çatdırır.

**Tədqiqatın aparılması.** Hansı metod və iş formalarının seçilməsindən asılı olma-yaraq dərslikdəki “Ösərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədəuyğundur. Kiçik qruplarda iş formasına üstünlük verən müəllim şagirdlərin diqqətini, ilk növbədə, “Ösərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Müəllim novella haqqında məlumatın əhatəli dərk edilməsi məqsədilə yiğcam müsahibə aparır, şagirdlərin öz fikirlərini əsərdən nümunələr götirməklə əsaslandırmalarına nail olur.

“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqləri (hər qrupa bir sual ayrılmışla) şagirdlərə təqdim edilir. Tədqiqat prosesində müəllim tapşırığın sualları ilə bağlı əlavə tövsiyələr verə bilər. Məsələn, üçüncü sualla (Kərbəlayı Zal obrazını səciyyələndirin. Onun nitqinə əsaslanmağı unutmayın) bağlı əlavə tövsiyəyə ehtiyac vardır. Kərbəlayı Zalın nitqinə geniş yer verilməsə də, xarakterinin, eləcə də əsərin başlıca probleminin aydınlaşdırılmasında onun başqaları ilə səhbətinin, daxili nitqinin rolü böyükdür. Bu obrazın xarakterinin açılmasında pozuq rus dilində işlətdiyi sözler də az əhəmiyyət daşımir. Bu həm də mövcud üsuli-idarənin ruslaşdırma siyasətindən xəbər verir və şagirdlərin diqqətinin bu cəhətə yönəldilməsi məqsədəuyğundur.

Tapşırıqdakı dördüncü sual (Yazıcıını bu əsərdə düşündürən başlıca problemi müəyyənləşdirin) insanların mənəviyyatında, xarakter və dünyagörüşündə müstəmləkə şəraitinin yaratdığı naqışlıyin izah edilməsi baxımından önemlidir.

Tapşırığın beşinci suali isə (“Ösər bitkin süjeti, mükəmməl kompozisiyası ilə seçilir” fikrinə nümunələrə əsaslanmaqla münasibət bildirin) novella janrinin özünə-məxsusluğunun (süjetin yiğcamlığı və kəskin dönüşə malik olması və s.) aydınlaşdırılması üçün əhəmiyyətlidir.

**Məlumat mübadiləsi və müzakirəsi.** Qruplar apardıqları tədqiqatların nəticələrini bu mərhələdə təqdim edir, bir-birinin işinin məzmunu ilə tanış olurlar. Uğurlu nəticələrin əldə edilməsi üçün təqdimatların fəal dinlənilməsinə nail olunur. Bu, müzakirədə daha çox şagirdin iştirakını, ardıcıl dialoq aparmalarını təmin edir. Məsələn, ikinci sual (Ösər sizdə hansı təssürat yaratdı? Fikrinizi təsdiq edən misallar göstərin) şagirdlərin hamısının müzakirəyə fəal qatılmasına imkan verir. Tapşırıqdakı altıncı sualın (Ösərdəki başlıca fikri-ideyanı aydınlaşdırın. Cədvəldən istifadə edin) müzakirəsi zamanı fərqli fikirlərin deyilməsi labüddür. Müəllim müzakirənin diskussiya xarakteri almasına nail olmaqla yanaşı, diqqəti əsərdə qoyulan başlıca problemə – müstəmləkə üsuli-idarəsinin insanların mənəviyyatında və düşüncəsində yaratdığı dəyişikliyə cəlb edir.

**Nəticənin çıxarılması, ümumiləşdirilmənin aparılması** mərhələsində indiyə qədər deyilənlərin ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Müzakirənin nəticələri ümumiləşdirilərək belə qənaət əldə olunur ki, Ə.Haqverdiyevin “Bomba” hekayəsi XX əsrin əvvəllərində müstəmləkə şəraitində yaşayan Azərbaycan cəmiyyətinin ciddi ictimai və mənəvi problemələr üz-üzə durduğunu uğurla eks etdirən ən yaxşı əsərlərdəndir. Bu problemlər həyatını, gələcəyini cılız hislərə qurban verənlərin zavallıya çevrilməsinə səbəb olurdu. Dövrünün aktual problemlərini eks etdirən bu

novella büyük sənətkarlıqla yaradılmışdır və ədəbiyyatımızda kiçik hekayənin kamil nümunələrindən biridir.

Çıxarılmış nəticələr şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə, tədqiqat sualı ilə müqayisə edilir.

**“Tətbiq. Müzakirə. Yaradıcı iş”** başlığı altında verilmiş müzakirə mövzusu (“Kərbələyi Zalin gülünc, zavallı vəziyyətə düşməsinin səbəbini xarakterindəki nöqsanlarla izah etmək olarmı?”) dərs prosesində aparılan işlərin tamamlanması və zənginləşdirilməsi baxımından əhəmiyyətlidir. Müzakirədə daha çox şagirdin fəal olmasına – fikir söyləməsinə, dialoqa girməsinə diqqət yetirilməlidir. Müstəmləkə şəraitinin bütün sahələrdə olduğu kimi mənəviyyatda da ciddi problemlər yaratdığına diqqət yetirən şagirdlər Kərbələyi Zal kimi insanların rəzil, gülünc və zavallı vəziyyətə düşmələrinin ictimai-siyasi səbəblərini aydınlaşdırmağa çalışırlar.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Səciyyələndirmə

Şərəhətmə, münasibətbildirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Fərqli vəziyyətlərdə nitqindən, çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Fərqli vəziyyətlərdə nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Novellanın ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Novellanın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Novellanın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Novellanın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıklı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYIHƏ**

## BEŞİNCİ BÖLMƏ ÜZRƏ BİRİNCİ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

*Qiymətləndirmə Abdulla Şaiqin "Məktub yetişmədi" hekayəsi üzrə aparıla bilər.*

1. Aşağıdakı sözlərin mənasını aydınlaşdırın.

Həmşəri –

Sajın –

Tərcüman –

2. Əsərin məzmununa aid plan tərtib edin.

1. \_\_\_\_\_  
2. \_\_\_\_\_  
3. \_\_\_\_\_  
4. \_\_\_\_\_

3. Əsər hansı janrdə yazılıb? Fikrinizi əsaslandırın.

---

---

---

4. Aşağıdakı cümlələrdə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir?

Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. Göylər yasılı adamlar kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü.

— Ay ağa, — dedi, — bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağızını açıb qurban istəyir.

- A) Epitet, litota
- B) Bənzətmə, bədii sual
- C) Bənzətmə, metafor
- D) Bədii təzad, kinayə
- E) Mübaliğə, təkrir

5. Təsvir olunan hadisə sizdə Hacı Qulu haqqında hansı təsəvvür yaratdı?

- A) Fərasətlidir
- B) Fəhlənin əməyini qiymətləndirir
- C) İşgüzər, zəhmətkeşdir
- D) Pul, var-dövlət hərisidir
- E) Xeyirxah, mərhəmətlidir

LAYIHƏ

6. Hansı fikri Qurban obrazına aid etmək olmaz?

- A) Ailəsini dolandırmaq üçün hər cür fədakarlığa hazırlıdır.
- B) Dolanışığı ağır keçir.
- C) Haqsızlığa qarşı mübarizə aparır.
- D) Düşdüyü vəziyyətin ağırlığını dərk edir.
- E) Uşaqlarının qayğısına qalır.

7. Əsərdə hansı problem qoyulub?

- A) Vətən həsrəti ilə yaşayan insanların faciəsi
- B) Ədalətsiz quruluşda yoxsul insanların talesizliyi
- C) Laqeydliyin, biganəliyin acı nəticəsi
- D) Əl əməyinin faciələrə səbəb olması
- E) Savadsızlığın, avamlığın ağır nəticəsi

8. Qurbanın və Hacı Qulunun nitqindən onları səciyyələndirən söz və ifadələri  
seçib yazın.

Qurban \_\_\_\_\_

Hacı Qulu \_\_\_\_\_

9. Yaziçinin Qurban və Hacı Qulu obrazlarına münasibətini aydınlaşdırıb, qısaca  
yazın. \_\_\_\_\_

10. Əsərdəki başlıca fikir, sizcə, nədir? \_\_\_\_\_

LAYİH

**Mövzu: Məhəmməd Hadi. Türkün nəğməsi – 2 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənşəsini lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənşəsini lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.
3.1.3. 2–2,5 sahifə həcmində mühakimə, təsvir, informasiya xarakterli mətnlər (inşa, esse, məruzə) yazır.	Mühakimə, təsvir xarakterli inşa, esse yazır.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi inşa və esse yazılarından nümunələrin oxunması və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdə təşkil olunan iş fərqli məzmunda ola bilər. Məsələn, musiqisi Ü.Hacıbəylinin, sözləri Ə.Cavadın olan “Çırpinirdi Qara dəniz...” mahnısının səsləndirilməsi, yaxud 1918–1920-ci illərdə türk ordusunun milli istiqlal savaşını eks etdirən sənədli filmlərdən fragmentlərin nümayishi əsasında müsahibə aparmaqla tədqiqat sualını formalasdırmaq mümkündür. Eləcə də dərslikdəki “Yada salın” başlıqlı suallar üzrə yığcam müsahibə apararaq tədqiqat sualını müəyyənləşdirmək olar.

**Tədqiqat suah:** Milli-azadlıq uğrunda mübarizəyə həsr olunmuş əsərlərdə, sizcə, hansı hiss və düşüncə daha qabarlıq ifadə olunur?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Əsərin oxusu fərqli yollarla həyata keçirilə bilər; fərdi səssiz oxu, səsli oxu və s. tətbiqi mümkündür. Şeirin məzmunu izahlı oxudan istifadəni zaruri edir. Müəllimin izahlı oxusu şagirdlərin fəallığı, fikirlərini sərbəst ifadə etmələri ilə müşayiət olunur. Yeni sözlərin mənalarını şagirdlər müstəqil aydınlaşdırır, müəllim sualların köməyi ilə onlara istiqamət verir.

İzahlı oxu başa çatdıqdan sonra mətn müstəqil olaraq bir daha nəzərdən keçirilməlidir. Bu prosesdə ikihisseli gündəlikdən istifadə məqsədə uyğundur. Fikirlərini ikihissəli gündəlikdə fərdi olaraq qeyd edən şagirdlər kiçik qruplarda birləşərək qənaətlərini dəqiqləşdirirler və ümumiləşdirirlər.

**Məlumatın mübadiləsi və müzakirəsi** mərhələlərində aparılan işlər qrupların təqdimatına əsaslanır. Əsərin məzmunu ilə bağlı mənimşənilənlərin dərinləşməsi və zənginləşməsi bu mərhələlərdə aparılan işlərdən çox asılıdır. Müəllim fikirlərin sərbəst ifadə edilməsinə, müzakirələrin diskussiya xarakteri almasına, dialoji nitq bacarığının nümayiş etdirilməsinə səy göstərməlidir. Əvvəlcədən hazırladığı suallardan istifadə edən

müəllim şagirdlərin diqqətini türklərin hansı amal uğrunda mübarizə apardıqlarına, əzmkarlığına, haqq-ədalətə tapındıqlarına yönəltməlidir. Deyilən fikirlərin əsərdən getirilən nümunələrlə əsaslandırılmasına xüsusi diqqət yetirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş bütün fikirlər ümumiləşdirilməli, vahid ideya şəklinə salınmalıdır. Başlıca diqqət şairin türk xalqları haqqındaki düşüncələrinin şeirdə necə eks olunduğuuna yönəldilməlidir. Müəllimin istiqamətləndirici sualları şagirdlərdə belə bir qənaətin möhkəmlənməsinə səbəb olur ki, milli-azadlıq uğrunda mübarizəyə həsr olunan əsərlərdə əzmkarlıq, qələbəyə inam, vətənə sonsuz mahəbbət ön plana çəkilir.

Çıxarılmış nəticələrin fərziyyələrlə və tədqiqat suali ilə müqayisəsinə diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayişetdirmə

İnşayazma, esseyazma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.
Mühakimə, təsvir xarakterli inşa, esse yazmaqdə çətinlik çəkir.	Mühakimə, təsvir xarakterli insanı, esseni mövzunu qismən əhatə etməklə yazar.	Mühakimə, təsvir xarakterli insanı, esseni mövzunu əsasən əhatə etməklə yazar.	Mühakimə, təsvir xarakterli inşada, essemə ardıcılılığı gözleməklə mövzunu dolğun əhatə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

LAYIHƏ

**Mövzu: Məhəmməd Hadi. Türkün nəğməsi – 2 saat**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
<b>1.2.3.</b> Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
<b>1.2.4.</b> Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin idya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
<b>2.2.1.</b> Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzikirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müvafiq qiymətləndirmə meyarlarına müraciət edilməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələnin təşkilində fərqli yollardan istifadə etmək mümkündür. Məsələn, “1918-ci il xalqımızın yaddaşında hansı mühüm hadisələrlə yaşayır” suali zəminində müsahibə aparmaqla tədqiqat sualını formalasdırmış olar. Yaxud dərslikdəki “Düşünün” başlıqlı suala (Azadlıq, müstəqillik mövzusunda əsərlərin yazılımasına nə vaxt ehtiyac yaranır? Belə əsərlərin əhəmiyyəti nədir?) müraciət etmək və müsahibə əsasında tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

**Tədqiqat suali:** Şeirin müxtəlif zamanlarda – istər azadlıq mübarizəsi dövründə, istərsə də müstəqillik dönməndə maraqla oxunmasına səbəb, sizcə, nədir?

Şagirdlərin fərziyyələri dinlənilir və təkrara yol verilmədən qeyd olunur.

**Tədqiqatın aparılması.** Bu mərhələdə fərqli metod və iş formalalarından istifadə etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Ösərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi vacibdir.

“Ösərin təhlilinə hazırlaşın” mətni ilə tanışlıq şeirin yarandığı tarixi şərait və onun yazılımasına səbəb olan başlıca amillər barədə şagirdlərin aydın təsəvvür qazanmalarına imkan verir. Bu tanışlıq bütövlükdə şeirin təhlili üçün də əhəmiyyətlidir.

“Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı suallar iş vərəqlərində (hər qrupa bir sual ayırmalı) şagirdlərə təqdim olunur. Qruplar tapşırıq üzərində işləyərkən müəllim onların fəaliyyətini təlimat və suallarla səmərəli istiqamətə yönəldir. Məsələn, ikinci sualin (Şeir hansı mövzuda yazılıb? Fikrinizi əsaslandırın) üzərində işləyən şagirdlərə əsərin yarandığı tarixi şəraitə diqqət yetirməyin vacib olduğu xatırladılır. Beşinci sualla (Şeirin ahəngdarlığına, bədii təsir gücünün artmasına şair hansı vasitələrlə nail olmuş-

II cərsə  
**• Təhlil üzrə iş**  
**Ösərin təhlilinə hazırlaşın.**  
 1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirək ondağı fikirlərdən faydalunun.  
 Şeir digər xalqları kimi, türk xalqların da fəlakətə sürükləyən Birinci Dünya mənşəibəsi zamanı – 1918-ci idd yazmışdır. Həmin illərdə türk xalqları böyük itkiyə vermiş, böyük səbə-siyətlərə qarşılıqlı olmuşlar. Yenice müstəqilliyini qazanmış Azərbaycan dövlətinin varlığını daha ağrıcı id, o, torpaqlarına göz dikmiş erməni daşnakları ilə qanlı mülkurbə aparmaya məcbur olmuşdu. Bütün bənlərə şəhərin intənasabatını aydınlaşdırmağa çalışın. Şəhərdə tamı olmayan sözər gox olsa da, o, maraqla oxunur və oxucunu düşündürür. Müşahidələrinizi davam etdirməkla bunun səbəbini müəyyənləşdirməyə çalışın.

**• Araşdırın • Fikirləşin • Cavab verin**

- Seir hansı mövzuda yazılıb? Fikrinizi əsaslandırın.
- Mühərriinin insanları, xüsusun türk xalqlarına görədiri fəlakət şərda inandırıcı şəkildə ifadə edilmişdir? Fikrinizi əsaslandırın.
- “Şeirin təhlilinə hazırlaşın” fikrinizi əsaslandırın.
- “Şeirde ağrıcı itkiyəndən doğan kədər hissindən gox, azadlıq uğrunda mübarizə azmı olmur musundur” fikrinin doğru sayılmış olur? Məfəqeyinizi təsdiq edən misallar göstərin.

Dərslik, səh. 124-125

dur?) əlaqədar tədqiqat aparanlar ahəng yaradan vasitə kimi qafiyənin rolunu müəyyənləşdirə bilirlər, lakin bədii ifadə vasitələrindən təzadi müəyyənləşdirməkdə və əhəmiyyətini aydınlaşdırmaqdə çətinlik çəkirlər. Şeirdə təzad əksmənalı sözlərin işlədilməsilə yox, fikrin qarşılaşdırılması yolu ilə yaradılıb. Bununla bağlı şagirdlərə əvvəlcədən xəbərdarlıq edilməsi məqsədə uyğundur. Yedinci sualla (“Şeirdəki başlıca fikir – ideya, sizce, nədir?”) şagirdlər bütün təhlil dərslərində qarşılaşsalar da, onun cavablandırılması fərqli yanaşma ilə həyata keçirilir. Bu əsərin ideyasının müəyyənləşdirilməsinə onda qaldırılmış problemlərin aşkarılmasıından başlanılır. İdeya bu problemlərin həllinə işq salan başlıca fikirdir. Problemləri ardıcıl açıqlayan şagirdlərdə əsərdəki başlıca fikir – ideya barədə qənaət yaranır və möhkəmlənir.

**Məlumat mübadiləsi.** Bu, qrupların təqdimatı əsasında geniş fikir mübadiləsinin həyata keçirildiyi mərhələdir. Bu mərhələdə təqdimatların fəal dinlənilməsinə, çıxış edənlərə sualların verilməsinə şərait yaradılır.

**Məlumatın müzakirəsi və təşkili.** Müzakirənin səmərəli təşkili şagirdlərin fəallığına, ardıcıl olaraq dialoqa girmələrinə, fərqli fikirləri obyektiv dəyərləndirmələrinə səbəb olur. Müəllim konkret məsələlərlə bağlı fərqli mövqedən deyilmiş fikirlərin əhatəli müzakirəsinə səy göstərməlidir. Tapşırıqdakı suallar buna geniş imkan verir. Məsələn, tapşırıqdakı dördüncü suala (“Şeirdə ağır itkilərdən doğan kədər hissindən çox, azadlıq uğrunda mübarizə əzmi eks olunmuşdur” fikrini doğru saymaq olarmı? Mövqeyinizi təsdiq edən misallar göstərin) verilən cavabların müzakirəyə, diskussiyaya meydan açacağı şübhə doğurmur. Bunun səmərəli təşkili isə şagirdlərdə yalnız dialoqa girmək bacarığını formalasdırırmır, həm də onlarda şəxsiyyət kimi vacib olan keyfiyyətin – özünəninəmin, milli qürur hissinin inkişafına səbəb olur. Altıncı sual (“Şeirin müəllifi haqqında sizdə hansı təsəvvür yarandı?”) metodik tələb baxımından yuxarıdakı suala yaxındır. Müzakirə zamanı müəllim istiqamətləndirici suallardan istifadə etməklə həssaslığı, mübarizliyi, vətənsevərliyi ilə yanaşı, öz milləti ilə fəxr edən müəllif obrazı barədə aydın təsəvvür yaranmasına nail olmalıdır.

**Nəticə, ümumiləşdirmə.** Əvvəlki mərhələlərdə işin səmərəli təşkili, xüsusən təhlil üzrə araşdırmalarının yüksək səviyyədə həyata keçirilməsi nəticənin çıxarılması, ümumi-ləşdirmənin aparılması işini xeyli asanlaşdırır. Müəllimin yönəldici sualları əsasında ümumiləşdirmə aparan şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, azadlığı öz əqidəsinə çevirən bir milləti nə qurbanlar verməsi, nə də böyük dövlətlərin hədələri öz yolundan döndərə bilməz. Türk millətinin mübarizlik ruhunun bədii təcəssümü olan bu şeirdə “qan bahasına qazanılmış azadlığı qorumaq onu qazanmaqdan da önemlidir” fikri öne çıxır. Bütün bu cəhətlər əsərin müxtəlif dönmələrdə maraqla oxunmasının başlıca səbəbi kimi dəyərləndirilməlidir.

Cıxarılmış nəticənin tədqiqat suali və şagirdlərin irəli sürmüs olduqları fərziyyələrlə müqayisə edilməsinə bu mərhələdə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqda çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Şeirlə bağlı müzakirədə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Hüseyin Cavid. Ana – 4 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dramda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Dramla bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibə aparmaqla tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

Digər bir variant aşağıdakı məzmunda ola bilər. Internetdə ([YouTube](https://www.youtube.com/watch?v=rXs2X1Z5u6I)) “Cavid ömrü” filmindən bir parça nümayiş etdirilir. Filmdəki kadrlar şagirdlərdə sənətkarın yaradıcılığını öyrənməyə

maraq yaradır. Müəllim “Baxdığınız epizod sizdə hansı düşüncələr oyatdı?” qəbildən suallar əsasında yiğcam müsahibə aparır və sonda tədqiqat sualı formalaşdırılır.

**Tədqiqat sualı:** Dramaturqun anaya həsr olunmuş əsər yazmasına səbəb, sizcə, nədir? Fərziyyələr dirlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Şagirdlərin dramatik əsərin məzmununu dərindən mənim-səməsi baxımdan rollar üzrə oxunun tətbiqi məqsədə uyğundur. Nəzərə almaq lazımdır ki, dramatik əsər öz təbiəti etibarilə şifahi nitqə və qəhrəmanların hərəkətlərinə əsaslanır. Dramatik əsərin qəhrəmanının bədii obrazı onun nitqi ilə yaradılır. Bu baxımdan dərsdə əsərin səsləri, rollar üzrə oxusu şagirdlərin dramatik mətnin xüsusiyyətlərini duymaq və qavramaq, dialoq, monoloq, replikaları diqqətlə müşahidə etmək imkanı əldə edilir.

Internetdə (<https://www.youtube.com/watch?v=TnhkH7YzUb8>) “Ana” mənzum dramının teatr tamaşası yerləşdirilib. Dərsdə rollar üzrə oxu ilə yanaşı, həmin tamaşadan parçacların nümayiş etdirilməsi də faydalıdır.

Müəllim I hissədəki ayrı-ayrı səhnələri (Səlma ananın İsmətlə Qanpoladın məktubu barədə söhbəti, İsməti güdən Orxanla İzzətin söhbəti, İsmətlə Orxanın qarşılaşması, İsmətin Orxanın niyyətini Səlimə xəbər verməsi, Səlmanın İsmətə Qanpoladın gəlməsi xəbərini çatdırması) rollar üzrə oxu üçün şagirdlər arasında bölüşdürürlər.

Əsər rollar üzrə ayrı-ayrı parçalar şəklində oxunduğu üçün, teatr tamaşasında olduğu kimi, parçalararası fasilələr edilməsi təbiidir. Bu fasilələrdə tanış olmayan sözlərin mənası aydınlaşdırılır, hadisələrin inkişaf xəttinə, ayrı-ayrı detallara diqqət yetirilir.

Oxuya ayrılan vaxt başa çatdıqdan sonra şagirdlər I hissəni bir daha nəzərdən keçirib, mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar. Kiçik qruplarda birləşən şagirdlər hazırladıqları cavablari dəqiqləşdirirlər.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Suallar əsərdə konfliktin necə yarandığını və inkişaf etdiyini izləməyə imkan verir. Bu isə, öz növbəsində, həm dram janının xüsusiyyətlərini mənimsəməyə, həm də əsərin təhlilinə zəmin yaradır. Eyni zamanda şagirdlər ilkin qavrama zamanı emosional ovqat yaranır.

Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələr edilməsinə, təkliflər irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir. Deyilənlərin ümumiləşdirilməsi, sistemə salınması, tədqiqat sualına doğru cavabın tapılması həmin mərhələdə diqqət yetirilən başlıca məsələlərdən olur.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə qədər deyilənlərin ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Şagirdlər dramda sətiraltı mənaların olduğunu, ədibin məhəbbəti deyil, cəmiyyətdəki ədalətsizlikləri, dövrün ictimai eyiblərini ön plana çəkdiyini qeyd edirlər.

Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyi şagirdlərə xatırladılır.

**Mövzu: Hüseyin Cavid. Ana – 4 saat**

**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) dramlarda və süjetli əsərlərdə (dastan, hekaya, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Dramda tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.4. Bədii nümunələrin (dastan, hekaya, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinaya) müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Dramla bağlı müzakirədə dialoji nitq bacarığını nümayiş etdirir.

## Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi yığcam müsahibə və müzakirə ilə müəyyənləşdirilə bilər.

**Tədqiqatın aparılması.** Evdə oxunmuş hissəni bir daha nəzərdən keçirən şagirdlər mətnkənarı suallara cütlük şəklində cavab hazırlayırlar. Sonra kiçik qruplarda birləşən şagirdlər cavablarını dəqiqləşdirirlər. Bu mərhələdən sonra təqdimatlar əsasında **fikir mübadiləsi və müzakirə** həyata keçirilir. Təqdimat və çıxışlarda bədii təsvir vasitələrindən necə istifadə edilməsinə, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğu diqqət yetirilir.

Dərslikdəki “**Bilik və bacarıqlarınızı tətbiq edin**” başlıqlı tapşırıqların fərqli olaraq yerinə yetirilməsi məqsədəyənəndur.

*Dərslik, səh. 151*

Görülmüş işlər nəticənin çıxarılmasına, ümumiləşdirməyə imkan verir. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, H.Cavidin bu mövzuda əsər yazması təsadüfi deyildir. Ananı müqəddəs sayan, onu yüksək dəyərləndirən şair pak, ülvî hislərlə yaşayan, hər cür pislikdən, şərdən yüksəkdə dayanan ana obrazı yaratmaya bilməzdi.

Çıxarılmış nəticənin tədqiqat sualı və şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsinə diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədəyənəndur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirme

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə daqiq aydınlaşdırır.
Dram janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Dram janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Dram janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Dram janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Dramda bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Dramda bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Dramda bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.

Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyi şagirdlərə xatırladılır.

**Mövzu: Hüseyin Cavid. Ana – 4 saat**

**Üçüncü saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nticələri
1.2.2. Obrazları nitqinə, bağlı olduqları möşət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, çıxış etməklə obrazı səciyyələndirir.
1.2.4. Bədii nümunelərin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunelərlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunelərlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Dramla bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Dramla bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzikirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim motivasiyanı qarşıya qoyduğu məqsədən, təchizat imkanından, sinfin səviyyəsindən və s. çıxış edərək müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında yığcam müsahibə aparmaq və nticədə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmadı vaxta qənaət baxımından məqsədə uyğundur.

Motivasiya yaradılmasının digər variantı internetdən (YouTube) Azərbaycan Respublikasının xalq artisti Zeynəb Xanlarovanın ifasında “Ananın səsi” mahnısının dinlənilməsi ola bilər.

(<http://www.portall.zp.ua/video/zeynb-xanlarova-anann-ssi/id-wNK5buxyaIZ.html>)

**Tədqiqat suali.** “Dramda H.Cavidin insanları xeyirxahlığa, yer üzündə qan tökməməyi çağırışı öz əksini tapmışdır” fikrini doğru saymaq olarmı?

**Tədqiqatın aparılması.** Dramın təhlili ilə bağlı tədqiqat işini fərqli məzmunda və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə

hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıga müraciət edilməsi faydalıdır.

Kiçik qruplarda iş formasını seçən müəllim “**Araşdırın. Fikirləşin. Cavab verin**” tapşırığındakı suallara yaradıcı yanaşmaqla iş vərəqlərində şagirdlərə (qruplara) təqdim edir. Qrupların işini müşahidə edən müəllim ehtiyac yaranan məqamlarda istiqamətləndirici suallarla şagirdlərə yardım edir.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Qruplar apardıqları tədqiqatın nəticələrini müxtəlif yollarla təqdim edirlər. Bu baxımdan obrazların səciyyələndirilməsi ilə bağlı cədvəllerin lövhədə çəkilməsi və orada qeydlər aparılması və ya ayrıca vərəqdə səciyyələndirmə cədvəlinin işlənilməsi, şərh edilməsi mümkündür. Təqdimat və çıxışlarda bədii təsvir və ifadə vasitələrindən, sitatlardan, mənası yeni öyrənilmiş sözlərdən necə istifadə olunduğuna diqqət yetirilir.

Ananın öz oğlunun qatilini ölümündən xilas etməsinə münasibət müzakirə zamanı birmənalı olmaya bilər. Şagirdlərin bir qismi ananın humanizmi, xeyirxahlığı təmsil etdiyini əsas götürərək onun hərəkətinə haqq qazandırdığı halda, digər qismi ananın qatılə münasibətdə səhvə yol verdiyini söyləyir, qatılın cəzalandırılmasının daha ədalətli olması fikrinə tərəfdar çıxırlar. Bu baxımdan dərsdə kiçik debatın (çarpaz müzakirənin) təşkili üçün də əlverişli imkan yaranır. Müəllim ananın hərəkətinə haqq qazandıranlarla onun hərəkətini səhv sayanlar arasında diskussiya təşkil etməklə üçüncü tərəfi – mövqeyini dəqiqləşdirməmiş şagirdləri inandırmaq vəzifəsini qarşıya qoya bilər. Üçüncü tərəf hər iki tərəfin mövqeyini, mülahizə və dəlillərini dinləyib seçimini etməlidir.

Müzakirə zamanı müəllim dialoji nitq bacarığının nümayişinə, fikirlərin sərbəst söylənilməsinə, müqayisəsinə, onlara əlavələr edilməsinə, təkliflər irəli sürülməsinə, daha dəqiq qənaətlərin yaranmasına diqqət yetirir və işə bütövlükdə istiqamət verir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müzakirə zamanı söylənilən fikirlər, mülahizələr ümumi ideya halına salınır. Görülümuş işlərin nəticəsində şagirdlərdə belə qənaət yaranır ki, əsərdə şərin, qəddarlığın humanizm, xeyirxahlıq yolu ilə aradan qaldırılacağına inam hissi öz əksini tapmışdır. Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Səciyyələndirmə

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Müqayisəli şərhetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Nitqindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Nitqindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Nitqindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Dramin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Dramin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Dramin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Dramin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.

Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Dramla bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Dramla bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Dramla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Hüseyin Cavid. Ana – 4 saat**

**Dördüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Dramin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Dramin kompozisiya, süjet xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Dramla bağlı fikirlərini müqayisə əsasında şərh edir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

Qazanılmış biliklərin tətbiqinə, müzakirə və yaradıcı işə həsr olunan dərsi fərqli variantlarda təşkil etmək mümkündür. Variantlardan biri aşağıdakı məzmundan ola bilər.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılması üçün fərqli yollar seçmək mümkündür. Suallar əsasında yığcam müşahibə aparmaqla motivasiya yaratmaq və nəticədə tədqiqat sualını formalasdırmaq olar.

**Tədqiqat suali:** “Ana” mənzum dramı hansı ideya- bədii keyfiyyətlərinə görə bu gün də əhəmiyyətlidir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd olunur.

**Tədqiqatın aparılması.** Dərslikdəki “Tətbiq. Müzakirə. Yaradıcı iş” başlıqlı tapşırıqlar fərqli iş formalarının tətbiqi ilə yerinə yetirilə bilər. Məsələn, ilk dörd tapşırığın kiçik qruplarda yerinə yetirilməsi məqsədə uyğundur. Həmin tapşırıqlar iş vərəqlərində (hər qrupa bir tapşırıq verilməklə) şagirdlərə (qruplara) təqdim olunur. Tədqiqatın sonunda qruplararası **məlumat mübadiləsi və müzakirə** aparılır. Şagirdlərin fəallığına, bədii təsvir vasitələrində necə istifadə etdiklərinə diqqət yetirilir.

**Nəticə, ümumiləşdirmə** mərhələsində şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, “Ana” əsəri həm ideyasına, həm də bədii keyfiyyətlərinə görə öz dəyərini bu gün də saxlayır. Zorakılığın, terrorun ardıcıl baş verdiyi indiki dünyada humanist ideyaların təbliğinə, yayılmasına böyük ehtiyac duyulur.

“Ana” pyesi gözəl şeiriyyəti, kəskin konflikti, parlaq insan obrazları ilə zəmanəmizdə də təravətli və oxunaqlıdır.

Debatın təşkili ilə bağlı dərslikdəki 5-ci tapşırıq bütün siniflə birgə iş formasının tətbiqi ilə həyata keçirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Dramda bədii təsvir və ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Dramın kompozisiya və süjet xüsusiyyətlərini şərh etməkdə, əsaslanırmış münasibət bildirməkdə çətinlik çəkir.	Dramın kompozisiya və süjet xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Dramın kompozisiya və süjet xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Dramın kompozisiya və süjet xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.
Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Dramla bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Dramla bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Dramla bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Dramla bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Dramla bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Məhmət Akif Ərsoy. İstiqlal marşı – 3 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzikirədə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələdəki işi fərqli variantlarda təşkil etmək olar. Vaxta qənaət baxımından dərslikdəki “Yada salın” başlıqlı sualların əsasında yiğcam müsahibə aparmaqla motivasiya yaratmaq və tədqiqat sualını müəyyənləşdirmək mümkündür.

Digər bir variant aşağıdakı məzmunda ola bilər: Internetdən – [https://www.youtube.com/watch?v=2Dyj8\\_5XV5o](https://www.youtube.com/watch?v=2Dyj8_5XV5o) saytından Məhmət Akif Ərsoyun şeirləri olan videomateriala baxış təşkil olunur. Şeirlərin təsirli musiqi sədaları altında təqdimi şagirdlərdə emosional ovqat yaradır. Müəllim “Dinlədiyiniz şeirlər, musiqi parçaları sizdə hansı duyğular oyatdır?”, “Şairin əsərlərinin böyük maraqla oxunmasına səbəb, sizcə, nədir?” sualları əsasında yiğcam müsahibə aparır, nəticədə tədqiqat suali formalasdırılır.

**Tədqiqat suali:** İstiqlala, müstəqilliyyə həsr olunmuş əsərlərdə, sizcə, hansı hiss və düşüncələrə daha geniş yer verilir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Şeirin oxusu üzrə iş fərqli məzmunda təşkil edilə bilər; fərdi səssiz oxu, səslü oxunun dinlənilməsi, ikihissəli gündəlik və s. tətbiqi mümkündür. İkihissəli gündəlikdən istifadə şagirdlərin əsəri bütövlükdə necə qarvadıqlarını, mətnaltı mənaları hansı səviyyədə başa düşdüklərini aşkarla çıxarmaq baxımından daha faydalıdır. Bu oxuya üstünlük verən müəllim mövqeləri yaxın olan şagirdlərlə birləşərək kiçik qruplar yaratmayı təklif edir. Şagirdlər qrup daxilində fikirlərini dərinləşdirmək, cavablarını dəqiqləşdirmək imkanı qazanırlar.

Əsərin məzmununun öyrənilməsi üzrə dərslikdə təklif olunmuş tapşırıqlar fərqli iş formalarının tətbiqi ilə yerinə yetirilə bilər. 1-ci tapşırığın suallarına (Əsər kimə müraciətlə yazılub? və s.) cavabların fərdi hazırlanması məqsədə uyğundur. 2-ci tapşırığın kiçik qruplarda yerinə yetirilməsini təşkil etmək olar. Yaxud tapşırıqların üzərində

cütlük şəklində işləyən şagirdlər sonra kiçik qruplarda birləşib cavablarını dəqiqləşdirə bilərlər.

**Məlumat mübadiləsi və müzakirəsi.** Bu mərhələdəki işin səmərəli təşkili dərsdə uğurlu nəticə əldə edilməsinə əhəmiyyətli dərəcədə təsir edir. İlk növbədə qruplararası fikir mübadiləsi aparılır. Təqdimatların diqqətlə dinlənilməsi, deyilənlərə fəal münasibət bildirilməsi təmin edilir.

Məlumdur ki, “İstiqlal marşı”nın məzmunu şagirdləri duyğulandırır, onlarda vətənpərvərlik, qəhrəmanlıq ovqatını gücləndirir. Müəllim bu imkandan istifadə edərək əsər üzrə müzakirənin canlı keçməsinə, diskussiya səciyyəli olmasına çalışmalıdır. O, istiqamətləndirici suallardan istifadə etməklə ayrı-ayrı bəndlərdə əksini tapmış başlıca fikri, mətnaltı mənənəni şagirdlərin müstəqil şərh etmələrinə nail olmalıdır. Müzakirə zamanı fərqli fikirlərin söylənilməsi müzakirənin daha canlı keçməsinə səbəb olur.

Müzakirə zamanı bədii təsvir və ifadə vasitələrindən necə istifadə olunduğu, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş etdirildiyinə diqqət yetirilir.

**Nəticə çıxarılması, ümumiləşdirmə aparılması.** Şeirdə ifadə olunmuş hiss və düşüncələrin diqqətlə araşdırılıb müzakirə edilməsi şagirdlərdə belə bir qonaətin möhkəmlənməsinə səbəb olur ki, milli azadlığa, vətənin müstəqilliyinə həsr olunmuş əsərlərdə mübarizə əzmi, doğma yurda sonsuz məhəbbət hissi daha qabarıl əks olunur.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii təsvir və ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoju nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Məhmət Akif Ərsoy. İstiqlal marşı – 3 saat**  
**İkinci saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Şeirlə bağlı müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi ilə həyata keçirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim motivasiyanı qarşıya qoymuş olduğu məqsəddən, təchizat imkanından, sinfin səviyyəyindən və s. çıxış edərək müxtəlif yollarla yarada bilər. Dərslikdəki “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaq və nəticadə tədqiqat sualının müəyyənləşdirilməsinə nail olmaq vaxta qənaət baxımından məqsədə uyğundur. Digər variant internetdən (YouTube <https://www.youtube.com/watch?v=t-mahTqM17E>) Türkiyə Cümhuriyyətinin himni olan “İstiqlal marşı”nın dinlənilməsi ola bilər.

**Tədqiqat suali:** Sizcə, şeirdəki hansı fikirlər onun Dövlət himni kimi qəbul edilmesinə səbəb olub?

**Tədqiqatın aparılması.** Tədqiqat işini fərqli məzmundan və formada təşkil etmək mümkündür. Lakin bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırıga müraciət edilməsi faydalıdır.

Tədqiqat kiçik qruplarda aparılarsa, “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı sualların əsasında (hər qrupa bir sual ayrılmışla) iş vərəqləri hazırlayıb şagirdlərə təqdim etmək olar. Qarşısına qoymuş məqsədən asılı olaraq, müəllim suallarda müəyyən dəyişiklik edə bilər. Qrupların fəaliyyətini

II dərs	
- Təhlil üzrə iş	
Əsərin təhlilinə hazırlaşın.	
Mətm oxuyun. Tapşırıqları yerine yetirənən ondağı fikrlərdən faydalann.	
Şeirin yazılmasının məraqi tarihcə var. Milli məcadidə marsı yazmaq üçün Türkçədə olunmuş mətbəsiyə 72-ci mərtəbə təqdim olunmuşdu. Qaliba mifikat verilişincən əsaslı Məhmət Akif mifikat namına milli marsı yazmaq istənmiş, yalnız təkdič xahişlərdən sonra şeirin mətbəsiyə təqdim etmişdir. 12 mart 1921-ci ildə millət vəkilişlər qarşısında oxunan şeir böyük cəsədən qarşılıqlı, diniyicilər bu mühəsasəni avarı əytişti. Məhmət Akif cəbbədəki aqasədən təqdim haebi geyim təkərəcə xəmiriyətənən bağışlamışdır.	
Şeirin özüne yox, türk millatına məxsus olduğunu söyləməsi, milli ruhu ifadə etdiyinə inanıraq, avarı türk millatına və onun qührəman ordusuna hədiyyə etmişdir.	
Şeir fikrəni, azadlığın milli birliyə hər olunmaq daxilədən hərəkatınə görə fərqlərin. Onu təqdim etmək bir aradır (mənası, “Türkün nəğməsi”) da münasibətən təhdidlərə həmişə ləriyilə cavab verəcək. Müstaqilhəyinə nəzədini bahasına olursa olun, əbdi qoruquyaçadır.	
• Araşdırın - Fikirləşin - Cavab verin	
1. Qazanılmış zaferin şəhər olacağının şəhər, sənəd, iradə galır?	
2. Vətəninə azadlığından əsaslıca əsaslıca sənəd necə münasibət bəsləyir? Sənəd seydiyən mənənnələr arasında cavab verin.	
3. Şəhər mələk salmış olduğuna mərasiət etməsimən sabob, sənəd, nadir? Fikrənizənə asanlığın.	
4. Şəhər müstəqil, azadlığın milli birliyə hər olunmaq daxilədən hərəkatının görə fərqlərin. Onu təqdim etmək bir aradır (mənası, “Türkün nəğməsi”) da münasibətən təhdidlərə həmişə ləriyilə cavab verəcək. Müstaqilhəyinə nəzədini bahasına olursa olun, əbdi qoruquyaçadır.	
5. Şəhər müstəqil haqqında sizdə hansı rəsədlər yaranır? Onun mənasını, əməmdən, xarakterindən hansı cəhələtlər qeyd etməlsiniz?	
7. Vətəninə azadlığından əsaslıca əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Şəhər Vətənənə azadlığından əsaslıca əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
6. Şəhər müstəqil haqqında sizdə hansı rəsədlər yaranır? Onun mənasını, əməmdən, xarakterindən hansı cəhələtlər qeyd etməlsiniz?	
8. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
9. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
10. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
11. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
12. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
13. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
14. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
15. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
16. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
17. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
18. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
19. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
20. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
21. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
22. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
23. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
24. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
25. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
26. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
27. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
28. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
29. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
30. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
31. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
32. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
33. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
34. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
35. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
36. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
37. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
38. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	
39. Əsərdən başlıca fikri – ideyənə necə nəzəd edərsiniz? Fikrənizi müstəqilhəyinən təqdim etmək istəyirsiniz mi?	
Şəhər Vətənənə azadlığından əsaslıca sənəd necə təqdim etmək? Münasibətinənə asanlığın. Cədvəldən tətbiqədən edin.	
Problemin həlli həlli sizin münasibətinənə asanlığının.	

izləyən müəllim qrup daxilində vəzifə bölgüsünün necə aparıldığına, hər bir şagirdin ümumi işə verdiyi töhfənin nədən ibarət olduğuna diqqət yetirir, ehtiyac yarandıqda istiqamətləndirici suallardan istifadə ilə kömək edir. Qrupların hər biri üzərində işlədiyi tapşırığın tədqiqat sualı ilə əlaqəsini aydın təsəvvür etməlidir. Bu, qrup üzvlərinin daha diqqətli olmasına, fəaliyyətin səmərəliliyinə əhəmiyyətli təsir edir.

**Məlumat mübadiləsi və müzakirəsi.** Təqdimatlar əsasında aparılan fikir mübadiləsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına imkan yaratır. Bu mərhələdə qrupların bir-birinə sual verməsi, bu və ya digər məsələyə – deyilənlərə aydınlıq gətirilməsini xahiş etməsi və s. mümkün və faydalıdır. Müzakirədə şagirdlərin bədii təsvir və ifadə vasitələrindən necə istifadə etməsi, dialoji nitq bacarığını hansı səviyyədə reallaşdırması diqqət mərkəzində saxlanılır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə qədər deyilənlərin ümumi ideya halına salınması mühüm vəzifə kimi qarşıya qoyulur. Şagirdlər şeirdə insanın millət, vətən uğrunda hər cür fədakarlığa hazır olması, öz həyatının mənasını xalqına, doğma yurda xidmətdə görən insanın hiss və duygularının öz bədii əksini tapdığını qeyd edirlər. Şagirdlər belə bir qənaətə gəlirlər ki, bu əsərin hamı tərəfindən sevilməsinə, milli himn kimi qəbul edilməsinə başlıca səbəb müstəqillik, tərəqqi üçün zəruri olan milli birliyi, əzmlə, fədakarlıqla aparılan azadlıq mübarizəsini əks etdirməsi olmuşdur. Çıxarılmış nəticənin şagirdlərin fərziyyələri və tədqiqat sualı ilə müqayisə edilməsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə, münasibətbildirmə

İstifadəetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii təsvir və ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rollunu qismən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rollunu əsasən aydınlaşdırır.	Şeirdə bədii təsvir və ifadə vasitələrinin rollunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsas-landırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Məhmət Akif Ərsoy. İstiqlal marşı – 3 saat**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Nümunələrlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və müzakirəsi ilə müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Müəllim şagirdlərə müraciətlə qeyd edir ki, Dövlət himni milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində həmişə ayaq üstə, böyük coşqu ilə, qürurla oxunur və dinlənilir. Size, buna səbəb nədir?

Müzakirə nəticəsində tədqiqat suali formallaşdırılır.

**Tədqiqat suali:** Dövlət himninə böyük diqqət və qayğının göstərilməsinə səbəb nədir?

Fərziyyələr dinlənilir və təkrara yol verilmədən lövhədə yazılır.

**Tədqiqatın aparılması.** Bu mərhələdə fərqli iş formalarından istifadə etmək olar. Məsələn, 1-ci və 2-ci tapşırıqların kiçik qruplarda, 3-cü, 4-cü tapşırıqların cütlük şəklində, 5-ci tapşırığın isə fərdi yerinə yetirilməsi məqsədə uyğundur. Həmin tapşırıqların bütövlükdə kiçik qruplarda icra etdirilməsi də mümkün kündür.

Tapşırıqların tələbləri, yerinə yetirilməsi qaydaları barədə tövsiyələrin verilməsi vacibdir. Məsələn, 1-ci tapşırığın (“İstiqlal marşı”nın öyrəndiyiniz digər əsərlə – B.Vahabzadənin “Vətəndaş” şeiri ilə müqayisə edin) üzərində işləyən qrupa müqayisəni hansı istiqamətdə aparmağın səmərəli olması barədə tövsiyə vermək faydalıdır. Bundan sonra qrupların təqdimatları əsasında **məlumat mübadiləsi və müzakirə** aparılır. Təqdimatlar diqqətlə dinlənilir, suallar verilir, rəy bildirilir. Müzakirəni istiqamətləndirici suallarla idarə edən müəllim müqayisələrinin aparılmasına, tutarlı misalların göstərilməsinə nail olur. Bədii təsvir və ifadə vasitələrindən necə istifadə edildiyinə, dialoji nitq bacarığının hansı səviyyədə nümayiş olunduğuna diqqət yetirilir.

Fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklində salınması, son nəticənin çıxarılması və növbəti mərhələdə həyata keçirilir.

**Nəticənin çıxarılması, ümumiləşdirilmənin aparılması** mərhələsində şagirdlərin himnə, eləcə də digər dövlət rəmzlərinə vətəndaş münasibəti barədəki qənaətləri dənənlaşdırılır və möhkəmləndirilir.

Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat suali ilə müqayisəsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Münasibətbildirmə

İstifadəetmə

Müqayisəli şərhetmə

Nümayişetdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirin ideya-məzmununu şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii təsvir və ifadə vasitələrindən məqamında istifadə edir.
Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Nümunələrlə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladılır.

**LAYIH**

## SİNİFDƏNXARİC OXU DƏRSİ

### Həyati problemlərin bədii həlli – 1 saat

Standartlar	Təlim nəticələri
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Bədii nümunələrin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Nitqindən, məişət təsvirlərindən çıxış etməklə obrazları səciyyələndirir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Nümunələrlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.
2.2.1. Müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.	Hekayə ilə bağlı müzikirələrdə dialoji nitq bacarığını nümayiş etdirir.

Sinifdənxaric oxu dərsi şagirdlərin “III mərhələ (XX əsrin əvvəlləri)” bölməsi üzrə müstəqil oxuduqları əsərlər (C.Məmmədquluzadə “Poçt qutusu”, Ə.Haqverdiyevin “Mirzə Səfər” hekayələri) üzrə keçilir.

Sinifdənxaric oxu dərsinə qədər şagirdlərin hər iki əsəri müstəqil oxuması diqqət mərkəzində saxlanılır. Dərsə hazırlıq dövründə şagirdlər, həmçinin C.Məmmədquluzadə və Ə.Haqverdiyev haqqında yiğcam təqdimat hazırlayırlar, fənn kabinetində hər iki sənətkarın portreti, həyat yolu və iibrətamız fikirlərini eks etdirən guşə təşkil edirlər.

### Dərsin gedişi

#### **Motivasiya, problemin qoyuluşu.**

Dərsin əvvəlində “Poçt qutusu” ([https://www.youtube.com/watch?v=m7\\_2PmziE58](https://www.youtube.com/watch?v=m7_2PmziE58)) və “Mirzə Səfər” hekayələri ([https://www.youtube.com/watch?v=fjvKGe\\_-pmw](https://www.youtube.com/watch?v=fjvKGe_-pmw)) əsasında çəkilmiş filmlərdən fragmentlər nümayiş etdirilir, yiğcam müsahibə aparılır. Bu, tədqiqat sualının müəyyənləşdirilməsi ilə yekunlaşır.

Motivasiyanın digər variantı hər iki sənətkarla bağlı təşkil edilmiş guşəyə baxış və şagirdlərin təqdimatlarının dirlənilməsi ola bilər. Təqdimatlar üzrə müzikirə tədqiqat sualının müəyyənləşdirilməsinə imkan yaradır.

**Tədqiqat sualı:** “Poçt qutusu” və “Mirzə Səfər” hekayələrində XX əsrin əvvəllərində cəmiyyəti narahat edən hansı mühüm problemlər qaldırılıb və onların həlli yolunu müəlliflər nədə görürdü?”

Şagirdlərin fərziyyələri dirlənilir və lövhədə qeyd edilir.

**Tədqiqatın aparılması.** Kiçik qruplar iş vərəqlərindəki sual və tapşırıqlara cavab hazırlayırlar.

**LAYIHƏ**

<b>I qrup</b>	<ul style="list-style-type: none"> <li>“Poçt qutusu” hekayəsində Novruzəli obrazı hansı cəhətləri ilə diqqəti cəlb edir? Fikrinizi nümunələrlə əsaslandırın.</li> <li>Hekayədəki xan obrazını səciyyələndirən cəhətləri müəyyənləşdirin. Əsərdən nümunələr göstərin.</li> <li>Novruzəlinin avamlıq faciəsində günahkar kimdir?</li> </ul>
<b>II qrup</b>	<ul style="list-style-type: none"> <li>Novruzəlini mənfi obrazı sayımaqları? Nə üçün?</li> <li>Novruzəlinin düşdürüyü vəziyyət, sizcə, gülməli, yoxsa kədərlidir? Fikrinizi əsaslandırın.</li> <li>“Mirzə Səfər” hekayəsindəki saatsaz usta Zeynalı möişətinə, nitqinə və əməllərinə əsaslanaraq səciyyələndirin.</li> </ul>
<b>III qrup</b>	<ol style="list-style-type: none"> <li>“— Xan, qadani alim, bu xoruzlar qaldılar burda, heyvandular, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm”. Bu sözlər Novruzəlinin xasiyyətindəki hansı cəhətləri üzə çıxarır?</li> <li>“Keçən həftə mən elə gəlmidiş nəçənniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incirdir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu”. Yaziçi Novruzəlinin bu sözləri ilə hansı ictimai bələni ifşa edir? Fikrinizi əsaslandırın.</li> <li>“Mirzə Səfər” hekayəsində başlıca fikir nədir? Fikrinizi əsaslandırın.</li> </ol>
<b>IV qrup</b>	<ol style="list-style-type: none"> <li>“Mirzo Səfər” hekayəsindəki Mirzo Səfəri möişətindən, nitqindən çıxış edərək səciyyələndirin. Fikrinizi nümunələrlə əsaslandırın.</li> <li>Həsən ağanın davranışını və əməllərinin əsaslanaraq xarakterindəki başlıca cəhətləri müəyyənləşdirin.</li> <li>“Poçt qutusu” hekayəsindəki başlıca fikir nədir? Fikrinizi əsaslandırın.</li> </ol>
<b>V qrup</b>	<ol style="list-style-type: none"> <li>Mirzə Səfərin övladlarının taleyinin təsviri ilə yazıçı hansı mühüm mətləblərə toxunur?</li> <li>“Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağıdan gətirməsin”. Novruzəli haqqındaki bu fikir “Qurbanlı bəy” hekayəsindəki hansı səhnəni xatırladır? Nə üçün?</li> <li>Sizcə, yazıldığı vaxtdan bir əsrə qədər vaxt keçməsinə baxmayaraq, “Poçt qutusu” və “Mirzə Səfər” hekayələrinə oxucu marağının səbəbi nədir? Bu əsərlərin müasir oxucu üçün ictimai-tərbiyəvi əhəmiyyətini nədə görürsünüz?</li> </ol>

**Tədqiqatın aparılması** mərhələsində kiçik qrupların fəaliyyətini diqqətlə müşahidə edən müəllim hər bir şagirdin ümumi işə verdiyi töhfə ilə bağlı aydın təsəvvür qazanır.

**Məlumat mübadiləsi və müzakirə** mərhələsində təqdimatların fəal dinlənilmesi təmin olunur. Qruplar bir-birinin işinin məzmununu ilə tanış olur, sual vermək, dəqiqlişdirmə aparmaq, müzakirə, mübahisə etmək imkanından yararlanırlar. Şagirdlərin hər iki əsərin ideyası, onlarda qaldırılmış mühüm mənəvi-ictimai problemlər və s. barədə sərbəst fikir yürütmələrinə şərait yaradılır.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində müəllimin əvvəlcədən hazırladığı suallardan istifadə etməsi faydalıdır. Bu, həmin mərhələdə vaxta qənaət, əsaslandırılmış nəticənin çıxarılması baxımından əhəmiyyətlidir.

Nəticələrin fərziyyələrlə müqayisəsinə xüsusi diqqət yetirilir.

Sınıfdən xaric oxu dərslərində formativ qiymətləndirmə təlim nəticələrinə müvafiq meyarlar əsasında aparılır.

## BEŞİNCİ BÖLMƏ ÜZRƏ II KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

*Qıymətləndirmə Y.V. Çəmənzəminlinin "Zeynal bəy" hekayəsi üzrə aparıla bilər*

### QİYMƏTLƏNDİRMƏ ÜÇÜN TÖVSIYƏ OLUNAN SUAL VƏ TAPŞIRIQLAR

1. Hekayənin mövzusunu və onda təsvir edilən hadisənin nə vaxt baş verdiyini müəyyənləşdirib qısaca yazın.
- 
- 

2. Hekayədə işlənmiş “kəsalətli” sözünün mənası hansı bənddə doğru verilmişdir?

- A) yaşlı
- B) ölgün
- C) parıltılı
- D) həyəcanlı
- E) qəribə

3. Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirib cədvəldə qeyd edin.

Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr	Onların növü

4. Əsərin hekayə janrında olduğunu təsdiq edən bir neçə cəhət göstərin:



5. İdeya-məzmun baxımından “Zeynal bəy” hekayəsini sizə tanış olan hansı əsərlə müqayisə edə bilərsiniz?
- 
-

6. Əsərin süjeti və kompozisiyası üçün mühüm olan başlıca cəhətləri qısaca yazın.

---

---

---

7. Fikirlərin doğru (D) və ya yanlış (Y) olduğunu müəyyənləşdirib çərçivədə qeyd edin.

- Bütün cəhdlərinə baxmayaraq, Zeynal bəy qulluqdan qovulur.
- Qubernator bacarıqsız və rüşvətxor qulluqçuları xalqın güzəranını yaxşılaşdırmaq məqsədilə işdən qovurdu.
- Əsərdə çar Rusiyasının hakimiyyəti dövründə hökm sürən özbaşınalıq və hərc-mərclik tənqid edilir.
- Qorodovoylar pristava hörmət edir, onun əmrlərini can-başla yerinə yetirirlər.
- Pristav ürəyiymüşəq olduğundan qorodovoylar boş-bikar gün keçirmiş, hər tərəfi kəsafət basmışdır.

8. Hansı fikri Zeynal bəyə aid etmək olmaz?

- A) Tutduğu vəzifənin öhdəsindən gələ bilmir.
- B) Qanunsuz yolla var-dövlət qazanmağın əleyhinədir.
- C) Miskin vəziyyətə düşməsinin səbəbi vəzifə qayğısı ilə bağlıdır.
- D) Yüksək vəzifə sahiblərinə yaltaqlanır, özünə tabe olanlarla kobud rəftar edir.
- E) Qorxaq, gözükögəli və sadəlövhədir.

9. Zeynal bəyin uryadnik Quludan ayrıldıqdan sonra dediyi sözlər onun xasiyyətindəki hansı cəhəti üzə çıxarır?

- A) qorxaqlıq    B) ədalətlilik    C) cəsarətlilik    D) dürüslik    E) yaltaqlıq

10. Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? \_\_\_\_\_

---

---

# LAYİHƏLƏR ÜZRƏ İŞ

## I YARIMİL

**MÖVZU: Qədim və orta dövr ədəbiyyatında insan və təbiət**  
(Ən yaxşı məruzənin müəyyənləşdirilməsi üzrə müsabiqə)

TAPŞIRIQLAR:

1. “Qədim və orta dövr ədəbiyyatında insana verilən dəyər” mövzusunda məruzənin hazırlanması
2. “Qədim və orta dövr ədəbiyyatında təbiətə münasibət” mövzusunda məruzənin hazırlanması
3. Kiçik qrupların yaradılması, qrup üzvləri arasında iş bölgüsünün aparılması
4. Münsiflərin seçilməsi və təlimatlandırılması
5. Aparıcıların seçilməsi və müsabiqənin programının hazırlanması

## II YARIMİL

**MÖVZU: Yeni dövr (XX əsrin əvvəlləri) ədəbiyyatında ictimai ziddiyətlərin və nöqsanların təsviri**  
(Ədəbi-bədii gecə)

TAPŞIRIQLAR:

1. “Dövrün ictimai ziddiyətləri və nöqsanları bədii ədəbiyyatda” mövzusunda elektron təqdimatların hazırlanması
2. Dövrün tənqidini ruhlu bədii əsərləri üzrə çəkilmiş filmlər əsasında hazırlanmış videosüjetə baxış və rəy mübadiləsi
3. Kiçik qrupların yaradılması, qrup üzvlər arasında iş bölgüsünün aparılması
4. Aparıcıların seçilməsi, programın hazırlanması

**LAYİHƏ**

## GÜNDƏLİK PLANLAŞDIRMAYA AİD NÜMUNƏLƏR

**Mövzu:** İmadəddin Nəsimi. Ağrımaz – 3 saat.  
**Birinci saat:** Əsərin məzmunu üzrə iş

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznlı (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərim, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznlı (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini müəyyənləşdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə edir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, bütün siniflə birgə iş.

**Metod və priyomlar:** əqli hücum, müsahibə, ikihissəli gündəlik, izahlı oxu, problemin həlli.

**Təchizat:** Dərslik, lügətlər, iş vərəqləri, şeirin məzmununa uyğun şəkillər, şairin portreti, az.wikipedia.org/wiki/İmadəddin\_Nəsimi, Nəsimi (film, 1973)az.wikipedia.org/wiki

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədəyənəndur.

**Motivasiya, problemin qoyuluşu.** Bu mərhələ fərqli məzmunda və formada təşkil oluna bilər. Nəsimi haqqında bədii əsərdən kiçik epizodun oxunması, “Nəsimi” filmindən fragmentin nümayışı, şairin öz əsərindən parçanın səsləndirilməsi, illüstrasiyadan istifadə və s. bu qəbildəndir. Bunlardan birini seçərək iş aparmaq və son nəticədə tədqiqat sualını formalasdırmaq mümkündür. Variantlardan biri dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibənin aparılması ola bilər.

“Haqq, ədalət, yüksək amal uğrunda həyatını qurban verən hansı ədəbi qəhrəmanları tanıyırsınız?” suali şagirdlərin M.İbrahimovun “Azad”, Ç.Aytmatovun “Manqurt” əsərlərindəki obrazları xatırlamalarına yol açır.

Müəllim müsahibə zamanı şagirdlərə “Ağrımaz” qəzəlinin yaranması ilə bağlı rəvayəti də xatırladıb şagirdlərdə əsərin öyrənilməsinə marağı artırıra bilər. Şagirdlərə aydın olur ki, rəvayətdə Nəsimi öz əqidə düşmənləri ilə qarşılaşdırılır. Bu qarşılaşmada Nəsiminin qorxmazlığı, mərdliyi, düşmənlərinin miskinliyi, qorxaqlığı üzə çıxır. Belə bir hadisənin baş verib-verməməsindən asılı olmayaraq, xalqın yaratdığı bu rəvayətdə Nəsiminin həyatı, əqidə mübarizəsi ilə bağlı dərin mənalı həqiqət ifadə olunmuşdur.

“Onların hayatı, fədakarlığı sizdə hansı hiss və düşüncələrin yaranmasına səbəb oldu?” suali əqidə mücahidlərinin, şəhidlərinin hayatı, qəhrəmanlığı, ölümü ilə bağlı fikir mübadiləsinə, şagirdlərin öz hiss və duyularını paylaşmasına yol açır.

Müsahibə tədqiqat sualının müəyyənləşdirilməsi ilə tamamlanır.

**Tədqiqat suali:** Tutduğu yolu doğru olduğuna ürəkdən inanan insanı əqidəsindən döndərmək olarmı?

Fərqli fikirlər – fərziyyələr dinlənilir və təkrara yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması.** İlk növbədə əsərin oxusu, məzmununun mənimşənilməsi həyata keçirilir. Təcrübədən məlumdur ki, “Ağrımaz” qəzelinin, ümumiyyətlə, klassik şeirin müstəqil mütaliə ilə qavranılması, hətta yuxarı sinif şagirdləri üçün də çətindir. Belə şeirlərin oxusu üçün daha səmərəli yolların tapılması müəllimləri və metodistləri həmişə düşündürmiş və narahat etmişdir. Bu məsələdə həllədici amillərdən biri sinfin hazırlıq səviyyəsidir. Klassik ədəbiyyat nümunələrindəki tanış olmayan sözlərin mənasını ardıcıl öyrənən, müəllimin izahını müntəzəm izləyib mənimşəyən, belə şeirlər üçün ümumi olan cəhətləri artıq qavramış olan sinifdə oxunu şagirdlərin fəal iştirakı ilə aparmaq mümkün və faydalıdır. Bu, izahlı oxuya şagirdlərin cəlb edilməsi şəklində özünü göstərə bilər. Yaxud əsərin sinifdə müstəqil oxusundan sonra bütün sinfin iştirakı ilə müzakirə aparıb məzmunun bütövlükdə mənimşənilməsinə nail olmaq mümkündür. Deməli, müəllim sinfin səviyyəsindən, qarşıya qoyduğu məqsəddən və s. asılı olaraq oxunu fərqli yollardan istifadə ilə təşkil edə bilər. Hansı yoldan istifadə edilməsindən asılı olmayaraq məzmunun qavranılması, mənası aydın olmayan sözlərin öyrənilməsi, bədiə təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi həyata keçirilməlidir.

Müəllim dərslikdəki tövsiyəni əsas götürsə, vaxta qənaət etmiş olar.

Göründüyü kimi, tövsiyədə müəllimin izahlı oxusuna üstünlük verilmişdir. Bu prosesdə də şagirdlərin fəallığının təmin edilməsi mümkün və vacibdir. Hər bir beytin mənasının aydınlaşdırılmasında şagirdlərin deyə biləcəklərini müəllim deməməli, onların müstəqil fikir söyləmələrinə şərait yaratmalıdır. Eləcə də yeni sözlərin mənasının aydınlaşdırılmasında şagirdlərin maksimum fəallığına nail olunmalıdır.

I DERS
• Mezmun Üzrə İş
1. Müstəlimin oxusunu və izahını diqqətlə dinleyin.
2. Tanış olmayan sözlərin mənası müvafiq mənasının aydınlaşdırılmasında fəal iştirak edin.
3. Seçti bir dəha nəzərdən keçirin, fikirlərini ikihissəli gündəlikdə yazın.
4. Kiçik qruplarda birləşib qonaqtırın, fikirlərini iümmünilşədirin.
5. Tapşımalar əsasında fikir mübadiləsi və müzakirə aparın.

Dərslək, səh. 40

İzahlı oxu nə qədər səmərəli aparılsada, iş başa çatdıqdan sonra mətni şagirdlərin bir daha nəzərdən keçirmələri faydalıdır. Bu, məzmunla bağlı qazanılmış təsəvvürün tamlığına əhəmiyyətli təsir edir. Növbəti tapşırıq (fikirlərin ikihissəli gündəlikdə qeyd edilməsi) əsərin məzmununun qavranılma səviyyəsinin aşkar çıxarılması, bu istiqamətdə zəruri işlərin aparılması və təhlilə hazırlıq baxımından faydalıdır. Tapşırıq fərdi olaraq yerinə yetirilir. Mövqeləri yaxın olan şagirdlər müəllimin təklifi ilə kiçik qruplarda birləşib, qənaətlərini bölüşür, fikirlərini ümumiləşdirirlər.

Dərsin **məlumatın mübadiləsi və müzakirəsi** mərhələlərində aparılan iş kiçik qrupların təqdimatına əsaslanır. İlk növbədə, qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmasına imkan yaradılmalıdır. Eləcə də müzakirənin diskussiya səciyyəli olmasına, hər bir şagirdin öz mövqeyini sərbəst ifadə etməsinə səy göstəriləlidir. Müəllim əvvəlcədən hazırladığı suallardan (“Zahidin əfsanəsindən soydular nahəq məni” misrasında “əfsanə” sözü hansı mənada işlənmişdir?”, “Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim” misrasında ifadə olunan fikri necə başa düşdünüz?”, Hansı misralar şairin qorxmazlığını, cəsarətli olduğunu daha qabarlıq ifadə edir? Lirik qəhrəmanla –

şairlə zahidi fərqləndirən başlıca cəhət hansı beytə ifadə olunub? və s.) istifadə etməklə müzakirənin daha dolğun məzmun qazanmasına çalışmalıdır. Lirik qəhrəmana məxsus səciyyəvi cəhətlərin aydın təsəvvür edilməsi, onunla bağlı deyilənlərin əsərdən gətirilən nümunələrlə təsdiq edilməsi, fikirlərin əlaqələndirilməsi, müqayisə edilməsi müzakirədə həyata keçirilməli olan mühüm məsələlərdir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş bütün fikirlərin ümumiləşdirilməsi, vahid, ideya şəklinə salınması ön plana çəkilməlidir. Başlıca diqqət lirik qəhrəman obrazının bütövlüyünün, mükəmməl olmasının təsdiqinə yönəldilməlidir. Əsərdən seçilmiş tutarlı dəlillər şagirdlərə aşağıdakı qənaətin üzərində dayanmağa əsas verir: Təqiblərə, əzablara dözən, daha ağır işgəncələrə məruz qala biləcəyini anlayan lirik qəhrəmanı heç bir qüvvə doğru, ədalətli hesab etdiyi yoldan, əqidəsindən döndərə bilməz.

Sagirdlərdə belə bir qənaət möhkəmlənir ki, İ.Nəsiminin şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil etmiş, sənətkar hər cür zülmə, ədalətsizliyə qarşı çıxmış, həqiqəti, insanlığı, insanların mənəvi gözəlliyini tərənnüm etmiş, güclü düşmənlə öz əqidəsi uğrunda mübarizədə canını belə qurban vermişdir.

Çıxarılmış nəticənin tədqiqat sualı ilə əlaqəsinin aydınlaşdırılmasına, şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsinə xüsusi diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

İstifadətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Şeirdə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Şeirdə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Şeirdə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Şeirdə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən məqamında istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: İmadəddin Nəsimi. Ağrımız – 3 saat.**  
**İkinci saat: Təhlil üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Şeirin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, sujet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Şeirin ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə edir
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, bütün siniflə birgə iş.

**Metod və priyomlar:** əqli hücum, müsahibə, problemin həlli.

**Təchizat:** Dərslik, lügətlər, iş vərəqləri, şairin portreti, az.wikipedia.org/wiki/İmadəddin\_Nəsimi

### Dərsin gedişi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin həmin prosesdə müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu dərsdə motivasiyanın yaradılması üçün fərqli yollar vardır. Rəmzi (simvolik) materiallardan, suallardan və s. istifadə etməklə motivasiya yaratmaq və son nəticədə tədqiqat sualını formalaşdırmaq mümkündür. İlk dərsdən şagirdlərin diqqətinə çatdırılan “Düşünün” başlıqlı sual əsasında yiğcam müsahibə aparmaqla da tədqiqat sualını müəyyənləşdirmək mümkündür. Şagirdlər mübariz ruhlu əsərlərin yaranmasının səbəbi, əhəmiyyəti ilə bağlı suala cavab verərkən, ilk növbədə, Vətən, haqq-ədalət, yüksək amal uğrunda mübarizədən söhbət getdiyini qeyd edirlər. Müəllim diqqəti müəsir dövrdə vətən uğrunda canından keçmiş Mübariz İbrahimov və digər qəhrəmanlara yönəldir, onlar haqqında yazılmış bədii əsərləri, çəkilmiş filmləri xatırladır.

**Tədqiqat sualı:** “Əsərdə haqq, ədalət uğrunda mübarizə aparan insanların əqidəsi əks olunmuşdur” fikrini doğru saymaq olarmı?

Şagirdlərin fərziyyələri dinlənilir, təkrara

yol verilmədən qeydlər edilir.

**Tədqiqatın aparılması.** Təhlil dərsi müxtəlif təlim metodları, iş formaları tətbiq edilməklə təşkil oluna bilər. Dərslikdəki “Arasdırın. Fikirləşin. Cavab verin” tapşırığına və “Əsərin təhlilinə hazırlanın” mətninə müraciət edilməsi isə vacibdir.

\* Arasdırın. Fikirləşin. Cavab verin

2. Şeir səslə hansı təsəvvür yaratır? Fikrinizi əsaslandırmın.  
 3. “Əsərdə şairin yalnız şəxsi fəciəsi aks olunmuşdur” fikrinə münasibət bildirin.  
 4. Mövqeyinizi nitmənşələr əsaslandırmın.  
 5. Şeir təsəvvüründə bir insan obrayı canlandırır. Onu necə sacıyyətləndirirsiniz?  
 6. Şeirin bədii təsvir güclüyünən vasitələrin, xüsusun toxadların rohunu misallar əsasında aydınlaşdırın.  
 7. Əsərdəki başlıca fikir – ideya nədir?

Dərslik, səh. 41

“Ösərin təhlilinə hazırlanın” mətnində əruz vəzni və qəzəl haqqında verilmiş məlumatın əhatəli, başa düşülərək mənimsənilməsi həyata keçirilməlidir. Müəllimin əlavə nümunələr göstərməsi, dərslikdəki “Qısa ədəbiyyatşunaslıq terminləri lüğəti”ndəki məlumatlardan şagirdlərin bəhərlənməsini təmin etməsi məqsədəuyğundur.

Tədqiqatın cütlük şəklində iş formasının tətbiqi ilə aparılmasını planlaşdırıran müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı sualların (hər cütlüyə bir sual verməklə) əks olunduğu iş vərəqlərini şagirdlərə təqdim edir. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra hər cütlükdən bir nəfərin təqdimatı əsasında fikir mübadiləsi və müzakirə aparılır. Yaxud cütlükler araşdırımalarının sonunda kiçik qruplar yaratmaqla fikir mübadiləsi və müzakirə apara bilərlər. Bu, vaxta qənaət baxımından əlverişlidir.

Tədqiqat sualını diskussiya mövzusu kimi də təqdim etmək mümkünündür. Ösərin məzmunu ilə ətraflı tanış olan şagirdlər diskussiyada yüksək fəallıq nümayiş etdirirlər. Diskussiyanın gedişində tapşırıqdakı suallardan istifadə olunması məqsədəuyğundur. Bunun uğurla reallaşdırılması müəllimin bələdçilik bacarığından asılıdır.

Məktəbdə kiçik qruplar üzrə işin təşkilinə daha çox yer verilir. Bu dərsdə həmin iş formasına müraciət edən müəllim “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığındakı suallara yaradıcı yanaşmaqla onlardan istifadə edə bilər. Hər qrup bir sual üzərində işləməklə ayrılmış vaxtda tədqiqat aparır. Müəllim ehtiyac duyulan məqamlarda istiqamətləndirici suallarla, yiğcam izahlarla şagirdlərə yardım edir. Sualların doğru başa düşülməsi üçün lazım olan hallarda təlimat verilməsi də faydalıdır. Məsələn, dördüncü sualın (Müasirlərinə şairin fərqli münasibətini şeirdən nümunələr göstərməklə aydınlaşdırın) üzərində işləyən qrupa müqayisədən istifadə etməyin vacib olduğu əvvəlcədən xatırladılmalıdır. Yaxud qəzəllə bağlı yiğcam məlumatın əks olunduğu yazını üçüncü sualın (“Ösərdə şairin yalnız şəxsi faciəsi əks olunmuşdur” fikrinə münasibət bildirin) üzərində işləyən qrupun iş vərəqinə əlavə etmək məqsədəuyğundur.

**Məlumatın mübadiləsi və müzakirəsi** mərhələsinin səmərəli keçməsi müəllimin bələdçilik bacarığından çox asılıdır. Tədqiqat kiçik qruplarda aparılıbsa, fikir mübadiləsi təqdimatların dinlənilməsi ilə həyata keçirilir. Fəal dinləmənin təmin edilməsi qrupların bir-birinin işinin məzmunu ilə ətraflı tanış olmalarına, mübahisəli məsələlərin aşkara çıxarılmasına, düşündürücü sualların verilməsinə imkan yaradır. Deyilmiş fikirlərin əlaqələndirilməsi, qruplaşdırılması, sistemə salınması **müzakirənin** səmərəli keçməsindən asılıdır. Təsadüfi deyildir ki, müzakirə üçün müəllimin əvvəlcədən suallar hazırlanması məqsədəuyğun sayılır. Həmin suallar şagirdləri konkret məqsədə – tədqiqat sualını aydınlaşdırmağa istiqamətləndirməlidir. Məsələn, üçüncü sualla (“Ösərdə şairin yalnız şəxsi faciəsi əks olunmuşdur” fikrinə münasibət bildirin. Mövqeyinizi nümunələrlə əsaslandırın) əlaqədar müzakirədə şagirdlər müəllimin istiqamətləndirici sualları əsasında şeirdən misallar (Həq bilir səndən, şəhə, sahibnəzərlər ağrımız, Çəşmi-Əhvəl ağrından arifbəsərlər ağrımız və s.) göstərməklə şairin öz məsləkdaşlarının mövqeyini də ifadə etdiyini əsaslandırırlar. Yaxud beşinci sualla (Şəir təsəvvürünüzdə bir insan obrazı canlandırdı. Onu necə səciyyələndirərsiniz?) əlaqədar müzakirədə müəllimin istiqamətləndirici sualları “zahidin əfsanəsinə” görə təqibə, ağır cəzaya məruz qalan bu cəsur insanın “haqqı izhar” edən, haqq yolunda mübarizə aparan yenilməz obrazının aydın təsəvvür edilməsinə imkan yaradır. Eləcə də müəllimin sualları şagirdləri təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən, müqayisələrdən daha dolğun istifadəyə yönəldir.

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində indiyə kimi deyilmiş fikirlərin ümumiləşdirilməsi, vahid ideya şəklinə salınması ön plana çəkilir. “Nə üçün qəhrəmanın ölümünü onun məğlubiyəti saymaq olmaz?”, “Hürufilərin hər cür təqibə, cəzaya məruz qalmışının, işgəncələr qarşısında öz əqidəsindən dönməməsinin səbəbi nə idi?”, “Əsərin qəhrəmanının timsalında Nəsiminin insana yeni münasibəti özünü nədə bürüzə verir?”, “Xalq arasında Nəsiminin mərdlik, qorxmazlıq rəmzi sayılmasına siz necə münasibət bəsləyirsiniz?” sualları şagirdlərin bədii əsərin təhlili prosesində əldə etdikləri qənaətlərin daha da zənginləşməsinə və möhkəmlənməsinə səbəb olur.

Şagirdlər nəticə etibarilə belə bir qənaətin üzərində dayanırlar ki, əsər yalnız şairin şəxsi faciəsini eks etdirən nümunə kimi başa düşülüb təhlil edilə bilməz. Düşmənləri Nəsiminin həbsinə, işgəncə ilə öldürülməsinə nail olsalar da, sənətinin, əsərlərinin, fikirlərinin qüdrəti, ölməzliyi qarşısında aciz qalmışlar; xalq mərdlik, qorxmazlıq rəmzi olan bu böyük fikir bahadırını, onun arzu və ideallarını yaşıdır. Nəsimi kimi yüzlərlə hürufi tərəfdarı da təqibə, ağır işgəncəyə məruz qalmış və öldürülmüşdür. Bu əsərin yazılışının bir səbəbi də yüksək amal uğrunda mübarizə aparan həmin insanların əzmkarlığını, mənən məğlubedilməzliyini ifadə etmək idi.

Çıxarılmış nəticənin tədqiqat səali və şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisə edilməsinə bu mərhələdə ciddi önem verilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Şərhetmə

Münasibətbildirmə

İstifadəetmə

Müqayisəli şərhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeirdə bədii ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Şeirdə bədii ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Şeirdə bədii ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Şeirdə bədii ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Şeirin ideya-məzmununu şərh etməkdə, əsas-landırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Şeirin ideya-məzmununu şərh edir, əsas-landırılmış münasibət bildirir.
Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən istifadə etməkdə çətinlik çəkir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən qismən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən əsasən istifadə edir.	Şeirlə bağlı təqdimat və çıxışlarında bədii ifadə vasitələrindən məqamında istifadə edir.
Şeirlə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Şeirlə bağlı fikirlərinin müqayisə əsasında qismən şərh edir.	Şeirlə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Şeirlə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: İmadəddin Nəsimi. Ağrımaz – 3 saat.**  
**Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş**

Standartlar	Təlim nəticələri
1.1.2. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Qəzəlin janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Lirik və epik növə aid nümunələr olmaqla qəzəllə dastanı müqayisə edir.
2.1.2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında şərh edir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, bütün siniflə birgə iş.

**Metod və priyomlar:** əqli hücum, müsahibə, Venn diaqramı, izahlı və ifadəli oxu, problemin həlli.

**Təchizat:** Dərslik, lügətlər, iş vərəqləri, şairin portreti.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Bu qəbildən olan dərs çoxcəhətliyi ilə seçilir. Başqa sözlə, tapşırıqların çox vaxt bir-birindən ciddi şəkildə fərqlənməsi, müxtəlif məzmunlu işlərin yerinə yetirilməsi “Tətbiq. Müzakirə, Yaradıcı iş” dərsi üçün səciyyəvidir. Buna görə də, əksər hallarda, belə dərs üçün motivasiyanın yaradılması, tədqiqat sualının müəyyənləşdirilməsi həmin dərsdə daha çox diqqət yetirilən və vaxt ayrılan təlim işi əsas götürülməklə həyata keçirilir. Bu mövqedən çıxış etməyi planlaşdırıran müəllim tədqiqat sualını ifadəli oxu üzrə işlə əlaqələndirməyə üstünlük verə bilər. İfadəli oxunun, xüsusən **ifaçılıq vəzifəsinin mahiyyəti**, məqsədilə bağlı qazanılmış məlumatları **yığcam müsahibə** ilə xatırlatmağa yönəldən müəllim son nəticədə şagirdlərin fəal iştirakı ilə tədqiqat sualının formallaşdırılmasına nail olur.

**Tədqiqat səali:** “Ağrımaz” qəzəlinin ifadəli oxusunda hansı ifaçılıq vəzifəsinin həyata keçirilməsi məqsədə uyğundur?

Bu dərsdə **tədqiqatın aparılması** mərhələsi də **fərqli məzmunu** ilə seçilir. İlk növbədə, dərslikdəki ilk iki tapşırıq yerinə yetirilir.

**HAYIR**

Hər iki tapşırıq hazırlanmış cavablar bütün sinfin iştirakı ilə müzakirə olunur. Birinci sualın verdiyi imkandan istifadə edərək qəzəl janrı haqqındaki məlumatın genişləndirilməsi və dərinləşdirilməsi qayğısına qalmaq lazımdır. Bu baxımdan şagirdlərə qəzəl janının xüsusiyyətləri ilə bağlı istiqamətləndirici sualların verilməsi məqsəd uyğundur: “Qəzəl hansı ədəbi növün janrıdır?”, “Qəzəl janında yazılmış əsərlər ən çox hansı mövzularda olur?”, “Qəzəlin ilk və son beyləri necə adlanır?” və s.)

İkinci sual isə “Ağrımaz” qəzəli ilə “Qazan bəyin oğlu Uruz bəyin dustaqları boy”un ədəbi növ baxımdan müqayisəsi, lirik və epik növlər məxsus başlıca cəhətləri aydınlaşdırmağa, nümunələr əsasında müqayisələr aparmağa imkan yaradır. Bu sualla əlaqədar şagirdlərin ilk növbədə epik və lirik növ üçün hansı xüsusiyyətlər səciyyəvidir” suali ilə əlaqədar şagirdlər həcmə geniş, əhatəli olan epik əsərlərdə ilk növbədə təhkiyə və təsvirin mühüm yer tutduğunu, həyat hadisələri, insan xarakterləri, təbiət lövhələrinin əks olunduğunu qeyd edirlər. Epik növdə yazılan əsərlər hadisəni, insanları daha ətraflı əks etdirməyə, onun vasitəsilə həyat həqiqətlərinin dərindən dərkinə imkan yaradır.

Müzakirə zamanı lirik növdə əsərlərdə çox hiss-həyəcanların, duyu və düşüncələrin ifadəsinə geniş yer verildiyi vurgulanır. Şagirdlər qeyd edir ki, lirik növdə hadisənin özü yox, doğurduğu ovqat, hislər, düşüncələrin bədii əksi mühüm yer tutur. Həcmə kiçik olan lirik əsərin qəhrəmanının yaşadığı hislər, duyğular onunla eyni düşüncələri, mövqeyi paylaşan insanların mövqeyini əks etdirir.


Müzakirədə fəal dinləməyə, deyilənlərin ən xırda incəliklərinə qədər aydınlaşdırılmasına və mənimsənilməsinə səy göstərilməlidir. Buna nail olmaq üçünsə şagirdlərin sərbəst fikir mübadiləsi aparmalarına əlverişli şərait yaradılmalıdır.

Bütün bunlar ifadəli oxu ilə bağlı tapşırığın səmərəli yerinə yetirilməsinə əhəmiyyətli təsir edir; qəzəl janının özünəməxsusluğunu aydın təsəvvür edilməsi, qafiyə sisteminin başa düşülməsi, lirik növün özəlliyi barədə zəruri məlumatın mənimsənilməsi ifadəli oxunun uğurla reallaşmasında az rol oynamır.

Şagirdlərin ilk növbədə dərslikdəki materialla tanış olmalarına vaxt ayrılır.

**Müəllim üçün məlumat.** *Şagirdləri əruz vəznlı şeirlərin ifadəli oxusuna alışdırmaq asan deyil, bu, böyük zəhmət və vaxt tələb edir. Ədəbiyyat fənni kurikulumunun tələblərinə uyğun olaraq, VII sinifdən başlayaraq bu istiqamətdə sinifdə müntəzəm iş aparılmalıdır. Bu işin səmərəli təşkili müəllimin ifadəli oxunun mahiyyəti, tətbiqi qaydaları ilə tanışlığından çox asildir. Müəllim üçün metodik vəsaitin sonunda “Mənbələr” başlığı altında verilmiş siyahıda ifadəli oxu ilə bağlı göstərilmiş ədəbiyyatdan istifadə, bu baxımdan, faydalı ola bilər.*

Ifadəli oxu ilə əlaqədar dərslikdəki mətnlər tanışlığı təşkil edən müəllim təf'ilə, misralarda təf'iləyə uyğun gələn bölüm (misranın parçası) barədə şagirdlərdə aydın təsəvvür yaratmağa çalışmalıdır. Təf'ilənin tələbinə əsasən bölmələr arasında durğulara



Dərslik, səh. 42

(fasılələrə) əməl etməyin vacib olduğunu izah edən müəllim belə məqamlarda yol verilən səciyyəvi nöqsanlar barədə xəbərdarlıq edir. Başlıca nöqsan misra bölmələrinin oxusunun süni şəkildə fərqləndirilməsi, hər birinin oxusundan sonra uzun fasılə edilməsidir. Əslində, bölmələr arasındaki durğular (fasılələr) misraların bütövlükdə oxusuna – səslənməsinə xələl gətirməməlidir.

Qəzəlin ideya-məzmunu barədə ətraflı məlumatı olan şagirdlər ifaçılıq vəzifəsini müəyyənləşdirməkdə çətinlik çəkmirlər və fərqli variantlar irəli sürürlər.

Tapşırığın 4-cü və 5-ci bəndlərinin fərdi olaraq yerinə yetirilməsi məqsədə uyğundur. Bu, şagirdlərin hər birinin bilik və bacarığı barədə təsəvvürün genişlənməsinə imkan verir.

Səciyyəvi cavablar əsasında **məlumat mübadiləsinin və müzakirənin aparılması** bütün şagirdlərin öz işlərinə tənqidə yanaşa bilmələrinə şərait yaradır. İfaların dinlənilməsi, onlara münasibət bildirilməsi **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** üçün tutarlı əsas olur. Bu mərhələdə şagirdlərin diqqəti bir daha rəməl bəhrinin xüsusiyyətlərinə cəlb edilir. “Şairin bu şeiri rəməl bəhrində yazmasını təsadüfi saymaq olarmı?” sualı üzrə fikir mübadiləsi əsərin ideya-məzmunu, ifadəli oxusu baxımından əhəmiyyətli olan qənaətin formallaşmasına imkan yaradır. Qeyd edilir ki, digər klassik şairlərimiz kimi, İ.Nəsimi də öz dövründə baş verənlərə, əqidə düşmənlərinə münasibətini ifadə etmək, həyat həqiqətləri ilə bağlı düşüncələrini bölüşmək üçün bu bəhri seçmişdir. Bu bəhrdə yazılmış əsərlər üçün səciyyəvi olan əzəmət, vüqar öz əksini “Ağrimaz” qəzəlinin ideya-məzmununda, onun ifadəli oxusunda da tapır.

“Əsərin ifadəli oxusunda hansı cəhətlərə xüsusi diqqət yetirilməlidir” suali şagirdləri öz mövqelərini daha da konkretləşdirməyə sövq edir. Qeyd edilir ki, rəməl bəhrinin ahəngi (əzəmət, vüqar) əsərdə ifadə olunan fikirlərə uyğundur, onun ideyasının, müəllifin başlıca niyyətinin qabarık səslənməsinə, oxucuya daha aydın çatdırılmasına kömək edir.

Şeirin ifadəli oxusu zamanı dinləyicilərin gözləri qarşısında ifaçılıq vəzifəsinin – şairin zamanın keşməkeşləri qarşısında əyilməyən, öz qüdrətini, mənəvi ucalığını dərk edən, əqidə mücahibi olan insanın obrazının yaradılması diqqət mərkəzində saxlanılmalıdır. İfa zamanı ən dəhşətli işgancələrə mətanətlə, mərdanəliklə dözen qəhrəmanın obrazı ilə yanaşı, onun düşmənlərinin miskinliyi, cılız hislərlə yaşaması barədə dinləyicidə dolğun təsəvvür yaradılmalıdır.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

İfadəlioxuma

Müəyyənləşdirmə

Müqayisəetmə

Müqayisəli şərhətmə

LAYIHƏ

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Şeiri ideya-məzmununa uyğun ifadəli oxumaqda çətinlik çəkir.	Şeiri müəllimin köməyi ilə ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri əsasən ideya-məzmununa uyğun ifadəli oxuyur.	Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur.
Qəzəl janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Qəzəl janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Qəzəl janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Qəzəl janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Qəzəli növ baxımindan dastanla müqayisə etməkdə çətinlik çəkir.	Qəzəli növ baxımindan dastanla müəllimin köməyi ilə müqayisə edir.	Qəzəli növ baxımindan dastanla əsasən müqayisə edir.	Qəzəli növ baxımindan dastanla dolğun müqayisə edir.
Qəzəllə bağlı fikirlərini müqayisə əsasında şərh etməkdə çətinlik çəkir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında qismən şərh edir.	Qəzəllə bağlı fikirlərini əsasən müqayisə aparmaqla şərh edir.	Qəzəllə bağlı fikirlərini müqayisə əsasında dolğun şərh edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYİH**

**Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat**  
**Birinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram, poemə) tanış olmayan sözlərin mənasını lügətlərən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirir.
2.2.1. Müzikalılarda dialoji nitq bacarığını nümayiş etdirir.	Hekayə ilə bağlı müzikalılarda dialoji nitq bacarığını nümayiş etdirir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, cütlük şəklində iş, bütün siniflə birgə iş.

**Metod və priyomlar:** müsahibə, müzikirə, təqdimat, proqnozlaşdırılmış oxu.

**Təchizat:** dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzikirəsi əsasında müəyyənləşdirilə bilər. Həmin prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılmasına fərqli yollarla nail olmaq mümkündür; bədii əsərin müvafiq (ləyaqət, şərəf, mənəvi dəyərlərin eks olunduğu) parçasından, “Qurbanəli bəy” filminin səciyyəvi fragmentindən, hekayəyə çəkilmiş maraqlı illüstrasiyadan və s. istifadə etmək olar. Eləcə də dərslikdəki “Yada salın” başlıqlı suallar əsasında yiğcam müsahibənin aparılması mümkün və faydalıdır.

**Tədqiqat sualı:** Yalançılıq və simasızlıq insanın həyatdakı mövqeyində hansı rol oynaya bilər?

Şagirdlərin fərziyyələri dinlənilir, təkrara yol verilmədən qeyd edilir.

**Tədqiqatın aparılması.** Hekayənin məzmununun öyrənilməsinə oxu növlərinən birinin tətbiqi ilə başlanılır. Dərslikdə proqnozlaşdırılmış oxudan istifadə məqsədə uyğun sayılmışdır. Onun tətbiqi zamanı hər parçanın oxusundan sonra fasilə edilir, şagirdlər cütlük şəklində cədvəldəki suallar üzrə qeydlər edirlər. Hekayədə bir-birini əvəz edən maraqlı təsvirlərə, gözlənilməz səhnələrə yer verilməsi hadisələrin inkişafı barədə şagirdlərdə maraqlı ehtimalların yaranmasına səbəb olur. Təcrübə göstərir ki, mütiliyyə ciddi marağının ilə seçilməyən şagirdlər belə irəli sürdükləri ehtimalların sonrakı hadisələrlə necə səsləşəcəyini izləmək üçün əzəri həvəslə oxuyur, bütün incəliklərə diqqət yetirirlər. Oxu prosesində tanış olmayan sözlərin mənasının aydınlaşdırılmasına, bədii ifadə vasitələrinin müəyyənləşdirilməsinə diqqət yetirilir.

Sinifdə oxunması nəzərdə tutulmuş hissə (beşinci parça da daxil olmaqla) üzrə iş başa çatdıqdan sonra hər cütlükdən bir nəfər hadisələrin inkişafını necə təsəvvür etdiklərini, nəyə əsaslanaraq belə düşündüklərini, təxmin etdiklərinin əsərdəkilərlə nə dərəcədə səsləşdiyini təqdimat əsasında açıqlayır. Təqdimatlar böyük maraqla dinlənilir, oxşar və

fərqli ehtimalların olduğu aşkar çıxır. Bu, dərsin **məlumatın mübadiləsi və müzakirəsi** mərhələsi kimi qəbul edilir. Müəllim müzakirənin diskussiya səciyyəli olmasına, şagirdlərin dialoji nitq bacarıqlarını nümayiş etdirmələrinə, fikirlərini sərbəst ifadə etmələrinə, deyilənlərə münasibət bildirmələrinə imkan verən şərait yaratmalıdır. Unutmaq olmaz ki, bu oxu növündən istifadə etməkdə başlıca məqsəd şagird proqnozlarının həqiqətə – əsərdəki təsvirlərə tam uyğun olması deyildir; bu oxu mütləfiyə maraq və həvəs oyadır, şagirdləri fəallığa, daha diqqətli olmağa sövg edir. Şagirdlər mətnin oxusunda ən xırda incəlikləri belə dərindən duymağa can atırlar, əks halda hadisələrin sonrakı inkişafı barədə ağlabatan proqnoz verə bilmirlər. Bu oxu prosesində icra olunan işlər şagirdlərdə məntiqi və yaradıcı təfəkkürün inkişafına da əhəmiyyətli təsir göstərir.

Müəllim əvvəlcədən hazırladığı suallar vasitəsilə oxunmuş hissənin məzmunu ilə bağlı qazanılmış təsəvvürün tamlığına (hekayənin məzmunu bütövlükdə öyrənilmədiyindən nəticə, ümumiləşdirmə mərhələsinin tələbləri tam halda ikinci dərsdə reallaşdırılır) nail olur. O, qapalı suallardan fərqlənən aşağıdakı suallardan da istifadə edə bilər:

1. Hekayənin kənddəki çaxnaşmanın təsviri ilə başlamasının səbəbini necə izah edərsiniz?
2. Yazıçının naçalnikin gəlişini “ləngitməsinə” səbəb nədir?
3. Qurbanəli bəyin danışğını, davranışını yadınıza salın, onun özünü yüngül aparmasının, təlxəklik etməsinin səbəbini nədə görürsünüz?

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

#### *Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Nümayiştdirmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.
Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini tam əhəmət etməklə müəyyənləşdirir.
Müzakirələrdə dialoji nitq bacarığını nümayiş etdirməkdə çətinlik çəkir.	Müzakirələrdə dialoji nitq bacarığını qismən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını əsasən nümayiş etdirir.	Müzakirələrdə dialoji nitq bacarığını ardıcıl nümayiş etdirir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat**  
**İkinci saat: Əsərin məzmunu üzrə iş**

Standartlar	Təlim nəticələri
1.1.1. Müxtəlif vəznli (heca, əruz) şeirlərdə və süjetli əsərlərdə(dastan, hekayə, novella, dram, poema) tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.5. Müxtəlif vəznli (heca, əruz) şeirləri, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini (metafor, bədii təzad, kinayə) müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirir.
1.1.4. Bədii nümunələrin (dastan, hekayə, novella, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.	Hekayə janrnıa məxsus xüsusiyyətləri müəyyənləşdirir.
1.1.3. Süjetli bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında geniş nağıl edir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, cütlük şəklində iş, bütün siniflə birləşdirir.

**Metod və priyomlar:** müsahibə, müzakirə, təqdimat.

**Təchizat:** dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.

### Dərsin gedişi

Hekayənin evdə oxunmuş parçalarının məzmununun və tanış olmayan sözlərin mənasının hansı səviyyədə qarvanıldığı yığcam müsahibə, seçim yolla təqdimatların dinlənilməsi və müzakirəsi, səciyyəvi epizodların müxtəlif formalarda nağıl edilməsi və onlara münasibət bildirilməsi və s. yollarla müəyyənləşdirilə bilər. Bütün hallarda müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədən yoxdur. Şagirdlərə evdə oxunmuş 6, 7 və 8-ci parçaları bir daha nəzərdən keçirmək, sonra mətnlə bağlı suallara cütlük şəklində cavab hazırlamaq təklif edilir. İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra cavabları məzmunca yaxın olan cütlükər kiçik qruplarda birləşərək fikirlərini dəqiqləşdirir və ümumiləşdirirlər.

**Tədqiqatın aparılması** mərhələsi kimi qəbul edilən bu prosesdə müəllim hər bir şagirdin fəaliyyətinə, ümumi işə verdiyi töhfənin nədən ibarət olmasına diqqət yetirir.

**Məlumatın mübadiləsi və müzakirəsi.** Qrup işlərinin nəticələri təqdimatlar əsasında açıqlanır. Bütün qrupların eyni suallar üzərində işləməsi məlumat mübadiləsinin müzakirə ilə qovuşmasına səbəb olur. Müzakirənin səmərəli keçməsi isə müəllimin işi necə təşkil etməsindən asılıdır. O, çıxışlarının diqqətlə dinlənilib, münasibət bildirilməsini,

əlavələr edilməsini, sual vermək istəyənlərə şərait yaradılmasını təmin etməli, vaxtdan düzgün istifadəyə çalışmalıdır.

Şagirdlərin diqqətini ədəbi qəhrəmanın xarakterinin aydınlaşdırılmasında, əsərin ideyasının müəyyənləşdirilməsində əhəmiyyətli olan epizodlara, detallara cəlb edən müəllim əlavə suallar verməklə hekayənin məzmunu üzrə qazanılmış təsəvvürün tamlığına nail olmalıdır. Tanış olmayan sözlərin, bədii ifadə vasitələrinin necə qavranıldığına aşkar çıxarılması da bu prosesdə xüsusi diqqət yetirilən məsələlərdən olur.

İndiyə qədər deyilmiş fikirlər əsasında ümumi ideyanın müəyyənləşdirilməsi **Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması** mərhələsində mühüm vəzifə kimi qarşıya qoyulur. Əsərin məzmununun öyrənilməsinə həsr edilən hər iki dərsdə həyata keçirilən işlər şagirdlərin mənəvi-əxlaqi və idrakı baxımdan zənginləşməsində, inkişafında əhəmiyyətli rol oynayır. Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, ləyəqətsizlik, simasızlıq, yalançılıq kimi mənfi sifətlər insanın cəmiyyətdəki mövqeyini sarısıdır, onu rəzil, rüsvay edir.

Çıxarılmış nəticənin tədqiqat sualı və irəli sürülmüş fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır.

Dərslikdə “**Bilik və bacarıqlarınızı tətbiq edin**” başlıqlı tapşırıq verilmişdir.

Hər iki tapşırığı şagirdlər fərdi olaraq yerinə yetirirlər. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra bir neçə təqdimatın və nağıletmənin dinlənilməsi və müzakirəsi həyata keçirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Aydınlaşdırma

Müəyyənləşdirmə

Hissələrə ayırma

Plan tərtibetmə,

Nağıletmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından suallar verməklə və kömək əsasında aydınlaşdır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından əsasən aydınlaşdır.	Hekayədə tanış olmayan sözlərin mənasını lügətlərdən, sorğu kitablarından istifadə etməklə dəqiq aydınlaşdırır.

Hekayədə bədii ifadə vasitələrini müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrini suallar verməklə və kömək əsasında müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini əsasən müəyyənləşdirir.	Hekayədə bədii ifadə vasitələrini tam əhatə etməklə müəyyənləşdirir.
Hekayə janrına məxsus xüsusiyyətləri müəyyənləşdirməkdə çətinlik çəkir.	Hekayə janrına məxsus xüsusiyyətləri müəllimin köməyi ilə müəyyənləşdirir.	Hekayə janrına məxsus xüsusiyyətləri əsasən müəyyənləşdirir.	Hekayə janrına məxsus xüsusiyyətləri dəqiqliklə müəyyənləşdirir.
Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib etməkdə, məzmununu geniş nağıl etməkdə çətinlik çəkir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını suallar verməklə tərtib edir, məzmununu kömək əsasında geniş nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu əsasən geniş nağıl edir.	Hekayəni hissələrə ayırır, seçdiyi hissənin planını tərtib edir, məzmununu geniş nağıl edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

**LAYİH**

**Mövzu: Cəlil Məmmədquluzadə. Qurbanəli bəy – 3 saat**  
**Üçüncü saat: Əsərin təhlili üzrə iş**

Standartlar	Təlim nəticələri
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.	Hekayəni növ baxımından lirik nümunə ilə müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, məişət təsvirlərindən çıxış etməklə obrazı səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafor, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.	Hekayənin təsir gücünün artmasında bədii ifadə vasitələrinin rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyadakı başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə edir.	Hekayə ilə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə edir.

**Dərsin tipi:** induktiv; bədii əsərin öyrənilməsi.

**İş forması:** fərdi iş, kiçik qruplarda iş.

**Metod və priyomlar:** müsahibə, problemin həlli, müzakirə, təqdimat.

**Təchizat:** dərslik, iş vərəqləri, əsərin məzmunu üzrə şəkillər.

### Dərsin gedisi

Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi şifahi təqdimatların dirlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyarlarından istifadə etməsi məqsədə uyğundur.

**Motivasiya, problemin qoyuluşu.** Motivasiyanın yaradılması üçün fərqli yollardan istifadə etmək mümkündür. Bunlardan biri dərslikdəki “Düşünün” başlıqlı sual (İnsanın rəzil olmasına, gülüş obyektinə çevriləsinə səbəb nə ola bilər?) əsasında yiğcam müsahibə aparılmasıdır. Müsahibə tədricən tədqiqat sualının müəyyənləşdirilməsinə gətirib çıxarır.

**Tədqiqat sualı:** “ Əsərin əsas ideyası bir qisim ixtiyar sahiblərinin – mülkədarların simalarını itirərk gülüş hədəfinə çevriləmələrinin ictimai səbəblərini açmaqdır?” ılkini doğru saymaq olarımı?

Səsləndirilən fərziyyələr lövhədə qeyd olunur. Bu fərziyyələrin yoxlanılması üçün araşdırımlar aparılmasının vacib olduğu xatırladılır.

**Tədqiqatın aparılması.** Bunu fərqli təlim metodlarının, iş formalarının tətbiqi ilə təşkil etmək mümkündür. Diskussiya, debat, problemin həlli və s. bu qəbildəndir. Bütün hallarda dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə və “Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığına müraciət edilməsi məqsədə uyğundur.

Kiçik qruplarda iş formasını seçən müəllim şagirdlərin diqqətini, ilk növbədə, “Əsərin təhlilinə hazırlaşın” mətninə cəlb edir. Bu mətndə **kompozisiya** və **kinayə** anlayışları barədə məlumat verilmişdir. Bu materialın müstəqil oxusunu təşkil edən müəllim sonda müsahibə apararaq mənim-səmənin səviyyəsini aşkara çıxarır, əlavə misallar göstərməklə məlumatın şüurlu və möhkəm qavranılmasına çalışır.

Kompozisiyanın ünsürlərini (epiqraf, proloq, epiloq, peyzaj, lirik haşıyə) sadalayan müəllim şagirdlərin artıq peyzajla tanış olduqlarını öyrənilmiş əsərlərdən nümunələr göstərməklə açıqlayır. C.Məmmədquluzadənin “Qurbanəli bəy” üçün seçdiyi “Qoqol, Allah sənə rəhmət eləsin!” epiqrafi timsalında “epiqraf” anlayışının mahiyyətini izah edir. “Araşdırın. Fikirləşin. Cavab verin” başlıqlı tapşırığın sualları əsasında hazırlanmış iş vərəqləri (hər qrupa bir sual ayrılmışsa) şagirdlərə təqdim edilir. Hekayə ilə əlaqədar müxtəlif tədqiqatlardan seçilmiş səciyyəvi parçaların iş vərəqlərinə əlavə edilməsi faydalıdır. Bu, müəllimdən əlavə vaxt və zəhmət tələb etsə də, təhlilin səmərəli keçməsi üçün çox əhəmiyyətlidir. Tədqiqat prosesində həmin parçalardan mənbə kimi istifadə edən şagirdlər müzakirədə onlardan sitatlar gətirirlər. Aşağıdakı parça (müəllimin bu qəbildən nümunələr seçmək imkanı genişdir) surəti çoxaldılaraq iş vərəqlərinə əlavə edilə bilər: “Yaxşı diqqət edilsə, böyük ədib bu hekayəsinə də müqayisə əsasında yazmışdır. Burada başqa millətdən olan vəzifə sahibləri ilə Azərbaycan bəyi, mülkədəri qarşılaşdırılır. Qurbanəli bəyin bütün mənfi cəhətləri – lovğalıq və yalançılığı, təkəbbürü və miskinliyi, zoraklığı və yaltaqlığı bu müqayisədə aşkara çıxarılır.

...Qurbanəli bəy ikiüzlü adamdır. Onun bir yaltaq, gülər, sən və məsum üzü var ki, bu, qonaqların, böyük vəzifə sahiblərinin yanında görünür. Bir zalim, qansız, kobud, sərt və əzazil üzü var ki, Kərbəlayı Qasıma, nökər Əliyə, ümumiyyətlə, rəiyəvətə münasibədə özünü göstərir. O, pristavin arvadına, hətta itinə belə yaltaqlanır, Kərbəlayı Qasımin isə qarnına xəncər soxmaq istəyir. Rəiyətlə son dərəcə amansız rəftar edən bu təvgə, xudbin mülkədarın həqir simasını yazıçı şərab məclisində, onun öz sözləri, danışığι ilə açır. O, pristava və onun arvadına da, naçalnikə də eyni yaltaqlıqla müraciət edir. İndiyədək bu mahalda belə böyükər olmadığını dənə-dənə israr edir. (F.Hüseynov. Adı əhvalatlarda böyük həqiqətlər. B., 1977, səh.59-60).

İşin icrası prosesində müəllimin bu və ya digər qrupa istiqamətləndirici suallarla kömək etməsi, diqqəti daha mühüm mətbəblərin açılmasına cəlb etməsi mümkünür. Məsələn, müəllim üçüncü sualın (Qurbanəli bəyin xarakterindəki başlıca cəhətlər hansılardır? Onun nitqinə, davranış və əməllərinə diqqət yetirməklə fikrinizi əsaslandırın) üzərində işləyən qrupa əsərdən bəyin adamlarla fərqli rəftarını göstərən nümunələr seçməyi, yazılısının bu obrazın münasibətini aydınlaşdırmağı tövsiyə edir.

### III dərs • Təhlif Üzrə iş

**Əsərin təhlilinə hazırlaşın**  
1. Məni oxuyun. Tapşışın yerinə yetirənən ondakı fikirlərdən faydalann.

Ədəbiyyatımızda sahələrdən olan bu əsərin yaranmasından yüz il önsə, o bu gün da mərasil oxunur, haqqında yen-yenini elmi əsərlər yazılır. Hekayə təkcə mərasil məzmunun işi deyil, həm də dərin içtimai mədəniyyəti əks etdirməsi ilə diqqəti cəlb edir. Bu mədəniyyətdən yaradılmış, onlaysa minnəsibət bildirmək üçün əsərin üzərində düşümüş, aradırmış emsələr vardır. “Qurbanəli bəyin razı vəziyyətə düşümüşən sebəbinə yoxsa, qurakçıdağıñı etmək doğrudurum!” Əsəlin buzduraşdırma boyası sizi düşündürməlidir. Bu obraz barədə müükəmməl təsəvvür qazanınsınız, əsərin ideya-məzmununu anlağın və izah etmək sizin üçün çətin olmayıcaqdır. Bu, Qurbanəli bəyin müraciət - danışına, əməkli başlıqları təsvirləri, əhvalat və hadisələrin secdə necə təqdim olunmasına xüsusi diqqət yetirənməyi tələb edir. Aradı həsiş etdiniz ki, əsərdəki əhvalatlar, hadisələr bir-biri ilə six bağlanmış, obrazlar qarşılıqlı sənəqədə təsvir olub. Müsayiyyət mərasili dütizilərənə əhvalatlar, hadisələr bir-birinə rəmənlər, bir-xetərəfəndə birləşir. Yənələr öz əsərində əhvalat və hadisələri na cır ahaləsindən, necə yerbər emsəl, nəyi əvvəl, nəyi sonra təsvir emsək üzərində düşümür. Başqa sözə, hər bir sahəkar əsərin necə quracağı barədə çox ciddi göstər-qoy edir, extarlar aparı. Əsərdəki, əsərin bütün hissələrinin, epizodlарın yerləndirilməsi, qarşılıqlı ahaləsindən, əhvalatların, hadisələrin əks etdirilməsi gəydələri kompozisiyə adlanır. Lakin məsələli “kompozisiya” sənə dili məzündə *qurmaq, təsrib emsək, düşükmək* anlamında işləyir. Həkayənin başlıqlı hissələrindən əsər beddi cəhədən kamil olur və mərasil oxunur. Bunu “Qurbanəli bəy” in təmsilində müşahidə etdiriz. Hekayəni mərasil edən cəhədəndən biri da ənda beddi ifadə vasitələrinin işləməsindən əsər beddi bəy vələrdir. “Adamlar aradılar, bu qonaq da zirdi bayra. Bu da “Qapızlı” kəndinin bəyi və mülkədəri məsləhət Qurbanəli bəy id.” Əsərin sonnati şəhəfərləndən məlum olur ki, “məşhur” sözü yazılımın bu obraz haqqındaki əsl fikri deyilim. Danışçı, davranı ilə özüni rüvəy edən hamə rəfəfəndə yüngüləbdədir. Adam kimi təmən Qurbanəli bəyi, bu sözü təqdim edən yəzicinin nüyyəsi əmək həqiqi simasını qəşqə imiş. Bu, ədəbiyyatımızda kinaya adlanır. Deməli, yazılımın pəxti, əhvalat, hadisə haqqında özümlün əsl fikrinə eklinən filri ifadə eməsi kinaya adlanır. Beddi ifadə vasitələrindən on kinaya fikrin təsirli, emosional cəhdindənən əhəmiyyətli rol oynayır.

Dərslik səh. 107-108

- Araşdırın • Fikirlərinin • Cavab verin
- 2. Hekayədə diqqətınızı dənə çox edin və təqdim etməyi. Səbəbini izah edin.
- 3. Qurbanəli bəyin rəsədi və məsləhəti başlıca cəhədər hansılardır? Onun müraciəti, davranış və emalırlarla əsaslanır.
- 4. Qonaqlıqda işnərkədər – çar manşurular və onlara xəmməti Qurbanəli bəyə necə minasibət baslayır? Sizcə, yazılıçı ona necə minasibət baslayır? Fikrinizi nümunələrə əsaslanır.

Həmçinin bəyin qonaqlıqdağı nitqi-danışığı ilə nökər və qulluqçularla danışığını müqayisə edib, nəticələri Venn diaqramında əks etdirməyi təklif edə bilər. Bu sual Qurbanəli bəyin evinin, bağlı olduğu məişətin təsvirində çıxış etməklə onun haqqında fikir yürüdülməsinə də imkan verir. Şagirdlərə bununla bağlı istiqamət verilməsi məqsədə uyğundur. Altıncı sualla (Hekayə hansı bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edir? Fikrinizi əsaslandırıarkən süjet və kompozisiya özəlliyinə diqqət yetirməyi unutmayın) bağlı araştırma aparan qrupa qazanmış olduqları bilik və bacarıqlara əsaslanmaqla əsərdə hadisələrin bir-biri ilə necə əlaqələndiyini, süjetin mərhələlərini, təkrar olunan söz və ifadələri və bunun səbəbini, əsərin dilindəki şirinliyi, hekayənin oxucuda doğurduğu gülüşün məzmununu, kinayəli ifadələrin və təzadlı səhnələrin yazılı niyyətinin açılmasındakı rolunu müəyyənləşdirməyin vacib olması barədə istiqamət verilir. Yaxud yedinci sualın üzərində çalışan qrupa lirik növə məxsus nümunə seçməkdə, müqayisə üçün əsaslar müəyyənləşdirməkdə istiqamət vermək olar.

**Məlumat mübadiləsi.** Qruplar mənimsədiklərini, əldə etdikləri nəticələri bu mərhələdə təqdim edir, bir-birinin işinin məzmunu ilə tanış olurlar. Bu prosesdə fəal dinləmənin təmin olunması tədqiqat zamanı uğurlu nəticələrin əldə edilməsi qədər vacib və əhəmiyyətlidir. Müəllim elə şərait yaratmalıdır ki, təqdimatlar diqqətlə dinlənilsin, hər bir qrupda görülmüş işin məzmunu barədə bütün sinif dolğun təsəvvür qazansın. Qrup təqdimatlarında nöqsanların olmasına təbii baxılmalıdır; çıxışlar, əksər hallarda, suallar doğurur, əlavə izahat tələb edir, fikirlərdə pərakəndəlik müşahidə edilir. Bütün bunların aradan qaldırılması, mənimsənilənlərin bitkin şəkil alması, dərinləşməsi, ümumi ideya halına düşməsi dərsin növbəti mərhələlərində həyata keçirilir.

**Məlumatın müzakirəsi və təşkili.** Dərsin əvvəlki mərhələlərində aparılmış işlər, əsərin məzmununun mükəmməl mənimsənilməsi, təqdimatların diqqətlə dinlənilməsi imkan verir ki, qruplar yalnız öz cavabları üzrə deyil, bütün suallar üzrə müzakirədə fəal olsunlar, əsaslandırılmış mövqe nümayiş etdirsinlər. Məsələn, “Hekayədə diqqətinizi daha çox cəlb edən nə oldu? Səbəbini izah edin” suallına, eləcə də tapşırığın digər suallarına bütün qrupların cavab verməsinə, ədəbi qəhrəmanla bağlı fərqli, əsaslandırılmış fikir söyləməsinə, əsərdən yeni misallar göstərməsinə, əlavə mənbələrdə sitatlar gətirməsinə nail olunmalıdır.

Müzakirədə müəllim aşağıdakı suallardan da istifadə edə bilər:

- Qurbanəli bəyin mülkədar olduğu kəndin ”Qapazlı” adlanmasının səbəbini necə izah edərsiniz?
- Qurbanəli bəy ciddi, təmkinli, ləyaqətinə uca tutan insan olsa idi, yadelli ağaların məclisində otura bilərdimi, o, burada necə qəbul olunardı?
- Əsərdəki ürkəparçalayan səhnəni – qlavaların kəndliləri döyə-döyə yallı getməye məcbur etmələrini ətraflı təsvir etməkdə yazıcıının məqsədi nədir?

**Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması.** Bu, həyata keçirilmiş bütün işlərin əsasında ümumiləşdirmənin aparılması, deyilmiş fikirlərin vahid ideya halına salınması mərhələsidir. Bu mərhələdə müəllimin istiqamətləndirici sualları da əhəmiyyətli rol oynayır. Sonda şagirdlərdə belə bir qənaət möhkəmləndir ki, C.Məmməd-quluzadə müstəmləkə şəraitində yaşayan Azərbaycanın səbətsiz ixtiyar sahiblərinin yadelli ağaların – rus məmurlarının köləsinə çevrildiklərini, əslində, buna məcbur olduqlarını məharətlə açıb göstərmişdir. Kəndlilərin ”sahibi” olan Qurbanəli bəylərin çar hakimlərinə yalıqlanaraq onlara ”həmişə nökər olmağa hazır” olduğunu elan etmələri və

bunu əməlləri ilə sübut etmələri xalqın daha acınacaqlı vəziyyətə düşməsinə az təsir göstərməmişdir.

Yazıcı obrazların, əhvalat və hadisələrin yaddaqalan, canlı, təsirli olması üçün bədii vasitələrdən ustalıqla istifadə etmiş, maraqlı süjetə, bitkin kompozisiyaya malik sənət əsəri yaratmağa nail olmuşdur.

Cıxarılmış başlıca nəticənin şagirdlərin irəli sürmüş olduqları fərziyyələrlə müqayisəsinə, tədqiqat suali ilə necə səsləşməsinə ayrıca diqqət yetirilir.

**Qiymətləndirmə.** Formativ qiymətləndirməni müəyyənləşdirilmiş meyarlar əsasında aparmaq məqsədə uyğundur.

*Qiymətləndirmə meyarları:*

Müqayisəetmə

Səciyyələndirmə

Aydınlaşdırma

Şərhətmə, münasibətbildirmə

İstifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Hekayəni növ baxımından lirik nümunə ilə müqayisə etməkdə çətinlik çəkir.	Hekayəni növ baxımından lirik nümunə ilə müəllimin köməyi əsasında müqayisə edir.	Hekayəni növ baxımından lirik nümunə ilə əsasən müqayisə edir.	Hekayəni növ baxımından lirik nümunə ilə dolğun müqayisə edir.
Fərqli vəziyyətlərdə danışığından – nitqindən, möişət təsvirlərindən çıxış etməklə obrazı səciyyələndirməkdə çətinlik çəkir.	Fərqli vəziyyətlərdə danışığından – nitqindən, möişət təsvirlərindən qismən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə nitqindən, möişət təsvirlərindən əsasən çıxış etməklə obrazı səciyyələndirir.	Fərqli vəziyyətlərdə danışığından – nitqindən, möişət təsvirlərindən çıxış etməklə obrazı dolğun səciyyələndirir.
Hekayədə bədii ifadə vasitələrinin rolunu aydınlaşdırmaqdə çətinlik çəkir.	Hekayədə bədii ifadə vasitələrinin rolunu qismən aydınlaşdırır.	Hekayədə bədii ifadə vasitələrinin rolunu əsasən aydınlaşdırır.	Hekayədə bədii ifadə vasitələrinin rolunu dolğun aydınlaşdırır.
Hekayənin ideya-məzmununu, süjet və kompozisiyasındaki başlıca xüsusiyyətləri şərh etməkdə, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyasındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirməkdə çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyasındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirməkdə bəzən çətinlik çəkir.	Hekayənin ideya-məzmununu, süjet və kompozisiyasındaki başlıca xüsusiyyətləri şərh edir, əsaslandırılmış münasibət bildirir.
Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan istifadə etməkdə çətinlik çəkir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan qismən istifadə edir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan əsasən istifadə edir.	Hekaya ilə bağlı təqdimat və çıxışlarında sitatlardan dolğun istifadə edir.

Müəllim dərslikdəki “Evdə iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.

## Mənbələr

1. Abbasov Ə. Şagird nailiyyətlərinin qiymətləndirilməsi: müasir baxış və konseptual yanaşmalar// Azərbaycan məktəbi, 2007, №4, 2005.
2. Abbaslı B. Ədəbiyyatdan V-XI siniflərdə əruz vəznində yazılmış əsərlərin tədrisi. Bakı, 2010.
3. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı, 2009.
4. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.
5. Azərbaycan Respublikasında ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası// Kurikulum, 2009, №2.
6. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. "Azərbaycan müəllimi" qəzeti. 25 oktyabr, 2013. №41 (8558).
7. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu. V-XI siniflər (Təlim Azərbaycan dilində olan məktəblər üçün). www. kurikulum.az/ images/.../edebiyat.pdf)
8. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006.
9. Aslanov Y.Y. Ədəbiyyat tədrisi: Ənənə və müasirlik. Bakı: APU-nun nəşri, 2011.
10. Cəfər Ə. Ərəzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı: Elm, 1977.
11. Энциклопедия интерактивного обучения. Е.Пометун. Киев, 2007.
- 12.Əliyev P.B. Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və praktik problemləri. (Şeir nümunələri əsasında). Bakı: Nurlan, 2000.
- 13.Ərb-fars sözləri lügəti. I-II cild. Bakı: Şərq-Qərb, 2005.
- 14.İnnovativ təlim metodları və texnologiyaların tezaurusu. Bakı: XXI Əsr Təhsil Mərkəzi, 2014.
- 15.Krouford A., Vend Soul E., Metyu S., Makinster C. Düşünən sinif üçün öyrətmə və öyrənmə üsulları. Bakı, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, 2012.
- 16.Qəribov İ. "Məhəmməd Hadi və mətbuat (1905-1920)". Bakı: Elm və təhsil, 2011.
- 17.M.Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988.
- 18.Muradov B. Orta məktəblərdə ədəbi əsərlərin öyrədilməsi. Bakı: Maarif, 1992.
- 19."Müəllimlik bir missiyadır". Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə. Azərbaycan müəllimi" qəzeti. 15 avqust 2014-cü il.
- 20.Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında). Müəllim üçün vəsait. Bakı, İREX, 2005.
- 21.İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Müəllim üçün vəsait. Bakı: İREX, 2005.
- 22.Heydər Əliyev: Təhsil, bilik, məktəb. A.Naxçıvanlının red.ilə. Bakı: Müəllim, 2006.
- 23.Həsənlı B.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Müəllim, 2014.
- 24.Həsənlı B. IX sinifdə ədəbiyyat tədrisi. Bakı: Müəllim, 2006.
- 25.Həyati bacarıqlara əsaslanan təhsil. Müəlim üçün vəsait. V-XI siniflər. Bakı: Mütorcim, 2006.
- 26.Hüseynoğlu S. Ədəbiyyat dörslərində yeni texnologiyalar: fəal/interaktiv təlim. Bakı, 2009.
- 27.Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU-nun nəşri, 2009.
- 28.Təhsil lügəti. Bakı: Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, 2011.
- 29.Тимофеев Л.И. Основы теории литературы. Москва: Просвещение, 1970.
- 30.Veysova Z.A. Fəal/interaktiv təlim. Bakı, 2007.
- 31.Yusifov F.A. Ədəbiyyatın tədrisi metodikası. Bakı: ADPU-nun nəşri, 2010.
- 32.<http://edu.gov.az>
- 33.<http://kurikulum.az>
- 34.<http://pedsoviet.org/>
- 35.<http://currikulum.org>

Pulsuz

LAYİH